



Canni Rodari

# Çipollinonun maceraları

DÜNYA UŞAQ ƏDƏBİYYATI

Canni Rodari

# ÇİPOLLİNÖNUN MACƏRALARI



**Gianni Rodari**

# **LE AVVENTURE DI CIPOLLINO**

Adı və əsərləri qısa müddətdə dünya ədəbiyatı xəzinəsinə daxil olan italyan kommunist yazıçısı Canni Rodari (1919) xüsusilə uşaq və gənclərin sevə-sevə oxuduqları bir çox şeir və nağılvəri əsərlərin müəllfididir. Bu baxımdan, onun dünya ədəbiyatında ən çox tanınmış və geniş yayılmış əsəri – “Çipollino” nağıl-povesti səciyyəvidir.

Bu kitabda oxuyacağınız həmin əsərin qəhrəmanları: Soğan, Qabaq, Turp, Kəvər, Pomidor, Portagal, Limon, Noxud, Albalı və sair meyvələrdir. Əslində isə, bütün bunlar əsər boyunca öz hərəkət və rəftarları ilə insan cəmiyyətini, daha dəqiq desək, Rodarinin yaşadığı zaman və məkanın aynı-ayrı sinif və təbəqələrini təmsil edən nümayəndələrdir.

Əsərin baş qəhrəmanı – Çipollino (bala soğan) nağılvəri bir ölkəyə səyahət edərək yoxsulları müdafiə edir və zalimlara qarşı mübarizə aparır. Burada yazıçı xəyalı ilə həyat həqiqəti bir-birilə qaynayıb-qarışır, müəllif çağdaş İtaliyanın içtimai həyatının bütün ziddiyətlərini nağılda olduğu kimi aydın, canlı, gülünç şəkildə əks etdirir.

## BİRİNCİ FƏSİL

Gianni Rodari LE AVVENTURE DI CIPOLLINO  
Canni Rodari ÇİPOLLİNONUN MACƏRALARI  
Bakı, QANUN nəşriyyatı, 2018, 256 sahifə, 1000 tiraj  
Çapa imzalanmışdır: 16.05.2018

Tərcüməçi: Mikayıł Rzaquluzadə  
Rəssam: Sergey Samsonenko

QANUN nəşriyyatı  
Bakı, AZ 1102, Tbilisi pros., 76  
Tel: (+994 12) 431-16-62; 431-38-18  
Mobil: (+994 55) 212 42 37  
e-mail: info@qanun.az  
[www.qanun.az](http://www.qanun.az)  
[www.fb.com/Qanunpublishing](http://www.fb.com/Qanunpublishing)  
[www.instagram.com/Qanunpublishing](http://www.instagram.com/Qanunpublishing)

© 1980, Maria Ferretti Rodari and Paola Rodari, Italy  
© 2008, Edizioni EL S.r.l., Trieste Italy  
© QANUN nəşriyyatı, 2018

ISBN 978-9952-36- 542-9

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım  
hüquqları Qanun Nəşriyyatına məxsusdur.  
Kitabın təkər və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli  
hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa ziddir.

### Çipollonenin Şahzadə Lumunun ayağını basması

Çipollino Çipollonenin oğlu idi. Özünün də yeddi qardaşı vardi. Onların Çipolletto, Cipollootto, Cipolloçça və ilaxır adları var idi ki, bunlar da təmiz bir soğan ailəsinə ən münasib adlar idi. Düzünü demək lazımdır ki, onlar yaxşı adamlar idil. Amma bəxtləri heç gətirmirdi. Nə çəro: soğan olan yerdə göz yaşı da olacaq.

Çipollone, arvadı və oğlanları taxta bir komanın içində yaşayırıdilar, bu da şitil qutusundan bir azca böyük idi. Varlıların yolu bu yerlərə düşəndə onlar burunlarını qırışdırır, deyinirdilər: "Püf, nə yaman soğan iyi galır!", – və sürücülərinə buyururdular ki, cəld sürüb getsinlər.

Bir dəfə ölkənin hakimi Şahzadə Lumu özü bu yoxsullar məhəlləsinə gəlməyə hazırlaşırı. Saray adamları qorxuya düşmüşdülər ki, soğan qoxusu şahzadə həzratlarının burnuna dəyer.

— Yoxsulların bu qoxusu şahzadənin burnuna dəysə,  
bizi nə deyər?

Eşikağası belə təklif etdi:

– Yoxsulların üst-başına ətir səpmək olar!

Həmin saat yoxsullar məhəlləsinə on iki nəfər əskər – Lumucuq göndərilərlər ki, üst-başlarından soğan qoxusu gələnləri etirəsinlər. Bu dəfə əskərlər öz qılınclarını və toplarını kazarmalarında qoyub çiyinlərinə çılayıcıları olan yekə tənəkkər yüklədilər. Bunların içində çiçək odekolonu, bənövşə cövhəri və on yaxşı güləb var idi. Komandir Çipolloneyə, oğlanlarına və bütün qohum-əqrəbasına əmr etdi ki, evciklərindən eşiya çıxınsılar. Əskərlər onları cərgəyə düzüb üst-başlarına təpədən dirnağa qədər yaxşıca odekolon çıldırlılar. Çipollino belə ətirli yağışa öyrəşmədiyindən qoxu onu bərk tutdu. O, bərkdən asqırmağa başladı və uzaqdan gələn şeypur səslerini eşitmədi. Bu şeypurlar xəbər verirdi ki, şahzadə özü, yanında Lumular, Lumuçalar və Lumcuqlardan ibarət adamları ilə yoxsullar məhəlləsinə gəlir. Şahzadə Lumu başdan-ayağa sarı paltar geymişdi. Sarı papağının təpəsində də bir qızıl zinqirov cingildəyirdi. Saray adamları olan Lumuların zinqirovları gümüşdən, əskər Lumcuqların zinqirovları da büründən idi. Bütün bu zinqirovlar durmadan cingildəyir, nəticədə, gözəl bir musiqi əmələ gəldi. Bütün küçə camaatı qaça-qaça bu musiqini dinləməyə tələsirdi. Camaat elə bilirdi ki, bunlar gəzici çalğıçılardır.

Çipollone ilə Çipollino birinci cərgədə durmuşdular. Arxadan itələyənlər onların ikisində də bolluca dürtmə və təpik vurmuşdular. Axırda, yazıq qoca Çipollone dözə bilməyib çığırıldı:



– Geri çəkilin! Geri!

Şahzadə Lumu qulaqlarını şəklədi:

– Bu nə deməkdir?

O, qısa və ayri ayaqlarını açıqlı-acıqlı yerə döyə-döyə Çipolloneyə yaxınlaşdı və dik-dik qocanın üzünə baxdı:

– Sən niyə çığırısan ki, geri çəkilsinlər? Sədaqətli rəyyatım məni görməyi o qədər ürəkdən istəyirlər ki, irəli can attrılar, bəs bu sənin xoşuna gəlmir, hə?

Eşikağası şahzadənin qulağına piçıldı:

– Şahzadə sağ olsun, mənə elə gəlir ki, bu adam qorxulu bir üşyançıdır. Ona gərk məhkəm göz qoyulsun.

Həmin saat əskər Lumucuqlardan biri öz durbinini Çipolloneyə tuşladı: sakitliyi pozanları bunlarla göz alında saxlayırdılar.

Çipollone qorxudan gömgöy göyərdi. O mızıldadı:

– Şahzadə həzrətləri, axı onlar məni itələyib yıxırlar!

Şahzadə Lumu bərkdən çıçırdı:

– Lap yaxşı edirlər. Sənə lap yeridir!

Bu zaman Eşikağası üzünü camaata tutub bir nitq dedi:

– Ey bizim əziz rəyyatımız, şahzadə həzrətləri öz sədaqətinizi bildirdiyinizə və bir-birinizi yaxşıca təpiklədiyinizə görə sizdən razılıq edir. Bir-birinizi daha da bərk itəleyin, var gücünüzla basbas salın!

Çipollino onları başa salmaq istəyib dedi:

– Axı bilmək olmaz, birdən sizin özünüzü də itələyib yıxırlar.

Amma həmin saat başqa bir Lumucuq öz durbinini öğlana tuşladı, Çipollino da belə düşündü ki, camaatın içində qarışb gözdən itsə, yaxşıdır.

Əvvəlcə dal cərgədəkilər irəlidəkiləri çox bərk itələmirdilər, amma Eşikağası can yandırmayanlara elə

acıqlı-acıqlı baxdı ki, axırdı camaat qızışdı və çəlləkdəki su kimi çalxalanmağa başladı. Qoca Çipollone camaatın itələməsinə davam gətirə bilməyib yumalındı və özü də bilmədən Şahzadə Lumunun ayağını basdı. Ayağında xeyli döyənək olan şahzadə həzrətlərinin elə bil gözlərində şimşek çaxdı; o, saray münəcciminin köməyi olmadan sanki göydəki bütün ulduzları gördü. On Lumu cuq əskər hər tərəfdən yazıq Çipollonenin üstünə cumub qolunu qandalladılar.

Əskərlər yazıq qocanı çəkə-çəkə apardıqdə o özünü itirib dörd bir yana göz gəzdirdə-gəzdirdə çağırırdı:

– Çipollino, oğlum, Çipollino!

Bu vaxt Çipollino əhvalatın baş verdiyi yerdən çox uzaqlarda idi və heç nədən xəbəri yox idi, amma o yanbu yana vurnuxan avara adamlar hər şeyi biliirdilər; onlar belə hallarda olduğu kimi, hələ əslindən də çox şey biliirdilər. Avara çərəncilər deyirdilər:

– Yaxşı ki, onu vaxtında tutdular. Bir işə baxın ha! O, şahzadə həzrətlərini xəncərlə vurmaq istəyirdi!

– Əşşş, yox e, zalimin cibində pulemyot varmış!

– Pulemyotmu? Cibində ha? Əshi, elə şey ola bilməz!

– Bəs atışma səsini eşitmirdiniz?

Amma, əslində, bu heç atışma səsi deyildi, Şahzadə Lumunun şərəfinə düzəldilmiş atəşfəşanlığın gurultu-partılıtı idı. Ancaq camaat elə qorxuya düşmüşdü ki, baş götürüb əskər Lumucuqlardan qaçırdı.

Çipollino ucadan qışkırb bütün bu adamlara demək istəyirdi ki, onun atasının cibində pulemyot yox, xirdəcə bir siqar kötüyü var idi, amma fikirləşib bu qərara gəldi

ki, hamısı birdir, çərənçiləri başa salmaq olmaz, buna görə də ağıllı iş görüb heç dinmədi. Yazıq Çipollino! Birdən ona elə gəldi ki, yaxşı görmür, çünkü gözləri yaşa doldu.

— Geri qayıt, axmaq! — deyə Çipollino öz göz yaşlarına açıqlanıb dişlərini bir-birinə bərk sıxdı ki, hönkürüb ağlamasın.

Göz yaşı qorxub geri qayıtdı və yox oldu.

\* \* \*

Sözün qisası, qoca Çipolleneni nəinkü ömürlük, hələ öləndən sonra da uzun-uzadı illər boyu dustaq saxlamaq hökmünü verdilər, çünkü Şahzadə Lumunun dustaqxanalarında qəbiristan da var idi.

Çipollino qoca ilə görüşməyə icazə alıb onu bərk-bərk qucaqladı.

— Yaziq atam! Səni oğurlarla, quldurlarla bir yerə, cinayətkar kimi dustaqxanaya salıblar!

Atası mehribanlıqla onun sözünü kəsib dedi:

— Yox, yox, nə danışırsan, oğlum? Dustaqxanada düz adamlar daha çoxdur!

— Bəs onlar niyə dustaqdırlar? Nə pis iş görüblər ki?

— Heç bir pis iş görməyiblər, oğul. Elə buna görə də dustaq ediliblər. Şahzadə Lumunun düz adamlardan xoş gölmir.

Çipollino fikrə getdi. O, atasından soruşdu:

— Deməli, dustaqxanaya düşmək böyük bir şərəfmiş, eləmi?

— Deyəsən, elədir. Həbsxanalar oğrular və adam



oldurənlər üçün tikilmişdir, amma Şahzadə Lumunun işləri tamam tərsinədir; oğrular və adam öldürənlər onun sarayındadır, düz vətəndaşlar isə dustaqxanada.

Çipollino dedi:

— Mən də düzgün vətəndaş olmaq istəyirəm, ancaq dustaqxanaya düşmək istəmirəm. Bir qədər gözla, mən burası qayıdır hamınızı azad edərəm!

Qoca gülümşünüb dedi:

— Axı deyəsən, özüñə çox güvənirsən? Bu, asan iş deyil ha!

— Özün görərsən. Mən dediyimi edəcəyəm!

Bu vaxt keşikçi bir Lumuça gəlib bildirdi ki, görüş vaxtı bittişmişdir.

Onlar xudahafizləşdikdə atası dedi:

— Çipollino, indi sən daha böyük oğlansan, özün öz qayğına qala bilərsən. Ananın və qardaşlarına isə Cipolla dayı baxar, indi sən get dünyani gəz, ağıl-kamal sahibi ol.

— Mən ağıl-kamalı necə öyrənim? Nə kitabları var, nə də almağa pulum.

— Ziyan yoxdur, həyat özü öyrədər. Ancaq ayıq ol, bü-

## İKİNCİ FƏSİL

### Çipollinonun kavaler Pomidoru birinci dəfə ağlatması

tün kələkbazları, firıldaqçıları, xüsusən mənsəb sahibi olanları seçib tanımağı bacar.

- Bəs sonra? Sonra nə edim?
- Vaxtı gələndə özün başa düşərsən.

Lumuça qışkırdı:

- Di radd ol, radd ol, bəsdir, çərənlədin! Sən də, ay cındır oğlan, əgər dustaq olmaq istəmirsənə, buralardan uzaq ol!

Çipollino Lumuçaya gülməli bir nəğmə oxumaqla cavab verə bilərdi, ancaq hələ heç bir iş görməmiş dus-taqxanaya düşməyi lazımlı bilmədi. O, atasını bərk-bərk öpüb qaçıdı.

Ertəsi gün Çipollino anasını və yeddi qardaşını mehriban dayı Çipolla ya tapşırıdı. Başqa qohum-əqrabasına nəzərən, onun bəxti yaxşı götirmişdi: haradasa qapıcı işləyirdi.

Çipollino dayısı, anası və qardaşları ilə xudahafızlaşdırıb öz şeylərini bir düyüncəyə yığıdı, bunu bir ağaca keçirib, yola düşdü. Hara gəldi, gedirdi, yəqin ki, düz yol seçmişdi. Bir neçə saatdan sonra gəlib xirdəca bir kəndə çatdı - bu elə kiçik bir kənd idi ki, hətta heç bir kəs zəhmət çəkib onun adını yoluñ kənarındaki bir dirəyə və ya birinci evin divarına da yazmamışdı. Heç bu ev özü də, sözün düzü, ev deyildi, elə xirdəca bir dam idi ki, içində ancaq it yaşayla bilərdi. Pəncərənin qabağında kürən saqqallı bir qoca oturmuşdu. O, qəmli-qəmli küçəyə baxırdı və deyəsən, nə isə bir dərdi vardı.

Çipollino soruşdu:

- Əmican, o qutunun içində qalmaq haradan sizin ağliniza gəlib? Bir deyin görüm, oradan necə çıxa-caqsınız?!

Qoca cavab verdi:

- Eh, bu lap asandır! Amma bura girmək yaman çətindir. Ay oğlan, mən səni şadlıqla öz yanımı çağırardım, hələ bir stəkan sərin pivəyə də qonaq edərdim, ancaq ikimiz bura yerləşmərik. Bir də, sözün düzü, mənim heç pivəm də yoxdur.

Çipollino dedi:

- Eybi yoxdur, mən içmək istəmirəm... Deməli, bura sizin evinizdir?

Bu qocanın adı Qabaq lələ idi. O cavab verdi:

- Hə, düzdür, evciyəzim bir az darısqaldır, amma külək əsməyəndə bura pis olmur.

Bunu da demək lazımdır ki, Qabaq lələ öz evini elə bircə gün əvvəl tikib qurtarmışdı. O lap elə usaqlıqdan çox istəyirdi ki, bir vaxt özünün də bir evciyəzi olsun, ona görə də gələcəkdə ev tikiş üçün ildə bir kərpic alıb yiğirdi. Ancaq heyif ki, Qabaq lələ hesab bilmirdi. Buna görə də hərdənbir çəkməçi usta Gilədən xahiş edirdi ki, onun üçün kərpicləri hesablaşın. Usta Gilə bəz ilə peysərini qaşıya-qaşıya deyirdi:

– Baxaq görək. Altı vur yeddi, edər qırx iki... doqquzunu çıx... Sözün qisası, sənin vur-tut on yeddi kərpicin var.

– Necə bilirsən, ev tikməyə çatarmı?

– Mən bilən, çatmaz.

– Bəs necə olsun?

– Bu daha sənin işindir. Ev tikməyə çatmır, onda kərpiclərdən bir skamya düzəlt.

– Skamya mənim nəyimə gərəkdir?! Onsuz da, parkda skamya çoxdur, oturmağa yer olmayanda mən ayaq üstündə də dura bilərəm.

Usta Gilə dinməz-söyləməz biz ilə əvvəlcə sağ, sonra da sol qulağının ardını qaşıyb öz dükanına girdi. Qabaq lələ isə düşünüb-düşüntüb axır bu qərara gəldi ki, çox işləyib az yesin. O, belə də etdi. İndi daha ildə üç-dörd kərpic ala bilərdi. O, kibrıt çöpü kimi lap nazılır, amma kərpic qalağı artırdı. Camaat deyirdi: "Bir Qabaq lələyə baxın! Elə bil kərpicləri öz qarından çəkib çıxarıır. Hər dəfə onun bir kərpici artdıqda özü bir kilo ariqlayır".

Beləliklə, illər ötüb keçdi. Axır, bir gün gəlib çatdı ki, Qabaq lələ yavaş-yavaş qocaldığını və daha işləyə bilmədiyini duydı. Yenə də usta Gilənin yanına gedib dedi:

– Zəhmət olmasa, gəl mənim kərpiclərimi hesabla.

Usta Gilə bizini götürüb dükanından bayırı çıxdı və kərpic qalağına baxa-baxa, sözə başladı:

– Altı vur yeddi, edər qırx iki... çıx doqquz... Sözün qisası, sənin indi vur-tut yüz on səkkiz dənə kərpicin var.

– Ev tikməyə çatarmı?

– Mən bilən, yox.

– Bəs necə olsun?

– Dütü, heç bilmirəm, sənə nə deyim... Gəlsənə toyuq hini tikəsən.

– Axı mənim heç bircə toyuğum da yoxdur!

– Elə isə toyuq hininə pişik salarsan. Bilirsənmi, pişik xeyirli heyvandır. O, siçanları tutur.

– Bu düzdir, ancaq axı mənim pişiyim də yoxdur. Bir də, sözün düzü, heç burada siçan da törəməyib. Siçan da-danması üçün nə yeməli bir şey var, nə də bir yer...

Usta Gilə biz ilə boynunun ardını möhkəm qaşıya-qasıya, fisıldayaraq dedi:

– Axı sən məndən nə isteyirsən? Yüz on səkkiz kərpic elə yüz on səkkiz kərpicdir, nə çoxdur, nə də az. Belə deyilmi?

– Sən yaxşı bilirsən, axı sən hesab dərsi keçibsən.

Qabaq lələ bir neçə dəfə ah çəkdi, amma qəm yeməklə kərpiclərin çoxalmadığını görüb belə qərara gəldi ki, daha uzun danışmayıb ev tikməyə başlasın. O işləyə-isləyə düşünürdü: "Mən bu kərpiclərdən lap xırda bir evcik tikərem. Axı mənə saray lazım deyil ki, özüm də çox iri deyiləm. Kərpic çatmasa, onda kağızı işə salaram". Qabaq lələ ağır-agır və ehtiyatla işləyir, qorxurdu ki, bütün qiyəmtli kərpiclərini tez işlədib qurtarar. O, kərpicləri bir-birinin üstünə elə yavaşça düzürdü ki, elə bil onlar şüşədəndir. Axı yaxşı bilirdi ki, hər bir kərpicin qiyəmti necə bahadır! O, kərpiclərdən birini əlinə götürüb pişik balası kimi tumarlaya-tumarlaya belə deyirdi:

– Bax bu həmin kərpicdir ki, on il bundan qabaq mi-



lad bayramı üçün almışdım. Bu kərpici bayrama toyuq almaq üçün yiğdiğim həmin pula almışdım. Hə, öz evimi tikib qurtarandan sonra toyuq əti də yeyib ləzzət alaram, hələlikən onsuz da töküşərəm.

Hər bir kərpici işlətdikcə o, dərindən ah çəkirdi. Bunuñla belə, kərpiclər qurtardıqdan sonra da hələ çox ah çəkməli olacaqdı: tikdiyi evcik göyərçin hini kimi xırda çıxmışdı. Yazıq Qabaq lələ fikirləşirdi: "Kaş mən

göyərçin olaydım, onda bura mənim üçün necə rahat olardı!"

Bəli, evcik tamam hazır oldu. Qabaq lələ ora girmək istədi, amma dizi evin tavanına dəydi və az qaldı ki, bütün ev uçsun. "Qocalıb lap yönəmsiz olmuşam. Gərək bir az yavas tərpenəydim". O, qapının ağzında diz çöküb ah çəkə-çəkə içəri iməklədi, amma burada təzə çətinliklərə rast gəldi;ayağa dursayıdı, gərək başı ilə damı dələydi, döşəmənin üstündə uzana bilməzdi, çünki yer dar idi. Amma dərdin böyüyü bu idi ki, bəs ayaqlarını necə etsin. Ev girəndən sonra gərək ayaqlarını da içəri çəkəsən, yoxsa bir də görərsən ki, ayaqların yağış altında qalıb islandı. Qabaq lələ düşündü: "Görürəm ki, mən bu evin içində ancaq oturaraq yaşaya biləcəyəm". O belə də etdi. Döşəmədə oturub yavaşça nəfəsini dərdi, pəncərədən görünən üzündə yaman qəmginlik olaməti vardi:

Usta Gilə başını öz dükanının pəncərəsindən çıxarıb maraqla soruşdu:

- Hə, kefin necədir, ay qonşu?

Qabaq lələ ah çəkib cavab verdi:

- Sağ ol, pis deyil!

- Çiyinlərin sixmir ki?

- Yox, yox. Axı mən evi elə öz ölçümə görə tikmişəm.


Usta Gilə həmişəki kimi biz ilə boyununun ardını qaşıyıb na isə anlaşılmaz bir şey mızıldadı. Bu vaxt hər tərəfdən camaat axışıb Qabaq lələnin evina tamaşa etməyə yığışdı. Bir dəstə uşaq da qaçaraq gəldi. Bunlardan ən balacısı evin damına hoppanıb bu nəgməni oxuya-oxuya atılıb-düşməyə başladı:

Qoca Qabaq lələnin  
Sağ əli mətbəxdədir,  
Sol əli yataqdadır,  
Ayaqları kandarda,  
Bəs onda burnu harada?  
Pəncərədə – yuxarıda,  
Burnu lap çardaqdadır!  
Qabaq lələ yalvarmağa b

— Yavaş, ay uşaqlar! Axi evimi uçurarsınız, axı hələ lap körpədir, təzədir, hələ heç iki günü tamam olmayıb!

Uşaqların könlünü almak için Qabaq lələ cibindən bir ovuc qırmızı və yaşıl nabat çıxarıb uşaqlara payladı. Bu nabat onun cibində heç bilinmir, nə vaxtdan qalmışdır. Uşaqlar sevindiklərindən çıçıra-çıçıra nabatları qapḍalar və onu bölüşmək üstündə həmin saat bir-birləri ilə dalasmağa başladılar.

O gündən Qabaq lələnin bir qədər xırda pulu olan kimi həmin saat konfet alıb, sərçələr üçün çörək qırıntısı səpən kimi, uşaqlar üçün pəncərəyə qoyurdu. Beləliklə, onlar dost oldular. Hərdənbir Qabaq lələ uşaqlara növbə ilə evin içinə girməyə icazə verirdi, özü də bayırdañ diqqətlə göz yetirirdi ki, uşaqlar bir xata-bəla törətməsinilər.



ni bağıladı. Bärk fırtına qopacaqmiş kimi, camaat hamısı evlərinə qaçıb gizləndi. Həla toyuqlar, pişiklər və itlər özlərinə möhkəm bir siğınacaq axtarmağa qaçdırılar.

Çipollino hələ nə olduğunu soruşmağa macal tapmamışdı ki, toz buludlu şaqqlı və gurultu ilə kəndin içine yayılıb düz Qabaq lələnin evciyinin qabağında durdu. Toz buludunun lap ortasında bir kareta göründü, buna dörd at qoşulmuşdu. Əslində, bunlar heç at deyildi, xiyar idi, çünki bu dediyimiz ölkədə bütün adamlar və heyvanlar bir tərəvəz və ya meyvə ilə qohum idilər. Karetanın içindən başdan-ayağa yamaşıl geyinmiş kök bir adam niqqıldıya-niqqıldıya və tövüşyə-tövüşyə bayra çıxdı. Onun qırmızı, toppuş, üfürülmüş yanaqları yetişmiş pomidor kimi elə bil bu saat partlayacaqdı. Bu, doğrudan da, kavaler Pomidor idi, özü də varlı mülkədar olan qrafını Albalıların darğası idi. Çipollino o saat başa düşdü ki, belə bir ağadan heç bir yaxşı şey gözləmək olmaz, çünki hamı onu görcək qaçırdı. Çipollino da bir kənarə çəkilib durmayı lazımlı bildi.

\* \* \*

Qabaq lələ bütün bunları balaca Çipollinoya danışarkən birdən kəndin qırığında qalın bir toz buldu göründü. Həmin saat elə bil komanda verilmiş kimi bütün pəncərələr, qapılar və darvazalar taqqılıt və cirilti ilə bağlıdı. Usta Gilənin arvadı da tələsiklə öz qapıları-

Əvvəlcə kavaler Pomidor heç bir kəsə pislik etmədi. O, gözünü yalnız Qabaq lələyə zilləyib baxırdı. Bir xeyli vaxt başını açıqla yırğalaya-yırğalaya diqqətlə baxdı və birca kəlmə də dinib danışmadı. Yaziq Qabaq lələ isə bu dəqiqədə yer aralansayıdı, öz xirdəcə evciyəzi ilə birlikdə şadlıqla içincə girərdi. Onun alnından tar sel kimi axıb ağızına töküldü, amma Qabaq lələ üzünün tərini silmək üçün heç əlini tərpətməyə də ürək etmirdi, bu duzlu və acı damcıları dinməz-söyləməz udurdu. Axır, o, gözlerini yumub düşündü: "Burada daha heç bir cənab Pomidor filan yoxdur. Mən öz evciyimin içində oturub dənizçi qayıqla üzən kimi, Sakit okeanda üzürəm. Dörd dövrəm gömgöy, sakit sulardır... Dəniz mənim qayıçığazımı necə aram-aram yırğalayır!"

Əlbəttə, onun dövrəsində dənizin heç izi də yox idi, amma Qabaq lələnin evciyi, doğrudan da, sağa-sola yırğalırdı. Bu ona görə idi ki, kavaler Pomidor iki əli ilə damın kənarından yapışib evciyi var gücü ilə yırğalayırdı. Evciyin damı əsim-əsim əsir və səliqə ilə düzülmüş kirəmitlər hər tərəfə səpələnirdi. Birdən cənab Pomidor elə qorxulu bir nərə çəkdi ki, qonşu evlərin qapı-pəncərlərini daha da möhkəm bağladılar, qapının açarını tək birca dəfə buranlar bir-iki dəfə də burmağa tələsildilər. Bu çığrıtdan Qabaq lələ də istər-istəməz gözlərini açdı.

Cənab Pomidor çığrıdı:

— Ay nadürüst! Ay quldur! Ay oğru! Ay üşyançı! Ay qudurğan! Sən qrafını Albalıların torpağında özünə bu sarayı tikmişən, özün də istəyirsən ki, iki yazıq qoca xanımın, iki dul və ata-anadan yetim arvadın haqq-sayıını

pozub öz ömrünün qalanını işsiz-güçsüz keçirəsen. Dayan, mən sənə göstərərəm!

Qabaq lələ yalvarıb dedi:

— Hörmətli cənab, sizi inandırıram ki, mənim bu evciyi tikməyə icazəm var! Mənə bu icazəni bir vaxt cənab qraf Albali özü vermişdi!

— Qraf Albali otuz il bundan qabaq ölmüşdür, Allah ona rahmat etsin! İndi isə bu torpaq sağ-salamat olan iki qrafınıyandır. Buna görə də sözsüz-sovsuz buradan rədd ol! Qalan şeyləri sənə vəkil başa salar. Hey, Noxud, haradasınız? Tez bura gəlin!

Kənd vəkili cənab Göt Noxud, görünür, elə hazır idi, çünki həmin saat qızından çıxan noxud dənəsi kimi hoppanıb çıxdı. Hər dəfə Pomidor kəndə gələndə bu dəribaş oğlanı çağırardı ki, buyurduqlarını qanunun lazımı maddələri ilə təsdiq etsin.

Cənab Noxud ikiqat əyilib qorxudan göyərmiş halda mızıldadı:

— Mən buradayam, hörmətli cənab, qulluğunuzda həzirəm...

Amma Noxud elə xirdəcə və oynaq idi ki, onun baş əyməsini heç kim görmədi. Cənab Noxud lazımlıca ədəbli görünməyəcəyindən qorxub bir qədər yuxarı hoppandı və ayaqlarını göydə oynatdı.

— Hey, bura baxın, adınız da yadımdan çıxıb, bu avara qabağa deyin ki, krallığın qanunlarına görə bu saat buradan rədd olmalıdır. Burada yaşayanlara da xəbər verin ki, qrafını Albalılar bu it damına ən sərt bir it salacaqlar

ki, qraf mülkünü uşaqlardan qorusun: uşaqlar axır vaxtlar özlərini yaman ədəbsiz aparırlar.

Noxud qorxudan daha da göyərib mızıldadı:

– Bəli, doğrudan da, ədəbsiz olublar... Yəni ki... Yəni ki, qeyri-ədəblidirlər!

– Nə çərənləyirsən; ”ədəbsiz”, nə bilim, ”qeyri-ədəbli”! Siz vəkilsiniz, ya yox?

– Bəli, bəli, möhtərəm cənab, mülki, cinayət, həmçinin dini hüquq mütəxəssisiyəm. Salamankada universitet bitirmişəm. Diplomum da var, dərəcəm də...

– Hə, indi ki diplomunuz da, dərəcəniz də var, deməli, mənim haqlı olduğumu təsdiq edərsiniz. Sonra isə rədd olub geda bilərsiniz.

– Bəli, bəli, cənab kavaler, nə buyursanız, baş üstə! – belə deyib daha ikinci dəfə ondan xahiş etməyi gözləmədi, siçan quyuğu kimi, cəld, gözə görünmədən yoxa çıxdı.

Pomidor Qabaq lələdən soruşdu:

– Hə, necə oldu, eşitdinmi, vəkil nə dedi?

Birdən bir səs geldi:

– Axi o ki heç bir söz demədi!

– Necə? Ay bədbəxt, sən hələ mənimlə mübahisəyə cürət də edirsin?

Qabaq lələ dili dolaşa-dolaşa mızıldadı:

– Hörmətli cənab, mən ki heç ağızımı da açmadım.

Onda kavaler Pomidor əhdələyici bir tövrlə yan-yörəsinə göz gəzdirdi.

– Sən deyildin, bəs kim idি?

Yenə həmin səs eşidildi:

– Fırıldaqçı! Kələkbaz!

– Bu danışan kimdir? Axi kimdir? Yəqin ki, qoca üsyançı usta Giladır, – deyə Pomidor çəkməçinin dükanına yaxınlaşış qapıya bir dəyənək vurdu və bağıldı, – hey, usta Gilə, mən çok yaxşı bilirəm ki, sizin bu dükanınızda mənə və nəcabətli qrafçınalar Albalıhalar qarşı tez-tez həyəsiş üşyançı söhbətlər gedir! Siz bu qoca adlı-sanlı cənablarla, bu dul və ata-anadan yetim xanımlara heç bir hörmət bəsləmirsiniz. Dayanın, sizə də əl gəzdirərəm, görərik, axırdı kim gülər!

– Cənab Pomidor, sənin növbən hamidən əvvəl çatacaq! Of, sən lap bu yaxında, yəqin ki, partlayacaqsan!

Bu sözləri söyləyən Cipollino idi. O, əllərini cibinə qoyub sakit və saymazyana qorxunc kavalər Pomidora yaxınlaşdı. Pomidorun heç ağlına da gəlməzdi ki, bu cılız, xirdəca oğlan, bu balaca avara sözün düzünü onun gözünün içində deməyə cürət edə bilər.

– Sən haradan çıxdın? Bəs sən niyə işdə deyilsən?

Cipollino cavab verdi:

– Mən hələ işləmirəm. Hələ ancaq oxuyuram.

– Bəs nə öyrənirsən? Hanı sənin kitabların?

– Mən fırıldaqçıları öyrənirəm, hörmətli cənab. Elə bu saat mənim qabağında onlardan biri durur, mən də onu yaxşıca tədqiq etmək fürsətini heç əldən verən deyiləm.

– Hə, deməli, sən fırıldaqçıları öyrənirsən? Bu, məraqlıdır. Onu da deyim ki, bu kəndin hamısı fırıldaqçıdır. Əgər sən yeni fırıldaqçı tapmışsan, onu mənə də nişan ver.

Cipollino kələkbazcasına göz vurub cavab verdi:

– Şadlıqla göstərərəm, hörmətli cənab...

Bələ deyib o, əlini sol cibinə daha da dərin salıb oradan xirdaca bir güzgü çıxartdı; bu güzgү ilə o, divarlara gün işığı salardı. Çipollino cənab Pomidora daha da yaxınlaşışb güzgүün onun lap burnunun qabağında hərləyə-hərləyə dedi:

— Möhtərəm cənab, budur, həmin firıldaqcı buradadır. Arzu edirsinizsə, ona bir yaxşı-yaxşı baxın. Tanıdınızmı?

Kavaler Pomidor maraqdan özünü saxlaya bilməyib bir gözünün ucu ilə güzgүyə baxdı. Məlum deyildi ki, o güzgüdə nə görmək istəyirdi, ancaq əlbəttə, özünün od kimi qıpqrırmızı sıfatını, xirdaca acıqlı gözlerini və daxil dəliyinə bənzər yekə ağızını gördü. İndi cənab Pomidor, nəhayət, anladı ki, Çipollino onu tələyə salmışdır. Elə yaman acığını tutdu ki! O, qıpqrırmızı oldu, iki əli ilə Çipollinonun saçlarından yapışdı.

Çipollino heç də kefini pozmadan çığırdı:

— Vay-vay-vay! Ay aman, mənim güzgümədə gördüyüünüz o firıldaqcı nə güclü imiş! Sizi inandırıram ki, o, təkbaşına bir dəstə quldura bərabərdir!

— Mən sənə göstərəm, kəlekbaz!.. — deyə kavaler Pomidor bağırıb Çipollinonun saçlarını elə bərk dardı ki, bir çəngə tük çıxıb onun əlində qaldı.

Amma bu vaxt elə lap gözlənilən bir iş baş verdi: qorxunc kavaler Pomidor Çipollinonun bir çəngə soğan saçını qopardıqdə birdən gözlerinin və burnunun bərk acıdığını duydu. O, bir neçə dəfə dalbadal asqırdı, sonra gözlerindən yaş fəvvərə vurmağa başladı. Özü də bir fəvvərə yox, lap iki fəvvərə! Hər iki yanağından sel kimi



göz yaşları o qədər axdı ki, bütün küçəni su basdı, elə bil dalandar şlanqla küçəni sulamışdı. Qorxuya düşmüş cənab Pomidor öz-özünü dədi: "Hələ mənim başıma heç belə iş gəlməmişdi!"

Doğrudan da, o yaman ürəksiz və gönüqlən bir adam idi (əgər pomidoru adam adlandırmış olarsa). O, heç vaxt ağlamazdı; özü də varlı olduğundan, ömründə bir dəfə də soğan soymayıb. İndi başına gələn iş onu elə qorxuya saldı ki, həmin saat karetasına atılıb atları qamçıladı və çaparaq sürüb uzaqlaşdı. Amma qaça-qaca geri dönüb bərkdən çıçırdı:

— Hey, Qabaq, gözlə ha! Bax səni xəbərdar etdim!.. Sən də, ey həyasız oğlan, ey lütün biri, bil ki, bu göz yaşları sənə çox baha oturacaq!

Çipollino uğuna-uğuna qəhəhə ilə güllürdü, Qabaq lələ isə yalnız alınının tərini silirdi. Cənab Noxudun yaşıdagı evdən başqa bütün evlərin qapı-pəncərələri yavaş yavaş açılmağa başladı. Usta Gilə öz həyat qapılarını taybatay açıb biz ilə boynunun ardını bərk-bərk qışışa-qışışa küçəyə çıxdı. O, ucadan dedi:

— Dünyanın bütün mumlu saplarına and olsun ki, axır, kavalər Pomidoru ağlada bilən bir oğlan tapıldı!.. Sən həradan gəlibsan, ay oğlan?

Çipollino usta Giləyə və onun qonşularına öz başına gələnləri danışdı: onu da siz bilirsiniz.

## ÜÇÜNCÜ FƏSİL

**Professor Armud, Kəvər və  
Minayaqlar barede**

Elö o gündən Çipollino usta Gilənin dükanında iş-ləməyə başladı və çəkmaçılık işində tezliklə yaxşı bacarıq qazandı: o, sapları mumlayır, pəncə və daban

yamağı vurur, müştərilərin ayaqlarının ölçüsünü götürür, özü də həmişə zarafat edirdi. Usta Gilə ondan razı idi və onların işləri lap yaxşı gedirdi, çünki həm işə can yandırırdılar, həm də çox adam dükana ona görə gəlirdi ki, kavalər Pomidorun özünü ağlatmış oğlana tamaşa etsin. Qısa bir vaxtda Çipollino özüne bir çox təzə tamış qazandı.

Dükana birinci gələn musiqi müəllimi professor Armud idi, skripkası da qoltuğunda idi. Onun ardınca bulud kimi bir yığın milçək və arı dükana dolmuşdu, çünki professor Armudun skripkası ətirli, sulu bir armudun yarısından hazırlanmışdı. Bu da məlumudur ki, milçəklər bütün şirin şeyləri çox xoşayırlar. Çox vaxt professor Armud konserṭ verəndə tamaşaçılar salondan ona çıçırdılar:

— Ay professor, bir baxın, skripkanıza böyük bir milçək qonmuşdur, ona görə də səhv çalırsınız!

Bu vaxt professor çalmağını saxlayıb milçəyi o qədər qovardı ki, axır, skripkanın yayı ilə vurub öldürdü.

Hərdən onun skripkasına bir qurd soxulub ayri-ayrı, uzun dəliklər açardı. Bu səbəbdən skripka xarab olar və professor səhv etməyib yaxşı çalmaq üçün özüne təzə birləşməli olardı.

Professor Armudun ardınca bostançı Kəvər gəldi. Onun alına tökülmüş qalın kəkili və çox uzun bişigləri var idi. Kəvər Çipollinoya şikayətlənib dedi:

— Bu bişiglər mənim başıma bələdir. Arvadım paltar qurutmaq istəyəndə məni balkonda oturdub bişiglərimin uclarını iki mixa bağlayır və öz döşəkəğilərini, köynəklərini və corablarını onun üstüne sərir. Mən də paltar quruyana

qədər günün altında oturmaliyam. Bax görürsənmi, biglərinin üstündə necə izlər qalıb?!

Doğrudan da, Kəvərin biglərinin üstündə taxta qısqacaların izləri görünürdü.

Bir dəfə dükəna Minayaqlar ailəsi gəldi; bunlar ata ilə iki oğlu: Minayaq və Minpənəcə idi. Oğlanlar bircə dəqiqlidə bir yerdə rahat dura bilmirdilər.

Çipollino soruşdu:

– Bunlar elə həmisi belə qərarsızdırular?

Ata Minayaq ah çəkib dedi:

– Nə danışırımsız?! Onlar indi hələ mələk kimi sakitdirlər. Mənim arvadım onları çıxımızdırəndə nə etdiklərini bir görəsiniz! Arvad onların ön ayaqlarını yuynuna onlar arxa ayaqlarını çirkənləndirirlər, dal ayaqlarını yuduqda bir də görürsən ki, qabaq ayaqları qapqaradır. Arvad bunlarla o qədər əlləşir ki, əldən düşür və hər dəfə düz bir qutu sabun işlənir.

Usta Gilə boynunun ardını qaşıyıb soruşdu:

– Hə, nə deyirsiniz, uşaqların ölçülərini götürəkmi?

– Yox a, nə danışırımsız, məgər mən o qədər ayaqqabı sıfariş verə bilərəmmi? Min cüt çəkmənin pulunu vermək üçün mən gərək ömrüm boyu işləyəm.

Usta Gilə onunla razılaşdı:

– Düzdür. Elə mənim dükanımda da o qədər dəri təpilməz.

– Onda bir baxın görün, ayaqqabilardan hansıları ləp çox yırtılmışdır. Heç olmasa, bir neçə cütünü dəyişdirərik.

Usta Gilə ilə Çipollino uşaqların dabanlarını və pəncələrini gözdən keçirdikləri vaxt Minayaqla Minpənəcə

var gücləri ilə çalışırdılar ki, sakit dayansınlar. Amma bunu o qədər də bacarmırdılar.

Çəkməçi dedi:

– Bəli, bu uşaqın birinci iki cütünü, bir də ki üç yüzüncü cütünü dəyişdirmək lazımdır.

Ata Minayaq tələsik cavab verdi:

– Yox, üç yüzüncü cüt hələ babatdır. Onun ancaq dabanlarını düzəldin.

– O biri oğlanın isə sağ tərəfdəki bir cərgə on başlığını dəyişmək lazımdır.

– Onlara həmişə tapşırıram ki, ayaqlarınızı yerə döyməyin! Məgər bu uşaqlar yol getməyi bacarırlar ki? Gah tullanır, gah atılıb-düşür, gah bir ayaq üstündə hoppanırlar. Axırda da gör nə olur: bütün sağdakı ayaqqabılar o birilərdən tez yırtılmışdır. Bəli, biz Minayaqların günü bax belədir!

Usta Gilə yalnız əlini yellədi:

– Eh, elə bütün uşaqlar bir-birinin tayıdır! İstər ikiaqlı, ya Minpənəcə olsun, ayaqlarında təkər var elə bil. Onlar elə tək bir ayaqlarında da min cüt çəkmə dağında bilerlər.

Axırda, Minayaqlar ailəsi sürüñə-sürüñə çıxıb getdi. Minayaqla Minpənəcə ayaqlarında təkər varmış kimi iti sürüñüb getdilər. Ata Minayaq belə sürətli gedə bilmirdi, o bir qədər axsayırdı.

## DÖRDÜNCÜ FƏSİL

### Çipollinonun bərk susamış Mastino adlı iti lağə qoyması

**B**əs, görəsən, Qabaq lələnin evciyi necə oldu?

O qədər də xoş olmayan günlərin birində kavaler Pomidor yenə də dörd xiyar qoşulmuş karetasını sürüb gəldi, amma bu dəfə onun yanında on iki Lumcuq da var idi. Onlar sözsüz-sovsuz Qabaq ləlonı öz evciyindən qovdular, onun yerinə ora yekə bir keşikçi iti saldılar. Bu itin adı Mastino idi.

Pomidor yan-yörəsinə hədəylə baxıb dedi:

– Budur, baxın! İndi daha sizin bütün oğlanlarınız və hamidən əvvəl, usta Gilənin öz evində saxladığı o kənardan gəlmə lüt oğlan mənə hörmət etməyi öyrənər.

Mastino böyük səsələ hürüb dedi:

– Doğrudur! Doğrudur!

Cənab Pomidor sözünə davam etdi:

– O ki qaldı qoca axmaq Qabağa, bu it ona mənim əmrlərimə boyun əymayı öyrədər. Əgər o, bir dam altında yaşamağı çox arzu etsə, onun üçün dustaqlanada həmişə rahat və əlverişli bir yer hazırlır. Orada hamiya yer çatar.

Mastino yenə də hürüb təsdiq etdi:

– Doğrudur, doğrudur!

Usta Gila ilə Çipollino dükəninin qapısı ağızında durub bunların hamisini görür və eşidirlər, ancaq qocaya heç cür kömək edə bilmirdilər.

Qabaq lələ qəmgin halda kürsünün üstündə oturub öz saqqalını yolurdu. Bu vaxt hər dəfə onun əlində bir çımdık tük qalırdı. Axır, lap saqqalsız qalmamaq üçün bu işdən əl çəkməyi qərara aldı və yavaş-yavaş ah çəkməyə başladı – axı sizin yadınızdadır ki, Qabaq lələnin ahları bol-bol idi!

Axırda, cənab Pomidor öz karetasına mindi. Mastino çöməlib oturdu və quyruğu ilə öz ağası ilə sağollaşdı.

– Bax yaxşı qoru ha! – deyə kavaler ayrılanla ona əmr verdi, xiyarları qamçıladı və kareta toz buludu içində çaparaq getdi.

Çox gözəl, bürkülü bir yay günü idi. Ağası getdikdən sonra Mastino evciyin qabağında bir qədər o baş-bu başa gəzindi, o, istidən dilini sallayıb quyruğu ilə yelpik kimi özünü yelləyirdi. Amma bunun bir köməyi olmadı. Mastinonu susuzluq əldən salmışdı, o fikirləşirdi ki, indi bircə stəkan sərin pivə heç də pis olmazdı. Yan-yörəsinə göz gəzdirib bir oğlan axtarındı ki, yaxın bir meyxanaya pivə dalınca göndərsin, amma tərs kimi küçədə heç bir kəs yox idi. Doğrudur, çəkməçi dükəninin açıq qapısının ağızında Çipollino oturub səylə sapları mumlayırdı, amma ondan elə acı bir soğan qoxusu gəlirdi ki, Mastino onu çağırmağa cürət etmədi. Ancaq Çipollino özü gördü ki, it istinin təsirindən lap əldən düşüb. Çipollino fikirləşdi: “Əgər mən sənin başına bir oyun açmasam, heç Çipollino deyiləm!”

Bürkü getdikcə daha da şiddətlənirdi, çünkü günəş get-geda daha artıq ucalındı. Yaziq Mastino susuzluqdan yanındı! O fikirləşirdi: “Görəsən bu gün səhər mən nə

yemişəm? Bəlkə, yediyim şorbanın duzu artıq olub? Ağzım od tutub yanır, dilim də elə ağırdır ki, elə bil ondan iyirmi girvənkə daş astılb".

Bu vaxt Çipollino qapıdan boylanıb baxdı. Mastino zəif səslə onu çağırdı:

– Hey! Hey!

– Siz mənimləsinizmi, cənab?

– Sizinləyəm, sizinləyəm, ay oğlan! Zəhmət olmasa, tez qaçıb mənə bir qədər sərin limonad gətirin.

– Cənab Mastino, mən çox böyük şadlıqla gedərdim, ancaq məsələ bundadır ki, ağam bu saat bu çəkməni mənə yamamağa vermişdir, belə ki, heç cür qoyub gedə bilmərəm. Çox heyif silinirəm.


Çipollino daha artıq bir söz danışmayıb öz dükanlarına qayıtdı.

– Tənbəl, qanmaz! – deyə it donquldandı və boynuna bağlanmış zəncirə lənatlər yağırmaga başladı ki, onun özünü meyxanaya qaçmağa qomyur.

Bir qədər sonra Çipollino yənə də göründü. İt zingildəyə-zingildəyə yalvardı:

– Cənab, bəlkə, siz mənə birçə stəkan eləcə su verəsiniz?

– Çox şadlıqla verərdim, – deyə Çipollino cavab verdi, – ancaq bu saat ağam mənə buyurub ki, cənab keşisin ayaqqabılırını yamayım.



Sözün düzü, Çipollinonun yazıq itə ürkəkdən yazığı gəlirdi ki, susuzluqdan yanır, ancaq Mastinonun peşəsi onun heç xoşuna gəlmirdi. Bundan başqa, Çipollino istəyirdi ki, cənab Pomidora bir dəfə də yaxşıca dərs versin.

Günorta saat üçə yaxın olanda günəş elə yandırmaga başladı ki, lap küçədəki daşları da tər basdı. Mastino az

qalmışdı ki, istidən və susuzluqdan qurusun. Axırda, Çipollino öz skamyasından qalxdı, bir şüşəyə su tökdü və usta Gilənin arvadının gecələr yaxşı yatmaq üçün içdiyi yuxu dərmanı tozundan bir qədər ora səpdi. Çipollino barmağı ilə şüşənin ağzını tutub onu dodaqlarına elə apardı ki, elə bil işir. Sonra əlini qarnına çəkib dedi:

— Bəh-bəh, nə gözəl, nə sərin, nə təzə sudur!

Mastinonun ağzının suyu elə axmağa başladı ki, həli bir anlıq yaxşılaşan kimi oldu.

— Cənab Çipollino, — deyə o dilləndi, — o su təmizdirmi?

— Bəs necə! Lap göz yaşından da durudur!

— İçində mikrob-zad yoxdur ki?

— Bu nə sözdür? Bu suyu iki məşhur professor təmizləyib və duruldu. Onlar mikrobları özlərinə saxlayıblar, suyu isə mənə veriblər, çünki mən onların ayaqqabılарını yamamışam.

Bələ deyib Çipollino şüşəni yenə ağızına apardı və elə göstərdi ki, guya işir. Mastino təccübələ soruşdu:


— Cənab Çipollino, bəs bu necə olur ki, sizin şüşəniz elə həmişə dolu qalır?

Çipollino cavab verdi:

— İş burasındadır ki, bu şüşəni mənə rəhmətlik babam bağışlamışdır. Bu şüşə sehrlidir və heç bir zaman boşalmır.

— Bəs mənə icaza verərsinizmi ki, bir azca, lap bircə udum da olsa, o sudan içim? Lap bircə udum?

— Bircə udum niyə? Nə qədər kefinizdir, için, — Çipollino cavab verdi, — axı mən dedim ki, mənim şüşəm heç bir vaxt boşalmır!



Bir gözünüzün öünüə getirin ki, Mastino nə qədər sevindi. O, Çipollinoya dalbadal təşəkkür edib ayaqlarını yaladı və qabağında quyuğunu buladı. O heç öz xanımları qrafınıya Albalılara da bu qədər yaltaqlanmamışdı.

Çipollino şüşəni həvəslə Mastinoya uzatdı. İt şüşəni qapıb acgözlükə, birməfəsə dibinə qədər içdi. O, boş şüşəyə baxıb təccübələ soruşdu:

— Bu nadir, hamısı qurtardımı? Bəs siz mənə demişdiniz ki, şüş...

Bu cümlənin axırını deyib qurtarmağa macal tapmış, it yerə sərilib yatdı. Çipollino onun zəncirini açdı, iti çıynınə alıb qrafınıya Albalılarla kavalər Pomidorun yaşadıqları qəsrin yanına apardı. O, geri dönüb baxdıqda gördü ki, Qabaq lələ yenə də öz evciyinə yiyələnmişdir. Qoca başını pəncərəyə dirayıb pirtlaşq kürən saqqalını bayırə sallamışdı, onun üzündə böyük bir sevinc var idi.

Çipollino qəsrə yaxınlaşma-yaxınlaşma düşünürdü: “Yazlıq it! Gərk məni bağışlaysan, amma mən gərk bu işi görəydim. Ancaq bilmirəm ki, ayıldıqdan sonra sərin

su üçün mənə necə razılıq edəcəksən!" Qəsrin darvazası açıq idi. Çipollino iti parkın içində otun üstünə qoyub mehribənlilikla tumarladı və dedi:

— Məndən kavaler Pomidora salam söylə. Qrafınıaların ikisini də salam yetir.

Mastino ona xoş bir mırıltı ilə cavab verdi. O, yuxuda göründü ki, bir dağ gölündə sərin suyun içinde çimir. Üzə-üzə doyunca sudan içir, özü də yavaş-yavaş suya dönür; onun quyuğu su, qulaqları su və dörd pəncəsi fəvvarədən fışqıran su kimi yüngül və uzundur.

— Rahat yat! — deyə Çipollino əlavə etdi və qayıdır kəndlərinə getdi.

## BEŞİNCİ FƏSİL

### Mərcanı lələnin qapıya oğrular üçün zəng asması

Çipollino kəndə qayğıdıqda gördü ki, Qabağın evcisi yinin dövrəsinə xeyli adam yiğmişdir. Adamlar yavaşçadan, öz aralarında mübahisə edirdilər. Belə görünürdü ki, onlar nədənsə bərk qorxuya düşmüştülər.

Professor Armud qəmgin və qayğılı bir halda soruşdu:

— Görəsən, kavaler Pomidor yənə başımıza nə oyun gətirəcək?

Qabaq lələnin nəvəsi Qabaqça lələcə deyirdi:

— Elə bilirəm ki, bu işin axırı pis qurtaracaq. Hər necə olsa, onlar burada ağadırlar, buna görə də kefləri nə istəyir, edirlər.

Kəvərin arvadı həmin saat onunla razılaşdı və ərinin bişlərindən cilov kimi yapışb çıçırdı:

— Di tez ol, nə qədər ki bir xəta baş verməyib qayıt, get evə!

Hələ usta Gilə də nigaranlıqla başını yırgalayıb deyirdi:

— Daha ikinci dəfədir ki, kavaler Pomidor axmaq yerinə qoyulub. O, yəqoyni ki, intiqam almaq fikrinə düşcək!

Təkcə Qabaq lələ narahat deyildi. Onun cibində yena nabat var idi. Orada olanların hamisini nabata qonaq etdi ki, bu sevincli hadisə ilə əlaqədar ağızları şirin olsun.

Çipollino bir konfet götürüb fikirlə halda sora-sora dedi:

— Mən elə biliram ki, Pomidor belə asanlıqla təslim olmayıcaq.

— Bəs onda... — Qabaq qorxuya düşərək ah çəkdi.

Onun üzündəki sevincli təbəssüm həmin saat yox oldu, elə bil ki günəş buludla örtüldü.

— Mən elə biliram ki, bizim bircə çarəmiz var: gərək evciyi gizlədək.

— Necə yəni gizlədək?

— Bu ləp asan bir işdir. Əgər bu saray olsayıd, əlbəttə, gizlədə bilməzdik. Amma bu evcik elə xırdadır ki, onu cındırıyanın el arabasına qoyub aparmaq da olar.

Cındırçının oğlu Lobyaca evə qaçıb həmin saat əl arabaşını gətirib gəldi. Qabaq lələ qayğılı halda soruşdu:

— Siz evciyi arabayamı qoymaq istəyirsiniz?

O, qorxurdu ki, çox baha başa galmış evi ucub dağilar. Çipollino gülə-gülə dedi:

— Heç qorxma, evciyinə heç bir şey olmaz!

Qabaq lələ yenə soruşdu:

— Bəs onu hara aparacağıq?

Usta Gilə təklif etdi:

— Hələlik aparib mənim anbarıma qoymaq olar, qalanına sonra baxarıq.

— Birdən cənab Pomidor bundan xəbər tutdu, bəs onda necə olsun?

Bu vaxt hamı dönüb sanki buradan elə-belə ötüb keçən vəkil Noxuda baxdı. O, özünü elə göstəirdi ki, guya heç həmin adam deyildi. Vəkil birdən qızarır and iça-içə dedi:

— Mən kavaler Pomidora heç bir vaxt heç nə demərəm. Mən xəbərci deyiləm, namusu bir vəkiləm.

Qabaq lələ qorxa-qorxa dedi:

— Axi anbarda evcik rütubət çəkib dağılar. Gəlsənə onu meşədə gizlədək?

Çipollino soruşdu:

— Bəs meşədə evin keşiyini kim çəkəcək?

Professor Armud dedi:

— Meşədə mənim tanışım Mərcani lələ yaşıyır. Evi ona tapşırmaq olar. Qalanına da sonra baxarıq.

Onlar belə də qərara aldılar. Bir neçə dəqiqənin içində evi əl arabasına yüklədilər, Qabaq lələ ah çəkə-çəkə evi ilə xudahafizləşdi və öz nəvəsi Qabaqça lələçənin yanına getdi ki, bütün bu əziyyətlərdən sonra dincəlsin. Çipollino, Lobyaca və Armud evciyi meşəyə apardılar. Onu daşınmaq çox çətin deyildi: evcik bir qus qəfəsindən ağır olmazdı.

Mərcani lələ keçən ildən qalmış tikanlı, qalın bir şa-

balıd qabığının içində yaşayırı. Bu mənzil çox dar idi, amma Mərcani lələ bütün avadanlığı ilə onun içəna rahat yerləşmişdi. Onun əşyaları bir qayçı tayı, bir paslı ülgüt, bir saplı iynə, bir də pendir qabığından ibarət idi.

Mərcani lələ gələnlərin xahişini dinləyib əvvəlcə yaman təşviş düşdü:

— Belə böyük bir evin içində yaşamaqmı? Yox, mən buna heç bir vaxt razı olmaram. Bu, mümkün olan şey deyil! Bu yekə və bomboş sarayın içində mən tək-tənha nə edəcəyəm?! Elə öz şabalıd qabığının içində mənim üçün xoş keçir. Bilirsinizmi, belə bir məsəl var: “Öz evində qapı-divar da adamın üzüna gülür”.

Amma Mərcani lələ Qabaq lələyə kömək etmək məsələsini bildikdə həmin saat razı oldu:

— Mən o qocaya həmişə rəğbət bəsləmişəm. Bir dəfə onu xəbərdar etdim ki, boynuna bir tırtıl girir. Axi demək olar ki, beləliklə, mən onu ölümən qurtardım!

Evcisi böyük bir palid ağacının kötüyünün dibinə qoydu-lar. Çipollino, Lobyaca və Armud Mərcani lələnin bütün var-yoxunu təzə mənzilə daşınmağa kömək etdilər. Sonra onuna xudahafizləşib söz verdilər ki, bu yaxında şad xəbər gətirib gələcəklər.

Mərcani lələ tək qaldıqda yaman təşviş düşdü; bəlkə, birdən onun üstünə oğrular töküldüşü! O belə fikirləşdi: “İndi ki mənim belə böyük bir evim var, əlbəttə, var-



yoxumu oğurlamaq istəyənlər olacaq. Kim bilir, bəlkə də, el güman edəcəklər ki, nə bilim, nə cür xəzinəm var, ona görə də məni yuxuda öldürəcəklər!"

O fikirləşib bu qərara gəldi ki, qapıdan bir zəng assın və onun altında çap hərfləri ilə aşağıdakı sözləri yazıb divara vursun:

"Öğru cənablarından acizənə xahiş olunur ki, bu zəngi çəslənlər. Həmin saat onları içəri buraxarlar və öz gözləri ilə görüb inanarlar ki, burada oğurlanmalı heç bir şey yoxdur".

Bu sözləri yazdıqdan sonra o sakitləşdi və gün batan-dan sonra rahatca yatdı. Gecə yarısı zəng səsi onu oyadı. Mərcani lələ pəncərədən boylanıb soruşdu:

– Kimdir?

Qaba bir səs cavab verdi:

– Öğrulardır!

Mərcani lələ ayağa qalxa-qalxa dedi:

– Gəlirəm, gəlirəm! Zəhmət olmasa, bir qədər gözləyin, təkcə xalatımı ciyinmə salım.

O, xalatını geyinib qapını açdı və bütün evi nəzərdən keçirmek üçün öğruları içəri çağırdı. Öğrular yekə qara-saqallı, ucaböylü, heyvərə iki cavan idi. Onlar başlarının divara dəyib şışməməsi üçün növbə ilə yavaşça evin içini boylanıb çox tezliklə yəqin etdilər ki, burada, doğrudan da, aparmalı bir şey yoxdur. Mərcani lələ sevinib əllərini bir-birinə sürtə-sürtə soruşdu:

– Gördünüzmü, cənablar? İhandınızmı?

Ümidləri boşça çıxmış öğrular mirildandılar:

– Hm, hə...

Mərcani lələ sözünə davam etdi:

– İnanın ki, siz əliboş yola salmaq mənə yaman ağır gelir. Söyləyin, sizə bir qulluq göstərə bilərəmmi? Saqqallarınızı qırxmaq istəyirsinizmi? Burada mənim ül-gütüm var, düzdür, köhnə ülgücdür: mənə ulu babamdan miras qalmışdır. Ancaq mənə elə galır ki, hələ də bir təhər qırxa bilər.

Öğrular razı oldular. Onlar paslı ülgüclə saqqallarını ala-yarımçıq qırxbıb ev sahibinə bir neçə dəfə razılıq etdilər. Ümumiyyətlə, belə məlum oldu ki, onlar uşaqlar-mış. Kim bilir, görəsən, necə olub ki, belə pis bir peşəyə baş qoşublar!

Mərcani lələ yenə yatağına girib yuxuya getdi. Gecə saat ikidi onu ikinci dəfə zəng səsi oyadı. Yenə də iki öğru gəlmüşdi.

Mərcani lələ onlara dedi:

– Gəlin içəri! Amma əlbəttə, bir-bir gəlin ki, ev uçma-sın.

Bu öğruların saqqalları yox idi, amma birinin palta-rının düymələri tökülmüşdü. Heç birçə düyməsi də yox idi! Mərcani lələ ona iynə-sap bağışlayıb məsləhət gördü ki, gəzəndə ayaqlarının altına diqqətlə baxsun. O, oğrunu başa saldı:

– Bilirsinizmi, həmişə yolda yerə çoxlu düymə tökülmüş olur.

Bu öğrular da öz işlerinin dalınca getdilər. Sözün qısa-sı, hər gecə öğrular Mərcani lələni yuxudan oyadırdılar: onlar zəngi çalış evin içini yoxlayırdılar. Düzdür, əliboş

gedirdilərsə də, ancaq bu mehriban və hörmətcil xırdaca ev sahibi ilə tanış olmaqdan çox razı qalırdılar.

Bələliklə, görürsünüz ki, Qabaq lələnin evciyi yaxşı adamın əlində idi. İndi gəlin hələlik ondan ayrılaq və baxıb görək, o biri yerlərdə nə var, nə yox.

## ALTINCI FƏSİL

**Əqrebaları baron Portağal ilə hersoq  
Naringinin qrafinyaları yaman özüyyətə  
salmaları və narahat etmələri**

İndi biz gorək qrafinya Albalıların qəsrinə bir göz yetirək. Siz, yəqin, başa düşübşünüz ki, bu qrafinskyalar bütün kəndin, oradakı evlərin, yerlərin, hətta qülləli kilsənin də sahibi idilər.

Çipollino Qabaq lələnin evciyini meşəyə apardığı gün qəsrədə yaman çaxnaşma var idi: xanımlara qohumları qonaq gəlməmişdilər. Bu qonaqlar iki nəfər idilər: Baron Portağal və hersoq Naringi. Baron Portağal Xanım Böyük qrafinyanın rəhmətlik ərinin əmisi oğlu idi. Hersoq Naringi isə Xanım Kiçik qrafinyanın rəhmətlik ərinin dayısı oğlu idi. Baron Portağalın qarnı yaman yekə idi, amma burada heç bir təccübüli şey yox idi, çünki onun işi-güçü elə yemək idi, çənəsinə yalnız ikicə saat, yatdıqda rahatlıq verərdi.

Baron Portağal hələ gənc zamanlarında bütün gün yediyini həzm edə bilmək üçün axşamdan səhərə qədər ya-

tardı. Ancaq sonra öz-özünə dedi: "Yatmaq yalnız vaxt itirməkdir: axı yatdıqda yeyə bilmirəm!" Buna görə o qərara aldı ki, gecələr də yesin, həzm etmək üçün sutkada yalnız ikicə saat vaxt ayırsın. Baron Portağalı doyura bilmək üçün onun bütün mahal boyu salmış saysız-he-sabsız mülklərindən hər gün cürbəcür yeməli şeylərlə dolu arabalar gəldi. Yaziq kəndlilər daha bilmirdilər ki, ona nə göndərsinlər. O, yumurtaları, meyvələri, tərəvəzləri, taxılları, suxariləri, piroqları yemişdi... Gətirilən şeyləri iki xidmətçi həmişə onun ağızına tixirdi. Yorulduqda iki nəfər başqa xidmətçi onları əvəz edirdi.

Axırda, kəndlilər xəbər göndərdilər ki, daha heç bir yeməli şeyləri qalmayıb. Bütün mal-qaraları yeyilib qur-tarmış, ağacların bütün meyvələri dərilmişdir.

— Onda ağacları mənə göndərin! — deyə baron əmr verdi.

Kəndlilər ağacları da ona göndərdilər, o da ağacların yarpaqlarını və köklərini zeytun yağına batırıb üstüne duz səpib aşındı.

Axırda, bağdadı bütün ağaclar da qurtardıqda baron öz torpaqlarını satmağa və həmin pula yeməli şeylər almağa başladı. Bütün mülklərini satıb qurtardıqdan sonra Xanım Böyük qrafinyaya məktub yazdı ki, onu qonaq qəbul etsin. Sözün düzü, Xanım Kiçik qrafinya bundan çox da razı deyildi:

— Baron bizim bütün var-dövlətimizi yeyib qurtaracaq. Bizim qəsimizi birçə boşqab makaron kimi ötürəcəkdir!

Xanım Böyük qrafinya ağlaya-ağlaya dedi:

— Sən mənim qohumlarımı qəbul etmək istəmirsən. Of, sən heç vaxt mənim yazıq, yoğun baronumu sevməmisən!

Kiçik qrafinya dedi:

— Yaxşı, sən öz qohumun baronu çağır gəlsin. Ancaq onda mən də yaziq, rəhmətlik ərimin dayısı oğlu hersoq Naringini çağıracağam.

Böyük qrafinya onu ələ sala-sala cavab verdi:

— Buyurub çağırı bilərsən. O ki cücadən də az yeyir. Sənin rəhmətlik yazıq ərinin qohumları elə xirdaca və arıqdlar ki, onları heç yerdən seçmək olmur. Amma mənim rəhmətlik yazıq ərimin qohumları hamısı elə bil seçmədir; ucaboy, yoğun, təhər-təhürlü.


Doğrudan da, baron Portağal yaman görkəmli idi, lap bir verstlikdən dağ boyda görünürdü. Onun üçün həmin saat bir qulluqçu tutmali oldular ki, onun qarnını gəzdəsin — baron öz yekə qarnını özü çəkə bilmirdi.

Pomidor cindirçi Lobyanın dalınca adam göndərdi ki, öz əl arabasını götürüb qəsər gəlsin. Amma Lobya öz arabasını tapa bilmədi — axı siz bilirsınız ki, onun oğlu Lobyaça həmin arabanı götürüb aparmışdı. Buna görə də Lobya daşçıların əhəng daşlığı xirdəca əl arabasına bənzər bir şey gotirib gəldi.

Cənab Pomidor baron Portağala öz yekə qarnını xirdəca arabaya qoymağə kömək edib çığrıdı:

— Hə, çək, apar!

Lobya var gücü ilə sıniq-salxaq əl arabasının dəstəklərindən yapışib çəkdi, amma onu bircə santimetr də yerindən tərədə bilmədi: baron elə indicə möhkəmナhar etmişdi. İki nəfər də xidmətçi çağırıldılar. Axır, onların köməyiylə baron parkın xiyabanlarında kiçik bir gəzintiyə çıxa bildi. Bu vaxt əl arabasının təkəri tez-tez ən iri və



iti daşlara ilişirdi. Bu təkanlar yazıq baronun qarnını elə incidiirdi ki, onu soyuq tar basmışdı. O çığrıdı:

— Yavaş, yavaş, burada daş var!

Lobya ilə xidmətçilər diqqətlə olub yoldakı bütün daşlardan kənar ötüb keçməyə başladılar. Amma bu dəfə əl arabası cuxura düşdü. Baron zarıldı:

– Hey, maymaqlar, Allah xatirinə, çuxura salmayın!  
Ancaq bu takanlara və zədələnmələrə baxmayaraq,  
baron yolda da öz sevimli işindən əl çekmirdi, Xanım  
Böyük qrafının ona qolyanaltı hazırladığı qızarmış  
hind toyunu iştahla gəmirirdi.

Hersoq Naringi də xanımlar və xidmətçilər üçün  
xeyli iş açmışdı. Xanım Kiçik qrafının qulluqçusu  
yazlıq Ciyləkçik səhərdən-axşama qədər Naringinin  
köynəklərini ütüləyirdi. O, ütülədiyi paltarları getirib  
gəldikdə hersoq narazı halda üz-gözünü turşudub finxi-  
rir, içini çekir, sonra da şəkfin üstünə dirmaşib çığırı,  
bütün evi başına yiğirdi:

– Ay dad, imdad, öldüm!

Xanım Kiçik qrafına elə qaçaraq gəldi ki, az qala,  
yixılıb başı yarılacaqdı.

– Əziz Naringi, sənə nə oldu?

– Of, sizin evdə köynəklərimi elə pis ütüləyiblər ki,  
çarəm bircə ölməkdir! Görünür, mən bu dünyada daha  
heç bir kəsə gərək deyiləm!

Onu dilə tutub ölmək fikrindən daşındırmaq üçün Xanım  
Kiçik qrafına öz rəhmətlilik ərinin ipşək köynəklərini  
bir-bir Naringiyə bağışladı. Hersoq yavaşa şəkfdan  
düşdü, köynəkləri əyninə geyib yoxlamağa başladı. Bir  
qədər sonra onun otağından yenə çıçırtı qopdu:

– Aman Allah, öldüm!

Xanım Kiçik qrafına əlini ürəyinin üstünə qoyub  
yenə qaça-qaça onun yanına gəldi.

– Əzizim Naringi, nə oldu?

Hersoq güzgünen üstündən çığırı:



– Mən yaxalığımın ən yaxşı düyməsini salıb itirmişəm.  
Daha dünyada yaşamaq istəmirəm! Bu ağır itkiyə dözmək  
olmaz.

Hersoqu sakitləşdirmək üçün Kiçik qrafinya axırda  
rəhmətlilik ərinin bütün taxma düymələrini ona bağışla-  
di. Bunlar isə qızıldan, gümüşdən və qiymətli daş-qas-  
dan idi. Sözün qisası, hələ heç gün batmamışdı ki, Xanım  
Kiçik qrafının cavahiratından özünə heç bir şey qal-  
mamışdı, hersoq Naringi isə çəmədanlar dolusu bəxşislər  
alıb şad-sevincək əllərini bir-birinə sürtürdü.

Qohumlarının həddən artıq acıgzınlıkları qrafınyaları  
yaman narahat edib acıqlandırmışdı. Onlar da öz acıqla-  
rını ata-anadan yetim qalmış bacıogluları yazıq Albalıcı-  
ğa tökürdülər. Xanım Böyük qrafına onun üstünə çığırı  
deyiridi:

– Ay müftəxor! Bu saat get, məsələlərini həll et!

– Mən hamisini həll etmişəm.

Xanım Kiçik qrafinya ona açıqlı-acıqlı əmr etdi:

— Başqalarını həll et!

Albalıcıq başını aşağı salıb başqa məsələləri həll etməyə getdi. O hər gün o qədər məsələ həll edirdi ki, bir neçə dəftəri yazış doldururdu və bir həftənin içində onun dəftərləri dağ boyda qalandı.

Qohumları gəldiyi gün qrafinyalar tez-tez Albalıcıq açıqlanırdılar:

— Burada nə veyillənirsən, ay tənbəl?

— Eləcə bir az parkda gəzmək istəyirdim...

— Parkda baron Portağal gəzir, ora sənin kimi avaraların yeri deyil. Bu saat rədd ol, dərslərini öyrən!

— Axı mən dərslərimi çıxdan öyrənmişəm.

— Get sabahkiləri öyrən!

Sözbaxan Albalıcıq gedib sabahki dərslərini öyrənirdi. O hər gün o qədər dərs öyrənirdi ki, bütün dərs kitablarını daha əzberdən biliirdi və qəsrin kitabxanasında olan bütün kitabları oxumuşdu. Amma qrafinyalar Alba-

lıcıqın əlində kitab gördükdə daha da bərk açıqlanırdılar:

— Bu saat kitabı yerinə qoy, dəcəlin bir! Kitabı cıarsan.

— Bəs mən kitabsız dərslərimi necə öyrənim?

— Əzbərdən öyrən!

Albalıcıq öz otağına gedib, əlbəttə, kitabsız həmişə öyrənir, öyrənirdi. Belə dincəl-mədən dərslə məşğul olmaq-



dan onun başı ağrımağa başlayırdı, onda qrafinyalar yenə də onun üstünə çığırırdılar:

— Sən elə həmişə azarlaysan, çünkü həddən çox fikir-leşirsən! Fikirləşməkdən ol çək, onda bizim də davadərmana xərcimiz az çıxar.

Sözün qisası, Albalıcıq hər nə edirdiə, qrafinyalar ondan razı qalmırırdılar. Albalıcıq heç bilmirdi, necə etsin ki, onu yenə də danlamasınlar, o özünü yaman bədbəxt hesab edirdi. Bütün qəsrə onun tek bir cə destu vardı, o da xidmətçi Çiyələkcik idi. Heç kəsin sevmədiyi bu solğun üzlü, eynəkli, xirdaca oglana Çiyələkciyin yazılı gəldi. Çiyələkcik Albalıcıqla çox mehriban dolanırdı və axşamlar Albalıcıq yatmaq üçün yerinə girdikdə Çiyələkcik gizlincə ona dadlı bir şey gətirib verordi.

Amma bütün dadlı şeyləri nahar vaxtı baron Portağal yemişdi, bu axşama bir şey qalmamışdı. Hərsoq Naringi də şirin bir şey yemək istəyirdi. O, dəsmali yərə salıb bufetin üstüne çıxdı və fəryad qopardı:

— Məni tutun, yoxsa özümü aşağı ataram!

Fəqət bu dəfa dad-fəryad ona kömək etmedi: baron Portağal Naringiyə heç fikir verməyib şirnini rahat-rahat yeyib qurtardı. Xanım Kiçik qrafinya bufetin qarşısında diz çöküb ağlaya-ağlaya öz əziz qohumuna yalvardı ki, ömrünün bu çıçəklənən çağında özünü öldürməsin. Əlbəttə, onun aşağı düşməyə razı olması üçün gərək ona bir hədiyyə veriləydi, ancaq qrafinyanın daha heç bir şeyi qalmamışdı. Axırda, hərsoq Naringi başa düdü ki, daha burada əlinə bir şey keçməyəcək. Bir xeyli şərt-surtdan sonra kavaler Pomidorun köməyiilə aşağı düşməyi qərara

aldi. Pomidor nigarənlıqdan və gücəndiyindən tamam tər-içində idi.

Elə həmin dəqiqa cənab Pomidora xəbər verdilər ki, Qabaq lələnin evciyi sırlı bir surətdə yoxa çıxmışdır. Kavalər Pomidor daha çox götür-qoy etməyib həmin saat Şahzadə Lumuya bir şikayət göndərib xahiş etdi ki, kəndə iyirmi nəfər polis Lumucuq göndərsin.

\* \* \*

Lumucuqlar ertəsi gün gəldilər və həmin saat kənddə qanun-qayda qoydular, bütün evləri gəzib rastına çıxanları tutub dustaq etdilər. Ən əvvəl tutulanlardan biri də usta Gilə idi. O, boş vaxtlarında boynunun ardını qaşımaq üçün, bizini də götürüb deyinə-deyinə polislərin ardınca düşdü. Amma Lumucuqlar bizi ondan aldılar və usta Giləyə dedilər:

— Sənin dustaqxanaya silah aparmağa ixtiyarın yoxdur!  
— Bəs mən boynumun ardını nə ilə qaşıyacağam?  
— Qaşınmaq istədikdə bizim böyüklərdən birinə deyərsən, biz sənin başını lap yaxşıca qaşıyarıq!

Bələ deyib Lumucuq çəkməçinin boynunun ardını öz iti qılıncı ilə qaçıdı.

Professor Armudu da tutdular. O, skripkasını və bir də şam görməyə icazə istədi.

— Şam sənin nəyinə gərəkdir?  
— Arvadım deyir ki, qəsrin zirzəmisi çox qaranlıqdır, amma mən gərək təzə notlar öyrənəm.

Sözün qisası, kəndin bütün əhalisi dustaq edildi. Yalnız cənab Noxuda dəymədilər, çünkü o vəkil idi. Bir də Kəvərə dəymədilər, çünkü onu tapa bilmədilər. Qabaq lələ Lumucuqların ardınca düşüb öz adəti üzrə ah çəkəçəkə gedirdi. Zabit ondan açıqlı-acıqlı soruşdu:

— Niye belə tez-tez ah çəkirsən?

— Bəs ah çəkməyib nə edim?! Bütün ömrüm boyu işləmişəm, qazandığımancaq bu ahlar olub. Hər gün bir ah qazanmışam. İndi sinəmdə bir neçə min ah yığışib. Axı onları gərək bir təhər çölə çıxaram da!

Qadınlardan birçə Qabaqcə lələçəni tutmuşdular, ancaq dustaqxanaya getmək istəmədiyindən polislər onu vurublar. Bu müddətdə o, Turpça adlı bir qızla barının üstündə oturub dik-dik polislərə tamaşa edirdi. Halə Lumucuqlar onların yanından ötüb keçəndə soruştular ki, bu yaxınlarda bir yerde "Çipollino" adlı qorxunc bir üşyançını görməyiblər ki. Cavabında ikisi də çıçırdılar:

— Görmüşük, görmüşük! Elə bu saat sizin zabitin üçkünc papağının altına girdi!

Bələ deyib uşaqlar bərkdən gülə-gülə qaçıb getdilər.


Həmin gün Çipollino ilə Turpça kəşfiyat aparmaq üçün qəsrin yanına getdilər. Çipollino qərara almışdı ki, hər necə olursa-olsun, gərək dustaqları xilas etsin, əlbəttə, Turpça da hər barədə ona kömək etməyə söz vermişdi.

## YEDDİNÇİ FƏSİL

### Cənab Cəforinin elanlarına Albalıcığın fikir verməməsi

Qrafinya Albalıların qəsrini bir təpənin üstündə idi. Onun dövrəsində böyük bir park vardi. Parkın qapısında bir elan asılmışdı. Onun bir üzündə “İçəri girmək qadağandır”, o biri üzündə isə “Çıxmaq qadağandır” yazılmışdı. Elanın bir tərəfi kənd uşaqları üçün idi ki, onlar parkın dəmir çəpərindən içəri aşmasınlar. O biri – tərs üzü isə Albalıcıq üçün idi ki, o da parkdan çıxıb kəndə, uşaqların yanına getməyi heç ağlına da gətirməsin.

Albalıcıq parkın içinde tək-tənha gəzirdi. O, hamar yollarda yavaş-yavaş addımlayır, həmişə fikir verirdi ki, bilmədən bir çiçəyə ayaq basmasın və ləkləri tapdalamasın. Mürəbbisi cənab Cəfəri bütün parkda elanlar asmış və bunlarda göstərmİŞdi ki, Albalıcıga nə etməyə icazə verilir və nələr qadağandır. Belə ki, içərisində qızıl bahqlar olan hovuzun yanında bu cür yazı asılmışdı: “Al-



balıcığa əlini suya soxmaq qadağandır!” Burada başqa belə bir elan da vardi: “Hər kəs otları əzsə, bu sözləri iki min dəfə yazmalıdır: «Mən tərbiyəsiz oğlanam». Bütün bu yazıları Albalıcığın ev müəllimi və tərbiyəcisi cənab Cəfəri yazmışdı.

Oğlan bir dəfə öz nəcabətli xalalarından icazə istəmişdi ki, o da heybələrini bayraq kimi oynadaraq qəsrin yanından şən-şən, hoppana-hoppana keçən uşaqlarla bir yerdə kənd məktəbinə getsin. Amma Xanım Büyük qrafının buna bərk acığı tutmuşdu:

– Necə ola bilər ki, qraf Albalı cürcübür adı kəndlilərlə bir skamyada otursun! Belə bir şey ola bilməz!

Xanım Kiçik qrafinya da təsdiq edib demişdi:

– Albalılar heç vaxt bərk məktəb skamyasında oturmayıblar! Belə bir şey olmamışdır və heç bir zaman olmayıacaqdır!

Axırda, Albalıcığa cənab Cəfərinin ev müəllimi tutular. Onun çox qəribə bir xasiyyəti var idi ki, həmişə gözlənilmədən və yersiz şəkildə haradansa peydə olardı. Məsələn, Albalıcıq dərslerini hazırlayanda, yazı öyrənərkən mürəkkəbqabının içində girmiş bir milçəyə diqqət yetirəndə həmin saat cənab Cəfəri haradansa ortaya çıxardı. O, qırmızı və göy damalı, yekə cib yaylığını çıxarıb bərkdən burnunu silər və yazıq Albalıcığı danlamaga başlayardı:

– Öz işlərindən ayrılib milçəklərə tamaşa edən oğlanların vay halına! Elə bütün bədbəxtliklər buradan başlanır. Bir milçəyin dalınca o biri milçək, sonra üçücüsü, dördüncüsü, beşinci... Sonra da belə oğlanlar

gözlerini hörümçəklərə, pişiklərə və başqa heyvanlara zilləyib, əlbəttə, dərslərini hazırlamağı unudarlar. Amma dərslərini öyrənməyənər tərbiyəli oğlan ola bilməzlər. Tərbiyəsiz oğlan da etibarlı adam ola bilməz. Etibarsız adam da gec-tez dustaqxanaya düşər. Ey Albalıcıq, deməli, əger həbsxanada can vermək istəmirsənsə, daha milçəklərə baxma!

Əgər Albalıcıq dərsdən sonra albomunu əlinə alıb bir qədər şəkil çəkmək istəsə, bir də görürdü ki, cənab Cəfəri yenə də burada hazırdır. O, həmin saat dama-dama yaylığını çıxarıb açacaq və yenə də öz sözlərini sadalayacaq:

— Vay o oğlanların halına ki, vaxtlarını cızma-qaraya sərf edirlər! Onlar böyüyəndə nə olacaqlar? Ən yaxşı halda, rəngsaz olacaqlar, bunlar həmin çirkili, cir-cindir geyinmiş yoxsullardır ki, bütün günü divarlara naxış çəkir, sonra da elə layiq olduqları üçün dustaqxanaya düşürlər. Ey Albalıcıq, məgər sən həbsxanaya düşmək istəyirsənmi? Bir düşün, ey Albalıcıq!



Albalıcıq dustaqxanadan qorxdugu üçün heç bilmirdi ki, nə iş gör-sün. Xoşbəxtlikdən elə vaxt olurdu ki, cənab Cəfəri ya bir qədər yatır, ya da ləzzət almaq üçün oturub bir şüsha üzüm arağı içirdi. Az-az olan belə doqiqələrdə Albalıcıq azad idi. Amma cənab Cəfəri elə bir hiylə işlətmüşdi ki, belə vaxtlarda da özünü Albalıcıqm yadına salırıdı: o hər bir yerdə nəsihətverici yazılar asmışdı.

Bunların sayəsində o, hərdən bir saat artıq mürgüləyə bildirdi. Qol-budaqlı bir ağacın kölgəsində dincəldiyi zaman arxayınlardı ki, tərbiyə verdiyi uşaq vaxtını boş keçirmir və parkda gəzə-gəzə faydalı nəsihətləri öyrənir. Amma Albalıcıq bu elanların yanından keçəndə həmişə gözlüyü çıxardı. Beləliklə, o, lövhələrdə nə yazıldığını görməz və öz istədiyi şəyər barədə rahatca fikirləşərdi.

Bəli, Albalıcıq öz istədiyi şəyər barədə fikirləşəfikirləşə parkda gəzirdi. Birdən kiminsə onu çox nazik bir səslə çağırıldıqını eşitdi:

— Cənab Albalıcıq! Cənab Albalıcıq!

Albalıcıq döntüb baxdı və çəpərin o tayında elə özü yaşda yoxsul geyimli, şən və ağıllı bir oğlan gördü. Oğlanın ardınca on yaşında bir qız da gəlirdi. Onun saçları elə hörülümsüdü ki, höryü qırmızı turpın quyruğuna bənzəyirdi.

Albalıcıq hörmətlə salam verib dedi:

— Salam, cənablar! Mən sizi tanımaq şərəfinə nail deyiləm, amma sizinlə tanış olmaq mənim üçün çox xoş olardı.

— Yaxşı, bəs niyə yaxın gəlmirsiniz?

— Təəssüf ki, gələ bilmərəm, burada bir elan asılmışdır ki, mənə kənd uşaqları ilə damışmaq qadağandır.

— Biz elə kənd uşaqlarıyıq da, siz ki daha bizimlə danışırısunuz!

— Hə, elə isə, bu saat sizin yanınızda gələrəm!

Albalıcıq çox tərbiyəli və utancaq bir oğlan idi, amma yeri gələndə cürətlə, hünərlə iş görməyi bacarırdı. O, otu tapdalamağın qadağan olduğunu yaddan çıxarıb düm-

düz otların üstü ilə addımladı və hasarın lap şəbəkəsinə yaxınlaşdı.

— Mənim adım Turçadır, — deyə qız tanışlıq verdi, — bu da Çipollinodur.

— Cox xoşdur, xanım. Cox şadam, cənab Çipollino. Mən sizin barənizdə eştmişəm.

— Kimdən eşidibsiniz?

— Kavalər Pomidordan.

— Hə, yəqin ki, o mənim barəmdə heç bir yaxşı söz deməmişdir.

— Əlbətta, yox. Amma elə buna görə də mən fikirləşirdim ki, siz, yəqin, çox yaxşı oğlansınız. İndi görürəm ki, yanılmamışam.

Çipollino gülümsündü:

— Bu lap gözə! Yaxşı, bəs biz niyə bir-birimizlə rəsmi danışub “siz” deyirik, ela bil ki qoca saray adamlarıyıq. Gəlin bir-birimizə “sən” deyə müraciət edək!

Albalıcıq həmin saat mətbəxin qapısına vurulmuş yaxını yadına saldı; orada yazılmışdı: “Heç bir kəsə «sən» demək olmaz”. Müəllim bir dəfə Albalıcığın Çiyələkçik ilə dostcasına söhbət etdiyini gördükdən sonra bu elanı yazıb asmışdı. Buna baxmayaraq, Albalıcıq indi bu qaydanı da pozmağı qərara aldı, sən bir halda cavab verdi:

— Razıyam. Bir-birimizə “sən” deyib danışaq.

Turçanın bundan çox razi qaldı:

— Mən sənə nə demişdim, Çipollino? Görürsən, Albalıcıq lap yaxşı oğlandır!

— Sizə təşəkkür edirəm, xanım, — deyə Albalıcıq baş eydı, ancaq həmin saat qızarıb sadəcə elavə etdi, — sağ ol, Turçanac!

Onlar üçü də şən-şən gülüşdülər. Əvvəlcə Albalıcıq ağızının bir tərəfi ilə gülümsündü. O, cənab Cəfərinin nəsihətlərini yaddan çıxarmamışdı; müəllim dəfələrlə demişdi ki, tərbiyalı oğlanlara bərkdən gülmək yaraşmaz. Ancaq sonra Çipollino ilə Turçanın bərkdən qəhqəhə çəkib güldüklerini eştidikdə Albalıcıq da ürəkdən gülməyə başladı.

Qəsrədə heç vaxt belə ucadan şən qəhqəhə eşidilməmişdi. Nəcabəti qrafinyalar hər ikisi bu dəqiqlidə eyvanda oturub çay içirdilər.

Xanım Böyük qrafinya qəhqəhə gurultularını eşidib dedi:

— Mən nəsə qəribə bir gurultu eşidirəm!

Xanım Kiçik qrafinya da başı ilə təsdiq edib dedi:

— Mən də bir cür səslər eşidirəm, yəqin ki, yağış səsindir.

Xanım Böyük qrafinya öyrədici bir əda ilə cavab verdi:


— Bacığım, cürət edib sizə söyləyə bilərəm ki, heç bir yağış-filan yoxdur.

— Yoxdursa, olacaq! — deyə Xanım Kiçik qrafinya ona qəti etiraz edib göyə baxdı ki, orada öz sözlərini təsdiq edən əlamətlər tapsın.

Amma göyün üzü elə təmiz idi ki, elə bil bəs dəqiqlibundan əvvəl süpürüb yumuşdular. Orada heç xirdəca bir bulud da görünmürdü.

Xanım Böyük qrafinya yenidən sözə başladı:

— Elə guman edirəm ki, bu bizim fəvvərənin gurultusudur.



— Bizim fəvvərə guruldaya bilməz. Sizə məlumdur ki, onun suyu yoxdur.

— Yəqin ki, bağban onu düzəldib.

Pomidor da bu qəribə gurultunu eşidib təşviş düşdü. O fikirləşdi: "Qəsrin zirzəmisdə xeyli dustaq var. Gərək ehtiyatlı olaq ki, bir cəncəl çıxmasın!" O, parkı gəzib yoxlamağı qərrə alıdı və birdən qəsrin dalında, kəndə gedən yol tərəfdə bir-birilə şən-şən səhbət edən üç uşağa rast gəldi. Əgər göy yarılsa və oradan yerin üzərinə mələklər yaşıydı, kavalər Pomidor bu qədər təəccüb etməzdidi. Albalıcıq onu tapdayıb! O, iki cindir uşaqla dost kimi səhbət edir! Hələ bu harasıdır: cənab Pomidor bu cindrillardan birinin onu bu yaxınlarda açı göz yaşları tökməyə məcbur edən həmin oğlan olduğunu o saat bildi!

Kavalər Pomidor quduza döndü. Üzü elə od tutub alışdı ki, əgər yaxınlıqdə yanğınsöndürənlər olsayıdı, həmin saat haray salardılar. Pomidor bərkdən çıçırdı:

— Cənab qraf!

Albalıcıq dönüb baxdı, rəngi ağardı və o, şəbekəyə qıṣıldı.

— A dostlarım, — deyə o piçıldadı, — nə qədər ki Pomidor hələ uzaqdadır, tez olun, qaçın. Mənə o, heç bir şey edə bilməz, amma sizin işiniz xarab olar! Xudahafiz.

Çipollino ilə Turpça daban alıb var gücləri ilə qaçdırılar, amma hələ xeyli müdəddət arxadan kavalerin açıqli çıçırtılarını eşitdilər. Turpça ah çəkib dedi:

— Bu dəfəlik bizim səfərimiz baş tutmadı!

Amma Çipollino yalnız gülümsündü:

— Ancaq mənə elə gəlir ki, bu gün çox uğurlu gündür. Biz yeni bir dost qazandıq, bu özü elə az şey deyil!

Bu yeni dost, yəni Albalıcıq tək qaldıqda həm kavalər Pomidordan, həm müəllim Cəfəridən, həm Xanım Böyük və Kiçik qrafınyalardan, həm də baron Portağal və hersoq Naringidən çox şiddetli bir cəza alacağını, başına çox cəncəl açılacağının gözləyirdi. Adlı-sanlı qohumların hər ikisi çoxdan başa düşmüşdülər ki, Albalıcığın zəhləsini tökən hər bir adamdan xalaları qrafınyaların xoşu gelir və buna görə də yetim oğlanı sancaq fürsətini əldən vermirdilər. Bütün bunlara o, çoxdan öyrəşmişdi.

Amma bu dəfə Albalıcığın dərdi elə bir bölgəzində düyünləib qalmışdı, o, göz yaşlarını güclə saxlayırdı. Bütün bu hay-küylər, danlaqlar, hədələr onu əsla qorxut-murdu. Hər iki qrafınyanın zəhlətökən ciriltili çıçırtıları, cənab Cəfərinin darixdirici nəsihətləri və hersoq Naringinin küt lağlağıları onun vecinə deyildi! Amma bunun-la yanaşı, o özünü çox bədbəxt sayırdı. Ömründə birinci dəfə idi ki, özüna dostlar tapmışdı, birinci dəfə doyunca səhbət etmiş və ürəkdən gülmüdü, ancaq budur, yenə də tək-tənha qalmışdır...

Cipollino ilə Turpə təpə aşağı qaçıqları dəqiqədən bəri Albalıcıq onları həmisişlik itirmişdi. Görəsən, bir də onları görə biləcəkdim? Albalıcıq o uşaqlarla bir daha azadlıqda ola bilmək üçün hər şeyindən keçməyə hazırlı idi. Elə bir azadlıq ki, orada heç bir elan və qadağa yoxdur, orada otların üstündə qəçməq və çiçəkləri dərmək olar!

Albalıcıq ömründə birinci dəfə öz qəlbində dərd ad-lanın o qəribə və dözlüməz ağrını duydu. Bu onun üçün yaman ağır idi və Albalıcıq hiss etdi ki, belə bir dərdə dözə bilməyəcəkdir. Yerə yixılıb ümidsiz halda hönkürə-

hönkürə ağladı. Kavalər Pomidor onu qaldırıb bir dü-yünçə kimi qoltuğuna vurdur və xiyanət ilə qəsrə sarı yönəldi.


## SƏKKİZİNCİ FƏSİL

### Doktor Şabalıdin qəsrden qovulması

**A**lbalıcıq bütün axşamı ağladı. Hersoq Naringi elő-onu bilirdi ki, Albalıcığı daha da cırnatsın. Ona deyirdi:

— Bizim gənc qraf başdan-başa əriyib göz yaşına dö-nəcək. Albalıcıqdan, bəlkə, tək bircə çayirdək qalacaq!

Çox kök adamların bazılərində olduğu kimi, baron Portağalın da ürəyində bir azca mehribanlıq qalmışdı. Albalıcığın könlünü almaq üçün öz tortundan xirdəca bir parçanı ona təklif etdi. Düzdür, bu parça çox xirdəca, vur-tut bircə qırıq idi, amma baronun yaman qarınqulu oldu-



ğunu nəzərə alsaq, onun bu əliaçıqlığını qiymətləndirmək lazımdır.

O ki qaldı qrafinyalara, onlardan heç biri Albalıcığı sakitləşdirməyə əslə çalışır, hələ onun göz yaşlarını lağda qoyurdular. Xanım Böyük qrafinya dedi:

– Bizim bacıoğlu parkdakı xarab olmuş fəvvərəni evəz edə bilər!

Xanım Kiçik qrafinya onu əla salıb söylədi:

– Göz yaşı fəvvərəsi!

Cənab Cəfəri Albalıcığı belə hədələdi:

– Sabah mən sənə üç min dəfə bu sözləri yazdıracağam: “Mən süfrə başında ağlamamalıyam, çünki beləliklə, yaşlıların yeməyi həzm etmələrinə mane oluram”.

Axırda gördülər ki, Albalıcıq ağlamaqdan əl çəkmək fikrində deyil, onu yatmağa göndərdilər...

Çiyələkcik yazılıq oğlanı əlindən gəldiyi qədər sakitləşdirməyə çalışdı, amma heç bir fayda vermədi. Qızçıqaz o qədər kədərləndi ki, özü də ona qoşulub ağlamağa başladı.

Xanım Böyük qrafinya onu hədələyib dedi:

– Bu saat zırıltını kəs, sarsaq qız, yoxsa səni qovaram!

Albalıcıq dərdindən hətta azarladı. Onu elə bir titrətmə tutdu ki, altındakı çarpayısı da əsir, öskürəyinin səsindən isə pəncərələrin şüşələri cingildiyirdi. O sayıqlaya-sayıqlaya həmişə çağırırdı:

– Çipollino! Çipollino! Turpça! Turpça!

Cənab Pomidor söylədi ki, uşaq, yaqın, qəsrin dövrəsində gəzişən dəhşətli cinayətkardan bərk qorxduğuna

göre xəstələnmişdir. O, xəstə uşağı sakitləşdirmək üçün dedi:

– Günü sabah əmr edib onu tutduracağam.

Albalıcıq hicqira-hicqira dedi:

– Ay aman, yox, yox, siz Allah, lazımlı deyil! Yaxşısı budur, məni tutun, ən qaranlıq və dərin zırzəmiyi salın, ancaq Çipollino ilə işiniz olmasın. Çipollino elə yaxşı oğlanırdı ki... O mənim ən yaxşı dostumdur!

Cənab Cəfəri qorxuya düşdü, bərkdən burnunu silib dedi:

– Uşaq sayıqlayır. Həli yaman ağırdır!

Ən adlı-sanlı həkimlərin dalınca adam göndərdilər. Əvvəlcə doktor cənab Milçəkqıran gəlib qurumuş milçəklərdən hazırlanmış su dərmanı yazdı. Ancaq bu sulu dərmanın heç bir köməyi olmadı. Sonra doktor Meşə gilası geldi, o bildirdi ki, qurumuş milçəklər bu cür xəstələr üçün çox qorxuludur. Çox yaxşı olar ki, xəstəni yapon meşə gilası şirəsində islanmış döşəkağıllara bürüsünlər. On iki döşəkağıını meşə gilası şirəsində islatdılar, amma Albalıcığın həli yaxşılaşmadı.

Doktor Ənginar belə təklif etdi:

– Mənim fikrimcə, onun yan-yörəsinə ciy ənginar düzənmək lazımdır.

Çiyələkcik qorxuya düşüb soruşdu:

– Onlar tikanlımlı olmalıdır?

– Əlbəttə, yoxsa dərmanın heç bir xeyri olmaz.

Albalıcığı ləkdən təzəcə dərilmış ciy ənginarla müalicə etməyə başladılar. Yazlıq oğlan tikanlarının acısından qışkırrı və çırpınırdı, elə bil onun dərisini soyurdular.

Doktor Ənginar əllərini bir-birinə sürtə-sürtə deyirdi:

– Bax görüsünümü? Gənc qrafə dərman yaman təsir edir. Bu müalicəni davam etdirin.

Məşhur professor cənab Kahi-İspanaq uca səslə dedi:

– Bütün bunlar boş-boş şeylərdir! Sizə hansı eşşək ənginar müalicəsi yazib? Onu təzə kahı ilə müalicə etməyi bir sınavın.

Ciyələkcik gizlincə Şabalıdin ardınca adam göndərdi. Bu doktor meşədə, böyük şabalıd ağacının altında yaşıyordı. Ona “Yoxsullar həkimi” deyirdilər, çünki o, xəstələr lap az dərman yazar və dərmanların pulunu öz cibindən verirdi.

Doktor Şabalıd qəsrin darvazasına yaxınlaşdıqda xidmətçilər onu içəri buraxmaq istəmədilər, çünki o, karretada yox, piyada galmışdı.

– Karetasız doktor, yəqin ki, sarsağın və firildaqcının biridir, – deyib xidmətçilər həkimin üzünə qapını çırılıp bağlamaq isteyirdilər ki, bu zaman cənab Cəfəri gəlib çıxdı.

Sizin yadınızdadır ki, Cəfəri elə həmişə haradansa peydə olardı. Amma bu dəfa onun gəlib çıxması yerinə düşdü və o əmr etdi ki, həkimi içəri buraxınlar. Doktor Şabalıd xəstəni diqqətlə yoxlayıb onun dilinə baxdı, nəbzini tutdu, Albalıcığa yavaşdan bir neçə sual verdi, sonra əllərini yuyub çox qəmgin və ciddi bir halda dedi:

Heç yanı ağrımır, damağı çağdır,

Nəbzi yaxşı vurur, ürəyi sağdır,

Yerli-yerindədir ödü-dalağı...

Təklikdir çərlədən yazıq uşağı!



Pomidor kobudluqda onun sözünü kəsib dedi:

— Siz nəyə işarə edirsınız?

— Mən işarə etmirəm, sözün düzünü deyirəm. Bu uşaqın heç bir azarı yoxdur. Onu eləcə qəm-qüssə basmışdır.

Xanım Büyük qrafını soruşdu:

— Bu necə azardır?

Qrafını özünü müalicə etdirməyi çox xoşlayırdı. O, təzə və naməlum bir azar adı eşidən kimi həmin azarı o saat özündə tapdı. Axi qrafını o qədər varlı idi ki, həkimlər və dava-dormana xərc qoymaq onu heç qorxutmurdu.

— Bu, xəstəlik deyil, Xanım qrafını... Bu, qəmdir, qüssədir! Uşağın gərək tay-tuşları, yoldaşları olsun. Siz niyə onu başqa uşaqlarla oynamaya göndərmirsiniz?

Of, yaxşı olardı ki, o heç bu sözləri söyləməyə idi! Hər tərəfdən yazılıq doktorun başına dolu kimi məzəmmət və həqarətlər yağımağa başladı.



— Bu saat buradan rədd olun, — deyə cənab Pomidor əmr etdi, — yoxsa xidmətçilərə buyuraram, boynunuza vura-vura bayır itələyərlər!

Xanım Kiçik qrafına əlavə etdi:

— Bir utanın! Utanın ki, bizim qonaqpərvərliyimizdən və etibarımızdan belə murdar bir surətdə pis istifadə edirsiniz! Siz bizi aldatmaqla evimizə daxil olubsunuz. Əgər mən istəsə idim, xüsusi mülkə özbaşına və zorla soxulmaq üstündə sizi məhkəməyə verə bilərdim. Elə deyilmə, cənab vəkil?

Belə deyib qrafına üzünü cənab Noxuda əvvirdi, o da həmişə lazımlı olduqda elə el altında olardı.

— Əlbəttə, Xanım qrafına! Bu ən ağır bir cinayətdir.

Belə deyib vəkil həmin saat öz cib doftarına bu sözləri yazdı: "Doktor Şabalıdin xüsusi mülkə zorla soxulması barəsində qrafına Albalılara məsləhət üçün – on min lirə".

## DOQQUZUNCU FƏSİL

**Sığanların baş komandanının geri  
çekilmək işaretini verməli olması**

**S**iz, əlbəttə, dustaqların, yəni kavalər Pomidorun əmri ilə tutulub qəsrin zirzəmisinə salınmış Qabaq lələnin, professor Armudun, usta Gilənin, Qabaqça lələçənin və başqa kəndlilərin nə etdiklərini bilmək istəyirsiniz.

Xoşbəxtlikdən, professor Ar mud zırzəmилerin çox qaralıq və siçanla dolu olduğunu bildiyindən özü ilə bir şam qırığı götürdü. Siçanları qaçırmaya üçün professor skripka calmağa başladı. Bu heyvanlar ciddi musiqini xoşlamırdılar və onların yadına pişik miyoltusunu salan bu mələn alətə lənətlər yağırdılar. Amma axırda musiqi yalnız siçanları deyil, usta Giləni da təngə gətirdi. Professor Ar mud qəmərin bir adam idi, həminə də elə qəmlı havalar çalardı ki, adamı ağlamaq tutardı. Buna görə də dustaqlar ondan xahiş etdilər ki, daha çalmasın.

Ancaq sakitlik düşəndə, siz özünüz də başa düşdürüyünüz kimi, həmin saat siçanlar hücumu keçidilər. Onlar tüt dəstə halında hərəkət edirdilər. Hücumu baş komandan general Uzunquyruq Siçan rəhbərlik edirdi.

– Birinci dəstə soldan hücum edib hər şeydən əvvəl şamı əla keçirməlidir. Ancaq vay o siçanın halına ki, şamı yeməyə cürət etsin! Mən sizin generalinizam və şamı birinci dişləmək mənim haqqımdır. İkinci dəstə sağdan gedib skripkaya hücum etməlidir. Bu skripka sulu bir armuddan hazırlanmışdır və dadi çox yaxşı olmalıdır. Üçüncü dəstə düz üzbez gedib düşməni tələf etməlidir.

Dəstələrin komandırları məsələni adı siçanlara başa saldılar. General Uzunquyruq Siçan tanka minib yola düşdü. Əslində, bu, tank deyildi, on yekəpər siçanın quy-



ruğuna bağlanmış bir saxsı qırığı idi. Şeypurçular hücum marsı çaldılar və bir neçə dəqiqənin içinde döyüş qurtardı. Ancaq siçanlar skripkanı yeyə bilmədilər, çünki professor onu başının üstündə yuxarı qaldırmışdı. Amma şam yoxa çıxdı, elə bil onu külək apardı və bizim dostlar qaranlıqda qaldılar. Bir şey də yoxa çıxdı, amma bunun nə olduğunu sonra bilsiniz.

Qabaq lələ heç sakit ola bilməyib deyirdi:

– Of, bütün bunlar hamısı mənim üstümdədir!

Usta Gilə ona dedi:

– Bəsdir, ah çəkdiñ, biza kömək et. İndi ki sən belə yaxşı ah çəkməyi və zarımığı bacarırsan, yəqin ki, miyoldamağı da bacararsan.

Qabaq lələ inciməş halda soruşdu:

– Miyoldamaqmı? Sənə təəccüb edirəm! Özün ciddi bir adamsan, amma belə bir dəqiqədə zarafat edirən!

Usta Gilə ona cavab verməyib özü elə ustalıqla miyoldamağa başladı ki, siçanların qoşunu yerində donub qaldı.

– Mi-iyo! Miyo! – çəkməçi səsini uzatdı.

– Mi-iyo! Miyo! – professor da öz skripkasının kamənin eybəcər bir halda tələf olmasına yas tut-a-tuta şikayəti bir səslə ona səs verdi.

General Uzunquyruq Siçan bir anda öz tankını saxlayıb ucadan dedi:

– Bütün anbarların kralı olan rəhmətlik babam Üçüncü Siçanın əziz xatirəsinə and olsun ki, onlar bura pişik getiriblər!

Dəstələrdən birinin komandiri onun yanına yürüüb ah-zar etdi:

— General, bizi xəyanət ediblər! Mənim dəstəm təpədən dırnağa qədər silahlanmış tam bir diviziya zirzəmi pişiyi ilə toqquşmuşdur!

Əslində, onun qoşunları heç bir pişiyə rast gəlməmişdilər, onlar yalnız bərk qorxuya düşmüşdülər. Məlum olduğu kimi, qorxanda hər şey adəmin gözündə yaman böyüyür.

General Uzunqurruq Siçan pəncəsiylə öz quyuğunu qaşıdı. O, həmişə bərkə düşəndə pəncəsilə quyuğunu qaşıyardı. Bədəninin bu hissəsi tez-tez qaşınmaqdan o qədər zədələnmişdi ki, əskər siçanlar komandanlarını öz aralarında general Quyruqsuz adlandırdılar.

— Bütün anbarların imperatoru rəhmətlik ulu babam Birinci Uzunqurruq Siçanın xatırşinə and olsun ki, xainlər öz hiylələrinin cəzasını çəkəcəklər! İndi isə geri çəkilmək üçün işarə verin.

Komandirlər əmrin bir də təkrar olunmasını gözləmədilər. Şeyurlar geri çəkilmək işarəsi verdi və başda general Quyruqsuz olmaqla, bütün qoşun həmin saat yox oldu: general öz tankını çəkən siçanları amansızca qamçılayırdı. Beləliklə, bizim dostlar düşmənən hücumunu mərdliklə geri qaytardılar. Onlar qələbə münasibətlə bir-birini təbrik edirdilər ki, birdən nazik bir səslə kiminsə çağırduğunu eşitdilər:

- Qabaq lələ! Qabaq lələ!
- Professor, məni çağırın sizsinizmi?
- Yox, mən deyiləm, — Armud cavab verdi.

— Mənə elə gəldi ki, kim isə məni çağırır.

— Ay Qabaqça lələçə, ay Qabaqça lələçə! — yenə həmin səs eşidildi.

Qabaqça lələçə usta Giləyə tərəf dönüb soruşdu:

— Usta Gilə, bu civildəyən sizsinizmi?

— Sən nə danışırsan? Cividəmək heç mənim ağlımdan da keçmir, mən yalnız boynumun ardını qaşıyıram, cünki bir fikir məni lap zara gətirib.

— Ay Qabaqça lələçə, cavab versənə, — deyə yena bir səs eşidildi, — mənəm ey, Ciyləkciyəm!

— Bəs sən haradasan?

— Mən kavalər Pomidorun otağındayam və sizinlə onun gizlin telefonu ilə danışram. Mənim səsimi eşidirsinizmi?

— Hə, eşidirik.

— Mən də sizin səsinizi lap yaxşı eşidirəm. Pomidor bu saat qayıdır bura gələcək. Məndən xahiş ediblər ki, siza bir söz deyim.

— Kim xahiş edib?

— Sizin dostunuz Çipollino. Deyir ki, heç narahat olmayın, ona ümid bağlayın. Necə olsa, sizi dusta qızxanadan qurtarmağa çalışacaqdır. Ancaq Qabağın evciyinin yerini cənab Pomidora söyləməyin. Ruhdan düşməyin! Çipollino bütün işləri düzəldəcək.

Hamının əvəzinə usta Gilə belə cavab verdi:

— Biz heç kəsə heç bir söz deməyib gözləyəcəyik! Ancaq Çipollinoya xəbər ver ki, bir qədər təlassin, cünki burada siçanlar bizə hücum edir və bilmirik ki, buna nə qədər döza bilərik. Sən bizi bir təhər bir şam və kibrit

götirə bilərsənmi? Bir şam qırığımız var idi, ancaq onu siçanlar yedi.

- Bir qədər gözləyin, mən bu saat qayidaram.
  - Əlbətə, gözləyörök. Hara gedəcəyik ki?!
  - Bir qədər sonra Çiyələkciyin nazik səsi eşildi:
  - Tutun, şam atıram!
- Bir xışlı eşildi və Qabaq lələnin burnuna nəsə dəydi.


- Buradadır, burada! – qoca şən-şən çığırdı.
- Xirdaca bir paketin içində bütöv bir şam və bir qutu kibrit var idi. Hami bir səslə çığırdı:

- Çok sağ ol, ay Çiyələkcik!
- Xudahafız, mən qaçmaliyam: Pomidor gəlir!
- Doğrudan da, elə bu anda cənab Pomidor öz otağına girdi. Kavalər öz gizlin telefonunun qabağında Çiyələkciyin qurdalandığını görüb yaman təşvişə düşdü.
- Sən burada nə qayırırsan?
- Bu tələni təmizləyirəm.
- Hansı tələni?



– Budur, bunu... Məgər bu, siçan tələsi deyilmə?

Pomidor rahat nəfəs aldı. O fikirləşdi: "Allaha şükür olsun, bu qulluqcu o qədər axmaqdır ki, mənim gizlin telefonumu siçan tələsi bilib!" Kefi kökəldi, hələ Çiyələkciyə bir konfet kağızı da bağışladı. O, yekə-yekə dedi:



– Al bunu, bu kağızı yalaya bilərsən. Bu çox şirindir, bir il bundan əvvəl ona romlu konfet bükülmüşdü.

Çiyələkcik baş əyib kavalərə təşəkkür etdi:

- Hörmətli cənab, yeddi illik xidmətim müddətinde bu, üçüncü konfet kağızıdır ki, mənə bağışlayırsınız.

Pomidor nafəsi tutula-tutula dedi:

- Bax görürsənmi! Deməli ki, mən mehriban ağayam. Özünü yaxşı aparsan, həmişə razi qalarsan.

— Azacıq aşım, ağrımız başım, — deyə Çiyələkcik ona məsəl ilə cavab verdi və bir də baş əyib qaçaraq öz işinə getdi.

Kavaler Pomidor əllərini bir-birinə sürtüb fikirləşdi: "Bax indi mən öz gizlin telefonumun qabağında oturub dustaqların danışqlarına qulaq asaram. Yəqin ki, bir çox maraqlı şeylər öyrənərəm. Bəlkə, mən onların bu mələk evciyi harada gizlətdiklərindən də xəbər tutə bilərəm".

Amma dustaqları Çiyələkcik xəbərdar etdiyindən onlar cənab Pomidorun dəliyə yaxınlaşdığını eşidib onu bir neçə dəqiqə xoşhallandırmaq üçün yerbəyerdən onu söyməyə başladılar.

Pomidor elə istəyirdi ki, onlara çığırsın: "Görün sizə nə edərəm!" — ancaq öz yerini bildirmək də istəmirdi. Buna görə daha artıq xoşagelməz sözər eşitməmək üçün gedib uzanmayı və dincəlməyi daha yaxşı bir iş hesab etdi. Yatmadıdan əvvəl öz əldəqayırma telefonunu bir əski ilə tixadi; bu telefonun dəstək əvəzinə, şüslərə şərab tökmək üçün işlənən adicə bir qılı vardi.

Usta Gilə zirzəmidə yeni şamı yandırdı. Hami yuxarı baxıb tavanın bir küncündə gizlin telefonun dəliyini gördü və cənab Pomidora doyunca güldü; o, yəqin ki, dustaqların danışqlarını dinləyib açığından çatlayırdı.

Amma dustaqların şadlıq çox çəkmədi. Kəşfiyatçı siçan dustaqlanada işq görüb işin nə yerdə olduğunu öyrəndi və boş yerə vaxt itirməyib məlumat vermək üçün general Quyruqsuzun yanına yüyürdü. Kəşfiyatçı siçan sevinə-sevinə belə məlumat verdi:

— General həzrətləri, pişiklər çıxıb gediblər, adamların isə yeni şamı var!

— Necə? Şamı?

Quyruqsuzun ağzının suyu axdı və bişərini yaladı; bişərlər hələ birinci şam qırığının iyi və dadi qalmışdı. Həmin saat əmr verdi:

— Toplanış şeypuru çalınsın!


Qoşun gölib nizamlı durduqda general Uzunquyruq, yəni general Quyruqsuz belə odlu bir nitq söylədi:

— Ey qoçaqlar! Bizim zirzəmi təhlükədədir. Düşmənə hücum edin və piydən qayrılmış şamı ələ keçirin. Onu, əlbəttə, mən özüm yeyəcəyəm. Ancaq əvvəlcə sizə də yalamaya icazə verərəm. Ey gəmircilər, irəli! Haydi!

Siçanlar şadlıqdan civildəşdilər və quyruqlarını dik qaldırıb yenidən döyüşə atıldılar. Amma bu dəfə usta Gilə ehtiyatlı iş görüb şamı yerdən xeyli hündürə — iki kərpic arasındaki bir çuxura qoymuşdu. Siçanlar hamar və sürüşkən divara dırmaşmağa nə qədər çalışıdlarsa, şama yetişə bilmədilər. İçlərindən ən zirək olanları professor Armudun skripkasından bir azca gəmirə bildi. Ancaq bu qoçaqlar da qayıdib qaçmalı oldular, çünki uğursuzluqdan bərk qəzəblənmış general Quyruqsuz ciddi tədbir görməyi qərara almışdı. O, uzun danışq aparmadan bütün qoşunu cərgəyə düzdü, qorxaqlıq və soyğunçuluq üstündə hər on nəfərdən birini asıb öldürmək əmri verdi.

Həmin o gecə gözlənilməz bir hadisə baş verdi. Çipollino, Çiyələkcik və Turpça bağda barının yanında yiüşmişdilər ki, vəziyyəti müzakirə etsinlər. Onlar bunu elə qızığın bir surətdə edirdilər ki, ətrafdakılardan heç xəbərləri

**Çipollino ilə Köstəbeyin bir dustaqxanadan  
o biri dustaqxanaya seyahəti**



yox idi. Bu zaman keşik çəkərək gəzisən "Mastino" adlı itin yaxınlığından da görmədilər. İt uşaqları görüb quduz kimi onların üstünə atıldı. Qızlara baş qoşmadı, amma Çipollinonu yerə yixib sinəsinə çıxdı və o qədər hürdü ki, axırda, cənab Pomidor gəlib çıxdı və oğlanı dustaq etdi. Siz kavalerin nə qədər şad olduğunu gözünüzün qabağına getirə bilərsiniz! O, Çipollinonu elə salib dedi:

— Sənə xüsusi hörmətim olduğunu sübut etmək üçün səni ayrıca qaralıq bir kameraya salacağam. Sənin kimi bir yaramaza adı dustaqxana layiq deyil.

Çipollino heç saxılmadan cavab verdi:

— Buyurun, edin!

Axı o, başqa nə cavab vera bilərdi? Yoxsa siz elə güman edirsınız ki, o gərk ağlayıb aman istəyə idi. Yox, Çipollino elə əsil-nəcabətli bir soğan ailəsindən idi ki, kimi desən, ağlada bilərdi, amma özü heç bir vəziyətdə göz yaşı tökməzdi.

**G**ecə Çipollino ayıldı, ona elə gəldi ki, kim isə qapını döyüd. O fikirləşdi: "Görəsən, bu kim ola bilər? Bəlkə, bu səsi mən elə yuxuda eşitmışım?" Çipollino onu yuxudan oyadan bu səsin nə ola biləcəyini fikirləşirdi ki, səs yenə da eşidildi. Bu ara vermedən eşidilən bir cür tutqun uğultu idi. Elə bil yaxında kim isə külünglə işləyirdi. Çipollino qulağını səs gələn divara dırayıb belə qərara gəldi: "Kimsə yeraltı lağım qazır".

Elə bu nəticəyə yenice gəlmİŞdi ki, birdən divardan torpaq töküldü, sonra bir kərpic düşdü və kərpicin ardınca kimsə dustaqxanaya hoppandı. Tutqun bir səs eşidildi:

— Lənət şeytana, mən hara gəlib düşmüşəm?

Çipollino cavab verdi:

— Mənim kamerama, yəni qrafını Albalıların qəsrinin ən qaralıq zırzəmisinə. Bağışlayın ki, bu lənətə gəlmmiş qaralıqdə mən sizi yaxşı seçə və sizinlə lazımlı olduğu qaydada salamlıشا bilmirəm.

— Bəs siz kimsiniz? Bağışlayın, amma mən qaranlığı öyrəşmişəm, bura isə mənim üçün həddən artıq işiqlıdır. Mən işiqda heç bir şey görə bilmirəm.

— Hə, eləmi? Deməli, siz Köstəbəksiniz?

Köstəbək cavab verdi:

— Elədir ki, var. Mən çoxdan bəri üzü bu tərəfə lağım atmaq istəyirdim, ancaq bunun üçün heç boş vaxt

tapa bilmirdim. Axi mənim dəhlizlərim yer altında on kilometrlərə uzanıb gedir. Onları gərək gözdən keçirəm, təmir edəm, təmizləyəm. Çox vaxt görürsən ki, onları su basır, buna görə də mənim elə həmişə soyuqdəyməm olur. Üstəlik, bir də bu zəhləm getmiş soxulcanlar hara gəldi, soxulular – heç özgənən zəhmətinə hörmət etməyi bacarımlar! Buna görə də mən bu işi elə həmişə bu həftədən o həftəyə təxirə salırdım. Amma bu gün səhər özümə dedim: "Cənab Köstəbək, əgər siz, doğrudan da, maraqlanırsınızsa və dünyani görmək istəyirsinizsə, onda yeni bir dəhliz açmaq vaxtı gəlib çatmışdır". Odur ki, mən də yola düşdüm...

Amma bu yerdə Çipollino cənab Köstəbəyin sözünü kəsib özünü ona təqdim etməyi lazımlı bildi:

– Mənim adıım Çipollinodur, bu da "baş soğan" deməkdir. Mən kavaler Pomidorun dustağıyam.

Köstəbək dedi:

– Artıq izahat üçün özüntüzə zəhmət verməyin. Mən sizi həmin saat qoxunuzdan tanıdım. Mənim sizə ürkəkdən ya-ziğım gəlir. Siz gecə-gündüz lap bərk işiq olan belə bir yerdə qalmağa məcbursunuz, bu isə, yəqin ki, çox dəhşətli işgəncədir!

– Mənə elə gəlir ki, bu yer xeyli qaranlıqdır...

– Siz zarafat edirsiniz!



Amma mənim sizə çox ürəyim yanaır. Bəli, insanlar insafsızdır. Mən belə güman edirəm ki, əgər bir adamı zindana salmaq istəyirsinizsə, onda qoy bu yer, doğrudan da, qaranlıq olsun ki, orada gözlər ağıllı başlı dincələ bilsin.

Çipollino başa düşdü ki, Köstəbəklə işiq və qaranlıq barədə mübahisə etməyin heç bir manası yoxdur! Çünkü o öz qaranlıq dəhlizlərinə öyrəşmişdir və təbiidir ki, bu məsələdə onun öz xüsusi rəyi var.

Çipollino yalandan ah çəkib dedi:

– Hə, boynuma almaliyam ki, işiq mənə də çox əziyət verir.

– Bax gördünüzmü! Bəs mən sizə nə deyirdim!

Çipollinonun sözləri Köstəbəyin ürəyini lap yumşaltdı.

– Əgər siz bir qədər kiçik olsaydınız... – deyə o söze başladı.

– Mənmi? Məgər mən yekəyəmmi? Sizi inandırıram ki, hər bir köstəbək dəliyinə, yəni yuvasına girə bilərem.

– Ola bilər, ey gənc, ola bilər. Ancaq xahiş edirəm, mənim dəhlizlərimi "yuva" və ya "dəlik" adlandırmayı. Deməli ki, bəlkə də, mən sizi buradan çıxarıp apara bilərem.

Çipollino dedi:



— Sizin indicə aćdığınız dəhlizdən mən asanlıqla keçə bilərəm. Amma zəhmət olmasa, siz qabaqdan gedin, çünki mən yolu azmaqdan qorxuram. Eşitmışəm ki, sizin dəhlizləriniz çox dolama-dolaşq olur.

Köstəbək cavab verdi:

— Ola bilər Həmişə bir yol ilə getmək mənim zəhləmi aparır. İstəyirsiniz, yeni bir yol açaq?

Çipollino tez soruşdu:

— Hansı tərfə?

Köstəbək cavab verdi:

— Hansı tərfə istəyirsiniz. Ancaq elə olsun ki, qaranlıq bir yerə gedib çıxaq. Daha bu mağara kimi gözqamaşdırıcı işıqlı bir yer olmasın. Bura lənətə gəlsin!

Çipollino həmin saat Qabaq, Gilə və başqalarının sahindiləri zindanı xəyalına gəttirdi. Əgər o, yeraltı yol ilə gedib onların qarşısına çıxsə, yəqin ki, yaman təccüb-lənəcəklər.

Çipollino Köstəbəyə belə təklif etdi:

— Güman edirəm ki, sağ tərfə lagım atmaq lazımdır.  
— Sağa və ya sola, mənim üçün hamısı birdir. İndi ki siz belə lazımlı bilirsiniz, gəlin sağa gedək.

Köstəbək daha çox fikirləşməyib başını divara dirədi və elə iti qazımağa başladı ki, Çipollino təpədən dırnağa qədər nəm torpağın altında qaldı.

Oğlan düz on beş dəqiqə silkinib öskürdü, axırdı öskürüb, asqırıb qurtardıqdan sonra Köstəbəyin səsini eşidi; o, səbərsizliklə Çipollinonu çağırırdı:

— Necə oldu, ay gənc oğlan, siz mənim ardımca gəlirsiniz, ya yox?

Çipollino Köstəbəyin aćdigi dəhlizə soxuldu, bura kifayət qədər geniş idi. Çox da çətinlik çəkmədən, irəli hərəkət edə bildi. Köstəbək yaman iti işləyib bir neçə metr yol açmışdı. Çipollino Köstəbəyin pəncələrindən çıxıb ağızına tökülen torpaqları dalbadal tüpüre-tüpüre və əlləri ilə üzünü bu torpaqdan qoruya-qoruya mızıldadı:

— Mən buradayam, cənab Köstəbək, buradayam!

Amma Çipollino Köstəbəyin ardınca getməzdən əvvəl öz dustaqxanasının divarında açılmış dəliyi tutmağa malacal tapmışdı. O fikirləşdi: "Pomidor mənim qaçdığınımdan xəber tutanda qoy hansı tərfə qaçdığını bilməsin".

Köstəbək işləyə-isləyə soruşdu:

— Siz özünüzi necə hiss edirsiniz?

Çipollino cavab verdi:

— Sağ olun, çox yaxşıyam! Bura nə yaman qaranlıqdır!

Heç göz gözü görmür!

— Mən sizə demişdim, özünüzi həmin saat lap yaxşı hiss edəcəksiniz! İstəyirsiniz, bir dəqiqə dayanaq? Amma mən yolumuza davam etməyi lazım bilərəm, çünki bir qədər tələsirəm. Amma ola bilər ki, siz öyrəşmədiyiniz üçün mənim dəhlizimlə belə iti getməkdə çətinlik çəkirsiniz?

Çipollino belə iti getməklə dostlarının salındığı dusaqxanaya tez yetişəcəklərini nəzərə alıb cavab verdi:

— Yox, yox, davam edin, gedək.

— Cox gözəl! — deyə Köstəbək süratlə irəli getməyə başladı.

Çipollino arxadan ona güclə çatırdı. Çipollino qaçıldıqdan on beş dəqiqə sonra onun kamerasının qapısı açıldı.

di. Cənab Pomidor şən-şən, fit çala-çala zindana girdi. Qoçaq kavaler bu dəqiqəni nə qədər kinli bir şadlıqla gözləyirdi! Zirzəmiyə endikdə ona elə gəldi ki, elə bil, heç olmasa, iyirmi kiloqrama qədər yüngülləşmişdir. O özündən çox razı qalmış bir halda fikirləşirdi: "Çipollino mənim əlimdədir. Onu hər şeyi boynuna almağa məcbur edib sonra asacağam. Bəli, bəli, asacağam! Bundan sonra mən usta Giləni və qalan axmaqları buraxacağam, onlardan mənim heç qorxum yoxdur. Bəli, bu da mənim dustağımın kamerasının qapısı.... Ax, bu xirdəca yaramaz barədə düşünmək mənə nə qədər ləzzət verir, o, indi, yəqin, o qədər ağlayıb ki, gözlərinin yaşı quruyub. İndi, əlbəttə, mənim ayaqlarına düşüb yalvaracaq ki, onu bağışlayım. And içə bilərəm ki, mənim lap başmaqlarımı yalayacaq. Nə olar ki, icazə verərəm, ayaqlarına düşüsün, hələ bir azca ümidi də verərəm ki, guya onu buraxacağam, amma sonra hökmü elan edərəm: «Asib öldürməli!»"

Həlbuki kavaler Pomidor böyük açırla qapını açıb cib fənərini yandırıqda dustağın heç izini də görmədi. Kamera boş idi, lap bomboş!

Pomidor öz gözlərinə inanmadı. Onun yanında durmuş dustaqxana məmurları gördülər ki, o, qəzəbindən qızardı, saraldo, yaşillaşdı, göyərdi və axırda, qaraldo.

- Axi bu tərs uşaq harada gizlənə bilər? Çipollino, hey, yaramazın biri, harada gizlənibsən?

Bu sual çox yersiz idi. Doğrudan da, divarları çılpası, hamar, içərisində bir skamyə və su bardağından başqa heç bir şey olmayan dar bir kamerada Çipollino harada gizlənə bilərdi?!

Kavaler Pomidor skamyanın altına, su bardağının içində, tavana baxdı, döşəmənin və divarların hər yerini santimetr-santimetr yoxladı, amma heç bir şey çıxmadi; dustaq yox olmuşdu, elə bil buxara dönmüşdü.

Pomidor üzünü Lumucuqlara çevirib qəzəblə soruşdu:

- Onu kim buraxmışdır?

Keşikçilərin başçısı cürət edib belə cavab verdi:

- Bilmirik, cənab kavaler! Axi açar sizdədir.

Pomidor boynunun ardını qaşdı, doğrudan da, açar onda idı. Bu sırrı aça bilmək üçün o fikirleşib bir şey tapa bilmədi. Birdən gözlənilməz külək qapını çırptı. Pomidor cir səsə çığırdı:

- Açıq qapını, avaralar!

- Möhtərəm cənab, bu, mümkün deyil. Siz eşitmə dinizmi, qapının cəftəsi necə şaqşılı ilə bağlıdır?

Kavaler Pomidor qapını açırla açmaq istədi. Amma qifil elə qayırlımsıdı ki, onu yalnız bayırdan açmaq olardı. Axırda, cənab Pomidor yəqin etdi ki, özü özünü dustaqxanaya salmışdır və az qaldı ki, açığından çatlaşın. O, yenə də qaraldo, göyərdi, yaşillaşdı, qızardı, saraldo və bütün dustaqxana məmurlarını hədələdi ki, eğer onu bu saat buradan çıxarmasalar, hamisini güllələyəcək.

Sözün qisası, qapını aça bilmək üçün dinamitlə partlatmaq lazım gəldi. Elə də etdilər. Partlayışın gücündən cənab Pomidor kəlləmayallaq havaya qalxdı və təpədən dirnağı qədər torpağın altında qaldı. Lumucuqlar töküllüşüb kavaleri örtən torpağı qazmağa başladılar və böyük bir əziyyətdən sonra onu ləkdən çıxmış kartof kimi tamam palçığa bulaşmış halda çəkib çıxartdılar. Sonra yuxarı

aparıb silkələdilər və yoxladılar ki, görsünlər, başı, burnu, ayaqları, əlləri salamatdır, ya yox.

Pomidorun başı salamat idi, ancaq burnu, doğrudan da, yaman günə düşmüşdü. Burnunun yarılmış hissəsinə məlhəm qoyular və kavalər həmin saat yatağa uzandı. Bu yamaqlanmış burunla camaatın gözüne görünmək ona ar gəlirdi.

Çipollino ilə Köstəbək xeyli uzaqlaşmışdılar ki, partlayışın gurultusunu eşitdilər. Oğlan soruşdu:

— Görəsan, bu nə ola bilər?

Köstəbək onu belə başa saldı:

— Eh, heç narahat olmayın, bu, yəqin ki, hərb təlimidir! Şahzadə Lumu özünü böyük bir sərkərdə hesab edir və bir müharibə, heç olmasa, yalançı bir müharibə salmasa, sakit ola bilməyəcək.

Köstəbək var gücü ilə yeraltı dəhliz aça-aça qaranlığı tərifləməkdə, işığı isə pişləməkdə idi — onun işıqdan lap yaman zəhləsi gedirdi. O dedi:

— Bir dəfə mən gözəcə şama baxdım... And içirəm ki, bunun nə olduğunu bildikdə dördayaq qaçmağa başladım!

Çipollino köksünü örtürdü:

— Bəs necə! Elə şamlar var ki, yaman bərk işıq verir.

Köstəbək cavab verdi:

— Yox, canım, bu şam yanmırı! Xoşbəxtlikdən, o sönmüşdü, əgər o yanmış olsaydı, gör onda nə çəkərdim!



Çipollino sönmüş bir şamın gözə necə zərər verə biləcəyinə təccüb etdi, amma elə bu anda Köstəbək birdən durdu və dedi:

— Deyəsan, səslər eşidirəm.

Çipollino diqqətlə dinlədi; hər nə qədər ayrı-ayrı səsləri bir-birindən hələ seçə bilmirdi də, ancaq uzaqdan danişiq səsləri eşitdi. Köstəbək dedi:

— Eşidirsınız mı? Haradan adam səsi gəlirsə, yəqin ki, orada adamlar var. Adamlar olan yerdə işıq da var. Yaxşısı budur, gəl başqa tərəf gedək!

Çipollino bir də qulaq asdı və bu dəfə usta Gilənin tənmiş səsini aydın eşitdi. Amma o, çəkməçinin nə danışdığını yaxşı seçə bilmədi.

Çipollino istəyirdi ki, var səsi ilə çığırsın, onun səsini eşidib tanışınlar, amma həmin saat belə düşündü: "Yox, qoy hələ Köstəbək onların mənim dostlarım olduqlarını bilməsin. Əvvəlcə onu inandırmak lazımdır ki, həmin dustaqxanaya yol açıñ, yoxsa tərsliyi tutar, mənim bütün planlarım alt-üst olar".

Çipollino ehtiyatla sözə başlayıb dedi:


— Cənab Köstəbək, mən eşitmışəm ki, burada lap qaranlıq bir mağara var, mənim hesabımı görə, həmin mağara haradasa gərək buralarda olsun.

Köstəbək açıq-əşkar şübhə ilə soruşdu:

— Yəni mənim dəhlizimdən də qaranlıqdır?

Çipollino qəti bir səslə dedi:

— Çox-çox qaranlıqdır! Yəqin, səslərini eşitdiyimiz o adamlar bura ona görə galiblər ki, öz yorulmuş gözlərini dincəltsinlər.



Köstəbək mizildəndi:

— Hm... Burada, deyəsən, nə isə başqa bir iş var... Di yaxşı, indi ki siz həmin mağaraya getməyi çox istəyirsiniz, qoy siz deyən olsun. Amma əlbəttə ki, məsuliyyəti sizin boynunuza!

Cipollino dedi:

— Xahiş edirəm, cənab Köstəbək! Mən sizdən çox razi qalaram! Siz də yeni mağara ilə tanış olarsınız. Bütün ömür boyu öyrənmək lazımdır, elə deyilmi?

Köstəbək razi oldu:

— Di yaxşı. Amma çox gur işqından gözlərim ağrısına, bunun sızə də zərəri toxunacaq ha!

Bir neçə dəqiqlik sonra səslər daha lap yaxından gəldi. Cipollino Qabaq lələnin necə dərindən ah çəkdiyini eşiti.

— Of, bütün bunların təqsiri məndədir! Mən... Ah, bircə Cipollino gəlib bizi bu bələdan qurtarayı!

Köstəbək dedi:

— Ögər səhv etmirəmsə, orada sizin adınızı çəkdilər!

Çipollino heç bir şey başa düşmürmüş kimi bir də soruşdu:

— Mənim adımı? Yox, ola bilməz! Mən onların nə danışdıqlarını eйтmirəm.

Amma bu vaxt usta Gilənin səsi eşidildi:

— Çipollino söz vermişdir ki, gəlib bizi qurtaracaq, deməli ki, necə olsa, gələcək. Buna heç şübhə etmirəm.

Köstəbək öz sözünün üstündə durdu:

— Eşidirsinizmi? Sizin barənizdə danışırlar, sizin barənizdə. Yox, yox, heç məni inandırmayın ki, eşimdanız! Yaxşısı budur ki, söyləyin, məni nə fikirlə bura gətiribsiniz?

Çipollino boynuna aldı:

— Cənab Köstəbək, bəlkə, elə yaxşı olardı ki, doğrudan da, mən lap əvvəlcədən sizə düzünü deyəydim! Ancaq icazə verin, indi işin nə yerdə olduğunu sizə danışım. Eşidiyiniz bu səslər qrafinya Albalıların zindanından gəlir. Orada mənim dostlarım dustaqlı olub əziyət çəkirlər, mən söz vermişəm ki, onları azad edim.

— Həm də bu işi mənim köməyimlə etməyi qərara alıbsınız, eləm?

— Elədir ki, var. Cənab Köstəbək, siz çox mehribanlıq edib belə uzun bir dəhliz açıbsınız. Bir qədər də işləyib mənim dostlarımı xilas etməyə razı olarsınız mı?

Köstəbək bir qədər fikirləşib dedi:

— Yaxşı, mən razıyam. Əslində, hansı tərəfə yer qazib getməyin mənim üçün fərqi yoxdur. Qoy belə olsun, mən sizin dostlarınız üçün də dəhliz qazaram.



Çipollino qoca Köstəbəyi böyük bir şadlıqla öpərdi, amma oğlanın üzünə o qədər torpaq yapışmışdı ki, o, ağzının harada olduğunu heç özü də bilmirdi.

— Sizə ürəkdən təşəkkür edirəm, cənab Köstəbək! Mən ölənə qədər sizdən razı qalacağam.

Ürəyi yumşalmış Köstəbək mızıldadı:

— Di, yaxşı... Boş-boş danışığa vaxt itirməyək. Tez gedib sizin dostlarınıza çataq.

O, yenidən işə girdi və bir neçə saniyədən sonra zirzəminin divarını dəldi. Amma bədbəxtlikdən, elə Köstəbək kameraya girdiyi anda usta Gilə saatın neçə olduğunu bilmək üçün kibrət yandırıldı. İşiq parıltısı ya-ziq Köstəbəyə elə yaman tasır etdi ki, həmin saat dəliyə çəkilib qaranlıqda gözdən itdi. O gedəndə çıçırib dedi:

— Xudahafiz, cənab Çipollino! Siz yaxşı oğlansınız və mən ürəkdən siza kömək etmək istəyirdim. Amma sizin borcunuzdur, mənə xəber verəyiniz ki, bizi belə göz qamaşdırın bir işiqla qarşılıyacaqlar. Siz bu barədə gərək məni aldatmayaydınız!

O, elə iti və bərk qaçıdı ki, indicə qazidiği dəhlizin tağları arasında uçdu, divarları çökdü və bütün dəhlizi torpaq basdı. Bir azdan sonra Çipollino daha Köstəbəyin səsini eşitmədi. O, qəmgın halda Köstəbəklə vidalaşıb öz-özünə dedi: "Xudahafiz, ey qoca, mehriban Köstəbək! Dünya kiçikdir, ola bilər ki, biz haçansa yənə bir-birimizə rast gələk və onda mən sizi aldatdığını üçün üzr istəyərəm!"

Çipollino öz səyahət yoldaşından belə ayrılib üzünü yaylığı ilə mümkün olduğu qədər sildi və bayrama gəlmış kimi sad, qayğısız bir halda öz dostlarının yanına gəldi. Zirzəmida şeypur kimi səslənən cir səslə oçırdı:

— Salam, a dostlar!

## ON BİRİNCİ FESİL

### Kavaler Pomidorun corablı yatmaq şakərinin aşkara çıxması

Dustaqların necə sevindiklərini bir gözünüzün qabağına gətirin! Onlar Çipollinonun qucağına atılıb ara vermadən öpməyə başladılar. Bir anın içində üstüne bulmuş bütün palçığı təmizlədilər. Kimi onu qucaqlayır, kimi dostcasına çımdıklayıır, kimi əlini çıynıñə vururdu. Çipollino onları dilə tutub deyirdi:

— Yavaş, yavaş! Məni didib parçalayarsınız ha!

Dostlar birdən-birə sakitləşmədiłər. Amma Çipollino öz başına gələn bələləri danışdıqda onların şadlığı qəməçevrildi.

Usta Gilə soruşdu:

— A qardaş, deməli ki, sən də bizim kimi dustaqsan?

Çipollino cavab verdi:

— Deyəsan, elədir ki, var!

— Axı keşikçilər bura gəlsələr, səni tapacaqlar?

Çipollino dedi:

— Yox, heç də belə deyil: Mən istənilən vaxt professor Armudun skripkasının içini girib gizlənə bilərəm. Axı xoşbəxtlikdən, mənim boyum çox uca deyil.

Qabaq lələ dərindən bir ah çəkdi:

— Of, bütün bunlar hamısı mənim günahımdır! Hamısı mənim üstümdədir!

Çipollino ruhdan düşmüş yoldaşlarına ürək-dirək vermək istədisə də, amma onun cidd-cəhdindən heç bir şey çıxmadi. Özünün də bu dəqiqə, necə deyərlər, üreyindən qara qanlar axırdı.

**A**ydın şeydir ki, cənab Pomidor Çipollinonun qaçdığını hamidən gizlədirdi. Onunla birlikdə zırzəmiyə getmiş Lumucuqlara tapşırılmışdı ki, bu barədə heç nə danışmasınlar. Əgər soruşan olsa, cavab versinlər ki, cinayətkarı ümumi kameraya dəyişiblər. Burmunda əmələ gələn yamağı heç kəsin görməməsi üçün kavaler yataqdan çıxmır və heç kəsi qəbul etmirdi. Ciyləlkçik onu heç gözdən qoymur, amma heç cür öyrənə bilmirdi ki, o, dustaqxananın açarlarını harada gizlədir. Axırda, Ciyləlkçik Albalıcıqla məsləhətləşmək qərarına gəldi.



Siz bilirsiniz ki, Albalıcıq hələ də xəstə idi, özü də elə fasılışız ağlayırdı. Ancaq Çiyələkcik onabaş verənləri danişan kimi Albalıcıq göz yaşlarını sildi və tez ayağa qalxdı.

— Çipollino dustaqdır? O heç bir dəqiqə də həbsdə qalmamalıdır! Tez mənim gözlüyümü bəri ver.

— Nə etmək istayırsən ki?

Albalıcıq qatı surətdə cavab verdi:

— Onu qurtaracağam. Onu da, bütün qalan dustaqları da xilas edəcəyəm!

— Bəs Pomidoran açarları necə alacaqsan?

— Oğurlayacağam. Ancaq sən yaxşı bir şokolad tortu hazırla və içina bir qədər yuxu dərmanı səp – bu dərmanı mənim xalalarından tapa bilərsən. Cənab Pomidor şokoladı yaman xoşlayır. Elə ki yuxuya getdi, mənə xəber ver. Hələlik isə mən qaçım, bir öyrənim görüm, işlər necə gedir.

Çiyələkcik öz gözlərinə inanmırıdı: dəymədüşər və in-cə-mincə Albalıcığa bu cürət və qətilik haradan gəlməmişdi?

— O nə qədər dəyişmişdir! Vay dədə, gör nə qədər dəyişmişdir! – deyə Çiyələkcik piçıldadı.

O gün Albalıcığa rast gələnlərin hamısı elə bu sözləri deyirdilər. Hər iki qrafinya, müəllim Cəfəri və hersoq Naringi Albalıcığa təəccübə baxırdılar. Böyük qrafinya Albalıcığın gözlərinin necə parıldadığını və yanaqlarının qızardığını görüb ucadan dedi:

— O, tamamilə sağalmışdır!

Hersoq dedi:

— Axı mən sizə demişdim ki, o heç xəstələnməmişdi də! Eləcə özünü xəstəliyə vurmuşdu.

Kiçik qrafinya həmin saat öz şıltaq qohumu ilə razılaşdı; yoxsa bir də görərsən, yenə şəkin damına çıxar, əgər bir hədiyyə verməsələr, özünü oradan atıb öldürməklə hədaləyərdi.

Bu vaxt isə Albalıcıq Lumucuqların birindən öyrəndi ki, Çipollino dustaqxanadan qaçmışdır. Bu xəber onu çox sevindirdi. Ancaq o qalan dustaqları da azad etməyinçə dincəlməməyi qərara aldı.

— Çipollinonun dostları mənim də dostlarımıdır! – deyə həmin saat işə girdi.

Albalıcıq dustaqxana məmurları ilə söhbətə girişib onlardan öyrəndi ki, cənab Pomidor dustaqxana açarlarını corabının astarına tikilmiş xüsusi bir cibdə saxlayır. Albalıcıq fikirləşdi: “Bəli, işlər xarabdır; axı hamı bilir ki, Pomidor həmişə corablı yatr. Deməli, onu elə bərk yartmaq lazımdır ki, huşunu itirsin və bu sayaq onu yuxudan oyatmadan corabının içindən açarı çıxarmaq mümkün olsun”. Belə fikirləşib Çiyələkcikdən xahiş etdi ki, torta iki pay yuxu dərmanı qatsın.

Gəcə gəlib yetişidikdə xidmətçi qız kavalera çox gözəl bir marmelad-şokolad tortu gətirib gəldi. Cənab Pomidor çox sevindi və tortu biroturuma aşındı. Kavalər Pomidor xidmətçi qız Çiyələkciyə vədə verib dedi:

— Sən öz ağandan narazı olmayıacaqsan. Mən sağalan-dan sonra sənə, lap yəqin, bir şokolad kağızı bağışlayacağam ki, o şokoladı mən keçən il yemişəm. O kağız yaman ətirli və şirindir!



Çiyələkcik razılığını bildirmək üçün ikiqat baş əydi. O, başını qaldırıb dikəldikdə isə Pomidor artıq kontrabas və fleytalardan ibarət böyük bir orkestr kimi xoruldayırdı. Çiyələkcik Albalıcığın ardınca qaçıdı. Onlar bir-birinin əlindən tutub pəncələri üstündə qəsrin dəhlizlərindən keçə-keçə kavalerin yataq otağına sari yönəldilər. Onlar

hersoq Naringinin otağının yanından keçdilər. O, gecənin yarısına qədər hoppanmaq məşq edirdi. Xanım Kiçik qrafinyadan bir şey qoparmaq üçün çox qəribə, məharətlə hoppana bilməkdən ötrü yaxşı hazırlaşmaq lazımdı.

Albalıcıqla Çiyələkcik növbə ilə açar dəliklərindən baxa-baxa gördülər ki, hersoq dəli bir pişik kimi şafadan çıçırığa, çarpayının başından güzgünen üstünə hoppanır və pərdələrdən yapışb çox tez-tez yuxarı dırmaşır. Qısa bir müddətdə o, əsl akrobat olmuşdu.

Cənab Pomidorun otağı xeyli işıqlı idi. Çiyələkcik qəsdən arxa pəncərələri açıq qoymuşdu ki, içəri parlaq ay işığı düşən. Kavaler əvvəlki kimi bərkdən xoruldayırdı. Bu dəqiqədə o, yuxuda göründü ki, guya Çiyələkcik ona ən yaxşı, velosiped təkəri boyda bir şokolad tortu da götürüb gəlməmişdir. Ancaq o elə yemək istəyirdi ki, birdən baron Portağal otağa soxulub tortun düz yarısını ona verməsini cənab Pomidordan tələb etdi. Kavaler öz haqqını müdafiə etmək üçün qılincını çəkdi. Axırda, baron geri çəkilməli olub əl arabasının ağırlığından qan-tərə batmış yaziq cindirçinə amansızcasına qamçılıdı. Cənab Pomidor yenidən tortu yeməyə girişmək istəyirdi ki, bu zaman baron Portağalın əvəzinə, hersoq Naringi meydana çıxdı. O lap uca bir qovaq ağacının təpəsinə dırmaşib oradan fəryad edirdi: "Verin, tortun yarısını mənə verin, yoxsa buradan özümü başüstə aşağı ataram!"

Sözün qisası, Pomidorun yuxusu yaman narahat idi; tanış olan və olmayan adamlar bu boğmacıq tortu necə olursa-olsun, onun əlindən almaq isteyirdilər. Sonra isə bu mələn tort özü kavaleri lap yaman ruhdan saldı: şoko-

ladlı tort nədənə dönbür birdən karton oldu. Cənab Pomidorun bundan xəbəri olmadıqından dişlərini torta batırı və ağızı bərk, yapışqanlı və dədsiz kartonla doldu.

Bu qat-qarşıq yuxular cənab Pomidoru əldən saldıqı zaman Ciyləkçik yavaşça onun corabını çəkib çıxardı.

– Biz öz işimizi gördük! – deyə o, Ciyləkçiə piçildədi.

Qızçığaz öz yatmış ağasına baxıb dedi:

– Of, Pomidor oyanıb başına gələnlərdən xəbər tutduqda yaman acıqlanacaq ha!

– Nə qədər ki oyanmayıb, gəl qaçaq!

– Yox ha, bundan heç qorxma. Mən o qədər yuxu dərmanı səpmişəm ki, azi on nəfərə kifayət edərdi!

Onlar yavaşça otaqdən çıxdılar, ardlarında qapını örtüb təngnəfəs halda pillələrdən aşağı qaçmağa başladılar. Birdən Albalıcıq dayanıb piçilti ilə soruşdu:

– Baş keşikçilər necə olsun?

Doğrudan da, bu baradə heç fikirləşməmişdilər. Ciyləkçik barmağını ağızına soxdu: həmişə bərkə düşəndə bu ona kömək edərdi. Barmağını sorursan, bir də görürəm ki, aqlına gözəl bir fikir gəldi. Ciyləkçik axırdı dilləndi:

– Tapdim! Mən evin tinindən burulub var gücümə: “Ay aman, Ay dad!”, – çığıraram, guya mənə quzdurlar hücum ediblər. Sən də dustaqxana keşikçilərini çağır və onları mənim köməyimə göndər. Elə ki tək qaldın, bu açarı iki dəfə burarsan, kameranın qapısı açılar.

Onlar belə də etdilər. Kələkləri yaxşı baş tutdu. Ciyləkçik elə yanıqlı-yanıqlı: “Ay aman!”, – deyə çığı-

rıldı ki, az qala, ağaclar da köklərini yerdən qoparıb onun köməyinə gəlmək istəyirdilər. Dustaqxana keşikçiləri bir-birinə dəyib ov dalınca qaçan tazalar kimi səs gelən tərəfə cumdular. Albalıcıq onların ardına qışqrıdı:

– Cəld olun, Allah xatırınə, tez olun! Orada quzdurlar var, quzdurlar!

Albalıcıq tək qaldıqda açarı qapıya salıb ağır qapını açdı və dustaqxanaya girdi. O, dustaqların arasında dost Çipollinonu da gördükdə nə qədər təəccüb etdiyini özünüz bilərsiniz!

– Sən də buradasanmı, Çipollino?! Deməli ki, sən qaçmamışdin?

– Ay Albalıcıq, bunu sənə sonra danışaram, indi isə biz vaxt itirə bilmərik.

Doğrudan da, qaçanlar tələsməli idilər. Albalıcıq öz dostlarına dümdüz meşyə gedən yolu göstərib nəfəsi tutula-tutula deyirdi:

– Bura gəlin, bura! Heç narahat olmayın, dustaqxana keşikçiləri sizi görə bilməzlər, onlar o biri tərəfə qaçıblar.

Həddən artıq kök olan Qabaqça lələçəni lazıminca yeyin qaçıra bilmək üçün əsl bir qabaq kimi cıgırla gillətməyə başladılar. Çipollino bir dəqiqliyə yoldaşlarından geri qalıb yaşıla dolu gözləri parıldayan Albalıcığa ürəkdən, coşqunluqla təşəkkür etdi. Çipollino ona dedi:

– Sən yaman qoçaqmışsan! Heç inanmirdim ki, sən, doğrudan da, xəstələnmisən; özüm də nə qədər ki azad idim, bir neçə dəfə sənin yanına gəlməyə çalışdım.

– Qaç, tez ol, yoxsa onlar səni tutarlar!

— Yaxşı, mən qaçım, ancaq tezliklə biz səninlə yenə də görüşəcəyik. Sən söz verirəm ki, biz hələ Pomidorun başına çox işlər gətirəcəyik!

Çipollino bir-iki dəfə hoppanıb öz dostlarına çatdı və Qabaqça lələçəni gillədib irəli aparmaqda onlara kömək etdi. Albalıcıq isə tələsik qəsrə qayıtdı ki, açarları öz yerinə, yəni cənab Pomidorun sağ corabının içində qoysun.

Bəs bu zaman Çiyələkciyi quldurların əlinləndən qurtarmaq üçün qaçıb galmiş dustaqxana keşikçilərinin işi nə yerdə idi? Dustaqxana keşikçiləri Çiyələkciyi tapdıqda o, göz yaşları içində idi. Onlar gələnə qədər Çiyələkçik öz önlüyünü dərtib cırmış və üz-gözünü cırmaqlamışdı ki, doğrudan da, quldurların ona hücum etdiklərinə inansınlar. Bərk yüitməkdən nəfəsləri tutulan Lumucular ondan soruştular:

— Onlar haraya qaçdırular?

Çiyələkçik kəndə gedən yolu göstərib cavab verdi:

— Bax o yana!

Dustaqxana keşikçiləri həmin yol ilə çaparaq getdilər. Onlar qaça-qaça kəndi iki-üç dəfə hərləndilər, amma küçədə heç bir kəsi tapmayıb axırda, bir kənd Pişiyini tutdular, o nə qədər bərk etiraz etdiyə də, fikir vermədi. Pişik qəzəblənib miyoldaya-miyoldaya deyirdi:

— Heç baş aqmıräm! Axi biz, gərək ki, azad bir ölkədə yaşayırıq və sizin məni tutmağə heç bir ixtiyarınız yoxdur. Həm də bundan başqa, elə bir anda gəlib çıxdınız ki, iki saatdan bəripusduğum sıçan, axır, bir təhər öz yuvasından çıxmamaq istəyirdi.

Keşikçilərin başçısı belə cavab verdi:

— Dustaqxanada siz istədiyiniz qədər sıçan tapa bilərsiniz.

Lumucular yarımla saatdan sonra qəsrə qayıtdılar. Onlar dustaqxanamı boş gördükdə nə hala düşdülklərini özünüz gözünüzün qabağına gətirə bilərsiniz! Onlar həmin saat Pişiyi kameralaya saldılar, qılınclarını və tüsənglərini tullayıb kavaler Pomidorun qəzəbinin qorxusundan hərə bir yana qaçı.

Kavaler səhər ayıldı və hər şeydən əvvəl, güzgüyə baxdı. O öz-özünə dedi: "Burnum sağalıb. Məlhəmi götürüb dustaqxanaya getmək, dustaqları dindirmək olar". Yolda krallığın cinayət qanunlarını yaxşı bilən vəkil Noxudu və dustaqların ifadələrini yazmaq üçün cənab Cəfərini də özü ilə götürüb apardı. Bunlar hər üçü qanun nümayəndələrinə yaraşan şəkildə özlərini tox tutub bir-birinin ardınca düzülərək dustaqxanaya çatdılar. Pomidor sağ corabının içində açarları çıxarıb ağır qapımı açdı. Amma birdən-birə elə tələsik sıçrayıb geri atıldı ki, arxasında duran cənab Cəfərini itələyib yerə yıxdi. Kamerasdan şikayətli zarılıt səsi golirdi. Kənd Pişiyi dözülməz əzəblər içində cirpinir, ürək yandıran bir səslə miyoldayırdı: "Miyo! Miyo!"

Cənab Pomidor hələ də qorxudan əsə-əsə Pişikdən soruştı:

— Siz burada nə edirsiniz?

Pişik acı-acı şikayətlənib dedi:

— Of, qarım bərk ağıryır! Siz Allah, məni xəs-tə-xana-ya aparın, ya da heç olmasa, yanımı həkim göndərin!

Bələ məlum oldu ki, Pişik bütün gecəni siçan ovlayıb və o qədər siçan yeyib ki, ağızından hələ də, azi, iki yüz siçan quyruğu sallanır.

Kavaler Pişiyi azad buraxdı və ona icazə verdi ki, siçan ovlamaq üçün istədiyi vaxt dustaqxanaya qayıdırıb gəlsin. Xudahafizləşəndə o, Pişiyə dedi:

— Əğər siz zəhmət çəkib yediyiniz siçanların quyruqlarını xeyirli fəaliyətinizi göstəran maddi dəlil kimi yiğib saxlasanız, onda qəsrin müdürüyəti hər quyruq üçün sizə cüzi bir təqaüd təyin edər.

Bundan sonra Pomidor krallığın hökmərdarı Şahzadə Lumuya həmin saat bir telegram göndərdi. Orada belə yazılımışdı: "Qrafinya Albalıların qəsrində şuluqluq var, lütf edib bir batalyon Lumucuq göndərin. Siz əlahəzərətin şəxsən gəlməsi də arzu olunur. Pomidor"

## ON İKİNCİ FƏSİL

### Kəvərin mükafatlandırılması və cəzalandırılması

Elə həmin günün ertəsi səhər Şahzadə Lumu qırx Nəfər saray xadimi və bir batalyon Lumucuqlar dəstəsinin başında kəndə daxil oldu. Siz daha bilirsiniz ki, Şahzadə Lumunun sarayında olanların hamisinin papaqlarından bir zinqirov asılmışdı. Saray adamları ilə qoşun yolla getdikdə elə bir müsici səsi ucalırdı ki, inəklər yeni bir sürü qovub getirdiklərini güman edib ot çeynəmkədən

ağız saxlayırdılar. Elə bu dəqiqlidə güzgünün qabağında öz bildərini darayan Kəvər zinqirov səslərini eşidib işini yarıda saxladı və pəncərədən boylanıb baxdı. Elə bu zaman Lumucuqlar onu gördülər. Kəvərin evinə soxulub onu tutdular və bigının bir tayı yuxarıda, o biri tayı aşağı sallanmış halda dustaqxanaya apardılar.

Keşikçilər onu dustaqxanaya apardıqları zaman Kəvər yolda xahiş edib dedi:

— İcazə verin, heç olmasa, sol bigimi da darayım!

— Səsinə kəs! Yoxsa biginin əvvəlcə sol tayını, sonra da sağ tayını kəsərik. Beləliklə, big daramaqdan canını qurtararıq.

Kəvər var-dövləti olan bigini itirməkdən qorxub daha dinmədi. Vəkil Noxudu da dustaq etdi. O xeyli ciyildəyib əl-ayaq atdı və sözləri noxud kimi yağıdırıb dedi:

— Bu, səhvdir! Mən buranın vəkiliyəm, özüm da kavaler Pomidora qulluq edirəm. Burada, yəqin, bir səhv var! Bu saat məni buraxın.

Amma bunlar hamisi boşuna idi – elə bil ki divara deyirdin.

Əskər Lumucuqlar parkda yığılmışdilar. Onlar bir müddət cənab Cəfərinin yazdığı elanları oxumaqla əyləndilər, sonra isə darixmamaq üçün otları və çiçəkləri tapdalamağa, qızıl balıqları tutmağa, şüşəbənd şitilliyyin şüşələrini nişan alıb vurmağa və başqa bu cür əyləncələrlə başlarını qatmağa başladılar.

Qrafinyalar saçlarını yola-yola bir zabitin yanından o biri zabitin yanına qaçırdılar.

— A cənablar, sizə yalvarıraq, öz adamlarınıza buyurun ki, dinc dursunlar! Onlar bizim bütün parkı xaraba qoyurlar.

Ancaq zabitlər heç onların sözlərini dinləmək də istəmirdilər. Onlar deyirdilər:

— Hərbi qoçaqlıqdan sonra bizim igidlər gərək əylənsinlər. Siz onlara təşəkkür etməlisiniz ki, rahatlığınıizi qoruyurlar.

Qrafinyalar çəkinə-çəkinə dedilər ki, Kəvər ilə cənab Noxudu tutmaq çox da böyük bir qoçaqlıq deyil. Onda zabit onları hədələyib dedi:

— Çox gözəl! Elə isə əmr verərik ki, sizi də tutsunlar. Onlar elə buna görə maaş alırlar ki, bütün narazı adamları tutub dustaq etsinlər!

Qrafinyaların bircə çarələri qalmışdı ki, çıxıb getsinlər və Şahzadə Lumunun özüne şikayət etsinlər. Şahzadə bütün qırx nəfər saray adamı ilə birlikdə qəsrədə yerləşmişdi. Həm də aşkar şeydir ki, ən yaxşı otaqları tutub kavalər Pomidoru, baronu, hersoqu, cənab Cəfərinin, hələ qrafinyaların özlərini də heç saymayıb oradan qovmuşdu...

Baron Portağal çox narahat olmuşdu. O, piçılıt ilə deyirdi:

— Bax görəsiniz, bu Lumular və Lumucuqlar bizim bütün azuqəmizi yeyəcəklər və biz acından ölücəyik. Qəsrədə nə qədər ki yeməli şey var, onlar burada qalacaq, sonra bizi Allahın ümidiñə buraxıb çıxıb gedəcəklər. Of, bu nə bələdir?! Lap fəlakətdir!

Hökmdar buyurdu ki, Kəvəri gətirib dindirsinlər. Cənab Cəfəri burnunu öz dama-dama dəşmalına möhkəmcə si-

lib müttəhim Kəvərin cavablarını yazmağa başladı, kavalər Pomidor isə hökmədarın yanında oturdu ki, müqəssiri necə dindirmək lazımlı göldiyini onun qulağına piçıldasın.

İş burasındadır ki, Şahzadə Lumu başında qızıl zinqirov olmasına baxmayaraq, çox ağıllı deyildi, bundan başqa da yaman huşsuz idi. Budur, indi də dustağı otağa gətirdikdə o, həyəcanla dedi:

— Bəh-bəh, nə qəşəng bigləri var! And içirəm ki, ixitiyarmda olan bütün yerlərdə hələ bu vaxta qədər belə uzun, gözel və yaxşı daranmış biglər görməmisiş!


Bunu da demək lazımdır ki, Kəvərin dustaqxanada işi-güçü hey öz biglərini tumarlamaq və daramaqlan ibarət idi. Kəvər ədəb və marifətlə dedi:

— Təşəkkür edirəm, şahzadə həzrətləri!

Hökmdar sözünə davam edib söylədi:

— Buna görə də mən onu “Gümüş big” ordeni ilə təltif etmək istəyirəm. Ey mənim Lumularım, bura gəlin!

Saray adamları həmin saat onun çağırışına gəldilər.



— “Gümüş big” ordeni kavalerinin tacını bura getirin! Tacı getirib gəldilər. Bu tac başın dövrəsinə çələng kimi hörülülmüş qalın bişdan ibarət idi. Aydın şeydir ki, bu big saf gümüşdən hazırlanmışdı.

Kəvər özünü itirdi; elə bilirdi ki, onu dindirməyə çağırıblar, bunun əvəzində isə ona belə böyük bir hörmət göstərdilər. O, hökmədarın önündə hörmətlə əyildi və şahzadə öz ali ilə tacı onun başına qoyub onu qucaqladı və bigimin əvvəl sağ tayından, sonra sol tayından öpdü. Bundan sonra şahzadə ayağa qalxıb getmək istəyirdi, çünki o yaman huşsuz idi və elə bilirdi ki, öz işini görüb qurtarmışdır. Bu zaman kavaler Pomidor əyilib onun quağına mızıldadı:

— Şahzadə həzrətləri, böyük bir hörmətlə sizin yadınıza salıram ki, siz qəddar bir cinayətkara kavaler rütbəsi lütf etdiniz.


Şahzadə Lumu lovğa-lovğa cavab verdi:

— Mən onu kavaler rütbəsinə qaldırıdım andan bəri o daha cinayətkar deyil. Amma bununla bərabər, gəlin onu bir dindirək.

Bu sözlərdən sonra şahzadə üzünü Kəvərə tutub dustaşların hara qaçıqlarından onun xəbərinin olub-olmadığını soruşdu. Kəvər cavab verdi ki, o heç bir şey bilmir. Sonra ondan Qabaq lələnin evciyinin harada gizlədildiyini biliib-bilmədiyini soruştular. Kəvər yənə də cavab verdi ki, ona heç bir şey məlum deyildir.

Cənab Pomidor yaman qəzəbləndi:

— Şahzadə həzrətləri, bu adam yalan deyir! Mən təklif edirəm, ona işgəncə verilsin və o, həqiqəti – bütün həqiqəti, yalnız həqiqəti söyləməyinəcə buraxılmasın!



Şahzadə Lumu əllərini bir-birinə sürtə-sürtə onun dediyini təsdiq etdi.

— Lap gözəl, lap gözəl!

Şahzadə Lumu tamamilə yadından çıxarmışdı ki, bir neçə dəqiqə bundan əvvəl o, Kəvəri ordenla mükafatlandırmışdı; indi isə işgəncə vermek fürsəti elə düşdүүнө sevinirdi, çünki ən amansız işgəncələrə tamaşa etməyi xoşlayırdı.

Cəllad bütün alətlərini: yaba, balta, kəlbətin, həmçinin bir qutu kibrıt getirib şahzadənin hüzuruna gəldi və soruşdu:

— Hansı işgəncədən başlayaq?

Kibriti o, tonqal yandırmaq üçün getirmişdi.

Hökmdar əmr etdi:

— Onun bişlarını çəkib qopardın! Yəqin ki, dünyada onun üçün ən əziz şey bunlardır.

Cəllad Kəvərin bişlarından çəkməyə başladı, amma onlar o qədər möhkəm idi, üstlərinə sərilən palтарların

ağırlığından elə bərkimişdilər ki, cəlladın bütün zəhməti boşça çıxdı və onu tər apardı; bişlər yerindən qopmurdu və Kəvər bundan heç bir azca da ağrı duymurdu. Axırda, cəllad elə yoruldu ki, huşunu itirib yixıldı. Kəvəri aparıb gizlin bir kameraya saldılar və onu tamam yaddan çıxartdilar. Orada o, ciy siçanları yeməli oldu, bişi o qədər artıb çoxaldı ki, üç qat eşilib buruldu.

Kəvərdən sonra cənab Noxudun dindirməyə çağırıldılar. Vəkil hökmədarın ayaqlarına düşüb yaltaq-yaltaq öpməyə və yalvarmağa başladı:

— Şahzadə həzrətləri, məni bağışlayın, mənim heç bir günahım yoxdur.

— Bu pisdir, çox pisdir, cənab vəkil! Əgər sizin günahınız olsaydı, həmin saat azad edərdilər. İndi ki heç bir günahınız yoxdur, onda işiniz lap xarabdır. Bir dayanın, bir dayanın... Siz deyə bilərsiniz ki, dustaqlar haraya qaçıblar?

— Xeyr, şahzadə həzrətləri, — cənab Noxud bütün bədəni əsə-əsə cavab verdi. O, doğrudan da, bu iş barəsində heç bir şey bilmirdi.

Şahzadə Lumu çıçırdı:

— Bax görüsünüm! İndi ki siz heç bir şey bilmirsiniz, bəs sizi necə azad etmək olar?

Cənab Noxud yalvarıcı bir qəzəblə Pomidora baxdı. Amma kavalər özünü elə göstərdi ki, guya öz fikirlərinə başı bərk qarışır və gözlərini tavana zillədi. Noxud başa düşdü ki, işi xarabdır. Amma bu qədər can-başla qulluq etdiyi ağasının ondan belə alçaqlıqla üz döndərdiyini

gördükdə Noxudun ümidsizliyi qızğın bir qəzəbə çevrildi.

Şahzadə Lumu soruştı:

— Bəs, heç olmasa, siz mənə deyə bilərsiniz ki, mələn Qabağın evciyi harada gizlədilmişdir?

Vəkil bunu bilirdi, çünki vaxtılı Çipollinonun həmkəndlilərlə səhbətini pusub eşitmışdı. Noxud fikirləşdi: “Əgər bu sırrı açsam, məni buraxacaqlar. Amma bunun nə mənası var?! Mən öz keçmiş dostlarımın da, böyük-lərimin də kim olduqlarını indi görürəm! Öz mənfaətləri üçün başqalarını aldatmaq lazıim gəldikdə mənim biliyimdən və bacarığımdan istifadə edir, məni nahara, şama qonaq çağırırdılar, indi isə, başıma bəla gətirib məni atırlar. Yox, mən daha onlara kömək etmək istəmirəm. Nə olursa-olsun, onlar daha məndən heç bir şey öyrənə bilməyəcəklər!” Belə fikirləşib o, ucadan dedi:

— Yox, şahzadə, mən heç bir şey bilmirəm.

Cənab Pomidor bərkdən çıçırdı:

— Yalan deyirsən! Lap gözəl bilirsən, amma demək istəmirən!

Bu vaxt cənab Noxud daha özünü saxlaya bilməyib qəzəbləndi, o daha da hündür görünmək üçün pəncərələri üstə qalxdı, Pomidora acıqlı bir nəzər salıb çıçırdı:

— Bəli, mən bilirəm, evin harada gizlədildiyini çox gözəl bilirəm. Amma bunu sizə heç vaxt deməyəcəyəm!

Şahzadə Lumu qasqabağını töküb dedi:

— Bir yaxşı fikirləşin! Əgər siz bu sırrı açmasanız, mən sizi asmağa məcbur olacağam.

Qorxudan cənab Noxudun dizləri əsmeyə başladı. O, iki əli ilə öz boğazından yapışdı, elə bil ki ilgəkden boğazını qurtarmaq istəyirdi, amma öz qərarının üstündə möhkəm durdu. O, qürurla dedi:

— Asın məni! Lap elə bu saat asın!

O, Gök Noxud olmasına baxmayaraq, bu sözləri dedikdən sonra rəngi yaman ağardı və güllə dəymış kimi yerə sərildi. Cənab Cəfəri protokolda belə yazdı: "Müttəhim utandığından və çakdiyi vicdan əzabından huşunu itirdi". Sonra o, yenə də dama-dama yaylığıyla burnunu silib kitalı örtdü. Dindirmə başa çatdı.

## ON ÜÇÜNCÜ FƏSİL

**Cənab Noxudun özü istəmədiyi halda  
kavalerin canını qurtarması**

Cənab Noxud özünə gəldikdə etraf zil qaranlıq idi. Bu qərara gəldi ki, onu daha asıblar. O düşündü: "Mən ölmüşəm, özüm də, yəqin ki, cəhənnəmdəyəm, ancaq bir şəxə təccüb edirəm, bəs niyə burada od belə azdır? Əslində, burada heç od yoxdur. Çox qəribədir, heç odsuz-alovsuz da cəhənnəm olar!?"

Elə bu anda o, kameralın qapısında açarın cirıldadığını eşitdi. Noxud bir künçə qısqıldı, çünki qaçmağa heç bir yer yox idi, özü də qorxa-qorxa açılan qapıya baxdı. O elə bilirdi ki, keşikçi Lumucuqları və cəlladı görəcəkdir. Lumucuqlar, doğrudan da, gəldilər, amma onlarla birlik-

də bir nəfər də təşrif buyurdu. Necə bilirsiniz, bu kim ola bilərdi? Kavalər Pomidor – öz mübarak vücudu ilə, elləri-ayaqları da bağlı!

Cənab Noxud yumruğunu düyüləyib onun üzərinə atılmaq istəyirdi ki, sonra özünü ələ aldı: "Bu nə işdir, man edirəm? Axi o da mənim kimi dustaqdır!" Hərçənd Noxudun öz əvvəlki ağasına heç ürəyi yanmırıldı, amma yenə də ədəblə kavalerdən soruşdu:

— Hə, deməli ki, sizi də dustaqxanaya saldılar?

— Dustaqlı? Düzü budur ki, məni ölümə məhkum ediblər. Siz, yəqin, heç bilmirsiniz ki, bizim olduğumuz bu kamera asılmalı dustaqların kamerasıdır.

Vəkil heyratdən heç özünə gələ bilmirdi. O bilirdi ki, onu ölüm cəzası gözləyir, amma heç cür ağlına gətirməzdə ki, onunla bir yerdə kavaleri da asacaqlar.

Cənab Pomidor sözünə davam edib dedi:

— Şahzadə Lumunun yaman bərk acığı tutmuşdur ki, mütqəssirləri tapa bilməyiblər. Heç bilirsinizmi, axırdə, o necə bir iş gördü?! Qrafınlarım, qonaqların və xidmətçilərin yanında məni təqsirləndirdi ki, mən – kavalər Pomidor guya sui-qəsəcələrin başçısıyam, ona görə də məni asılmağa məhkum etdi. Bəli, bəli, asılmağa!

Cənab Noxud bilmirdi ki, kavaleri belə ağır cəzaya məhkum etdikləri üçün sevinsin, ya onun halına yansın. Axırdə söylədi:

— Bəli, indi ki belədir, mərd olun, kavalər. Birlikdə ölərik!

Cənab Pomidor dedi:

— Bu heç də yaxşı təselli deyil. Hər halda, mənə icazə verin, üzr istəyim ki, sizi dindirəndə mən sizinlə çox da maraqlanmamışdım. Bilirsınızmı, onda mənim öz təlyim də həll olunurdu.

Cənab Noxud mehribanlıqla təklif etdi:

— Bəli, bu daha olub keçmişdir. Daha olanları yada salıb danışmayın. İndi biz bədbəxtlik yoldaşıyıq. Bir-birimizə kömək etməyə çalışaq.

Cənab Pomidor bir qədər ürkəklənib onunla razılaşdı:

— Mən də bu fikirdəyəm. Çox şadam ki, siz kin saxlayan deyilsiniz.

O, cibindən bir parça tort çixarıb vəkil ilə qardaş kimi bölüşdü. Vəkil öz gözlərinə inannırdı. Kavalerdən belə bir mehribanlıq və əliaçıqlıq gözləmirdi.

Cənab Pomidor qəmli-qəmli başını yırğalayaraq dedi:

— Heyif ki, mənim üçün yalnız elə bunu qoyublar.

— Bəli, dünyanın işləri belədir! Hələ dünən siz qəsrin, demək olar ki, hakimi idiniz, amma bu gün yalnız dustaqsınız.

Kavaler Pomidor heç bir cavab verməyib tortunu yeyirdi. Nəhayət, o dillənib dedi:

— Bilirsınızmı, o dəcəl Çipollinonun mənim başıma gətirdiyi iş hələ bir azca da xoşuma gəlib. Əslinə baxsan, o çox zirək bir oglandır və bütün kələkləri ürəyinin rəhmlidən olmasından və yoxsullara kömək etmək istəməsindəndir.

— Deyəsən, elədir, — cənab Noxud razılaşdı.

— Kim bilir, — deyə Pomidor sözünə davam etdi, — görəsən, indi dustaqxanadan qaçmış o adamlar haradadırlar! İnanın ki, mən şadlıqla onlara bir yaxşılıq edərdim.

— Siz belə bir vəziyətdə onlar üçün nə edə bilərsiniz?

— Ah, siz düz deyirsiniz, mən indi onlara kömək etməkdə acızəm. Bir də ki bundan başqa, heç onların hərada olduğunu da bilmirəm.

Kavaler Pomidorun belə mehriban rəftarından xoşlanmış vəkil Noxud açıq danışmağa başlayıb dedi:

— Heç mən də bilmirəm. Mən yalnız Qabaq lələnin evinin gizlədildiyi yeri bilirəm.

Kavaler bu sözü eşitdikdə nəfəsini qısdı. O öz-özünü dedi: "Ay Pomidor, yaxşı qulaq as, gör bu axmaq sənə nə danışacaq, bəlkə, hələ öz canını qurtarmağa güman yeri var!" O, vəkildən soruşdu:

— Siz, doğrudan da, bunu bilirsinizmi?

— Əlbəttə, bilirəm, amma heç kəsə demərəm. Mən dənaha bu yaziq adamlara pislik etmək istəmirəm.

— Cənab vəkil, belə fikirlər, əlbəttə, yaxşıdır! Mən də sırr verməzdim, heç arzu etməzdim ki, mənim təqsirimdən yoxsulların başına yeni bir bəla gəlsin.

Cənab Noxud dedi:

— İndi ki belədir, mən şadlıqla əlinizi sıxıram.

Kavaler Pomidor əlini uzatdı və vəkil Noxud onun əlini möhkəm sıxıdı. Axırda, vəkilin ürəyi o qədər kövrəldi ki, öz bədbəxtlik yoldaşı ilə ürkəkdən səmimi söhbət etmək həvəsinə düşdü. O, sırlı bir piçilti ilə dedi:

— Bir görün ha, onlar evciyi qəsrin lap iki addimlığında gizlədiblər, amma biz o qədər axmaq olmuşuq ki, bu heç ağlımızda da gəlməyib.

Cənab Pomidor saymazyana soruşdu:

— Axi harada gizlədiblər?

## ON DÖRDÜNCÜ FƏSİL

### Cənab Noxudun edam yerinə çıxması

Cənab Noxud acı-acı gülümsünüb dedi:

— İndi daha mən bunu sizə deyə bilərəm. Axı sabah biz ikimiz də ölüb bu sirri özümüzə qəbrə aparacağıq.

— Əlbəttə, əlbəttə. Siz çox gözəl bilirsiniz ki, səhər dan söküləndə bizi asacaqlar və külülmüzi yelə verəcəklər.

Bu zaman vəkil Noxud öz həmsöhbətinə daha da yaxın oturub yavaşcadan onun qulağına piçıldadı ki, Qabaq lələnin evciyi meşədədir, Mərcanı lələ da onun keşiyini çəkir. Kavalər bütün bunları dinləyib vəkili möhkəm qucaqladı və ucadan dedi:

— Ey mənim əziz dostum, bu mühüm xəbəri mənə verdiyiniz üçün sizdən çox razıyam. Siz mənim canımı ölümdən qurtarırsınız!

— Mən sizin canınızı qurtarıram? Zarafat edirsiniz, nədir?

— Əslə yox, — deyib Pomidor yerindən sıçradı.

O, qapiya yürüüb yumruqlarıyla var gücü ilə qapını o qədər döyəclədi ki, dustaqxananın keşiyini çəkən Lumuquqlar ona qapını açdırılar. Cənab Pomidor həmişəki əmredici tövrlə buyurdu:

— Məni bu dəqiqə Şahzadə Lumu həzrətlərinin hüzuruna aparin! Ona çox vacib bir xəbər verməliyəm.

Kavaləri həmin saat qəsrə apardılar. O, cənab Noxudan eşidib öyrəndiyi bütün şəyleri şahzadəyə xəbər verdi və şahzadə onu bağışladı. Lumu çox razı qaldı və öz Lumuquqlarına buyurdu ki, ertəsi gün səhər cənab Noxudu asan kimi meşəyə getsinlər və Qabaq lələnin evciyini gətirib gəlsinlər.

**K**ənd meydanında bir dar ağacı qurmuşdular. Ölümə məhkum olmuş dustaqlı dik yera çıxmazı idi. Bu dik yerdə — dar ağacının lap altında bir qapaqlı dəlik açılmışdı ki, cənab Noxud boğazına ilgək keçidkən sonra buraya düşməli idi.

Ölümə məhkum olmuş dustağı meydana aparmaq üçün gəldikdə cənab Noxud təcrübəli bir vəkil olduğu üçün vaxtı uzatmaq bəhanəsi ilə əlindən gələni etdi. O, qanunun cürbəcür maddələrinə əsaslanıb tələb etdi ki, əvvəlcə ona üzünü qırıxmağa icazə versinlər; sonra başını yumaq istədi; daha sonra belə məlum oldu ki, onun əl və ayaq dirnaqları həddən artıq uzanmışdır və o, edamdan qabaq dirnaqlarını tutmaq istayırdı.

Cəllad vaxt itirmək istəmədiyindən onunla mübahisəyə girişdişə də, amma axırda, razılıq verdi. Qədim adatlara görə, ölümə məhkum olmuş dustağın son arzusu yerinə yetirilməlidir. Buna görə də dustaqxanaya isti su ilə dolu bir bardaq, taz, qayçı və ülgüt gətirdilər. Vəkil Noxud heç tələsmədən ölümqəbagı bəzək-düzəyə başladı. O, uzun müddət özünü səliqəyə salıb üzünü qırxdı, yuyundu və az qala, tamam iki saat dirnaqlarını tutdu. Amma gecətez, hər halda o, cəza yerinə getməli oldu.

O, dik yerə çıxmığa başladığda ürəyinə qorxu düşdü. Yalnız burada — cəza yerinin pillələrinin üstündə o, birinci dəfə aydın bir surətdə dərk etdi ki, olməlidir. Belə

## ON BEŞİNCİ FƏSİL

### Əvvəlki fəsilin izahı



xırda, belə yumpyumru, belə yamyasıl, başı yenice yuylmuş, dırnaqları tutulmuş halda o, hökmən ölməlidir!

Təbillər dəhşətlə çalındı. Cəllad ilgəyi vəkilin boynuna keçirib otuza qədər saydı, sonra düyməni basdı. Dəliyin qapğı açıldı və cənab Noxud boğazında ilgək qarənliğin içini yixildi. Yixilməmədən qabaq o fikirləşməyə macal tapdı: "Bu dəfə mən, deyəsən, doğrudan da, öldüm!"

Birdən o, başının üstündə boğuş bir səs eşitdi:

— Kəsin, cənab Çipollino, tez olun, kəsin! Bura elə yanman işqlildir ki, mən heç bir şey görə bilmirəm.

Kim isə vəkilin boğazına keçirilmiş ilgəyin ipini kəsdi və həmin səs yenə də eşidildi:

— Ona bir udum bizim gözəl kartof suyumuzdan verin. Biz Köstəbeklər bu gözəl dərməndən heç bir vaxt ayrılmırıq!

Bu necə iş idi? Vəkil Noxudun canını qurtaran bu təccübü hadisə nə idi?

**B**u əhvalat sadəcə belə olmuşdu: qəsrədə baş verən bütün işlərdən xəber tutan Ciyaləkcik meşəyə qaçıb cənab Noxudu gözləyən təhlükəni Turçaya danışmışdı, Turçça da həmin saat bunu öz dostu Çipollinoya xəbər vermişdi. Turçça Çipollinonu Qabaq lələnin evciyinin yaxınlığında mağarada tapmışdı; o, qalan qaçqınlarla birlikdə orada gizlənirdi. Çipollino Turçanın sözlərini diqqətlə dinləyib usta Gilədən bizi istədi ki, boynunun ardını qasışın, çünki vəziyyət çox qəliz idi, buna bir çərə tapa bilmək üçün gərək boynunun ardını yaxşıca qaşışyaydı. Çipollino bir qədər fikirləşdikdən sonra bizi usta Giləyə qaytardı və qisaca dedi:

— Sağ ol, bildim, nə etmək lazımdır.

Bələ deyib o, harasa qaçıdı. Heç bir kəs soruşmağa da macal tapmadı ki, onun ağlına nə fikir gəlməmişdir. Qabaq lələ yənə dərindən ah çəkib dilləndi:

— Ah, Çipollino ki dedi, fikirləşib bir şey tapmışdır, onda arxayı olun, lap yaxında bütün işləri düzəldər!

Amma Çipollino axtardığı şeyi tapmaq üçün düzənləri, çəmənləri çox-çox gəzməli oldu. Axırda, o, qazılıb atılmış torpaq təpələri ilə dolu olan bir çəmənliyə gəlib çıxdı. Burada hər dəqiqə göbələk kimi yeni bir təpacık əməla gəlirdi: Köstəbek öz işində idi. Çipollino gözləməyi qərara aldı. Birdən budur, lap ayagının altında bir təpacık şisməyə başladıqdə o diz çöküb çağırıldı:

– Cənab Köstəbək! Cənab Köstəbək, mənəm hey, Çipollino.

Köstəbək quru-quru cavab verdi:

– Hə, sizsiniz? Sözün düzü, ilk görüşümüzdən sonra mən ancaq yarikor oldum. Görüntür, indi siz mənə yeni bir yeraltı səyahət təklif etmək istəyirsiniz ki, bu da məni lap kor etsin.

– Elə deməyin, cənab Köstəbək, mən sizin yaxşılığınızı heç vaxt yaddan çıxartmaram: sizin sayənizdə mən öz dostlarımıla görüşdüm. Biz azadlığa çoxa bildik və bu yaxınlarda bir mağarada özümüzə hələlik bir siğınacaq tapmışıq.

– Verdiyiniz məlumat üçün sağ olun, amma bu məni heç maraqlandırırmır. Xudahafiz!

Çipollino çıçırdı:

– Cənab Köstəbək! Cənab Köstəbək! Bir sözümün axırına qulaq asın!

– Di yaxşı, danışın görək, amma, siz Allah, elə gümən etməyin ki, mən yənə əvvəlki kimi sizin işlərinizə kömək etməyə hazırlam.

– Bu iş mənim deyil, bizim kənd vəkilinin işidir ki, onun da adı Noxuddur. Onu sabah səhər asacaqlar.

Köstəbək açıqli-acıqli cavab verdi:

– Lap yaxşı edəcəklər! Onun boynuna ilgək salıb asanda mən də ürəkdən kömək edərdim. Mənim vəkillərdən zəhləm gedir, Noxud da ki xoşladığım şey deyil.

Tərs Köstəbəyi yola getirmək üçün yaziq Çipollino xeyli zəhmət çəkməli oldu. Amma oğlan inanırdı ki, Köstəbəyin kobud rəftarına baxmayaraq, onun ürəyi qı-

zıl kimi safdır. Haqq işə kömək etməkdən heç vaxt boyun qaçırmaz. Elə belə də oldu, axırı, Köstəbək bir qədər yumşaldı, qısaca və kəsik-kəsik dedi:

– Cənab Çipollino, çərən-pərən etdiyiniz bəsdir. Görünür ki, dil pəhləvanımız. Yaxşısı budur, göstərin görüm, hansı tərafə lağım atımaq lazımdır.

Çipollino şadlığından, az qala, atılıb-düşərək tez cavab verdi:

– Şimala, şimal-şərqə tərəf.

Köstəbək həmin saat düz dar ağacının altına geniş, uzun bir dəhliz qazdı. Çipollino ilə o burada gizlənilib gözlədilər ki, görsünlər, nə olacaq. Axırda, onların başları üstündə xirdəca qapı açıldı, cənab Noxud böğazi ilgəkli oraya düşdükdə Çipollino həmin saat ipi kəsdi və vəkili kartof suyu dərmanı verdi: bu dərmanı cənab Köstəbək həmişə öz yanında gəzdirdir. Bundan əlavə, Çipollino vəkilin yanaqlarına yüngülca bir neçə şillə vurdu. Kartof suyu və bir neçə şapalaq vəkili huşa gətfirdi. Cənab Noxud gözlərini açdı, ancaq özünüz də başa düşdüyünüz kimi, o özünü o qədər itirmişdi ki, xilas olduğuna inanmadı. O səsləndi:

– Hə, cənab Çipollino! Deməli ki, siz də mənim kimi ölmüsünüz, eləmi? Necə xoşbəxtlikdir ki, sizinlə behiştə göründük.

Köstəbək dedi:

– Özüne gəl, ay vəkil! Bura sənin üçün nə behiştirdir, nə cəhənnəm. Mən də ki nə müqəddəs Pyotram, nə də şeytan, qoca köstəbəyəm, özüm də işimə-güçümə tələsirəm, buna görə də cəld olun, buradan çıxıb gedək. Bir də çali-



şin ki, yolda mənə rast gəlməyəsiniz. Hər dəfə Çipollino-ya rast gələndə elə bil məni gün vurur.

Əslində, dar ağacının altı tamam qaranlıq idi, amma cənab Köstəbəyə bu zırzəm iə o qədər işiqlı görünürdü ki, gözləri və başı ağrımağa başlamışdı.

Axırda, cənab Noxud başa düşdü ki, Çipollino ilə Köstəbəyin sayasında o, ölümdən qurtulub. Vəkil öz xi-

laskarlarına çox-çox təşəkkür etdi. Əvvəl növbə ilə onları bir-bir qucaqladı, sonra ikisini də birdən qucaqlamaq istədi, ancaq bunu edə bilmədi, çünki qolları yaman qısa idi.

Nəhayət, Noxud sakitləşdikdən sonra onlar üçü də həzir yeraltı yol ilə çıxıb getdilər. Yolun axırına çatdıqda Köstəbək usta Gilənin, Qabaq lələnin, professor Armundun və başqa qaçqınların gizləndikləri mağaranın altına qədər bir dəhliz də qazıdı.

Vəkili və onun xilaskarlarını şən çığırıtlarla qarşıladılar. Hami yaddan çıxartdı ki, hələ bu yaxınlara qədər cənab Noxud onların düşməni idi.

Köstəbək öz yeni dostlarından ayrılanla göz yaşlarını saxlaya bilmədi. O dedi:

— A cənablar, əgər sizin bir zərrə sağlam düşüncəniz olsa, mənimlə bərabər köçüb yer altında yaşayarsınız. Orada nə dar ağacı, nə kavaler Pomidorlar, nə Şahzadə Lumular, nə də onun Lumucuqları var. Dünyada ən vacib olan şey sakitlik və qaranlıqdır. Hər halda, nə vaxt mən sizə lazım olsam, bir kağız yazıb bu dəliyə salın. Mən tez-tez gəlib bura dəyərəm ki, görüm sizin işləriniz necə gedir. Hələlik isə sağ-salamat qalın!

Dostlar qoca Köstəbəklə səmimi şəkildə vidalaşdırılar. Elə onunla yenice xudahafızlaşmışdır ki, birdən cənab Noxud öz alınna elə bir şapalaq vurdı ki, ayaq üstə durma bilməyib kəlləmayallaq aşdı.

— Vay, mən nə yaman huşuzam! Vay, nə maymağam! Bu huşuzluğum, axır, məni tələf edəcək!

Qabaqça lələçə vəkili yerdən qaldırıb paltarlarının tozunu çırpa-çırpa ədəblə soruşdu:

— Məgər bir şey unudubsunuzmu?

Cənab Noxud yalnız indi Pomidorla olan səhbətini və kavalerin yeni xəyanətini qəçqınlara danışdı. Nitqini bu sözlərlə bitirdi:

— A cənablar, bilin ki, elə bu dəqiqdə, biz sizinlə burada səhbət etdiyimiz vaxtda keşikçilər bütün meşəni axtarırlar. Onlara əmr verilmişdir ki, sizin evciyinizi tapıb qəsrin darvazasına aparsınlar.

Çipollino heç bir söz deməyib meşəyə yüyürdü və bir-iki dəfə hoppendiqdan sonra Mərcanı lələnin palıd ağacının altına çatdı. Amma evcik daha orada yox idi.



Mərcanı lələ palıd ağacının kötükleri arasında gizlənib hönkür-hönkür ağlayırdı:

— Ay mənim əziz evciyim! Ay mənim gözəl, rahat evciyim.

Çipollino ondan soruşdu:

— Məgər Lumucuqlar bura gəlmisdilər?

— Hə, hə, hamısını onlar apardılar, evciyi də, qayçı tayıni da, ülgütü də, elanı da, hələ zəngciyi də!

Çipollino boynunun ardını qaşdı. Bu dəfə fikirləşib bir şey tapa bilmək üçün ona iki biz lazımdı, amma heç biri də yox idi. O, əlini mehribanlıqla Mərcanı lələnin çıynıñə toxundurub onu öz dostlarının yanına, mağaraya apardı.

Heç bir kəs onlardan nəsa soruştmadı. Sözsüz-sovsuz da onlar başa düşmüşdülər ki, evcik yox olmuşdur və bu onların qəddar düşməni kavaler Pomidorun işidir.

## ON ALTINCI FƏSİL

### Cənab Kökün və Tap-Qap itin başlarına gələnlər

Cənab Kök... Birçə dəqiqə dayanın: cənab Kök kimdir? Onun barəsində bizim heç səhbətimiz olmamışdır, o haradan çıxdı? Ona na lazımdır? Böyük-dürmü, kiçikdirmi; kökdürmü, arıqdırmı? İndi hamısını sizə danışaram.

Şahzadə Lumu qəçqinlardan heç bir iz də qalmadığını yəqin etdikdə tapşırı ki, bütün ətrafi yaxşıca arayıb-axtarsınlar. Lumucuqlar əllərinə çəng alıb çəmənləri, çölləri, meşələri, ormanları diqqətlə dirmiqladılar ki, bizim dostları tapsınlar. Əskərlər gecə-gündüz işləyirdilər və bir yığın kağız, cirpi və quru ilan qabığı çəngəleyib yimişdilar, amma Çipollinonun və dostlarının heç kölgəsini də tapa bilməmişdilər.

Hökmdar yaman qəzəbləniç çığırı:

— Veyillər! Nahaq yerə çəngləri sindirib bütün dişlərini meşələrə tökübüsnüz, bunun əvəzinə, gərək sizin öz dişləriniz sindirila!

Əskərlər qorxudan titrəyir və dişləri bir-birinə dəyirdi, bir neçə dəqiqə “tiq-tiq-tiq” səsləri eşidildi, elə bil ki dolu yağırdı.

Saray əyanlarından bir Lumu belə məsləhət gördü:

— Mən güman edirəm ki, axtarış mütxəssisi çağırmaq lazımdır.

— O hansı yuvanın quşudur?

— Sadə dillə desək, xəfiyyə-axtarışçıdır. Budur, məsələn, əgər siz əlahəzərat bir düymənizi itirsəniz və buyurub axtarış bürosuna müraciət etsəniz, axtarışçı onu həmin saat tapar. Əgər siz əlahəzərətin bir batalyon əskəri yoxa çıxsa, ya da dustaqlar keşkilərin əlindən qaçsalar, yenə həmin bu cür tapılar. Detektiv xüsusi eynəyini gözünə taxan kimi sizin itirdiyiniz şeyi o saat tapır.

— Hə, indi ki belədir, onun ardınca adam göndərin!

Əyan belə təklif etdi:



— Mən bu işdən başı çıxan çox yaxşı bir xarici mütxəssis tanıyorum. Onun adı cənab Kökdür.

Cənab Kök... Bəli, deməli ki, cənab Kök bu imiş! Hələ nə qədər ki o, qəsrə gelib çıxmayıb, mən sizə onun necə geyindiyindən və biglərinin nə rəngdə olduğundan danışım. Amma onun bigləri haqqında heç bir şey deyə

bilməyəcəyəm, çünki arıq və kürən cənab Kökün bığları heç yerli-dibli yoxdur. Ancaq onun bir axtarış iti var ki, adı “Tap-Qap”dır. Bu it alətləri daşımada cənab Kökə kömək edir. Kök özü ilə on ikiyə qədər durbin, yüzlərə kompas və ona qədər fotoaparət götürməmiş heç bir vaxt yola çıxmaz. Bundan başqa, həmişə mikroskop, kəpənək tutmağa tor və bir kisəcik duz gəzdır.

Hökmdar ondan soruşdu:

– Duz sizin nəyinizi gərəkdir?

– Siz əlahəzərin icazəsilə ərz edirəm ki, mən tutmaq istədiyim ovun quyuğuna duz səpirəm, sonra yekə kəpənək toruna bənzər bu cihazla onu tuturam.

Şahzadə Lumu köksünü ötfirdü:

– Qorxuram ki, bu dəfə duz sizə lazımlı olmaya, mənə məlum olduğuna görə, qəçmiş dustaqların quyuqları yox idi...

Cənab Kök ciddi bir surətdə qeyd etdi:

– Bu çox ciddi bir vəziyyətdir. Əgər onların quyuğu yoxdursa, bəs onların quyuğundan necə tutacaq? Bəs duzu hara səpəcəyik? Siz əlahəzərin icazəsilə ərz olsun ki, gərək ümumiyyətlə, dustaqların həbsxanadan qaçmasına yol verməyə idiniz. Ya da, heç olmasa, qaçmamışdan qabaq onlara quyuq taxaydınız ki, mənim itim onları tuta biləydi.

Axtarışını çağırmağı məsləhət görən həmin əyan yenə sözə qarışıb dedi:

– Mən kinoda görmüşəm ki, hərdən bir qaçqınları duz səpmədən də tuturlar.

Cənab Kök saymazvana cavab verdi:

– Bu, köhnəlmış sistemdir.

Onun iti təsdiq etdi:

– Fakt! Fakt! Bəli, bəli, çooox, çooox köhnəlmış sistemdir.

Bu itin bir şakəri vardı; o, tez-tez öz ağasının sözlərini təkrar edər və bunlara öz şəxsi fikrini də əlavə edərdi, bu fikir isə, adəton, bu sözlərdən ibarət olardı: “çooox, çooox”, “bəli, bəli!”, ya da “fakt, fakt”.

Cənab Kök dedi:

– Amma mənim qaçqınları tutmaq üçün başqa bir üsullum da var.

İt də lovğa-lovğa quyuğunu bulayıb təsdiq etdi:

– Fakt, fakt! Bəli, bəli, bizim çooox, çooox üsullarımız var.

– Duz əvəzinə, istiot da işlətmək olar.

Şahzadə Lumu bu fikri sevincə bəyənib dedi:

– Düzdür, düzdür! Onların gözlərinə istiot səpin. Onda həmin saat təslim olarlar, mənim buna heç şübhəm yoxdur.

Kavalər Pomidor ehtiyatla qeyd etdi:

– Mən də bu fikirdəyəm. Ancaq istiotu səpməmişdən qabaq, yəqin ki, qaçqınları tutmaq lazımlı gələcək. Elə deyilmi?

Cənab Kök dedi:

– Bu, bir qədər çatindır, amma cihazlarının köməyi bilər sinayaram.

Cənab Kökaxtarışçı alim idi, heç bir işi öz alətlərinin köməyi olmadan etməzdi. Hətta yatmağa gedəndə də üç

kompas götürürdü; bunların biri, ən böyükü – pilləni axtarmaq üçün; o biri, bir az kiçiyi – yataq otağının qapısının harada olduğunu təyin etmək üçün, üçüncüsü, daha kiçiyi isə – yataq otağında çarpayını tapmaq üçün idi.

Albalıcıq guya elə-bələ dəhlizdən keçdi ki, məşhur axtarıcıya və onun itinə tamaşa etsin. O, cənab Kök ilə itinin döşəməyə uzanıb qabaqlarındakı kompasə baxdıqlarını gördükdə yaman təccübəldə! Albalıcıq maraqlanıb soruşdu:

– Bağışlayın, hörmətli cənablar, mən bilmək istərdim ki, siz döşəməyə uzanıb nə edirsiniz? Bəlkə, xalça-nın üstündə qaçqınların izlərini tapmaq və kompasın vasitəsilə onların hansı tərəfə qaçıqlarını təyin etmək istəyirsiniz?

– Yox, mən eləcə öz çarpayımı axtarıram, cənab. Adı gözlə çarpayını hər bir adam tapa bilər, amma mütəxəssis axtarıçi gərək elmi surətdə, lazımi texnikanın köməyiylə aparsın. Sizə məlum olduğu kimi, kompasın maqnitli ucu həmişə şimalı göstərir, onun bu xüsusiyyəti mənə imkan verir ki, çarpayımın olduğu yeri yanılmadan təyin edim.

Amma axtarıçı öz kompasının göstərdiyi səmtə gedəndə gözlənilmədən başı güzgüyə dəydi. O, yekəbaş olduğundan şüsnəni qırıb parça-parça etdi. Bu zaman hamidən çox zərər çəkən onun iti oldu. Güzgü parçalarından biri onun quyuğuna dəyib yaridan üzdü, itin yalnız bircə qırıq quyuğu qaldı.

Cənab Kök dedi:

– Görünür, bizim hesablamada səhvimiz olub.

İt kəsik quyuğunu yalaya-yalaya razılaşdı:

– Fakt, fakt! Bəli, bəli, çooox, çooox səhv olub.

Axtarıçı söylədi:

– Deməli ki, başqa bir yol axtarmaq lazımdır.

İt hürüb təsdiqlədi:

– Fakt, fakt! Başqa yol axtarmaq lazımdır. Bəlkə, o biri yolların axını gedib güzgüyə çıxmadi.

Cənab Kök kompası bir yana qoyub öz güclü dəniz durbinlərindən birini götürdü, onu gözünə dirayıb sağa-sola döndərməyə başladı. İt soruşdu:

– Nə görürsünüz, ay ağa?

– Bir pəncərə görürəm; o, örtülüdür, qırmızı pərdələri var. Pəncərənin hər təyində on dörd rəngbərəng şüşə var.

İt həyəcanla dedi:

– Bəli, bəli, bu çooox, çooox mühüm bir kəşfdir! On dörd üstə gol on dörd, edər iyirmi səkkiz. Əgər biz o tərəfə getsək, başımıza, heç olmasa, əlli altı şüşə parçası yağıcaq; o ki qaldı mənə, heç özüm də bilmirəm ki, quyuğumdan daha nə qalacaq.

Cənab Kök durbinini o biri tərəfə çevirdi. İt qayğılı halda soruşdu:

– Bəs indi nə görürsünüz, ay ağa?

– Nəsə metaldan hazırlanmış bir qurğu görürəm. Çox qəribə quruluşu var. Bir gözünüzün qabağına gətirin; üç ayağı yuxarıda metal bir halqa ilə birləşmişdir, qurğunun təpəsində isə aq bir dam var, görünür, emallıdır.

Ağasının bu kəşfindən it lap cuşa gəlib dedi:

– Cənab, əgər səhv etmirəmsə, sizdən əvvəl hələ heç bir kəs emallı dam kəşf etməmişdir, elə deyilmi?

Cənab Kök qururla cavab verdi:

— Bəli, bəli. Əsl axtarışçı ən adı şəraitdə də qeyri-adı şəyər kəşf edə bilər.

İt ilə sahibi sürüñə-sürüñə ağ damlı metal qurğuya sari yönəldilər. On addımlıq yol getdikdən sonra onlar bu sırlı qurğuya yaxınlaşdırılar və onun altına elə yönəmsiz şəkildə sürüñüb girdilər ki, emallı dam aşdı. Onlar hələ özlərinə golib nə baş verdiyini anlamağa macal tapmamış birdən üstlərinə soyuq yağış yağımağa başladı. Axtarışçı ilə it gözlənilməz yeni hadisələr baş verməsindən qorxub olduqları yerda donub qaldılar. Onlar tərəpnəməyə qorxurdular, amma bu zaman soyuq su cənab Kökün üzündən, itin sıfətindən, hər ikisinin isə belindən, qarnından və böyürlərindən axıb töküldü.

Cənab Kök narazı halda mirıldandı:

— Elə güman edirəm ki, biz eləcə əlüzyüyanın üstüñə qoyulmuş emallı tasi vurub aşırımişq.

İt əlavə etdi:

— Bəli, bəli, mən güman edirəm ki, bu tasın içində səhər əl-üz yumaq üçün çooox, çooox su varmış.

Cənab Kök axırda ayağa qalxb bu gözlənilməz düşdən sonra silkindi. Onun sədəqətli yoldaşı da onun kimi etdi. Bundan sonra axtarışçı iki addımlıqlıda olan çarpanı əziyətsiz tapdı və təntənə ilə ona sarı yönəlib “dərin mənalı” fikirlər söyləməyə davam etdi:

— Nə çərə! Bizim peşəmizdə həmişə risk etmək lazım gəlir. Düzdür, başımıza xeyli soyuq su töküldü, amma axtardığımız şeyi, yəni çarpayını tapdıq.

İt də belə qeyd etdi:

— Fakt, fakt! Xeyli su axdı!

Bu axşam itin bəxti heç gətirmirdi, o; islanmış, donmuş, quyuğu kəsilmiş halda başını sahibinin nəm ayaqqabılarının üstüñə qoyub döşəmənin üstündə yuxuya getdi. Cənab Kök bütün gecəni xoruldadı və günəşin ilk şuları ilə birlikdə ayıldı.

— Tap-Qap, iş başına! — deyə o iti çağırıldı.

İt yerindən sıçrayıb kəsik quyuğunun üstündə oturaq cavab verdi:

— Mən hazırlam, ağa!

Bu səhər cənab Kök əl-üzünü yuya bilmədi, çünki əl-üz yumaq üçün qoyulmuş bütün suyu töküb dağıtmışdı. İt bununla kifayətləndi ki, əvvəl öz biglərini, sonra da sahibinin üzünü yaladı. Beləliklə, onlar yuyunub parka çıxdılar və axtarışa başladılar. Məşhur axtarışçı işa buradan başladı ki, öz çantasından bir torba çıxartdı, bu torbanın içində loto oyununda işlənən xirdə çəlləklərə bənzər üstü nömrəli doxsan xırda çəllək vardı. Axtarışçı itdən xahiş etdi ki, oradan bir nömrə çıxartsın. İt pəncəsinə torbayla salıb oradan yedinci nömrəni seçdi. Cənab Kök qərara gəldi:

— Deməli ki, yeddi addım sağa getmək lazımdır.


Onlar yeddi addım ölçüb sağa getdilər və gicikənlilik düşdülər. İtin quyuğunun kəsik yerinə elə bil od basdlılar, cənab Kökün isə burnu elə qızardı ki, qırmızı istiotə döndü. Alim axtarışçı fikirləşib dedi:

— Yəqin ki, biz yenə səhv etmişik.

İt də qəmgin halda təsdiqlədi:

— Fakt, fakt!

— Gəl başqa bir nömrəni sınayaq.



— Sınayaq da! — it razılaşdı.

Bu dəfə iyirmi səkkizinci nömrə çıxdı və cənab Kök bu qərara gəldi ki, iyirmi səkkiz addım sola getmək lazımdır. Onlar iyirmi səkkiz addım sayıb sola getdilər və içərisində qızıl baliqlar üzən hovuza yumalandılar. Cənab Kök qızıl baliqları qorxu-hürküyə salıb suyun içinde çapalaya-çapalaya fəryad etdi:

— Ay dad! Kömək edin! Batdım!

Bəlkə, elə doğrudan da, batardı, amma sədaqətli it vaxtında dişləri ilə onun yaxasından yapışib quruya çıxardı. Onlar hovuzun qıraqında oturdular. Biri paltarlarını; o biri də tüklərini qurutmağa başladı.

Cənab Kök heç də kefini pozmadan dedi:

— Mən hovuzun içində çox mühüm bir şey kəşf etdim.

İt onun dediyini təsdiq etdi:

— Çooox, çooox mühüm! Biz kəşf etdik ki, su çooox, çooox yaşıdır.

— Yox, onu demirəm. Mən bu nəticəyə gəldim ki, bizim axtardığımız dustaqlar bu hovuzun içində baş vurub

buradan yeraltı yol açıblar və beləliklə, onları axtaranlar-dan qaçıb canlarını qurtarıblar.

Cənab Kök kavaler Pomidoru çağırıb ona təklif etdi ki, hovuzun suyunu boşaltdırsın, sonra dibini qazıtırıb yeraltı yolu tapsın. Amma cənab Pomidor bu təklifdən qəti surətdə boyun qaçırdı. O dedi ki, onun şəxsi fikrinə görə, qaçqınlar daha sadə və asan bir yol seçiblər, o, cənab Kökdən xahiş etdi ki, öz axtarışlarını başqa səmət yönəltsin. Məşhur axtarışçı bir ah çəkib başını aşağı saldı və dedi:

— Budur, bu da insanların qədir-qiyamət bilməsi! Mən qan-tər içində əlləşib dalbadal soyuq sularda çımirəm, amma yerli hakimlər işimdə mən kömək etmək əvəzinə, hər addımda əngəl çıxarırlar.

Xoşbəxtlikdən, bu vaxt Albalıcıq guya təsadüfən hovuzun yanından keçirdi. Xəfiyyə onu dayandırıb soruşdu ki, qaçqınların qızıl baliqlar üzən hovuzun dibində qazıqları gizlin yeraltı yoldaş başqa, parkdan çıxməq üçün ayrı bir yol bilir, ya yox. Albalıcıq cavab verdi:

— Bəli, əlbəttə, biliräm. Parkın qapısı!

Cənab Kök oğlana ürəkdən təşəkkür edib soyuq van-nadan sonra hələ də finxırmağa və silkinməyə davam edən itlə birlikdə həmişə yanında gəzdirdiyi kompasın köməyişə parkın qapısını axtarmağa getdi. Albalıcıq guya eləcə maraqlanmış kimi onun ardınca düdü. Axırda, axtarışçı parkdan çıxıb meşəyə sarı yönəldikdə oğlan iki barmaqını ağızına salıb bərkdən fit verdi. Cənab Kök həmin saat ona sarı dönüb soruşdu:

— Kimi çağrırsınız, ay oğlan? Yəqin ki, mənim itimi, eləmi?

— Yox, yox, cənab Kök, mən yalnız tanış bir sərçəyə xəbər verdim ki, onun üçün pəncərənin qabağına çörək qırıntıları tökülmüşdür.

— Sizin mehriban ürəyiniz var, cənab, — deyə cənab Kök Albalıcığa baş aydı və yoluna davam etdi.

Siz asanlıqla başa düşə bilərsiniz ki, Albalıcığın fitinə kimsə tezliklə bir fitlə cavab verdi, amma bu fit çox bərk deyildi, özü də bir az boğuş idi. Bunun ardınca axtarışının sağında, meşənin içində kolun budaqları yırgalandı. Albalıcıq gülümsündü; onun dostları sayiq idilər — o, cənab Kök ilə itinin gəlməsi barədə onları vaxtında xəbərdar etmişdi. Amma kolların tərpəndiyini axtarışçı da görmüşdü. O, yera yatıb hərəkətsiz qaldı. İt də onu təqlid etdi. Axtarışçı ağızına və burnuna dolmuş toz-torpağı tüpüra-tüpüra piçıldı:

— Bizi dövrəyə alıblar!

— Fakt, fakt, — it mirıldadı, — bizi dövrəyə aldılar.

Cənab Kök piçılı ilə əlavə etdi:

— Bizim görəcəyimiz iş hər dəqiqlik dəha da çətinləşir və qorxulu olur, amma hər necə olursa-olsun, gərək qəçqinları tutaq.

— Tutaq, tutaq! — it yavaşdan səsləndi.

Axtarışçı öz dağ durbinini kollara tuşlayıb onları diqqətlə gözdən keçirməyə başladı və dedi:

— Deyəsən, daha kolluqda heç kəs yoxdur. Cinayətkarlar geri çəkiliblər.



İt soruşdu:

— Hansı cinayətkarlar?

— Kolluqda gizlənmiş və budaqları yırgalayan cinayətkarlar. İndi biz gərək onların izləri ilə gedək, bu izlər isə, yəqin ki, bizi aparıb onların yiğincəlarına çıxarıcaq.

İt öz ağasının biliciliyinə heyran qaldı. Bu vaxt kolluqda gizlənmiş adamlar, doğrudan da, var güclərilə kolların arası ilə yeriyərək geri çəkilirdilər. Əslina qalsa, heç bir kəs gözə görünmürdü. Yalnız onların keçidləri yerlərdə kolların budaqları yavaşça yırgalanırdı. Lakin cənab Kök indi daha şübhə etmirdi ki, qəçqinlar kolların arasında gizlənmişlər və onları axtarıb tapmağı qəti surətdə qərara aldı.

Yüz metrə qədər getdikdən sonra cığır axtarışçı ilə iti meşəyə aparıb çıxartdı. Cənab Kök ilə Tap-Qap bir neçə addım yeridikdən sonra bir palid ağacının kölgə-

sində durdular ki, bir qədər dincəlsin və vəziyyəti müəy-yənləşdirsinlər. Axtarışçı torbasından mikroskop çıxarıb yolun tozunu diqqətlə gözdən keçirməyə başladı. İt səbirsizliklə soruşdu:

- Heç bir iz yoxdurmu, ağa?
- Heç bir zərrə də.

Bu anda yenidən uzun bir fit səsi, onun ardınca isə o cür boğuq səslər eşidildi.

- O-ho-ho-ho-ho!

Cənab Köklə it yenə düz yero yatdır. Bu çığırkı iki, ya üç dəfə təkrar olundu. Heç bir şübhə yox idi ki, bu əsrarəngiz adamlar bir-birinə işarə verirdilər. Cənab Kök kəpənək toruna bənzər bir cihazı çıxara-çıxara sakit səslə dedi:

- Biz təhlükədəyik!
- Fakt, fakt! - it əks-səda kimi səsləndi.

- Cinayətkarlar bizim geri çəkilmək yolumuzu kəsiblər və bizi dövrələyiblər ki, arxadan hücum etsinlər. İstiotqabını hazır tut, onlar aşkara çıxan kimi gözlərinə istiot səpib onları torla tutarıq.

- Cox cürətli plandır, - it hündü, - amma mən eşitmışəm ki, cinayətkarların hərdənbir tüfəngləri də olur. Bəs birdən onlar əsir düşdükdə atəş açmağa başlasalar, necə olsun?

Cənab Kök dedi:

- Lənətə gəlsinlər! Mən heç bu barədə düşünməmişdim.

Bu zaman hələ yero sərilən axtarışçı ilə itin bir necə addımlığından boğuq bir səs gəldi:

- Cənab Kök! Cənab Kök!

Axtarışçı yan-yörəsinə boylanıb dedi:

- Bu, qadın səsidi...

Həmin səs yenə çağırmağa davam etdi:

- Bura gəlin, cənab Kök! Mənim yanına!

İt rəyini söyləməyə cürət edib hüre-hüre dedi:

- Mənə elə gəlir ki, burada nə isə sırlı bir iş var. Qadın ciddi təhlükə altındadır. Ola bilər ki, o, quldurların əlinə düşmüşdür və onlar qadını əllərində girov saxlamaq istəyirlər. Mənə elə gəlir ki, biz hər necə olsa, gərək o qadını xilas edək.

Cənab Kök canfəşanlıq edən köməkçisinin onun işinə belə yersiz bir halda qarışmasına acıqlanıb dedi:

- Biz kənar işlərlə məşğul ola bilmərik. Biz bura onu-bunu qurtarmağa yox, tutmağa, həbs etməyə gelmişik. Bizim dürüst və aydın bir məqsədimiz var. O iş üçün ki bizə pul verirlər, biz onun tamamilə tərsini edə bilmərik. Yادınızda saxlayın ki, sizin adınız "Tap-Qap"dır və öz işinizi görün!

Ela bu dəqiqədə kolların arasından yenidən şikayətl və yalvarıcı bir çığırkı eşidildi:

- Cənab Kök! Bir kömək edin də! Allah xatirinə, kömək edin!

Bu səsdə elə bir ümidsizlik var idi ki, məşhur axtarışçı daha dözə bilmədi. O belə düşündü: "Qadin məndən kömək istəyir, ona kömək etməkdən heç boyun qaçıra bilərəmmi? Məgər mənim ürəyim yoxdurmu?" O, narahat halda jaketinin altını, sinəsinin sol tərəfini yoxladı və asudə nəfəs aldı; ürəyi öz yerində idi və hələ həmişəkindən də bir qədər tez-tez döyüñürdü. Bu za-

man səs yavaş-yavaş şimala doğru uzaqlaşırıdı. Səs gələn tərəfdə kollar bərk-bərk tərpəşir, addım və boğuşma səsləri eşidilirdi.

Cənab Kök ayaga qalxıb gözünü kompasdan ayırmadan itlə birlikdə şimala doğru yüyürməyə başladı. Birdən arxasından yavaş gülüş səsləri geldi.

Axtarışçı qəzəbli halda dayandı və arxasında belə həyasiçə gülməyə cürat edən naməlum şəxsi gözləri ilə axtarınağa başladı. Cənab Kök kolların arasında heç bir kəsi tapmayıb gözləri parıldaya-parıldıya və qəzəbindən bütün bədəni titrəyə-titrəyə çığrıdı:

— Gül, gül, ey alçaq cinayətkar!

“Cinayətkar” yenə piqqildədi, sonra isə birdən-birə onu elə bərk öskürək tutdu ki, elə bil boğulacaqdı.

Vəziyyət belə idi ki, Turpça elə bu dəqiqədə gülən oğlanın kürəyinə bərk vurmuşdu ki, gülməyini kəssin. Bu güləyən oğlan isə özgə deyil, cindırçı Lobyannın oğlu bala Lobyaca idi. O öskürüb qurtardıqdan sonra yaylımını ağzına tixayıb sakitliyi pozmadan doyunca güldü. Turpça acıqli-acıqli piçildədi:

— Sən bizim düzəldiyimiz bütün işi pozmaq isteyirsən! Bu saat hırıltını kəs!

Lobyaca gülməyini zorla saxlayıb kəkələyə-kəkələyə dedi:

— Axı buna necə gülməyəsən!

Turpça piçildədi:

— Hələ gülməyə macal taparsan. İndi isə gedək, çalışaq ki, axtarışçım gözdən qoymayaq.

Cənab Kök ilə iti əvvəlki kimi şimala – uzaqlaşan ayaq



səsləri və vuruşma səs-kübü gələn tərəfə qaçırdılar. Onlar elə güman edirdilər ki, kolluqların içi ilə gizlənə-gizlənə qaçan bir dəstə quldurun daĺıncə düşüblər. Əslində isə, onlar ikicə uşaqtıqib edirdilər. Bunlar Kartofça ilə To-

matçıq idi, özlerini elə aparırdılar ki, guya bir-birilə dalaşırlar. Qız hərdənbir dayanıb nazik səslə çağrırdı:

— Ay dad! Cənab axtarıçı, kömək edin! Məni quldurlar qaçırdır! Yalvarıram sizə, məni qurtarın!

Siz, yəqin, başa düşübüñüz ki, kolluqların içi ilə qışan bu uşaqların bircə məqsədi var idi. O da axtarıçı və itini Çipollino ilə yoldaşlarının gizləndiyi mağaradan mümkün qədər yayındırıb uzaqlaşdırmaqdan ibarət idi. Amma bu, hələ uşaqların etmək istədikləri işin hamısı deyildi.

Axtarıçının iti qaçanlardan birinə çatıb onun baldırından yapışmaq istədiyi dəqiqdə başına çox qəribə bir iş gəldi. O hürə-hürə yalnız bu sözləri çığırmağa macal tapdı:

— Aman, ay dad, mən uçuram! Əlvida, ey əziz ağam!

İt, doğrudan da, sürətlə göye qalxdı. İpdən qayrılmış bir ilgək qorxuya düşmüş Tap-Qapı palid ağacının təpəsinə qədər qaldırıb oradakı qalın bir budağa möhkəmcə sixib saxladı. Ondan vur-tut bir neçə addım geridə qalmış axtarıçı kolların arasından çıxdıqda itin heç izi-tozu da qalmamışdı. Axtarıçı öz itini səslədi:

— Tap-Qap! Tap-Qap!

Heç bir cavab gəlmədi.

— Sarsaq it, yəqin, yenə də bir dovşan dalınca düşüb qovur. On ilin içində mən ona bu köhnə vərdişini tərgitdirə bilmədim.

Axtarıçı cavabında heç bir şey eşitməyib yenə çıçırdı:

— Tap-Qap!

Boğuq bir səs haradasa, yuxarıdan ona şikayetli şikayətli cavab verdi:

— Mən buradayam, ağa. Buradayam!

Axtarıçı başını yuxarı qaldırdı və palid ağacının yarpaqları arasından öz itini ağacın üst budaqları arasında gördü. Kök acıqla soruşdu:

— Sən orada nə edirsən? Daha sözüm yoxdur, ağaca dırmaşmağa vaxt tapdın! Elə bilirsen ki, biz bura səninlə oyun oynamağa gəlməmişik?! Bu saat aşağı düş! Quldurlar bizi gözləməyəcəklər. Əgər biz onların izini itirsək, bəs əsir qızı kim xilas edəcək?

İt düşdüyü tələdən canını qurtarmaq üçün boş yerə əlləşə-əlləşə zingiltili bir səslə çıçırdı:

— Ay ağa, acığınız tutmasın! Mən bu saat sizi başa salaram...

— Burada başa salmalı heç bir şey yoxdur, — deyə qəzəblənmiş Kök davam etdi, — elə sənin yalanlarını eşitmiş də mən yaxşı başa düşürəm ki, quldurların arxasında düşmək istəmirsən. Sənin üçün ağacların budaqlarında dələləri qovalamaq daha xoşdur. Ancaq bu sənə baha oturacaq! Avropa və Amerikada ən məşhur bir axtarıçı olan mən öz qulluğumda elə bir iti saxlaya bilmərəm ki, hər bir ağacın yanından ötərkən özünü ora dırmaşmaq tamahindan saxlaya bilməsin. Söz ola bilməz, ağac başı mənim köməkçim üçün lap yaraşan bir yermiş! Əlvida! Səni qulluqdan çıxardım!

— Ay ağa, ay ağa, icazə verin, heç olmasa, bircə söz deyim!

— Nə istəyirsən, de, ancaq daha mən sənin sözlərini dinləyəsi deyiləm. Bundan daha vacib işlərim var. Mən öz borcumu yerinə yetirməliyəm və bu yoldan məni heç bir şey saxlaya bilməz. Sən isə kefin istədikcə dələləri qovala. Sənə daha xoş bir vəzifə və daha yumşaq bir ağa tapmağı arzu edirəm. Özümə isə daha ciddi bir köməkçi axtarıb taparam. Hələ dünən parkda "Mastino" adlı çox yaxşı bir iti gözaltı etmişəm. O elə mənim üçün çox yaxşıdır; sədəqətli, üzütiyələ və layiqli bir itdir. Yəqin ki, palid ağaclarına dırmaşıb tırtıl ovlamaq onun heç ağılna da gəlməz... Bəli, əlvida, ey yelbeyin və etibarsız it! Biz daha bir də görüşməyəcəyik!

Yazlıq it belə həqarət və danlaqları eşidib acı göz yaşları tökməyə başladı.

— Ay ağa, ay ağa, yolda ehtiyatlı olun, yoxsa mənim başıma gələn sizin da başınıza gələr!

— Bu axmaq zarafatlardan əl çək, ay qoca boşboğaz! Mən hələ ömründə heç bir ağaca dırmaşmamışam. Əlbəttə ki, indi də öz əsl vəzifəmi yaddan çıxarıb sənin kimi etmək niyyətində deyiləm...

Amma cənab Kök elə bu axırıncı qəzəbli sözlərini dediyi anda birdən hiss etdi ki, nə isə onun bədənindən eninə möhkəməcə yapışdı, az qala, nəfəsi qısıla. O, bir yayın şaqqıldıdagımı eşitdi. Sonra öz itinin dırmaşmış olduğu həmin o palid ağacının yarpaqlarını aralaya-aralaya yuxarı qalxdığını hiss etdi. Bu qısa uçuş qurtardıqda axtarışçı öz gözünün qabağında itinin quyuğunu gördü. Cənab Kök də öz iti kimi yuxarı çəkilib möhkəm bir iplə ağacın gövdəsinə bənd edildi.

İt çəkik quyuğunu bulaya-bulaya şikayetli bir səslə təkrar etdi:

— Axi mən ki sizə dedim, mən ki sizə dedim. Amma siz mənim sözlərimi dinləmək istəmədiniz...

Cənab Kök belə narahat bir vəziyyətdə öz qürurunu qoruya bilmək üçün yaman səy edirdi. O, dişlərini bir-birinə sıxıb deyindi:

— Sən mənə heç bir şey, əsla heç bir şey demədin! Sənin vəzifən boş-boş çərənciliyi vaxt itirməkdənə, məni tələdən xəbərdar etmək idi!

Bu haqsız məzəmmətə cavab verməmək üçün it öz dilini dişlədi. O öz ağasının nə halda olduğunu çox yaxşı başa düşürdü və buna görə də onunla mübahisəyə girişmək istəmirdi. Cənab Kök fikirli halda dedi:

— Bəli, deməli ki, biz ikimiz də tələdayık. İndi biz gərək fikirləşib buradan çıxmaga bir çarə tapaqq.

Aşağıdan, haradansa nazik bir səs eşidildi:

— Bu sizin üçün o qədər də asan olmayıacaq!

Cənab Kök öz-özünə dedi: "Bu səs, deyəsən, mənə tanışdır! Hə, yadıma düşdü, bu həmin köməyə çağırıan əsir qızın səsidir!" O, aşağı boylanıb gözləyirdi ki, orada dişlərində bıçaq tutmuş qorxunc quldurları və onların arasında əsir şahzadə qızı görəcəkdir, amma bunun əvəzinə, gülməkdən yerdə eşlənen bir dəstə uşaq gördü. Bunlar Turpça, Kartofça, Lobyaça və Tomatçıq idilər. Onlar qəhqəhə ilə gülür, bir-birini qucaqlayıb palid ağacının budaqları altında oynayır və özlerinin elə burada qoşduqları bu nəğməni oxuyurdular:

Ay can-ay can-ay can!  
Kefimiz kökdür, ay can!  
İki köpek yan-yana  
Asılmışdır ağacdan...

Məşhur axtarışçı qaslarını çatıb dedi:  
— Cənablar, zəhmət olmasa, izah edin görək, siz kimsiniz və nəyə sevinirsiniz?

Lobaça cavab verdi:  
— Biz canab deyilik, biz qulduruq!  
— Mən də yazılıq əsir qızam!  
— Bu saat mənə kömək edin, aşağı düşüm, yoxsa ən amansız tədbirlər görməyə məcbur olacağam. Eşidirsinizmi?

İt də kəsik quyuğunu qəzəblə bulaya-bulaya hürdü:  
— Fakt, fakt! Çooox, çooox amansız tədbirlər görəcəyik!

Turpça cavab verdi:  
— Mənə elə gəlir ki, bu halda qaldıqca sizin üçün amansız tədbirlər görmək çətin mümkün ola.

Tomatçıq əlavə etdi:  
— Biz isə can-başa çalışarıq ki, siz ağacda mümkün qədər çox asılı qalasınız.

Cənab Kök nə cavab verəcəyini bilməyib susdu. Başa düşdü ki, iş çox ciddi bir hal alır. Axtarışçı öz itinin qulağına piçıldayıb dedi:

— Vəziyyət ayındır, özü də çox pisdir...  
İt qəmgın halda təsdiq etdi:  
— Fakt, fakt! Çooox, çooox ayındır, amma lap pisdir!

Axtarışçı sözünə davam etdi:

— Biz uşaq quldur dəstəsinin əlində əsirik. Mənim üçün nə böyük rüsvayçılıq! Həm də, görünür, bu uşaqlar qaçqınlarla əlbir olub bizi tələyə salıblar ki, onların izini itirək.

İt təsdiq etdi:

— Fakt, fakt! Əbir olublar! Ancaq mən təccüb edirəm ki, onlar bu tələni necə ustalıqla qurublar.

Axtarışçının sədaqətlə köməkçisi əgər bilsəydi ki, bu təloni Albalıcıq özü öz əlləri ilə qurub, onda, əlbəttə, daha da artıq təccübənlərdi. Albalıcıq bir çox macəralar barəsində kitablar oxumuşdu və hər cür ovçu tələləri qurmağı yaxşı bilirdi. İndi budur, o daha Çipollinonun köməyi olmadan axtarışçını tələyə salıb tutmaq üçün belə bir yol tapmışdı. Görürsünüz ki, onun bu kələyi lap yaxşı baş tutmuşdu. Albalıcıq indi tələyə düşmüş bu iki yırtıcıya kolun arasından gizlinə baxır və öz kələyindən çox razı qalırdı. “Budur, biz iki qorxulu düşməni hələlik sıradan çıxardıq”, — deyə düşüntüb Albalıcıq əllərini sevincək bir-birinə sürtə-sürtə evə getdi.

Turpça ilə qalan uşaqlar mağaraya sarı yönəldilər ki, bütün bu işləri Çipollinoya xəbər versinlər. Amma onlar mağarada heç bir kəsi görmədilər; mağara bomboş idi, tonqalın külü də soyumuşdu. Yəqin, ən azı, iki gün idi ki, burada tonqal qalanmamışdı.

## ON YEDİNCİ FƏSİL

Çipollinonun çox mehriban  
bir Ayı ilə dost olması

**K**itablarda deyilən kimi, gəlin bir qədər, daha dəqiqi, iki gün geri qayıdaq. Yoxsa bilmərik ki, mağarada nə baş vermişdi.

Qabaq lələ ilə Mərcani lələ evciyin yoxa çıxması ilə heç cür razılışa bilmirdilər. Onlar bu yüz on səkkiz kərpicə elə isinişmişdilər ki, elə bil on səkkiz oğul itirmişdilər. Bu bədbəxtlik onları bir-birinə yaxınlaşdırılmışdı və onlar bir-birilə ürək dostu olmuşdular. Axırdı, Qabaq lələ Mərcani lələyə belə vədə verdi:

— Əgər öz evciyimizi xilas edə bilsək, orada ikimiz bir yerdə yaşayarıq!

Bu sözləri eşitdikdə Mərcani lələnin hələ gözləri də yaşırdı. Özünüz də görürsünüz ki, Qabaq lələ daha “mənim evciyim” demir, onu “bizim evciyimiz” adlandırdı. Hərçənd Mərcani lələ bu evin üstündə öz qiymətli qayçı tayıni, ulu babasından miras qalmış paslı tülkücünü və başqa qiymətli şeylərini də itirmişdi, ancaq o da həmin evciyi “bizim evcik” adlandırmağa başlamışdı.

Hələ evciyi kimin daha çox sevdiyi barədə bir dəfə mübahisə edib, az qala, bir-birindən küsmüşdülər. Qabaq lələ belə güman edirdi ki, Mərcani lələ evciyi onun qədər sevə bilməz. — Mən o evciyi tikmək üçün bütün ömrüm boyu işləmişəm. Onun kərpiclərini bircə-bircə yiğmişəm!

— Elədir, amma siz onun içinde az yaşaymışınız, mən isə, demək olar ki, tamam bir həftə yaşamışam!

Ancaq belə mübahisələr çox tez qurtarırdı; axşam yaxınlaşırıldı, bu vaxt isə mağaranı qurdların hücumundan qorumaq mübahisə etməkdən daha vacibdir. Bu meşadə qurdlar, ayılar və başqa vəhşi heyvanlar var idi. Buna görə də hər gecə mağaranın dövrəsində böyük tonqal qalamaq lazımdı ki, heyvanlar mağaraya yaxın düşməsinlər. Əlbəttə, alovun qəsrən görünməsi qorxusu da var idi, amma nə çara! Özlərini qurdılara yem etməyəcəkdilər ki!

Qurdlar mağaraya lap yaxınlaşır, ac gözlerini yumurru və kök Qabaqça lələçəyə zilləyirdilər. Yəqin, onlar güman edirdilər ki, o yaman dadlıdır. Qabaqça lələçə qurdılara çıçırib deyirdi:

— Mənə nahaq yerə belə baxırsınız! Siz nə vaxtsa mənim heç barmağımın yarısını da yeyə bilməzsiniz.

Qurdlar elə ac idilər ki, yaziq-yaziq ulamağa başlayırdılar. Onlar yanmamaq üçün tonqaldan uzaq gəzib deyirdilər:

— Ay Qabaqça lələçə, nə olar, heç olmasa, bircə barmağımı bizi ver! Sizdən nə gedir ki? Axi sizin əllərinizdə on barmağınız, ayaqlarınızda on barmağınız – deməli ki, düz iyirmi barmağınız var!

Qabaqça lələçə onlara cavab verirdi:

— Vəhşi olmağınızı baxmayaraq, siz hesabı pis bilmərsiniz. Amma bunun sizə bir köməyi olmayıacaq!

Qurdlar bir qədər donquldandan sonra çıxıb gedirdilər. Onlar ürəklərini soyutmaq üçün ətrafdə rast gəldikləri bütün dovşanları párçalayırdılar.

Bir qədər keçdikdən sonra bir Ayı gəldi. O da gözlərini Qabaqça lələcəyə zilləməyə başladı və dedi:

– Xanım Qabaqça, siz mənim çox xoşuma gəlirsiniz!

– Siz də mənim çox xoşuma gəlirsiniz, cənab Ayı.  
Amma sizin bud ətiniz mənə daha xoş gələrdi.

– Siz nə danışırınız, xanım Qabaqça? Amma mən sizi  
lap elə bütöv yeyərdim!

Çipollino bu çağırılmamış qonağa çiy bir kartof atdı:

– Alın, bununla kifayətlənməyə çalışın!

Ayi acıqlanıb dedi:

– Ay Çipollino, mənim həmişə sizin bütün nəslinizdən zəhləm gedib. Siz elə gözdən yaşı tökürsüntüz, heç başa düşmürəm, necə olur ki, bəziləri soğanı sevirlər!

Çipollino belə təklif etdi:

– Bura baxın, cənab Ayı, siz naşaq yera hər axşam bizi güdürsünüz. Özünüz yaxşı bilirsiniz ki, bunun sizə heç bir faydası yoxdur, bizim o qədər bol kibritimiz və meşədə o qədər çırpı var ki, hər gecə tonqal qalayıb sizi öz mənzilimizdən uzaqda saxlaya bilərik. Bir-birimizə düşmən olmaqdansa, dostlaşmağa çalışsaq, daha yaxşı olmazmı?

Ayi donquldanıb dedi:

– Heç elə şey görünüb ki, Ayı ilə Çipollino – soğan dost olsun!?

Çipollino cavab verdi:

– Niyə olmur ki? Bu dünyada dincliklə yaşamaq, tamamilə, mümkündür. Dünyada hamı üçün: ayılar üçün də, soğanlar üçün də kifayət qədər yer var.

– Bu düzdür, hamı üçün kifayət qədər yer var, amma bəs onda adamlar niyə bizi tutub qəfəsə salırlar? Sizə söyləməliyəm ki, mənim atam-anam hökmədarın sarayı yanındakı heyvanat bağında əsirdirlər.

– Deməli ki, biz sizinlə bədbəxtlik yoldaşıyıq: mənim atam da hökmədarın dustağıdır.

Ayi Çipollinonun atasının dustaqlı olduğunu eşitdikdə yumşaldı:

– Çoxdanmı dustaqdır?

– Bir neçə aydan bəri... O, ömürlük həbsə mahkum edilmişdir, amma ölümdən sonra da oradan çıxa bilməyəcəkdir, çünki hökmədarın dustaqxanalarının yanında qəbiristanlar da var.

– Elə mənim atam-anam da ömürlük qəfəsə qalmışa məhkumudurlar. Yəqin ki, onlar da ölükdən sonra əsirlikdən qurtula bilməyəcəklər, çünki onları hökmədarın bağında basdıracaqlar... – deyib Ayı dərinəndən bir ah çəkdi və təklif etdi, – nə olar ki, əgər istəyirsinizsə, gəlin doğrudan da, dost olaq. Dütünə qalsa, bizim bir-birimizə düşmən olmayışıma heç bir səbəb yoxdur. Mənim ulu babam məşhur Boz Ayı danışındı ki, onun qocalardan eşitdiyinə görə, yada gəlməyən çox uzaq zamanlarda guya meşədə hamı dincliklə yaşayarmış. Ayılarla insanlar dost imişlər və heç kəs bir-birinə pislik etməzmiş.

Çipollino dedi:

– O zamanlar yenə qayıdır gələ bilər. Biz bir vaxt hamımız bir-birimizlə dost olarıq. İnsanlarla ayılar bir-birilə ədəblə rəftar edər, bir-birinə rast gələndə şlyapalarını çıxaralarlar.

Ayi çətinliyə düşmüş kimi dedi:

– Onda, deməli, gərək mən də özümə bir şlyapa alım, axı mənim şlyapam yoxdur.

Çipollino güldü:

– Əşşş, bu, hələ bir səhbətdir, belə deyərlər! Siz öz üsulunuzca salamlasha bilərsiniz; ya baş əyərsiniz, ya da pəncənizi yelləyib salamlasarsınız.

Ayi baş əyib pəncəsini yellədi:

– Heç ömründə belə mərifətli ayı görməmişəm!

Cənab Noxud öz vəkillik vərdişiñə görə, bütün bunlar çox inamsızlıqla baxırdı. O xəbərdarlıq edib dedi:

– Mən ayının dostluğuna çox da bel bağlamıram. Ayı özünü mehriban göstərə bilər. O çox hiyləgər heyvandır.

Amma Çipollino vəkillə razılaşmadı, o, tonqalın içindən yol açıb Ayiya dərisini yandırmadan mağaraya yaxınlaşmağa imkan verdi. Ayı bir də pəncəsini yellədi, Çipollino isə onu mehriban bir tanış kimi öz dostlarına təqdim etdi. Elə bu vaxt öz musiqi alətini təmir edib qurtarmış professor Armud Ayının şərəfinə bir skripka konserti təşkil etdi. Ayı öz yeni dostlarının xatirinə rəqs etməyə mehribanlıqla razılıq verdi. Beləliklə, mağarada yaşıyanlar və meşədən gəlmış qonaq çox xoş bir gecə keçirdilər.

Axırda, Ayı yatmağa getmək üçün ev sahiblərilə xudahafızlısdıkda Çipollino onu bir qədər ötürmək istədiyini bildirdi. İş burasındadır ki, Çipollino öz dərdlərini açıb danışmağı xoşlamazdı, amma ürəyi dolu idi. Dustaqxanada əzab çekən öz qoca atasını bu axşam yenə yadına salmışdı. Buna görə öz dərdlərini Ayı ilə



bölüşmək istəyirdi. Mağaradan çıxdıqdan sonra Çipollino öz qılı yoldaşma dedi:

– Görəsən, indi bizim ata-analarımız nə edirlər?

Ayi cavab verdi:

— Mən öz valideynlərim barədə bəzi xəbərlər eşitmişəm. Mən heç bir vaxt şəhərdə olmamışam, amma dostum Alacəhrə tez-tez mənə ata-anamdan məlumat verir. O deyir ki, onlar heç bir vaxt gözlərini yummurlar; gecə də, gündüz də azadlıq arzusu ilə çırpınırlar. Amma mən heç azadlığın nə olduğunu əməlli-başlı bilmirəm. Mən arzu edərdim ki, onlar mənim həsrətimi çekəyidilər. Axi necə olsa, mən onların oğluyam!


Çipollino cavab verdi:

— Azadlıq ağanım qulu olmamaq deməkdir.  
— Amma hökmədar o qədər də pis ağa deyil. Alacəhrə mənə danışmışdır ki, ata-anama qəfəsdə doyunca yemək verirlər, onlar hələ adamların qəfəslərinin yanından keçmələrinə tamaşa edir, əylənlərlər də. Hökmədar mehribanlıqla onları elə bir yerə salmışdır ki, ora bayram günləri çoxlu adam gəzməyə çıxır. Amma bununla yanaşı, valideynlərim meşəyə qayıtməyi çox istəyirlər. Alacəhrə deyir ki, bu, mümkün deyildir, çünki onların qəfəsi dəmirdəndir və milləri çox möhkəmdir.

Çipollino da ah çəkib cavab verdi:

— Bəli, əsirlikdən yaxa qurtarmaq o qədər də asan deyildir! Mən dustaqxanaya atəmin yanına getdiyim zaman, divarları çox diqqətlə gözdən keçirib, əlimlə yoxladım. Onları yuxmaq və ya dəlmək mümkün deyil. Amma buna baxmayaraq, atama söz verdim ki, onu qurtaracağam və necə olsa, bir vaxt sözümü yerinə yetirəcəyəm.

Ayi dedi:



— Görünür, sən qoçaq oğlansan. Mən də öz ata-anamı xilas etmək istərdim, amma şəhərin yolunu tanımiram və qorxuram ki, azam.

Çipollino birdən dedi:

— Bura bax, axşam hələ indi düşür, bütün gecə bizimdir. Gəl məni dalına mindir, biz gecəyarısına qədər gedib şəhərə çatarıq.

Ayi titrək səslə soruşdu:

— Sən nə etmək istəyirsən?

— Gedək sənin ata-anana baş çəkək. Onları görmək mənim atəmi görməkdən asandır.

Ayi Çipollinonun bir də xahiş etməsinə razı olmayıb bir azca əyildi, Çipollino tez onun belinə atıldı və onlar çaparaq şəhərə yola düşdülər. Çipollino yolu göstərirdi. O, Ayiya belə komanda verirdi:

— Saşa! Sola! Düz! Yenə sola! Hə, budur, şəhərin darvazasına çatdıq. Heyvanat bağı odur, o tərəfdədir. Tez gedək ki, təsadüfən yoldan keçənlər bizi görməsinlər. Sən də çahış ki, nərildəməyəsən.

## ON SƏKKİZİNCİ FƏSİL

### Boşboğaz Suiti

**H**eyvanat bağında dərin sakitlik idı. Keşikçi filxanada yatıb filin xortumunu balış kimi başının altına qoymuşdu. O çox möhkəm yatmışdı və Çipollino ilə Ayı filxanamın qapısını yavaşça döyükdə keşikçi aylmadı. Fil keşikçinin başını yavaşça quru otun üstünə qo'yub xortumunu uzatdı və yerindən tərpanmədən qapını açıb mirildədi:

— Gelin!

Bizim iki dost yan-yörələrinə baxa-baxa içəri girdilər. Çipollino dedi:

— Axşamınız xeyir olsun, cənab Fil! Bağışlayın ki, gecənin bu vaxtında sizi narahat etdik.

Fil cavab verdi:

— Yox, zərər yoxdur, zərər yoxdur! Mən hələ yatmadıdım. Çalışırdım, tapam ki, keşikçim yuxusunda nə görür. Adamın gördüyü yuxuya görə, onun yaxşı və ya pis adam olduğunu bilmək olar.

Fil qoca bir hind filosofu idi və onun ağlına həmişə çox qəribə fikirlər gəldirdi.

Çipollino sözüna davam edib dedi:

— Biz sizdən kömək istəməyə gəlməmişik, çünki sizin çox ağıllı olduğunuzu bilirik. Siz bize məsləhət görüb deyə bilərsinizmi ki, mənim dostum, bax bu Ayının atanاسını əsirlikdən necə qurtaraq?

Qoca Fil fikirli-fikirli mızıldadı:

— Bəli, mən sizə, bəlkə də, bir məsləhət verə bilərəm, amma bunun nə mənası var? Məsə qəfəsdən yaxşı deyil, qəfəs də meşədən pis deyil... bilmirəm, mən haqlyiam, ya yox, amma manə elə gəlir ki, hər öz yerində qalmalıdır... Amma, indi ki, siz bunu çox istayırsınız, — deyə o, gözlənmədən elave etdi, — sizə deyə bilsəm ki, ayıların olduğu qəfəsin açarı mənim keşikçimin bax bu yatmış adamın cibindədir. Mən onu oyatmadan açarı çıxarmağa çalışaram. O yaman bərk yatır, ümid edirəm ki, heç xəbər tutmaz.

Sözün düzü, Çipollino ilə Ayı bu çətin işin baş tutacağına heç inanmırıldılar, ancaq Fil öz üzüyələ və yumşaq xortumu ilə elə ehtiyatla hərəkət etdi ki, keşikçi, doğrudan da, heç xəbər tutmadı. Fil ucunda açarlar olan xortumunu keşikçinin cibindən çıxara-çıxara dedi:

— Bu da sizə açarlar. Ancaq sonra bunları gətirib mənə qaytarmağı yadınızdan çıxarmayın ha!

Çipollino dedi:

— Arxayın olun və bizim ürkədən təşəkkürümüzü qəbul edin. Bəs siz də bizimlə birlikdə qaçmaq istəmirsinizmi?

— Əgər mənim qaçmaq niyyətim olsaydı, aydın seyidir ki, sizin gəlmənizi və köməyinizi gözləməzdəm. İşiniz uğurlu olsun!

Bəla deyib Fil keşikçinin başını yenə öz xortumunun üstünə qoysu və yavaş-yavaş yırğalamağa başladı ki, öz keşikçisini daha da bərk yuxuya versin, beləliklə, onu vaxtından əvvəl oyanmağa qoymasın.

Çipollino ilə Ayı filxanadan çıxıb ayıların qəfəsinə sarı yönəldilər. Onlar ayaqlarını yerə mümkün qədər



səssiz qoymağá çalışırdılar. Amma bir neçə addım getməmişdilər ki, kimsə onları səslədi:

– Hey, hey, cənab!

Çipollino qorxmuş halda piçıldadı:

– Ş-ş-ş... məni çağırın kimdir?

Xırıltılı bir səs təkrar etdi:

– Ş-ş-ş... Məni çağırın kimdir?

– Di səs salma, keşikçi oyanar!

Həmin səs cavab verdi:

– Keşikçi salma, səs oyanar! Ay mən sarsağam, – deyə o həmin saat əlavə etdi, – çəş-baş saldım!

Çipollino Ayıya piçıldı:

– Bu ki Tutu imiş! O hər nə eşitsə, təkrar edir. Ancaq eşitdiklərindən heç bir şey anlamadığı üçün çox vaxt hər şeyi çəşbaş salır. Amma o çox yaxşı quşdur və heç kəsə pislik etmək istəməz.

Ayi Tutuya ədəblə baş əyib ayıların yerini soruşdu, ancaq o, yenə təkrarladı

– Cənab Ayı, deyə bilməzsizmi, burada tutuların qəfəsi haradadır? Ax, mən axmağam, axmaq, yenə çəşdim!

Dostlar Tutudan bir şey öyrənə bilməyəcəklərini görüb yavaşça yollarına davam etdilər. Şəbəkənin ardından meymun onları səslədi:

– Bura baxın, cənablar, bura baxın!..

Ayi cavab verdi:

– Bizim vaxtimız yoxdur. Biz çox tələsirik.

– Mənə bircə dəqiqə vaxt ayırın, budur, iki gündür bir qozu gəmirməyə əlləşirəm, amma heç bir şey çıxmır. Siz Allah, mənə kömək edin!

Çipollino dedi:

– Bir az gözlöyin, geri qayıdanda kömək edərik.

Meymun başını yırğalaya-yırğalaya dedi:

– Eh, sözdür, deyirsiniz də! Elə mən özüm də söhbət üçün belə deyirəm. Yoxsa bu qoz, ya da elə dünyadakı bütün qozlar mənim nəyimə gərəkdir?! Mən istərdim ki, yenə də öz doğma yurdum meşədə olaydım, bu budaqdan o budağa hoppanaydım və hind qozlarını səyahətə çıxmış bir veyilin düz başına yağıdırıydım. Meşədə bu qozları bir adamın başına yağıdırmağa meymun yoxsa, onda bu hind qozları nəyə lazımdır?! Yox, mən sizdən soruşoram, əgər səyyahların təpəsinə hind qozu yağıdırmağa meymun yoxsa, səyyahlar özləri nəyə gərəkdir? Heç yadıma gəlmir ki, axırıncı dəfə başqa yerdən gəlmış naməlum bir adamın qırılmış qırmızı təposuna qoz vurdugu nə vaxt idi... Bu çılpaq təpəyə nişan alıb atmaq necə xoş idi! Yadıma gəlir ki, necə...

Amma Çipollino ilə Ayı daha xeyli uzaqlaşmışdılar və onun çərən-pərənini eşitmirdilər. Çipollino Ayıya dedi:

– Meymunlar çox yelbeyin və çərənçi olurlar. O qədər ondan-bundan danişirlər ki, heç bilmək olmur, bunların bu çərən-pərəni nə ilə qurtaracaq. Amma bu yazığa mənim



ürəkdən rəhmim gəlir. Görəsən, o niyə yata bilmir? Elə bilirsən ki, qozu sindirə bilmədiyi üçündür? Yox, ona görə yatmır ki, öz uzaq cənubdakı vətəninin, qızımar günəşin, hind qozlarının və bananların həsrətini çekir.

Aslan da yatmamışdı. O, yoldan ötənlərə gözünün bir ucu ilə baxıb heç başını da çevirmədi ki, onların hara getdiklərini bilsin. Çox nəcib və qürurlu bir heyvan idi, onun qəfəsinin yanından kimin keçdiyi və nə işə getdiyi onu heç maraqlandırmırıdı.

Axır, Çipollino ilə Ayı gəlib ayıların qəfəsinə çatdılar. Yazıq qocalar öz qılı oğullarını o saat tanıdlar. Onlar pəncələrini uzadıb qəfəsin milləri arasından oğullarını öpməyə başladılar. Onlar öpüşdüyü müddətdə Çipollino qəfəsin qapısını açıb dedi:

– Di bəsdir, ağladınız! Qəfəsiniz açıqdır, keşikçi ayılana qədər siz bu fürsətdən istifadə etməsəniz, daha azadlığı yaddan çıxarıñ!

Axırda hər iki əsir qəfəsdən çıxdıqda onlar öz topal oğullarını qucaqlamağa başladılar, indi daha qəfəsin dəmir milləri onları bir-birindən ayırmırıdı. Onların qılı yanaqlarından iri göz yaşları axırdı.

Çipollinonun da ürəyi yaman kövrəmişdi. O belə fikirləşirdi: "Yazıq atam! Mən də dustaqxananın qapılarını taybatay aça bildiyim gün səni saysız-hesabsız öpəcəyəm!"

Çipollino sakit, amma aydın bir səslə ayılara dedi:

– Vaxtdır, daha getmək lazımdır! Biz ləngiyə bilmərik.

Ancaq qoca ayılar göltün kənarında yaşayan Ağ ayılar ailəsi ilə vidalaşmaq istədilər. Sonra da Zürafə ilə

görüşmək istədilər, amma bu zaman o, möhkəm yatırdı. O biri heyvanlar da yuxuda idi. Ayıların getmək xəbəri bir azdan sonra heyvanat bağının hər bucağına yayıldı və orada yaşıyanları yuxudan oytadı. Burada ayıları hamı çox sevirdi. Amma onların düşməni də tapıldı. Məsələn, Suitinin onlardan zəhləsi gedirdi, çünki onları ağ ayıların yaxın qohumları hesab edirdi.

Suiti ayıların qəfəsən qəçdiqlərindən xəbər tutub elə bərkədən ulamağa başladı ki, hələ də şirin yuxuda olan keşikçini oytadı. Keşikçi əsnəyə-əsnəyə Fildən soruşdu:

– Nə olub məğər?

Qoca, ağıllı Fil fikirli-fikirli cavab verdi:

– Dütü, bilmirəm... Axi nə ola bilər? Dünyada daha heç bir yeni hadisə baş vermir, deməli ki, bu gecə də heç bir yeni iş olmamışdır. Yalnız kinoda hər on dəqiqədən bir nə işə təzə bir hadisə baş verir.

Keşikçi onunla razılaşıb dedi:

– Bəlkə də, sən düz deyirsən, amma mən bir bayırə baş çəkim.

Keşikçi filxanadan çıxan kimi qaçanlara rast gəldi. O hay-küy qopardı.

– Ay dad! Köməyə gəlin!

Onun bütün köməkçiləri də yuxudan oyandılar və bir neçə dəqiqədə heyvanat bağını dövrəyə alıdlar. Daha qaçmaq mümkün deyildi. Çipollino ilə üç ayı gölə atılıb suyun içində gizləndilər, yalnız başlarını çıxartdılar. Bədbəxtlikdən, onlar Suitinin yaşadığı həmin gölə düşmüşdilər.

Kim isə onların arxasından acı-acı qəhəqəhə çəkib gül-düd:

— Ha-ha-ha!

Bu elə Suiti cənablarının özü idi. Onlara belə dedi:

— Ümid edirəm ki, cənablar mənə bir qədər gülməyə icaza verərlər. Mənim bu gün kefim çox kökdür.

Çipollino soyuqdan əsə-əsə Suitiyə dedi:

— Cənab Suiti, mən sizin şadlığınızın səbəbini bilirəm. Amma bizi axtardıqları bir zamanda da lağa qoymağın mümkün hesab edirsiz?

— Elə məni sevindirən budur da! Mən bu saat keşikçini çağırıb ondan xahiş edəcəyəm ki, sizi tutub bu göldən rədd etsin. Axi siz ki suda üzən heyvan deyilsiniz!



Suiti, doğrudan da, o biri sahilə yönəldi ki, keşikçini və onun köməkçilərini çağırınsın. Ayıları həmin saat tutdular, həm də iki ayı deyil, düz üç ayı. Bu, keşikçini çox təəccüb ləndirdi. Amma o, ayıların arasında naməlum cinsdən bir maxluq gördükdə daha çox təəccüb ləndi. Bu maxluq isə adam dili ilə danışdı dedi:

— Cənab keşikçi, görüsünüz ki, burada açıq-aşkar bir dolaşılıq var. Mən ki ayı deyiləm!

— Bunu mən özüm də görürem. Amma sən göldə nə edirdin?

— Çimirdim.

— Onda, hər şeydən əvvəl, səni cərimə edəcəyəm, cünki ictimai yerlərdə çimmək bərk qadağandır.

— Mənim yanımda pulum yoxdur, amma əgər siz mehribanlıq göstərib...

— Mən heç də mehribanlıq göstərmək istəmirəm və cərimə almayıncə səni meymunların qəfəsində saxlayacağam. Gecəni orada keçirərsən, səhər səni nə edəcəyimizi fikirləşərik.

Meymun quyuğundan asılıb yellənə-yellənə dedi:

— Mən sizə təpəsi qırkıq qırmızı yolçudan danışdım. İndi ki onun başının qırmızı və qırkıq olduğunu deyirəm, deməli ki, o elə belə imiş. Mən heç bir vaxt yalan danışmaram, yəni yalanı, əlbəttə, lap vacib olan halda danışmaram. Amma bilirsinizmi, bir azca gopa basmağı da xoşlayıram. Bəli, bəli... Yalanın nəsə ayrı bir dadi var... bəzi vaxt...

Çipollino ondan belə xahiş etdi:

— Bura baxın, olmazmı ki, öz etiraflarınızı sabaha saxlaysınız? Mənim yaman yuxum gəlir.

Meymun ona belə təklif etdi:

— Bəlkə, sizin üçün layla çalıñ? Lay-lay...

— Yox, sağ olun. Mən elə-bələ də yataram.

— Üstünüzə yorğan salımmı?

— Burada yorğan yoxdur ki!

Meymun mızıldandı:

— Əlbəttə, yoxdur. Mən bunu mərifətli görünmək üçün təklif etdim; əgər istəyirsiniz ki, mədəniyətsiz olum, baş üstə!

Belə deyib küsmüş meymun arxasını ona çevirdi və susdu. Çipollino, əlbəttə, araya çökən sakitlikdən istifadə edib həmin saat yatdı. Meymun nəhaq yerdə gözləyirdi



ki, Çipollino ondan üzünü bu tərəfə çevirməsini xahiş edəcəkdir. Bunu etmədiyini görüb meymun qəzəbi mehribanlıqla əvəz etməyi və onunla yenidən səhbətə başlamığı qərara aldı. Amma üzünü oğlana çevirdikdə gördü ki, bərk yatır. Meymun bir az da bərk küsüb bir künca çəkildi və orada yumurlanıb yatmış oğlanı güdməyə başladı.

Çipollino meymunun qəfəsində düz iki gün qaldı. Anaları və dayələri ilə heyvanat bağına gələn uşaqlar ona heyran-heyan baxırdılar: onlar heç bir vaxt özleri kimi geyinmiş meymun görməmişdilər. Yalnız üçüncü gün yaziq Çipollino, axırda, qonşusu meymunun əlindən ləp təngə gəlib Albalıcıq bir xırdaca məktub göndərə bildi. Albalıcıq ilk qatarla şəhərə gəlib Çipollinonun əvəzinə cəriməni ödədi və onu dustaqlıqdan qurtardı. Keşikçi pulları sayıb öz dustağı ilə somimi surətdə sağollaşdı, hələ ondan xahiş etdi ki, tez-tez heyvanat bağına gəlsin. Qatara tələsən Çipollino cavab verdi:

— Yaxşı, yaxşı!



Yolda o hər şeydən əvvəl, Albalıcıqdan mağarada qalmış yoldaşlarını soruşdu və onların tamamilə yoxa çıxıqlarını eşidib bərk təşvişə düşdü. O, ciyinlərini çəkib dedi:

— Heç başım çıxmır. O sığınacaqda tamam əmin-amanlıqla idilər. Görəsən, mağaradan çıxıb getməyə onları nə məcbur edib?

## ON DOQQUZUNCU FƏSİL

### Şən qatarda seyahət

Çipollino ilə Albalıcıq heyvanat bağından çıxıb qatarə mindilər.

Bu qatar barədə mən sizə hələ heç bir şey danışmamışam. Bu çox qəribə qatardır; vur-tut bircə vaqonu vardi, onun da bütün yerləri pəncərələrin qabağında idi, belə ki, hər bir yerdən çöllər, meşələr, dağlar, stansiyalar və qarşidan gələn qatarlar lap yaxşı görünürdü. Siz bilirsiniz ki, bu, qatarda gedən uşaqlar üçün nə qədər vacibdir! Pəncərənin qabağında otur və kefin istədiyi qədər tamaşa et!..

Qatarda kök sərnişinlər üçün xüsusi yerlər ayrılmışdı; bunlar rəfləri olan çuxurlu yerlər idi ki, kök adamlar öz qarınlarını ora qoyurdular. Beləliklə, onlar üçün yol getmək çox rahat olurdu, onlar da heç kəsə mane olmurdular.

Çipollino ilə Albalıcıq qatara mindikdə birdən cındırçı Lobyanın səsini eşitdilər.

— Cürlətlə olun, cürlətlə olun, cənab baron! Bir də güc versəniz, biz vaqonda olarıq.

Bələ məlum oldu ki, baron Portagal qatara minir. Aşkar şeydir ki, qarnının yekəliyindən onun üçün qatara minmək çox çətin bir iş idi. Yaziq cındırçı baronu heç cür qaldırıb vaqona itələyə bilmirdi. İki yüksəkçiyan da onun köməyinə gəldi, amma üçlükdə də sərnişini itələyib vaqonun qapısından keçirmək mümkün olmadı. Nəhayət, stansiya rəisi də yüyürlə-yüyürlə gəldi və o da iki əlini baronun kürayinə dirayıb itələməyə başladı. Bədbəxtlikdən, stansiya rəisi tamamilə yadından çıxarmışdı ki, fit onun ağızındadır və o bilmədən birdən fiti çalıdı. Maşının sürücüsü elə bildi ki, bu yola düşmək işarəsidir, ona görə də qulpu burdu. Qatar hərəkətə gəldi. Stansiya rəisi özünü itirmiş halda çıçırdı:

— Dayan, dayan!

Baron Portagal qorxudan qıpırmızı olub fəryad etdi:

— Ay aman!

Amma onun bəxti gətirdi; qatar hərəkət etdiğdə elə bir güclü təkan əmələ gəldi ki, axırda, baronu vaqonun içinə itələdi. Bu yekəqarın baron asudə bir nəfəs alıb öz qarınını vaqonun çuxurundakı rəfin üstünə qoydu və həmin saat bağlamasını açdı. Bağlamada qızarmış bütöv bir quzu var idi.

Albalıcıq və Çipollino bu qarmaqarışılıqdan istifadə edib gözə görünmədən ötüşüb vaqona girdilər. Yolda baronun başı yeməyə həddən artıq qarışlığından uşaqlara



heç diqqət yetirmədi. Doğrudur, Lobya onları həmin saat gördü, amma Albalıcıq barmaqını dodaqlarına toxundurub ona işarə etdi ki, dinməsin. Cındırıcı da işarə ilə bildirdi ki, onun dediyini başa düşmüşdür və ağızını açmayacaqdır. Amma gəlin hələlik biz bu iki dostumuzdan

ayrılaq, onlar qızarmış quzunun ətrindən məst olmuş baron Portagalın lap yaxınlığında və qonda rahatca yerləşmişdilər, indi görək başqa yerlərdə nə var, nə yox.

Qatar biza tanış olan meşənin yanından ötüb keçidiyi dəqiqlərde bir odunu xəttarışçı ilə itinin dadına çatıb onları, demək olar ki, iki gündən bəri asılıq qaldıqları palid ağacından endirdi. Xəfiyyə ilə itin ayaqlarını keyimşidi, onlar ayaqlarını hərəkətə gətirib xəttarışlarını davam etdirmək üçün tələsik qaçıb getdilər.

Odunu təəccübüle onların dalınca bir qədər baxıldıqdan sonra palid ağacını baltalamağa hazırlaşdı ki, birdən başda zabit Lumu olmaqla, bir dəstə Lumucuq onun qabağında hazır oldu. Zabit komanda verdi:

— Farağat! Əller yana!

Odunu baltanı əlindən salıb dimdik mil durdu.

— Sən burada bir itlə sahibini görmeyibsən ki?

İş burasındadır ki, cənab Kök ilə onun itinin sırlı bir surətdə yoxa çıxmışından qəsrə bərk nigaran qalmışdlar və onları xəttarmaq üçün bir dəstə polis göndərməyi qərara almışdilar. Odunu da bütün yoxsullar kimi polislər inanmırıldı. Onun ağaca bağlanmış halda tapıldığı adamlı it özlərini çox qəribə aparmışdilar; odunu onları azad edən kimi həmin saat yərə yatıb uzaqdan gələn səsləri dinləmiş və dəli kimi qaćmağa başlamışdilar. Odunu onları, doğrudan da, dəli hesab etmişdi. Buna görə də onları heç vaxt polislərin əlinə verməyə razı olmazdı, polislər, yəqin ki, xəttardıqlarını tutmaq isteyirdilər. Buna görə odunu onların qəcdişi tərəfin tamam tərsini göstərib dedi:

- Adamla it elə bu saat burada idilər, odur, bax o tərəfə getdiłər.

Zabit Lumu ucadan səsləndi:

- Bax bu yaxşıdır! Deməli, bu saat onlara yetişərik...  
Farağat!

Odunçu yenə mil durdu, sonra alınının tərini silib Lumu ilə Lumucuqların ardınca baxa-baxa palıd ağacını baltalamaga başladı, Lumu ilə Lumucuqlar hər addim atdıqca axtardıqları adamdan daha da uzaqlaşırıldılar.

Aradan on beş dəqiqə keçməmişdi ki, odunçu yenə addım səsləri eşitdi, onun qabağında yorğun və tövşüyən usta Gilə, Qabaq lələ, Mərcanı lələ, vəkil Noxud, skripkaçı Armud və Qabaqça lələcə gördündülər. Onlar nəfəslərini dərib odunçandan soruştular ki, Çipollino adlı bir oğlanı görüb, ya yox. Odunçu özünü itirmiş halda dedi:

- Mən sizin Çipollinonu tanımırıam, amma buradan heç bir oğlan keçməyiib.

Görünür, bu dəstənin başçısı olan usta Gilə dedi:

- Əgər Çipollino gəlib bura çıxsısa, zəhmət çəkib deyərsiniz ki, biz iki gündür, onu axtarıraq.

Bütün bu dəstə də əvvəlkilər kimi tələsik qaçaraq çıxbı getdi.

Aradan yarım saat da keçdi, odunçunun baltaladığı ağac azca qalmışdı, yerə yixilsin ki, birdən Çipollino ilə Albalıcıq meşənin içindən çıxdılar. Albalıcıq Çipollinoya öz itmiş yoldaşlarını tapmaq üçün kömək etməmiş, evə qayıtmamağı qərara almışdı. Odunçu bu uşaqlardan birinin adının "Çipollino" olduğunu bilib usta Gilənin sözlerini olduğu kimi ona çatdırıldı. Hər iki oğlan yalnız

indi başa düşdülər ki, qaçqınlar itmiş Çipollinonu axtarmaq üçün öz mağaralarından çıxbı gediblərmiş. Onların yox olmalarının sırrı, beləliklə, aşkar çıxdı.

Oğlanlar odunu ilə xudahafizləşdilər, o, yenə də tek qaldı. Amma axşama qədər o, hələ çoxlarını görəcək və başına çox işlər gələcəkdi...

Əvvəlcə onun yanına Turpça ilə başqa uşaqlar gəlib çıxdılar. Onlar da Çipollinonu axtarırdılar. Sonra müəllim Cəfəri ilə birlikdə cənab Pomidor gəlib çıxdı. Onlar Albalıcıq axtarırdılar və lap yəqin etmişdilər ki, onu meşədə gizlənmiş qaçqınlar uğurlayıblar. Axırda, günün batmasına azca qalmış, odunçu böyük bir orkestr kimi zinqirov səsləri eşitdi. Əvvəlcə elə bildi ki, səhər onu dindirən polislər qayıdbı gəlir, amma bu dəfə Şahzadə Lumu həzrətləri öztü buyurub meşəyə təşrif gətirmişdi. O öz sədaqətli keşikçilərinin bu qədər müddətdə qayıtmamışından nigaran qalıb özü onların axtarışına çıxmışdı. Onunla bir kəretada qrafinya Albalılar da əyləşmişdilər. Onlar şahzadəni ötürmək şərəfinə çatdıqlarından fərəh-lənib şən-şən və sərbəstcə çərenləyir, elə bil işə yox, ova gedirdilər.

Odunçu qaçıb ağacların dalında gizlənmək istədi; o bildi ki, yoxsullar gərək şahzadənin gözüne görünməsinlər. Çünkü bunun şahzadə həzrətlərinin mədəsinə və qara ciyərinə zararı var. Amma kəretada əlahəzəratın sağ tərəfində oturmuş saray adamlarından qoca, qırışmış bir Lumu odunçunu görüb səslədi:

- Hey, ay cir-cindir!

Odunçu dili tutula-tutula soruşdu:


— Nə buyurursunuz, hörmətli cənab?

— Burada bir dəstə polis görməyibsen ki?

Siz bilirsiniz ki, odunu bu gün təkcə bir dəstə polis deyil, çox-çox cürbəcür adamlar görmüşdü. Amma Şahzadə Lumu ilə danışdıqda yaxşısı budur, deyəsən ki, heç kəsi və heç nəyi görməmişən. Odunu da belə cavab verdi: "Heç bir şey görməmişəm, heç nədən də xəbərim yoxdur". Əgər o: "Bəli, onları görmüsəm", — desə idi, onda, əlbəttə, başına bir çox başqa suallar da yağıdıracaq, bəlkə də, axırı, heç bir şeyin üstündə onu dustaq edəcəklər. Amma necə deyərlər: "Bilmirəm — can rahatlığdır!"

Şahzadə ilə adamları polis dəstəsinin getdiyi tərəfə yollandılar.

Tezliklə axşam çökdü. Danışlığımız əhvalatın qısa və maraqlı olması üçün deyək ki, birdən-birə qaranlıq düşdü. Qaranlıqla iş macəralar həmişə maraqlı olur, xüsusən qaçmaqdan, axtarışdan və qovalamaqdan danışanda. Axı meşənin üstünə gecə qaranlığı çökdüyü bu dəqiqədə bizim hekayənin bütün iştirakçıları elə arama



və qovma ilə məşğul idilər. Axtarışçı ilə iti qaçqınları; polislər axtarışını; şahzadə polisləri; usta Gilə və onun dostları Çipollinonu; Çipollino ilə Albalıcıq usta Giləni; Turçça Çipollinonu; kavaler Pomidor ilə cənab Cəfəri Albalıcığı axtarırlılar...

Yəqin, heç sizin ağlınzıda da gəlməyib ki, yerin altında da qoca Köstəbək bunların hamısını birdən axtarırırdı. Bundan bir gün əvvəl o, qaçqınların yaşadıqları mağara-yaya baş çəkib orada belə bir məktub tapmışdı: "Çipollino yoxa çıxmışdır. Onu axtarmağa gedirik. Bir şey bilsəniz, bize xəbər edin". Köstəbək bu sözləri oxuyan kimi cidd-cəhd ilə hər tərəfə lağımlar atmağa başladı. O işləyə-işləyə meşədə başı üstündə adamların tək-tək və ya dəstə ilə qaçışlarının səsini eşidirdi. Amma onlar elə bərk yüyürdülər ki, Köstəbək yerin üzünə çıxdıqda heç bir kəsi tapmırırdı. Bu axşam təkcə qurdların səsi gəlmirdi. Onlar elə güman edirdilər ki, hamı qurdları dövrəyə alıb tutmaq istəyir, buna görə də meşənin dərinliyinə çekilib gizlənmişdirələr.

## İYİRMİNÇİ FƏSİL

### Hersoq Naringi və sarı şüše

Qrafnyalar şahzadə ilə birlikdə karetaya minib getdikdən sonra baron Portagal ilə hersoq Naringi qosrın tam ağası olaraq qaldılar. Bu hörmətli cənablardan başqa, otaqlarda heç bir kəs yox idi, əlbəttə ki, xidmətçilər hesaba daxil deyildi.

Hersoq ilk olaraq xəbər tutdu ki, qəsrə yaşayınlar onları tək qoyub gediblər. Öz adəti üzrə pəncərəyə çıxıb hədələməyə başlamışdı ki, özünü aşağı atıb parça-parça edəcək, oğər... Amma onun hədələrini eşidəcək bir adam olmamışdı. Hersoq barmağını alına qoyub fikirləşmişdi: "Qəribədir! Hər iki qrafını gərək mənim çığırtımı çoxdan eşidib köməyə gələydiłar. Bəs niyə heç səsimə səs verən yoxdur? Bəlkə, mən kifayət qədər ucadan çıxır-mıram?" Hersoq bir neçə dəfə də cir səslə çıçırdı, sonra pəncərədən yavaşça düşüb baronun yanına getdi. O, içəri girdikdə dedi:

— Əziz qohum...

Baron boğazında qalmış bir cücə qanadını tüpürə-tüpüre mizildəndi:

— Mmm...

— Təzə işdən xəbərin varmı?

— Hina toyuqmu gətiriblər? — baron Portağal soruşdu. O yalnız bu gün yəqin etmişdi ki, qəsrə və kənddəki bütün quşları yeyib qurtarmışdır, indi də axırınca arıq cücəni yeyirdi.

Hersoq cavab verdi:

— Əşşş, toyuq nədir? Biz tək qalmışq ey, tək! Bizi atib gediblər... Qəsrədə heç kəs yoxdur...

Baron təşvişə düşdü:

— Bəs bizim üçün axşam yeməyini kim hazırlayacaq?

— Sizin də fikriniz-zikriniz elə axşam yeməyidir. Gelin bizim əziz xanımların burada olmadığından istifadə edib qəsrin anbarını bir gözdən keçirək. Eşitmisəm ki, orada ən baha markalı elə çaxır var.



Baron içini çəkib dedi:

— Ola bilməz! Bəs süfrədə bizə ancaq elə pis şərab verirlər ki, sonra mənim uzun müddət mədəm qıçqırır və hey gəyirirəm.

Hersoq dedi:

— Elə mən də onu deyirəm də. Onlar çaxırın pisini bize verir, yaxşısını isə öz anbarında gizlədirler. O çaxırları siz gedəndən sonra süfrəyə verəcəklər.

Sözün düzü, şərab hersoq üçün o qədər də vacib deyildi, o istəyirdi ki, zırzəmiləri yaxşıca yoxlasın, çünki, eşitdiyinə görə, guya qrafınlalar qoca qraf Albalıdan miras qalmış xəzinəni divarların birinin içində gizlədibləmiş.

Qəzəblənmiş baron qərara gəlib dedi:

— İndi ki işlər siz deyən kimidir, onda biz gərək anbara enib bunu öz gözərimizlə görək. Bizim qohum qrafınlalar əgər, doğrudan da, yaxşı çaxırı bizi dən gizlədiblərsə, onda çox günah iş görüb'lər. Onların çaxır çəlləklərinin ağızını açıb günahlarını təmizləmək lazımdır! Məncə, bu bizim borcumuzdur!

Hersoq baronun qulağına tərəf əyilib sözünə davam etdi:

— Amma yaxşı olardı ki, bu günlük sizin “L...”, adı nədir? Lobyadır, nədir, onu buraxaydınız, getsin. Anbara onszu gedək. Sizin əl arabanızı mən özüm sürərəm.

Baron həmin saat razılaşdı və Lobyani bütün axşamı azad buraxdırılar.

Soruşa bilərsiniz ki, bəs hersoq əgər gizlədilmiş xəzinəni tapmaq istəyirdisə, niyə anbara özü tək getmirdi? Ona görə ki əgər birdən gəlib onun üstüne çıxan olsayıdı, onda bütün günahı baron Portağalın boynuna qoya bilərdi. Bu baradə əvvəlcədən hazırlanmış belə bir cavabı var idi: “Mən özüm istəməyə-istəməyə baronu bura

ötürməli oldum. O, susuzluğunun yatırmaq üçün bir şüşə şərab axtarırdı”.

Bütün bunları hersoq yaxşıca götür-qoy etmişdi, o və baron üçün anbara emmək o qədər də asan iş deyildi. Baron ağır-ağır nəfəs alır, hersoq isə baronun qarnını daşıyan əl arabasını itələməkdən qan-tər içində idil: əl arabası xeyli ağır idi. Yaxşı ki, hələ onu yoxuşa yox, enişə sürmək lazım idi, pillələr də o qədər çox deyildi. Anbaradan qayıtmış baradə hersoq hələ fikirləşməmişdi. O öz-özünə deyiridi: “Birtəhər çıxaram”.

Baronun qarnının ağırlığından əl arabası pillələrdən üzüsağı elə iti enirdi ki, əgər üzərinə mis təbəqə vurulmuş qapı bağlı olsayıdı, hersoq da, baron da, yəqin ki, qapıya dəyib parça-parça olacaqdılar. Baron və əl arabasını çəkib aparan hersoq pillələrdən çox sürətlə enib özlərini saxlaya bilmədiłər və iki cərgə düzülmüş nəhəng çəlləklərin arası ilə xeyli getdiłərlər, bu çəlləklərin üstündə yarlıqlarını toz basmış yüzlərlə şüşə var idi.

Baron çıçırdı:

— Dayanın, dayanın! Bir görün burada bu Allah nəmətlərindən nə qədər var!

Hersoq cavab verdi:

— O yana gedək, o yana! Orada, irəlidə daha yaxşı çaxırlar var.

Baron yanlarından ötdüyü qoşun-qoşun çəlləkləri, batalyon-batalyon xırdaca çəlləkləri, şüşələri və qumqumaları görüb yanlıqli ahlar çəkirdi. Şuşələri gözləri ilə ötürə-ötürə deyirdi:

— Əlvida, əlvida! Ay yazıqlar, əlvida, sizi açmaq mənə qismət olmadı.

Axırda, hersoq hiss etdi ki, əl arabası daha ağır-ağr gedir və indi dayanmaq olar. Elə həmin bu yerdə sol cərgədəki çəlləklərin arasında dar bir keçid və onun axırında xirdaca bir qapı gördü.

Baron yerdə rahatca oturub əlini gah sağa, gah sola uzadır, bircə dəqiqə də hədər verməyib iki-üç şüşəni birdən qapır və tixaclarını dişləri ilə çəkib çıxarırdı — onun dişləri daim belə işlərlə məşgül olmaqdan bərkib poladdan da möhkəm olmuşdu. Baron açdığı şüşələrin içindəki şərabı ağızına boşaldırdı. Yalnız ləzzətlə köksünü ötürmək üçün bu işə azacıq ara verirdi. Hersoq xeyli durub ona tamaşa etdi, sonra isə əlini yelləyib keçidin içərilərinə doğru yönəldi.

— Ay əziz qohum, hara gedirsınız? Niyə siz Allahın bu nemətindən istifadə etmirsınız?

— Ən az təpiyan markalı şüşə axtarıram. Deyəsən, onu orada — içəridə görürəm.

Baron qurtum-qurtum içib kəkələyə-kəkələyə dedi:

— Belə qayğışlış üçün Allah sizə əvəzini verər! Siz susamış bir adamı sırab etdiniz, buna görə də özünüz heç bir vaxt susuzluqdan ölməzsınız.

Amma hersoq onun sözlərini eşitmirdi, o çox bərk məşgül idi. Qapının nə cəftəsi, nə qifli, nə də açar yeri var idi. Hersoq dişlərini bir-birinə sıxıb mızıldandı:

— Qəribədir... bəlkə, burada gizlin bir yay var?

O, gizlin qifli axtarmağa başlayıb qapını santimetrsantimetr əli ilə yoxladı. Amma nə qədər yoxladısa, ən

xirdaca çıxıntıları nə qədər basdısa da, qapı açılmadı ki, açılmadı.

Bu zaman baron yaxınlığında olan bütün şüşələrin şərabını içib qurtardı, çəlləklər arasındaki keçidə girdi. O da gəlib hersoqun yanına çıxdı, hersoq qapını gah dir-naqları ilə cırmaqlayıb, gah yumruqlayıb, getdikcə daha artıq hirsənləndi.


— Siz nə edirsiniz, ay əziz qohum?

— Əşşş, bu qapını açmaq istəyirəm. Mənə elə gəlir ki, o tərafda ən qiymətli çaxırlar var. Əgər onlardan dadsanız, çox razı qalarsınız.

Keflənmış baron cavab verdi:

— Heç narahat olmağa dəyməz! Yaxşısı budur, o üstüne səri etiket yapışdırılmış şərabı manə verin. Bu, yəqin ki, Çin şərabıdır. Heç ondan dadmamışam.

Hersoq baronun ona göstərdiyi şüşəni tapmaq üçün yan-yörəsinə boylanmağa başladı. Axırı, onu gördü. Bu da bütün başqa şüşələr kimi adı ölçülü bir şüşə idi, onlardan yalnız üstüne yapışdırılmış kağızın rənginə görə seçilirdi. Bütün qalan şüşələrin yarıqları qırmızı, bununku isə sarı idi. Hersoq ürəyində baronun acgözlüyüնə lənat yağıdırı-yağıdırı saymazyana əlini uzatdı ki, şüşəni götürüsün. Qəribə işdir! Elə bil şüşə rəfə yapmışdı. Hersoq heç cür onu yerindən tərpədə bilmədi. “Elə bil içi qurğunla doludur”, — deyə o, təccübə dilləndi və şüşənin boğazından yapışıp var gücü ilə dartdı. Amma o, şüşəni rəfdən ayıran kimi, sırlı qapı cəftələri üzərində ağır-agır və səssizcə hərlənib açılmağa başladı. Baron təccübə ona baxdı. O çığrıdı:



— Ay qohumum! Ay əziz qohumum, bu, şüşə deyil, açardır! Bir baxın, qapını açdırın!

Hersoq öz-özünü danlayıb dedi: "Deməli ki, bu qıflın sırrı buradaymış, amma heç mənim ağluma gəlmirdi". Ancaq o həla fikirləşib qurtarmamış qapı taybatay açıldı, orada bir oğlan göründü, o, hersoq və barona ədəblə baş əyib nazik, cingiltili səslə dedi:

— Salam, cənablar! Mənə belə bir lütf göstərdiyimiz üçün sizdən çox razıyam. Üç saatdır ki, bu qapını açmağa çalışıram, amma bacarmıram. Siz necə bildiniz ki, mən elə bu qapıdan gələcəyəm?

— Albalıcıq! — deyə hersoqla baron ikisi də birdən səsləndi.

Çaxırin təsirindən çox mehribanlaşmış və ürəyi yumşalmış baron əlavə etdi:

— Əzizim Albalıcıq... Əzizim Albalıcıq, yanımıza gel, səni bir öpüm!

Hersoq sevincini göstərən heç bir söz söyləmədi. O, acıqlı-acıqlı düşündü: "Bu balaca veyilin burada nə işi var?" Halbuki onunla görüşməkdən narazı olduğunu bildirməmək üçün ucadan dedi:


— Əzizim Albalıcıq, sənin bütün arzularını yerinə yetirmək bizim üçün böyük bir səadətdir.

Amma Albalıcıq birdən qaşlarını çatıb soyuq və kəskin tərzdə dedi:

— Madam ki, a qohumlar, mən qəsrə bu gizlin qapıdan gələcəyimi sizə söyləməmişdim, qəsrde isə bu saat sizdən başqa heç kəs yoxdur, elə bilirom ki, siz bura yaxşı niyyətlə gəlməyibsiniz. Müxtəsər, siz nəsə bir firildaq fikrinə düşübsünüz. Amma bu barədə sonra danışarıq... İndi isə icazə verin, öz dostlарımı sizə təqdim edim.

Bunu deyib Albalıcıq kənara çəkildi və bir-birinin ardınca öz dostları: Cipollino, Turpça, usta Gilə, Qabaq lələ, vəkil və bütün qalanlarını irəli buraxdı. Çəşib qalmış hersoq içini çəkib dedi:

— Bu ki lap əsl basqın oldu!



Elə doğrudan da, bu bir basqın idi və bunu Albalıcıq düzəltmişdi. Çipollino ilə Albalıcıq meşədə gəzə-gəzə, axır, öz dostlarına rast gəlib tezliklə xəbər tutmuşdular ki, barondan başqa, onların bütün düşmənləri qəsrən çıxıb gediblər. Albalıcıq meşədən düz anbara gedən gizlin yolun yerini biliirdi. Buna görə öz yoldaşlarına təklif etmişdi ki, düşmənin qalasını tutsunlar.

Gördüyünüz kimi, bu plan parlaq bir surətdə baş tutdu. Hərsoqu öz otağına saldılar və onun keşiyini çəkməyi cindirçi Lobyaya tapşırıldılar. Baronu isə anbarda qoyduclar, çünki onun ağır leşini pillələrlə yuxarı qaldırmağa heç kimin həvəsi yox idi.

## İYİRMİ BİRİNCİ FƏSİL

### Cənab Kökün xarici hərbi müşavir təyin olunması

Axşam qəsri qaranlıq bürüdükdə dostlardan bəzisi Narahat olmağa başladı. Qabaqcə lələcə soruşdu:

– Bəs sonra nə edəcəyik? Axı biz burada həmişəlik qala bilmərik! Bura bizim evimiz deyil ki. Öz evlərimiz, öz iş-güçümüz, öz qayğımız var.

Çipollino cavab verdi:

– Biz heç burada qalmaq istəmirik də. Düşmənlərlə danışığa girişib hamımız üçün azadlıq tələb edərik. Heç birimizə onların bir zərər yetirməyəcəyinə tamam arxa-yın olandan sonra həmin saat qəsrən çıxıb gedəcəyik.

Cənab Noxud sözə qoşulub dedi:

– Yaxşı, bəs biz özümüzü necə müdafiə edəcəyik. Axı qəsri müdafiə etmək çox çətin bir hərbi əməliyatdır. Gərək strategiya, taktika və ballistikani biləsen.

Qabaqcə lələcə soruşdu:

– “Ballistika” nə deməkdir? Cənab vəkil, siz Allah, bizi anlaşılmaz sözlərə qorxutmayın.

Noxud qızara-qızara izahat verdi:

– Mən yalnız bunu yadınıza salmaq istəyirəm ki, bizi aramızda bircə general da yoxdur. Ordunun başında general olmadıqda necə müharibə etmək olar?

Çipollino dedi:

– İndi orada – meşədə, ən azı, qırx general var, amma bununla bərabər, onlar bizi tuta bilmədilər.

Noxud dərindən köksünü ötürüb mızıldandı:

– Yaxşı, görərik, necə olar.

O daha mübahisə etmək istəmirdi, amma inanmırkı ki, strategiyani, taktikani və ballistikani bilən bir general olmasa, belə uzun mühasirəyə dözmək olar.

Qabaqcə lələcə qoşulub:

– Bizim topumuz yoxdur.

Kəvər mızıldandı:

– Pulemyotumuz da yoxdur.

Usta Gilə əlavə etdi:

– Tüfəngimiz də...

Çipollino dedi:

– Nə lazımsa, hər şeyimiz olacaq. Heç narahat olmayı. İndi isə yatmaq vaxtıdır.

Hamı yatmağa getdi. Baron Portağalın enli çarpanına yeddisi uzandı, hələ səkkizinci üçün də yer qaldı. Mərcanı lələ ilə Qabaq lələ parkda qoyulmuş öz evciklərinə getdi. Bir az bundan əvvəl onların evciyinə salınmış Mastino onları çox da mehribanlıqla qarşılamadı. Amma xoşbəxtlikdən, bu sərt it həmişə qanunlarra hörmət edərdi; onların göstərdikləri sənədlərə baxıb boynuna almış oldu ki, evcik onun deyil və öz köhnə it damına getməyə razı oldu.

Qabaq lələ evcikdə rahatca yerləşib başını pəncəradən çıxardı, Mərcanı lələ isə onun ayağı altında uzandı. Mərcanı lələ söylədi:

— Nə gözəl gecədir. Gök nə aydındır! Bir baxın görün, orada göye ucalan nədir? Görəsən, fişəngdirmi?

Doğrudan da, Şahzadə Lumu qrafınyaları əyləndirmək üçün meşədə atəşfəsanlıq düzəltmişdi. Onun atəşfəsanlığı ayrı cür idi: öz əskərləri Lumucuqları qoşa-qoşa bağlayıb fişəng əvəzinə topa qoyub atıldı. Bu ona çox əyləncəli bir tamaşa kimi görünürdü.

Axırda, cənab Pomidor şahzadəyə yaxınlaşıb qulağına piçildədi:

— Şahzadə həzrətləri, məni bağışlayın, amma siz, beləliklə, bütün ordunuzu qırıb qurtararsınız!

Yalnız bundan sonra şahzadə bu əyləncəni dayandırmağı əmr etdi, lakin bu zaman ah çəkib dedi:

— Aha, atəşfəsanlıq qurtardı.

Şahzadə qaçqınların dalınca düşüb qovmayıñ mümkün olub-olmadığını aydınlaşdırmaq üçün yerdə qalan əskərlərini saymağa başladı. Belə məlum oldu ki, bu məqsəd


üçün hələ kifayət qədər əskər var. Bununla bərabər, axtarışı səhərə qoydular. Hələlik isə şahzadə buyurdu ki, meşədə qrafınyalar üçün bəzək-düzəkli bir çadır qurulsun. Onları çox yumşaq bir yatağa saldılar, amma qrafınyalar nigaranlıqlıdan və maraqlıdan hələ uzun müddət yuxuya gedə bilmədilər.

Gecə yarıya yaxın kavaler Pomidor əsəblərini sakitləşdirmək üçün meşəyə gəzməyə getdi (hə, axı heç sizə deməmişəm ki, atəşfəsanlıqlıdan sonra açığından və qəzəbindən onu əsməcə tutmuşdu). Kavaler fikirləşirdi: "Bu qədər sapsağlam əskəri fişəng kimi istifadə ediyib atmaq nə böyük axmaqlıqdır!"

Kavaler Pomidor uca bir təpəyə çıxdı ki, bəlkə, qaçqınların dincəldikləri yerdə yandıracaqları bir tonqal görə bildi. Amma bunun əvəzində, o, görüb təccübəldə ki, qəsrin bütün pəncərələrinə işıq düşür. O, hirslənmiş halda düündü: "Yəqin ki, baronla hersoq bızsız qəsrə əylənirlər. Di-yaxş! Qaçqınları tutub Çipollinonun işini bitirdikdən sonra gərək bu müftəxorları da başımızdan rədd edək". O, qəsrə baxır, qəzəbi hər dəqiqə daha da artırdı. Kavaler açıqlı-acıqlı ağlından keçirdi: "Veyillər! Soyğunçular! Bu axmaq qarşı qrafınyaların var-yoxunun axırına çıxacaqlar, mənim üçün isə yalnız boş şüşələr, bir də yiğin-yiğin dana və cücə sür-sümüyü qalacaq!"

Yalnız birindən başqa, yavaş-yavaş qəsrin bütün pəncərələrində işıqlar söndü. Cənab Pomidor dişlərini bir-birinə sıxıb deyindidi:

— Bir baxın ha, hersoq Naringi işıqsız yata bilmir! Bəli, belə məlum olur ki, bu cənab qaranlıqlıdan qalmaqdən



qorxur. Yaxşı, bəs o nə edir? Deyəsən, lap dəli olub! İşığı yandırıb-söndürməklə əylənir. Belə olsa, o, işiqyandırımı korlayacaq, elektrik telləri od alacaq və qəsr yanacaq. Əl çək! Bu saat əl çək! Eşidirsənmi, sənə nə deyirəm?

Cənab Pomidor özü bilmədən var səsi ilə çığırdı. Bir anlığa susub fikrə getdi. Kavalər birdən bu axmaçqa əyləncənin hələ də davam etdiyini görüb belə fikirləşdi: "Bəlkə, bu, gizlin işarədir? İşarəmi? Amma nə işarəsi? Bundan məqsəd nədir? Bunlar kimin üçün verilir? Onların mənasını bilmək üçün mən bir qızıl pul verərdim. Üç qısa parılıt... üç uzun... yenidən üç qısa. Qaranlıq. Budur, yənə hamısı təzədən başlanır; üç qısa parılıt... üç uzun... yənə üç qısa. Hərsoq, yəqin ki, radio dinləyir və işığı yandırıb-söndürməklə ritm tutur. Mərc gələrəm ki, elə belədir ki, var. Bir gör bu veyil nə ilə əylənir?!"

Cənab Pomidor düşərgəyə qaydırıb orada saray əyanlarının bilicilərindən birinə rast gəldi və ondan işarə əlibbasım bilib-bilmədiyini soruşdu. Lumu cavab verdi:

— Əlbəttə, bilirom. Mən işara doktoru və professoruyam. Hələ xüsusi fakültə də bitirmişəm.



— Yaxşı, belə isə mənə söylərmisinizmi, belə bir işarə nə deməkdir? — cənab Pomidor qəsrin pəncərəsindən her soqun necə işarələr verdiyini professora danışdı.

— S...O...S... bu ki fəlakət işarəsidir! Yalvarıb kömək istəməkdir!

Cənab Pomidor həyəcanlı halda beynindən keçirdi: "Kömək istəməkmi? Deməli, bu oyun deyilmiş! Hərsoq

işarələr vasitəsilə bizi nə isə xəbər vermək istəyir. O belə bir işarə verirsə, deməli ki, təhlükəli bir vəziyyətdədir”.

Kavaler daha çox fikirləşməyib tələsik qəsrə sari yönəldi. O, parka girib Mastinonu yanına çağırmaq üçün fit verdi. Cənab Pomidor gözləyirdi ki, it xudmani evciyinin içində çıxıb gələcək. Amma təcəccüblə gördü ki, Mastino qulaqlarını qışış sürünə-sürünə öz köhnə damından çıxdı. Kavaler Pomidor soruşdu:

— Nə olub ki?

İt narazı halda cavab verdi:

— Mən qanuna riayət edirəm. Evciyin qanuni yiyələri mənə dəqiq sənədlər göstərdilər və evciyi onlara təhvil verməli oldum.

— Necə yəni qanuni yiyələri, bunlar kimlərdir?

— Qabaq və Mərcanı adlı iki nəfər.

— Bəs onlar indi haradadırlar?

— Öz evciklərində yatırlar. Hər halda, mən belə güman edirəm, amma heç başa düşə bilmirəm ki, elə narahat bir vəziyyətdə necə yatmaq olar. Ancaq görünür ki, qəsrə onlara yer çatmamışdır.

— Bəs qəsrə gecələyənlər kimlərdir?

— Eh, o qədər camaat gəlib ki! Lap aşağı dərəcəli əhalisi, məslən: çəkməçilər, çalğıçılar, turplar, soğanlar və hər cür belə zir-zibil.

— Deməli ki, Cipollino da oradadır?

— Bəli, mənə elə gəlir ki, onlardan birinin adı elə belə idi. Başa düşdüyüm görə, bu cür bir dəstənin qəsrə olması hersoqun şəstinə yaman toxundu; o öz otağına çəkilib daha axşamdan bəri heç gözə görünmədi.

Pomidor bu qənaətə geldi: “Deməli ki, o, əsirdir. İşlər hər saat daha da çətinlaşır!”

İt sözüne davam edib dedi:

— O ki qaldı baron Portağala, o da içəridədir, amma nədənsə öz otağında yox, anbarda gizlənmişdir. Budur, indi neçə saatdır ki, anbardan tixac partılıları eşidirəm.

Cənab Pomidor öz-özünə deyindi:

— Uf, mələn əyyaş!

Mastino dedi:

— Mən heç başa düşə bilmirəm, necə olur ki, bizim bu Albalıcıq öz qraflıq rütbəsini unudub belə alçaq dərəcəli adamlarla oturub-durur?!

Cənab Pomidor həmin saat meşəyə yürüüb şahzadəni və hər iki qrafını yuxudan oyadtı və bu yeni qorxulu xəbəri onlara danışdı. Qrafınyalar elə o saat qəsrə qayıtmış istədilər, lakin şahzadə onlara məsləhət gördü ki, hələ tələsməsinlər. O dedi:

— Bizim axşamkı əyləncələrimizdən sonra gecə hücum üçün kifayət qədər əskərimiz yoxdur. Səhərin açılmasını gözləyək. Bu daha ağıllı bir tədbirdir.

O, hesabı yaxşı bilən cənab Cəfərini yanına çağırıb tapşırıdı ki, əlahəzrətin ixtiyarında qalan qüvvələri yenidən hesablaşın. Cəfəri bir parça təbaşir və bir qrifel lövhəsi götürüb bütün çadırları gəzə-gəzə, hər əskəri bir xaçla və hər generalı iki xaçla işaret etdi. Belə mələmət oldu ki, şahzadənin hələ on səkkiz Lumucuq əskəri və qırx Lumu generalı, cəmi əlli səkkiz adamı qalmışdır ki, kavaler Pomidor, müəllim Cəfəri, Şahzadə Lumu özü, iki

## İYİRMİ İKİNCİ FESİL

Baronun özü də istəmədən iyrimi  
generalı tələf etməsi

Döyüş planının birinci hissəsi bundan ibarət idi: Axtarışının iti qrafların iti Mastino ilə təbii dostluğundan istifadə edib onu dilə tutmalıdır ki, parkın darvazasını açın. Buradan cənab Cəfərinin komandası ilə atlı dəstəsinin komandasını ona tapşırıdı.

Döyüş planı cənab Kökün iştirakı ilə hazırlanıdı; onu bu münasibətlə tələsik şəkildə xarici hərbi müşavir dərəcəsinə qaldırdılar. Hərbi müşavir həmin saat öz vəzifəsini icra etməyə başladı. O, hər seydən əvvəl, bütün generallara və əskərlərə əmr etdi ki, mühasirəyə alınmış düşməni qorxuya salmaq üçün üzlərini kömür və ya duda ilə qaralasınlar. Bu iş şahzadənin çox xoşuna gəldi. O, bir neçə şərab şüşəsi açmalarını əmr edib öz generallarını cərgəyə düzdü və yanmış mantar tixac vəsaitəsilə özü öz əli ilə onları boyamağa başladı. Bu yüksək şərəfə nail olan generallar çox sevindilər.

Gün çıxana yaxın bütün generalların və əskərlərin üzləri qaraldılmışdı. Amma şahzadə bununla kifayətlənmədi. Onun hələ xeyli yanmış mantarı qalmışdı və o tələb etdi ki, hər iki qrafinya və cənab Pomidor da öz üzlərini hislə qaralasınlar. Qrafinyalar şahzadəyə etiraz etməyə cürat etmədilər və gözlərinin yaşı axa-axa bu əmrə tabe oldular.

Hücum səhər düz saat yeddi tamamda başlandı.

Amma planın bu hissəsi baş tutmadı, çünkü parkın darvazası heç yerli-dibli bağlanmamışdı, əksinə, taybatay açıq idi. Mastino darvazanın ağızında mil durub quyuğu ilə salam verirdi. Axtarışının iti qorxmuş halda geri qayıdırıb bu qəribə halı xəbər verdi. Cənab Kök xarici hərbi müşavirlərin çox işlətdikləri belə üstüörtülü bir söz dedi:

- Bax elə əsl mətləb də buradadır!
- Fakt, fakt! Bəli, elə lap buradadır! – it öz sahibinin sözlərini təsdiq etdi.

Şahzadə soruşdu:

- O nə mətləbdir, haradadır?
- Şahzadə həzrətləri, iş burasındadır ki, əgər üsyancılar darvazanı açıq qoyublarsa, deməli, bizə bir tələqurublar.

Şahzadə təklif etdi:

- Onda gəlin parka dal qapıdan girək.
- Dal qapı da açıqdır!

Qoşunun generalları bərk fikrə getdilər, daha doğrusu, onlar heç bilmirdilər ki, nə fikirləssinlər. Şahzadənin isə

bu müharibə məsəlesi daha zəhləsini aparmağa başlamışdı. O, kavaler Pomidora şikayətləndi:

— Bu müharibə də yaman çox uzandı ha. Belə uzun və çətin müharibə olmaz ki! Əgər mən əvvəldən belə olacağını bilsəydim, heç bunu başlatmaddım.

İşlə süრətləndirmək üçün şahzadə qərara aldı ki, özü bu əməliyyatda iştirak etsin. Öz qırx generalını cərgəyə düzüb komanda verdi:

— Far-r-rağat!


Qırx general yerlərində mil durdu.

— Addımla, mar-rş! Bir-iki, bir-iki...

Bu qəhrəman dəstə parkın darvazasından içəri giriib qəsrə doğru addımladı. Bildiyiniz kimi, bu qəsr kiçik bir təpənin başında idi, yoxsa şahzadəni çox yordu. O təngnəfəs olmağa başladı, bərk tərlədi və komandanı birinci dərəcəli bir Lumuya tapşırıb özü geri qayıtmağı qərara aldı. O, Lumuya dedi:

— Hückumu davam etdirin, mən də ümumi hücum planını hazırlamağa gedirəm. İşə mənim şəxsən başlılığım səyində, ilk müdafiə xətti daha alılmışdır. Qəsri almağı isə sizə tapşıraram.

Birinci dərəcəli Lumu şahzadəyə təzim edib komanda-nı öz məsuliyyətinə götürdü. Beş metr yol getdikdən sonra o, beş dəqiqəlik istirahət elan



etdi. Buradan qəsrə vur-tut yüz addım məsafə qalmışdı. Komandan sonuncu həmlə barədə əmr vermək istəyirdi ki, birdən qorxunc bir gurultu qopdu və təpənin yuxarısından generallara tərəf, doğrudan da, misli görəlməmiş dərəcədə yekə bir gülə sürətlə diyirləndi. Generalların qırxi da birinci dərəcəli Lumunun göstərişini gözləmədən bir anda geri dönüb var gücləri ilə üzüaşa qaçmağa başladılar. Amma sürətdə onlar bu sırlı güləldən iti deyildilər, qaça bilməzdilər. Gülə bir neçə saniyənin içində onların başlarının üstünü alıb iyirmiya qədər generalı basib yetişmiş şaftalı kimi əzdi. Sonra isə hərlənə-hərlənə gedib darvazadan bayırı çıxdı. Yolda o, cənab Cəfərinin hücumə hazırlaşan atlılarını da vurub əzdi, qrafını Albalılarıñ kəretasına da dəyiб yixdi. Axırda, gülə dayandıqda, hamı gördü ki, bu nə maqnitli mina, nə də dinamitlə dolu çəllək deyil, eləcə, bədbəxt baron Portağaldır.

Böyük qrafını böyrü üstə yixilmiş karetadan çıxaçıxa çığırdı:

– Əziz qohum, sizsinizmi?

Qrafinya başdan-ayağa toz-torpaq içində idi, onun dağlış saçları küləkdə yellənir, üzü isə qalın hisdən qaralmışdı.

– Mən sizi tanımaq şərəfinə nail deyiləm, xanım! Mən heç bir zaman Afrikada olmamışam, – deyə baron müzildəndi.

– Əshi mənəm ey, Böyük qrafinyayam!

– Aman Allah! Üz-gözünüzə his yaxmaq haradan ağıliniza gəlib?

– Bu strateji məqsədlə edilmişdir, baron... Amma yaxşısı budur, bir deyin görüm, necə oldu ki, siz bizim üstümüza düşdünüz?

– Mən siza köməyə gəlirdim. Düzdür, bir qədər qəribə üsulla gəlmisəm, amma başqa çarəm yox idi. Bütün gecə çaxır anbarından çıxməq üçün əlləşmişəm: məni ora quydurlar salıb qapını üzüma bağlamışdır. Bir gözünüzün önüne gətirin ki, mən anbarın qapısını dışımıla gəmirməli olmuşam!

Hələ də qorxudan əsməkdə olan cənab Pomidor deyindi:

– Bəli, bəli, siz altı-yeddi çəlləyin dibini də gəmirə bilərsiniz.

– Mən anbardan çıxandan sonra eləcə təpəşağı diyrəndim. Həm də, deyəsən, yolda bir dəstə zəncini basıb əzdim. Onlar, yəqin ki, sizin qəsrinizi tutan quydurlara köməyə gedirdilər.

Böyük qrafinya öz qohumuna onların əsla zənci deyil, qırx Lumu generalı olduğunu söyləyəndə yazıq baron


çox yaman pərt oldu, amma öz ağırlığının və gücünün belə olmasından, hər halda, ürkədən qırurlandı.

Elə bu dəqiqdə Şahzadə Lumu öz çadırında vannada çimirdi. Öz ön qoşun hissələrinin tələf olduğunu eşidib güman etdi ki, düşmən qaladan çıxıb gözənlənməz bir hücumla onun dəstəsini dağlımsıdır. Amma əlahəzərətə bu bədbəxtliyin baisinin ona ürkədən yaxşılıq etmək istəyən öz müttəfiqi olduğunu ərz edəndə şahzadə bərk qəzəbləndi:

– Mənim heç bir müttəfiqim yoxdur, mən müharibələri özüm üçün və öz kefimlə aparıram! – deyə o, qəzəblə deyindi. Sonra ümumi sayı otuz adamdan ibarət olan var-yox qoşununu, generallarını, əskərlərini və köməkçi heyəti yığıb nitq söylədi və onu bu sözlərlə yekunlaşdırıldı: – Ay Allah, sən məni dostlarımdan qor, düşmənlərdən isə özüm birtəhər canımı qurtararam!

Əslində, Şahzadə Lumu düz deyirdi. Şahzadələrin dostları həmişə düşmənlərindən qorxulu olur, buna görə də köhnə, çeynənmiş və yönəmsiz məsəllərdən təselli almaqdan başqa çarələri qalmır.

Düz on beş dəqiqdən sonra Şahzadə Lumu özüne gəlib əmr etdi ki, yeni hückuma başlansın. On nəfər adam qəsrə mühəsirə olunmuşların arasında, heç olmasa, usaqları və arvadları qorxutmaq üçün vəhşi səslerlə çıçıra-çıçıra təpəyxarı yürüşdülər. Hükum edənləri çox mehribanlıqla qarşılıdlılar. Hələ mən deyərdim ki, həddən artıq mehribanlıqla qarşılıdlılar. Cipollino yanğın nasollarını çaxır anbarındaki on yekə çəlləklərə bənd etmişdi. Lumcuqlar yaxınlaşdıqda Cipollino əmr etdi:



— Düşməni çaxıra bas!

(O gərək “Atəş!” — deyə komanda verəydi, lakin onun ixtiyarında atəsi qızışdırmağa deyil, yalnız söndürməyə yaranan alətlər, yəni nasoslar var idi).

Hücum edənlərin təpəsinə güclü fəvvərələrlə ətirli, kefləndirici qırmızı maye yağımağa başladı. Çaxır onların gözlərinə, ağızlarına, burunlarına, qulaqlarına dolurdu. Əgər Lumucuqlar vaxtında geri çəkilməsəydi, yəqin ki, çaxırdan boğulacaq və kefənib huşlarını itirəcəkdilər. Dallarınca çaxır fəvvərələri yağa-yağa, kimi qaçaraq kimi sürünərkən geri qayıtdı. Onlar təpənin etəyinə çatdıqda hər iki qrafınına böyük bir qəzəblə gördülər ki, onların içərisində bir nəfər də aylıq Lumucuq qalmamışdır. Gözünüzün önenü gətirə bilərsiniz ki, Şahzadə Lumunecə bərk qəzəblənmişdi.

— Bu, rüsvayçılıqdır! Sizin hamınızı kötəkləmək lazımdır! Məgər ac qarına qırmızı çaxır içmək olarmı? Ədəb-ərkanlı adamlar belə iş tutmazlar! Görürsünüzüm, budur, on adam da cərgədən çıxdı!

Doğrudan da, şahzadənin qoşunundan on döyüşü də əlahəzərətin ayaqları yanında yerə sərilib elə bil koman-

da ilə hamısı birdən xoruldamaga başladı. Vəziyyət hər dəqiqə daha qorxulu və təhlükəli olurdu.

Kavaler Pomidor saçlarını yola-yola cənab Kökə yalvarıb deyirdi:

— Axi bir məsləhət verin də! Siz ki xarici müşavirsiniz, lənət şeytana!

Siz özünüz yaxşı başa düşürsünüz ki, bu vaxt qəsrde şadlıq idи. Düşmənlərin düz yarısı cərgədən çıxarılmışdı. Lap tezliklə orada — aşağıda iki qırmızı dirəyin arasından, yəqin ki, ağ bayraq qaldıracaqdılar!

## İYİRMİ ÜÇÜNCÜ FƏSİL

**Çipollinonun poçtalyon hörümçəkle tanış olması**

**Y**ox, sizi aldatmayacağam: darvazanın dirəkləri arasında ağ bayraq dalgalanmadı. Bunun əvəzinə, döyüş meydanına tam bir diviziya Lumucuq gəlib çıxdı: bunları tələsik paytaxtdan göndərmişdilər. Bizim dostlar üçün iki yol vardı; ya gərək təslim olaydılar, ya da qacaydılar.

Çipollino anbardan qaçmaq istədi, amma meşəyə gedən yeraltı yolu şahzadənin qoşunları tutmuşdu. Lumucuqların heç xəbərləri olmayan gizlin yolu onlara kim nişan vermişdi? Bunu da sizdən gizlətməyəcəyəm. Bu xəin cənab Noxud idi. Çipollinonun və dostlarının işi

xarablaşmağa başlayanda vəkil ikinci dəfə asılacağından qorxub həmin saat düşmənlərin tərəfinə keçmişdi.

Cənab Pomidor Çipollinonu tutduqda elə sevindi ki, bütün qalan əsirləri öz evlərinə buraxdı. Yalnız 'Albalıçığı' cəzalandırmaq üçün çardağa salıb dustaq etdilər. Çipollinonu isə bir böyük Lumucuğun keşikciliyi altında dustaqxanaya göndərdilər və yeraltı kameraya saldılar. Həbsxana məmərini Lumuça gündə iki dəfə ona kələ-kötür bir çuxurun içinde su və çörəkdən ibarət yemək gətirirdi. Çipollino heç yeməyə baxmadan yeyirdi; birincisi, ona görə ki çox bərk ac olurdu, ikincisi də, ona görə ki kamerada heç bir vaxt işq olmurdu. Qalan bütün vaxtı Çipollino çarpayıda uzanıb fikirləşirdi: "Bircə atamı görəydim! Ya da, heç olmasa, ona xəbər verəydim ki, mən burada, onunla bir yerdə – dustaqxanadayam".

Gecəli-gündüzlü Lumucuq keşikçilər kameranın qapısı ağızında dabanlarını bərkdən yerə döyü-döyü gəzisəldilər. Bu addım səslərindən yata bilməyən Çipollino onlara çıçırdı:

– Heç olmasa, dabanlarına rezin vurun!

Amma keşikçilər onun çıçırtısına heç dönüb baxmadılar da. Bir həftə sonra Çipollinonun dalınca gəldilər.

Çipollino soruşdu:

– Məni hara aparırsınız?

O güman edirdi ki, onu dar ağacına asmağa aparırlar. Amma yalnız həyətə gəzintiyə çıxarmışdır. Çipollino dustaqxananın uzun dəhlizili ilə qapıya sari getdikcə öz ayaqlarına acığa tutdu, çünki onlar yeriməyi unutmağa

başlamışdır; gözlərinə də hirsəndi, çünki onlar işıqdan yadırğamış və yaşarırdılar.

Dustaqxananın həyəti dəyirmi idi. Hamisinin əynində bir cür aq-qara zolaqlı dustaq paltarı olan məhbuslar bir-birinin ardınca düzülüb dövrə vururdular. Danışmaq qəti qadağan idi. Dairənin ortasında bir Lumuça dayanıb təbil vururdu:

– Bir-iki, bir-iki...

Çipollino cərgəyə girdi. Onun qabağınca beli bükülmüş və saçları ağarmış qoca bir dustaq addimlayırdı. O, hərdən bir bərk öskürür və çıyinləri əsa-əsa atılıb-düşürdü. Çipollino fikirləşdi: "Yazlıq qoca. Əgər o belə qoca olmasayıdı, mənim atama bənzəyərdi!" Bir qədər də gəzdikdən sonra qoca elə çox öskürdü ki, yixılmamaq üçün cərgədən çıxıb divara söykənməli oldu. Çipollino onun köməyinə yüyürdü və ancaq indi dərin qırışlarla zolaq-zolaq olmuş üzünü gördü. Dustaq sənük gözləri ilə oğlana baxdı və birdən onun çıyinlərindən yapışib çıçırdı:

– Çipollino, oğlum!

– Ata! Sən nə yaman qocalmışan!

Ata vəoğul ağlaya-ağlaya qucaqlaşdılar. Qoca mızıl-danıb deyirdi:

– Ağlama, əzizim. Qoçaq ol, Çipollino!

– Ağlamıram, ata. Ancaq soni belə zəif və xəstə gör-mek mənə çox ağır gelir. Axı mən söz vermişdim ki, səni qurtaracağam!

– Dərd çəkmə, oğul, bizim üçün də xoş günlər gəlib çıxar.

Ela bu dəqiqə təbil çalan Lumuça öz təbilini bərkdən vurub çıçırdı:

— Hey, ay iki nəfər! Məgar görmürsünüz mü, bütün cərgənin nizamını pozursunuz?! Marş irəli!

Qoca Çipollone tələsik oğlundan ayrılib həyətdə addımlayan dustaqlar cərgəsində öz yerini tutdu. Onlar həyətdə iki dəfə də dövrə vurdular, sonra həmin nizamla kameraların yolu olan dəhlizə qayıtdılar.

Qoca Çipollone ayrıldıqda oğlunun qulağına piçıl-dadı:

— Mən sənə xəbər göndərərəm.

— Nə təhər?

— Görərsən. Dərd çəkmə, Çipollino!

— Salamat qal, ata!

Qoca öz kamerasına girdi. Çipollinonun kamerası iki mərtəbə aşağıda, zirzəmidə idi. İndi, axır ki, atası ilə görüşdükdən sonra kamera Çipollinoya daha əvvəlkə kimi qaranlıq görünmürdü. Axi hər necə olsa, dəhlizə çıxan xırdaça pəncərədən bura azacıq da olsa, işıq düşürdü. Amma işıq o qədər zəif idi ki, yalnız dəhlizdə o baş-bu başa gedib-gəlməkdə olan Lumucuqlarını azacıq parıldayan süngülərini görmək olurdu.

Ertəsi gün Çipollino vaxt keçirmək üçün pəncərənin qabağında keşikçilərin süngülərinin neçə dəfə görünüb yox olduğunu sayarkən birdən qəribə və güclə eşidilən, haradan gəldiyi məlum olmayan bir səsin onu çağırduğunu eşiti. Çipollino təəccübələ soruşdu:

— Meni çağırıran kimdir?

— Bir divara bax.

— Nə qədər diqqətlə baxıramsa da, heç divarın özünü də görə bilmirəm.

— Bax mən buradayam, pəncərənin qabağında.

— Aha, indi gördüm! Sən hörməksən. Axı sən bura-da nə edirsən? Burada ki milçək-zad yoxdur.

— Mən Axsaq hörməcəyəm. Torum yuxarı mərtəbədəki kameradadır. Mən acanda öz torumu gözdən keçirirəm və həmişə yeməyə bir şey tapıram.

Bir Lumuça qapını kobud-kobud döyüb çıçırdı:

— Hey, səsini kəs! Orada kiminlə danışırsan?

Çipollino cavab verdi:

— Mən anamın öyrətdiyi bir duani oxuyuram.

Keşikçi əmr etdi:

— Yavaşdan dua et. Sən bizim addımlarımızı çasdırırsan!

Lumucuqlar elə küt idilər ki, bir azca səs olduqda addımlarını birgə atıb gedə bilmirdilər.

Axsaq hörməcək bir az da aşağı enib hörməcək toru kimi nazik səsi ilə piçildədi:

— Mən sənə atandan məktub götirmişəm.

O, doğrudan da, dövrəsi hörməcək toru ilə hörülmüş bir məktub uzatdı. Çipollino məktubu qapıb həmin saat oxudu. Orada belə yazılmışdı:

“Əzizim Çipollino, sənin başına gələnlərinin hamisini bilişəm. İşinin belə pis gətirməsindən heç saxılma. Sənin yerində mən də olsaydım, elə sənin kimi edərdim. Əlbəttə, dustaqlanada qalmaq o qədər də xoş deyil, amma belə güman edirəm ki, sən burada çox şey öyrənərsən və bütün gördükərini, çəkdikərini, götür-qoy etməyə kifayət

qədər vaxtın olar. Sənə bu məktubu gətirən bizim dusaqxana poçtalyonumuzdur. Hər barədə ona inan və onunla mənə bir xəbər göndər. Səni bərk-bərk qucaqlayıram. Atan Çipollone”.

Axsaq ondan soruşdu:

– Axıradək oxudunmu?

– Bəli, oxudum.

– Yaxşı, indi məktubu ağızına qoy, yaxşı-yaxşı çeynə və ud. Keşikçilər onu görməməlidir.

Çipollino məktubu çeynaya-çeynaya dedi:

– Etdim.

Axsaq dedi:

– Hələlik xudahafiz.

– Sən hara gedirson?


– Məktubları paylamağa.

Çipollino yalnız indi gördü ki, hörümçəyin boynunda hörümçək torundan toxunmuş və poçtalyonların çantasına bənzər bir çanta var. Çanta məktubla dolu idi.

– Bu məktubları kameralaramı paylayırsan?

– İndi beş ildir ki, bu işlə məşğulam. Hər səhər kameraları gəzib məktubları yığırıam, sonra da paylayıram. Keşikçilər mən hələ bir dəfə də tutmayıblar. Beləliklə, dustaqlar məktublarının ələ keçəcəyindən qorxmayıb bir-birilə əlaqə saxlaya bilirlər.

– Bəs onlar kağızı haradan alırlar?



– Onlar heç də kağızda yox, öz köynəklərinin parçalarında yazırlar.

Çipollino dedi:

– İndi başa düşdüm ki, bu məktubun niyə belə qəribə dadi varmış!

Hörümçək sözünə davam edib dedi:

– Mürəkkəbi də dustaqlar xörayinə kərpic ovuntusu atmaqla hazırlayırlar.

– Bəs kərpic haradan?

– Axı dustaqxananın divarları kərpicdəndir.

Çipollino dedi:

– Başa düşdüm. Zəhmət olmasa, sabah mənim kameralama dəy. Sənə məktub verəcəyəm.

– Yəqin, dəyərəm, – deyə vədə verib poçtalyon azacıq axsaya-axsaya yola düşdü.



Çipollino sorusdu:

– Sənə nə olub, ayağın əzilibmi?  
– Yox, əşssi, bu, yeldir. Bilirsənmi, rütubətli yerdə yaşamaq mənə zərərdir. Daha qocalmışam, gərək köçüb kəndə gedəydim. Orada bir qardaşım var, qarğıdalı tarlasında yaşayır. Hər səhər öz torunu qarğıdalıların bəndəmlərinə çekir və bütün günü günəşdən, təmiz havadan ləzzət alır. O, dəfələrlə məni öz yanına çağırılmışdır, amma mən işimi ata bilmərəm axı. Bir işə ki girişdin, gərək onu başa vurasan. Bundan başqa, Şahzadə Lumu ilə mənim öz haqq-hesabım da var. Onun saray nökəri mənim yazış qoca atamı mətbəxdə vurub öldürmişdür. Orada divardə indi də güclə seçilən xirdaca bir ləkə qalmışdır. Hərdən mətbəxə gedib mənim üçün əziz olan bu ləkəyə baxıram və öz-özümə deyirəm: "Bir gün gələr,

Şahzadə Lumunu da vurub elə əzərlər ki, izi-tozu da qalmaz". Düz deyirəm, ya yox?

Çipollino heyran-heyran səsləndi:

– Mən ömründə heç belə nəcib bir hörümçək görməmişəm!

Xirdaca poçtalyon sadəliklə dedi:

– Hərə əlindən gələni edir.

Hörümçək axsay-axsaya pəncərəyə çatdı və bir Lu-muçanın lap burnunun yanından ötüb dəhliza keçdi, Lumuça isə bu dəqiqədə pancərənin "gözündən" içəri baxırdı ki, görsün, hər şey öz yerindədir, ya yox. Axsaq hörümçək kameradan çıxdıqdan sonra hörümçək teli ilə aşağı enib öz işlərinin arxasında getdi.

## İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Çipollinonun tamam ümidi düşməsi

**H**əmin gün Çipollino öz köynəyindən bir parça fikirləşdi: "Bu da mənim poçt kağızmanı. İndi gözləyək, mürəkkəb də gətirsinlər".

Lumuça Çipollino üçün yemək gotirdikdə o, xörəyi yemədi. Qaşqı ilə divardan bir qədər kərpic qaşıybı suya tökdü, yaxşıca qarışdırdı, sonra da həmin qaşığın sapi ilə bir neçə məktub yazdı.

Birinci məktubda belə yazılmışdı:

“Əziz atam! Yadindadırımlı, sənə nə söz vermişdim? İndi həmin dəqiqə yaxınlaşır. Mən hər bir şeyi yaxşıca fikirləşmişim. Səni öpürəm. Oğlun Çipollino”

Köstəbəyə yazılmış ikinci məktubda qeyd edilmişdi:

“Əzizim qoca Köstəbək, elə güman etmə ki, mən səni yaddan çıxarmışam. Dustaqlıqda mənim işim-güçüm yoxdur, odur ki, həmişə köhnə dostları yad edirəm. Fikirləşib-fikirləşib bu qərara gəldim ki, yəqin, sən mənə və atama kömək edə bilərsən. Bilirəm ki, bu, asan deyil, amma sən yüzdə qədər köstəbək yığ'a bilsən, onlarla elbir olub bütün çətinlikləri aradan qaldıra bilərsən. Səndən tezliklə cavab gözləyirəm. Hələlik xudahafız. Köhnə dostun Çipollino”.

Qeyd: “Burada sənin gözlerin ağrımaz. Mənim olduğum zirzəmi mürəkkəbəqabının içindən də qaranlıqdır”.

Üçüncü məktubda bu məzmunda idi:

“Əzizim Albalıcıq! Səndən heç bir xəbərim yoxdur, amma inanıram ki, bizim uğursuzluğumuzdan sonra ruh-dan düşməmisən. Sənə söz verirəm ki, bu yaxılarda kavalər Pomidorla lap tamam-kamal hesablaşacaq. Burada mən çox şey barədə fikirləşmişəm ki, bunları azadlıqda düşünməyə vaxt yox idi. Sənin köməyini gözləyirəm. Sənə Köstəbək üçün bir məktub göndərirəm. Onu şərtləşdiyimiz yerə qoyarsan. Bu yaxında yena məktub yazaram. Hamiya salamlar. Çipollino”.

O, məktubları balışın altına qoyub gizlətdi, mürəkkəbin qalanını çarpayının altındakı çuxura boşaltdı, boş kasanı Lumuçaya verib yatmaq üçün yerinə uzandı.

Ertəsi gün səhər poçtalyon ona atasından yeni bir məktub gətirdi. Qoca Çipollone yazırı ki, oğlundan xəbər alarsa, çox şad olar. Amma məsləhət görür ki, köynəyini az-az işlətsin. Çipollino köynəyinin, demək olar ki, yarısını cirib yerə sərdi, barmağını mürəkkəbə batırıb yazmağa başladı. Poçtalyon onu dayandırıb dedi:

– Sən nə edirsən?! Hər məktuba belə böyük bir vərəqə işlətsən, bir həftədən sonra daha yazmağa şey tapmazsan.

Çipollino cavab verdi:

– Narahat olma, bir həftədən sonra daha mən burada olmayacağam!

– Oğul, qorxuram ki, yanlışmış olasan!

– Ola bilər. Amma mənə xəbərdarlıq etməkdənsə, kömək əli uzada bilərsənmə?

– Mənim bütün səkkiz ayağım sənin qulluğunda hazırlıdır. Nə etmək istəyirsin?

– Mən dustaqxananın ətraflı xəritəsini çəkmək, orada bütün mərtəbələri, bayır divarı, həyəti və başqa şəyləri dürüst qeyd etmək istəyirəm.

– Hə, bu çətin bir iş deyil: mən dustaqxananın hər santimetrinə bələdəm.

Axsaq hörməcəyin köməyiələ Çipollino dustaqxananın planını hazır edib həyəti xaç işarəsi ilə qeyd etdi. Hörməcək soruşdu:

– Burada niyə xaç işarəsi qoysun?

Çipollino üstüörtülü cavab verdi:

– Bunu sənə gələn dəfə ətraflı danışaram. Hələlik sənə üç məktub verirəm. Bunlardan biri atama, bu ikisini və planı aparıb mənim dostuma çatdırmaq lazımdır.

- O, dustaqxanadan bayırdadır?  
- Bəli. Gənc qraf Albalıcığa çatacaq.  
- O, uzaqdımı olur?  
- Təpədəki qraflar qəsrində.  
- Hə, oranı tanıyıram! Əmioğlum orada, qəsrədə çar-

daqdə qulluq edir. O məni dəfələrlə öz yanına çağırıb, an-

caq heç boş vaxt tapmirdim. Deyirlər ki, ora çox gözəldir.

Nə olar ki, ora gedərəm, amma bəs mənim əvəzimə,

məktubları kim daşıyacaq?

- Sənin bir ayağın nə qədər axsasa da, ora gedib qayı-

maq üçün yola ikicə gün kifayətdir. Güman edirəm ki, iki

gün məktubsuz dolanmaq olar.

Öz işinə can yandıran poçtalyon dedi:

- Mən heç bir gün də buradan ayrılmazdım, amma

əgər bu məktubları tələsik çatdırmaq lazımdırsa...

Cipollino onun sözünü kəsib dedi:

- Çox tələsikdir! Məssələ dustaqların azad olunması ilə

əlaqədar çox vacib bir iş barəsindədir.

- Bütün dustaqlarım?

Cipollino cavab verdi:

- Hə, bütün dustaqların.

- İndi ki belədir, mən bugünkü məktubları paylayıb

qurtaran kimi yola düşüb gedirəm.

- Ey əziz dostum, heç bilmirəm, sənə nə cür təşəkkür

edim!

Axsaq poçtalyon cavab verdi:

- Mən bunu təşəkkür üçün etmirəm. Əgər dustaqxana

boşalsa, mən də çıxıb kəndə gedə bilərəm.

O, məktubları çantasına qoydu, çantani boynuna taxdı

və axsaya-axsaya pəncərəyə sarı yönəldi. Bu dəfə daha

etibatlı davranan poçtalyon tavana dırmaşıdı. Cipollino

onun dalınca baxa-baxa piçildədi:

- Xudahafiz. Yaxşı yol!

Hörümçək pəncərədən çıxıb gözdən itdiyi andan eti-

barən Cipollino saatları və dəqiqlikləri sayırdı. Vaxt çox

ağır keçirdi; bir saat, iki saat, üç saat, dörd saat. Bir gecə-

gündüz keçidkən sonra Cipollino fikirləşdi: "İndi o,

yəqin ki, haradada qəsrin yaxınlığındadır. Amma, görə-

sən, yolu tapa biləcəkmi? Hə, yəqin ki, tapar. Qəsrin stra-

fında hörümçək çoxdur, əgər onlar bilsələr ki, poçtalyon

qrafların çardağında yaşıyan məşhur hörümçəyin əmisi

oğludur, yəqin ki, biri onu aparıb ötürür".

Cipollino gözünün önünə gətirdi ki, xirdaca, qoca,

tükləri ağarmış hörümçəkciyəz axsaya-axsaya çardağa

dırmaşı, öz əmisi oğlundan Albalığın otağının hara-

da olduğunu öyrənir, sonra divarla üzüshağı enib oğla-

nın yatağına yaxınlaşır və onu yavaşça yuxudan oyadıb

məktubları verir.

Cipollino yaman nigaran idi, hər saat, hər dəqiqə poç-

talyonun qayıtmasını gözleyirdi. Amma ikinci gün də,

üçüncü gün də keçdi. Axsaq hələ də gelib çıxmadi. Dus-

taqlar məktub almadiqlarına görə çox darixirdilər. Poç-

talyon getməmişdən qabaq özünə tapşırılmış gizlin iş

barəsində onlardan heç kəsə bir söz deməmişdi, yalnız

bunu söyləmişdi ki, iki günlüyü məzuniyyət götürmüştür.

Bəs, görəsən, o niyə qayıdırıb gölmirdi? Bəlkə, çoxdan arzu

etdiyi kimi kəndə getməyi və dustaqxanani həmişəlik

atmayı qırara almışdı? Dustaqlar heç bilmirdilər ki, bu barədə nə düşünsünlər. Amma hamidən artıq Çipollino dərinikirdi.

Dördüncü gün dustaqları gəzintiyə çıxartıldılar. Çipollino gözləri ilə atasını axtarmağa başladı, amma o, həyətdə yox idi və dustaqlardan heç bir kəs onun başına nə gəldiyini söyləyə bilmədi. Çipollino dustaqxananın həyatında bir neçə dövrə vurub öz kamerasına qayıtdı və ümidiyi itirmiş bir halda çarpayışının üstüne yixildi. Demək olar ki, tamam ümidi dənüşmüşdü.

## İYİRMİ BEŞİNCİ FƏSİL

### Axsaq hörümçeyin ve Yeddiyərəm hörümçeyin başlarına gələnlər

Bəs poçtalyon hörümçeyin başına nə gəlmİŞDİ?  
İndi hamısını siza danışaram.

O, dustaqxanadan çıxdıdan sonra maşınların, uşaq arabalarının, karetaların altında qalmamaq üçün səkiyə yaxın yol tutub küçə ilə getdi. Ancaq burada da azca qalmışdı ki, bir velosipedin takəri altına düşüb əzilsin. Əgər kənara atılmamasdı, belə də olacaqdı. O qorxa-qorxa fikirləşdi: "Vay dədə! Azca qalmışdı ki, səyahətim heç başlamamış bitsin".

Xoşbəxtlikdən, o, yaxınlıqda açıq bir quyu ağızı görüb oradan çirkab borusuna girdi. Elə yenice girmişdi ki, onu adı ilə səsləyib çağırıldılar. Hörümçək dönüb baxdı

və bir uzaq qohumunu gördü. Bu qohumu əvvəl qrafların qəsrinin mətbəxində yaşayırırdı. Adı da Yeddiyərəm idi. Çünkü yeddi yarım ayağı var idi; səkkizinci ayağının yarısını bədbəxt bir hadisədən, yəni döşəmə şotkasıyla toqquşmadan sonra itirmişdi.

Axsaq hörümçək öz köhnə tanışi ilə ədəbə salamladı. Yeddiyərəm hörümçək də bunun yanınca düşüb oradan buradan və daha çox səkkizinci ayağını necə itirməsindən səhbət edə-edə getdi. Yeddiyərəm hörümçək tez-tez durdu ki, o nəhs döşəmə şotkasıyla olan toqquşmasından daha da ətraflı danışın, amma Axsaq hörümçək yoldaşı ilə ürkəkdən səhbətə girişmək həvəsindən özünü saxlayıb onu talaşdırırdı. Axırda, Yeddiyərəm ondan soruşdu:

– Hərə bələ tələsirsən?

Axsaq hörümçək tütüörtülü cavab verib dedi:

– Əmin oğlunun yanına.

Dustaqxanada o sərr saxlamağı öyrənmişdi. Buna görə də Çipollinodan Albalıcığa və Köstəbəyə məktüb apardığıni açıb söyləmədi. Yeddiyərəm bir də soruşdu:

– Əmin oğlunun yanınımı? O, qəsrə yaşıyan əmioğlununmu? O məni çoxdan çağırır ki, bir həftə onun yanında çardaqda qalıb. İndi bilirsənmə, nə var, mən də elə səninlə gedim, bu saat heç bir tələsik işim yoxdur.

Axsaq bilmirdi ki, onun yoldaşlığına sevinsin, ya yox. Ancaq sonra bu qərara gəldi ki, ikilikdə getmək daha şən olar, bir də ki əgər yolda başına bir bəla gəlsə, bu gözlənilməz yol yoldaşı ona kömək edər.

Axsaq xoş bir səslə cavab verib dedi:

— Nə olar ki, gedək də. Amma bir qədər yeyin gedə bilməzsənmi? Məsələ bundadır ki, mənim çox vacib bir işim var, buna görə də gecikmək istəmirəm.

Yeddiyərim ondan soruşdu:

— Sən yenə də dustaqxanada poçtalyon işləyirsən?

Axsaq cavab verdi:

— Yox, oradan çıxmışam.

Hərçənd Yeddiyərim onun dostu, hətta qohumu idi, amma bəzi şeyləri gərək lap ürək dostuna da söyləməyəsən.

Onlar bir-birilə xoş səhbət edə-edə şəhərdən kənara çatıb şirkab borusundan çölə çıxmağa cürət etdilər. Axsaq hörməcək sinə dolusu nəfəs aldı, çünki borunun içində elə pis qoxulu hava vardı ki, lap başı hərlənirdi.

Bir azdan sonra hər iki yolcu çöldə idilər. Gözəl bir gün idi, külək atırlı otları azacıq yırğalayırdı. Yeddiyərim ağızını elə acıgözlükə ayırrıdı ki, elə bil bir dəfəyə bütün havanı udmaq istəyirdi. O, həyəcanla dedi:

— Bura nə gözəldir! Budur, indi üç il olar ki, mən boğucu şirkab borusundan heç burnumu da bayırına çıxarılmışam. İndi isə, deyəsən, daha bir də ora qayidian deyiləm. Gəlsənə elə köçüb burada – bu dinc və asudə kənd yerində qahim?

Axsaq hörməcək bir tirtili çəkə-çəkə öz yuvalarına aparan bir cərgə qarışqanı öz yoldaşına göstərib dedi:

— Deyəsən, bu yerdə yaşayanlar yaman çıxdur.

Öz yuvacığının ağızında oturmuş bir cırçırama onlara acı-acı söz atıb dedi:

— Görünür, bizim kənd camaati şəhərli cənabların xosuna golmir.

Yeddiyərim hörməcək hər necə olursa-olsun, ayaq saxlamığı lazımlı bilib cırçıramanı başa saldı ki, o, kənd camaati barədə nə fikirdədir. Cırçırama da ona cavab verdi. Yeddiyərim ona etiraz etdi. Cırçırama nə isə deyib cirıldadı. Yeddiyərim onunla razılışmadı. Sözün qısası, səhbət uzandı, vaxtsa bircə dəqiqə də dayanmadan keçib gedirdi.

Mübahisə edənlərin dövrəsində bir xeyli cürbəcür cırçırama, böcək, parəbizon yığışmışdı, hələ bir qədər aralıda bir neçə cürətlə mız da durmuşdu. Bu vaxta qədər özünü guya küçə gediş-gəlişinin nizamlayıcısı kimi göstərən bir sərçə bunların toplaşmasına diqqət yetirib yığışanları dağıtmak üçün uşub ora gəldi. O, həmin saat Yeddiyərim gördü və cikkildədi:

— Cik-cik-cik! Bu mənim balalarım üçün nə dadlı tikə olar!

Yaxşı ki, bir mız vaxtında xəbər tutub səs-küy qəpartdı:

— Qaçın ha! Canınızı qurtarın! Polis gəlir!

Bircə anda bütün böcəklər, parəbizonlər elə yox olular ki, deyəsən, lap yerə batdlar. Yeddiyərimlə Axsaq cırçıramanın yuvacığına girib gizləndilər, cırçırama da həmin saat qapını örtüb özü astanada keşikdə durdu.

Yeddiyərimin bütün bədəni qorxudan əsirdi. Axsaq isə belə bir çərəncini özünə yol yoldaşı götürdüyü üçün peşman olmağa başlamışdı, çünki bu Yeddiyərim yolda hər rast gəldiyi ilə bəhsə girişib polisin diqqətini özünə



cəlb edirdi. Qoca poçtalyon düşündü: "Budur da, yəqin ki, adım dəftər düşdü. Sərçə, əlbəttə, məni öz kitabçasına yazdı. Adın ki o kitabçaya düşdü, daha işin bitdi, xeyir görməzsən!"

O, üzünü Yeddiyaraşa tutub dedi:

— Bura bax, ay lələ, bilirsənmi, nə var, deyəsən, axı bizim yoldaşlığımız çox qorxulu olmağa başlayır. Gəlsənə bir-birimizdən ayrılaq!

Yeddiyaram həyəcanla dedi:

— Sözün düzü, mən sənə lap təaccüb edirəm! Əvvəl özün məni dilə tutdun ki, bir yerdə gedək, amma indi iş xarab olanda məni tak qoymaq istəyirsən? Yaxşı dostsanmış, heç söz ola bilməz!

— Axı birlükde getməyi sən özün mənə təklif etdin! Di yaxşı, iş bunda deyil. Mən qəsrə çox vacib bir iş üçün gedirəm, hərçənd qonaqpərvərliyinə görə cincirəmadan çox raziyam, amma bütün gümü bu yuvaciqda oturmaq fikrində deyiləm.

Yeddiyaram razılaşış dedi:

— Yaxşı, mən də səninlə gedərəm. Mən sənin əmin oğluna söz vermişəm ki, onun yanına gedəm, indi də sözümüzün üstündə durmaq istəyirəm.

Axsaq dedi:

— Di ela isə, gəl gedək!

Ehtiyatlı cincirama onlara təklif etdi:

— Cənablar, birçə dəqiqə gözləyin, qoyun mən bir qapıdan baxım, görüm, polis haradadır.

Məlum oldu ki, Sərçə hələ də öz postunda durmuşdur. O, yerin üstü ilə alçaqdan uçub otların arasını gözden keçirirdi. Yeddiyaram qayğılı halda ah çəkib dedi ki, belə bir vəziyyətdə o, birçə addım da atan deyil. Axsaq qəti surətdə dedi:

— Elə isə, onda mən tək gedirəm!

Yeddiyaram açıqlı-acıqlı dedi:

— Sən nə danışırsan, mən heç bir vaxt qoymaram ki, canını təhlükəyə atasan! Mən sənin rəhmətlik atanı tanıydım və onun xatırınə səni açıq-aşkar ölümə getməyə qoya bilmərəm.

Oturub gözləməkdən başqa çarə qalmadı. Sərçə yorulmaq bilmədiyindən və gedib dincəlmək istəmədiyindən onlar bütün günü əziyyət içinde gözləməli oldular. Yal-



nız axşam gün batana yaxın polis öz kazarmasına, yəni qəbiristanın yanında olan sərv ağacına sarı uçub getdi, onda bizim yolçular da yenidən yola düşməyə cürət etdilər.

Axsaq bütün bir günü itirdiyindən çox pərt idi. Bütün gecəni yol gedib itirdikləri vaxtin əvəzini çıxar və çox uzaqlara gedə bilardılar. Amma birdən Yeddiyarım dedi ki, çox yorulmuşdur və dincəlmək istəyir. Axsaq ona etiraz etdi:

— Bu, mümkün deyil! Heç mümkün deyil! Mən daha yolda ləngiyə bilmərəm.

— Deməli ki, bu gecə vaxtı məni yarı yolda qoymaq istəyirsən? Öz atanın köhnə dostu ilə beləmi rəftar edirsən? Mən arzu edərdim ki, yazılıq qoca sağ olaydı və qohumlarınına belə kobud rəftar etdiyinə görə səni bir yaxşıca danlayaydı!

Bu dəfə də Axsaq ona itaət etməli oldu. Yolçular bir kilsənin çirkab borusunun arxasında rahat bir yer təpib dincəlmək üçün qaldılar. Bunu demək artıqdır ki, Axsaq bütün gecəni yata bilməyib heç gözlərini də yummadı. O, rahat-rahat xoruldayan öz yol yoldaşına gözünü zilləyib açıqlı-acıqlı baxırdı. Axsaq düşünürdü: “Əğər bu qorxaq və çərənci olmasayıd, mən indi çoxdan gedib çatmışdım, bəlkə, hələ geri də qayıdırıdım!”

Gündoğan tərəfdə hava azacıq işıqlanan kimi o heç o yan-bu yan etməyib Yeddiyarımı yuxudan oyadtı və əmr verdi:

— Dur, yola düşək!

Amma Yeddiyarım özünü səliqəyə salana qədər o gözləməli oldu. Qoca veyil Yeddiyarım ayaqlarının ha-

mışını bir-bir səliqə ilə təmizlədi, yalnız bundan sonra bildirdi ki, yola düşməyə hazırlıdır.

Səhər heç bir hadisə baş vermədən ötbü keçdi. Gündətə ya xaxın yolçular galib elə geniş, tapdanıb hamarlanmış bir meydançaya çatdılardı ki, orada saysız-hesabsız naməlum izlər var idi.

Yeddiyarım dedi:

— Nə qəribə yerdir! Elə bil ki buradan bir qoşun keçib.

Meydançanın axırında alçaq bir tikili var idi. Onun içərisində cürbəcür uca, acıqlı, çığırtılı səsler gəldi.

Yeddiyarım yenə mızıldadı:

— Mən maraqlanan deyiləm, amma səkkizinci ayağımın ikinci yarısını da verərdim ki, bizim harada olduğumuzu və o tikintilərdə kimlərin yaşadığını bilyədim.

Amma Axsaq hörmüçək yan-yörəsinə baxmadan cəld irəli gedirdi. O yaman bərk yorulmuşdu, çünkü bütün gecəni yatmamışdı, həm də istidən başı ağrıydı. Ona elə gəlirdi ki, heç bir vaxt gedib qəsrə çata bilməyəcəkdir, elə bil ki onlar yol getdikcə qəsrə yaxınlaşmır, ondan daha da uzaqlaşırlar. Kim bilir, bəlkə də, onlar yolu azmışdilar, axı indi gərək uzaqdan qəsrin uca qüllələri görünəydi... Bəli, əlbəttə, onlar yolu azmışdilar. Axı onlar ikisi də qocadır, gözlük də taxmırlar (çünki hələ heç bir kəs hörmüçəyi eynəkli görməmişdir). Ola bilərdi ki, onlar qəsrə görəmədən yanından ötbü keçmişdilər.

Axsaq hörmüçək qəmli-qəmli fikirləşdiyi zaman xırda, yaşıl bir tırtıl ox kimi onun yanından ötbü ucadan çıçırdı:

— Bacaran qaçsin! Toyuqlar gəlir!

Bu nəhəng və qarınqulu quşlar barədə dəfələrlə eşitmiş Yeddiyarım dəhşətlə piçildədi:

— Evimiz yixıldı!

Yeddiyarım öz yeddi uzun və nazik ayağını iti-iti ataya və səkkizinci ayağının kəsik qalığı üstündə hoppa-na-hoppana var gücü ilə qaçmağa başladı. Onun Axsaq yoldaşı belə cəld qaça bilmirdi, birincisi, ona görə ki öz fikirləri ilə çox bərk məşğul idi, ikincisi də, o heç ömründə toyuqlara rast gəlməmiş, hətta heç onlar barəsində bir söz də eşitməmişdi. Amma tanrımadığı bu qorxuncu quşlardan biri onun başı üzərində dimdiyini hərlədikdə Axsaq hörümçək cürətinə topladı, içində məktublar olan çantani yoldaşına atıb vidalaşarkən ona belə çığırmağa macal tapdı:

— Apar...

Amma bu məktubların kimə çatacağını söyləməyə daha vaxtı qalmadı. Toyuq onu bircə anda uddu. Yaziq poçtalıyon Axsaq! O daha bir də kameradan kameraya məktub daşıya və dustaqlarla söhbat edə bilməyəcəkdi. Daha heç bir kəs onu ayaqlarını çəkə-çəkə dustaqxananın rütubətli və qaranlıq divarlarına dırmaşan görməyəcəkdi...

Yoldaşının tələf olması Yeddiyarımın canını qurtardı. O, toyuq hininin və meydançanın ətrafına çəkilmiş torun o tayına ötüşməyə macal tapdı. Toyuq ona sarı dönməmişdən qabaq təhlükəsiz bir yera gedib çıxdı. Bundan sonra o, xeyli müddət huşunu itirdi. Yeddiyarım özünə gəldikdə heç başa düşə bilmədi ki, haradadır. Günsən daha baturdı, — deməli ki, bir neçə saat huşus qalmışdı. O, birdən öz iki addimlığında toyuğun dəhşətli

kölgəsini gördü; toyuq bütün bu müddətdə onu gözdən qoymayıb dimdiyini six məftil torun arasından soxmağa çalışır, amma bacarmırdı.

Bu qorxuncu dimdik Axsaq hörümçəyin qəmlı bir halda tələf olmasını həmin saat Yeddiyarımın yadına saldı. Yeddiyarım öz həlak olmuş dostunun başına gələni yadına salıb ah çəkdi və yerindən tərpənməyə çalışdı. O ancaq indi gördü ki, öz şikəst səkkizinci ayağının üstündə nə isə ağır bir şey var. Bu, Axsaq hörümçəyin ölümündən əvvəl ona atdığı poçt çantası idi. Yeddiyarım düşündü: "Mənim qoçaq dostum bu məktubları kima isə aparıb çatdırımağı mənə vəsiyyət etdi. Ancaq kimsə, hara? Yaxşı olmazdı ki, həmin bu çantanı məktublarla birlikdə ilk rast gələn arxa tulla-yıb çirkab borusunun içini qayıdım? Orada nə sərçələr var, nə də toyuqlar. Doğrudur, borunun içində nəfəs tutulur, amma ora tamamilə təhlükəsizdir. Gəlsənə əvvəlcə yalnız maraq üçün çantanın içini baxım".

O, məktubları oxumağa başladı, göz yaşlarını saxlaya bilmədi. Oxumağını davam etdirmək üçün dəfələrlə göz yaşını silməli olurdu. Öz-özünə dedi: "O özünə verilən tapşırıq barədə mənə heç bircə söz də demədi! Mən də heç bir şey bilmədiyimdən öz çərençiliyiimlə onu ləngidirdim.



Amma o gərək çox bərk tələsərmış! Yox, yox, indi daha mənim üçün hər şey aydınlaşdır. Axsığın hələk olmasına müqəssir mənəm. Buna görə də mən onun axırıncı arzusunu yerinə yetirməyə borcluyam. Əgər bu yolda ölüm də olsa, getməliyəm, çünki heç olmasa, sədəqətlə dostumun xatırasına hörmət üçün bir iş görmüş olaram”.

Yeddiyiarım özünə hətta yatmağa da vaxt ayırmadan yola düşüb getdi və dan söküldən sağ-salamat gəlib qəsrə çatdı. O, çardağı gedən yolu asanlıqla tapıb ora çatdı və qohum hörməçək tərəfindən şadlıqla qarşılandı. Baş verən bütün hadisələr barədə qısa bir söhbətdən sonra onlar hər ikisi məktubları aparıb Albalıcığa verdilər. Üşyanda iştirak etdiyi üçün ona cəza verib hələ də çardaqda dustaqlar saxlayırdılar. Sonra qəsrə yaşayın hörməçək Yeddiyarımı təklif etdi ki, bütün yayı onun yanında qalısin, qoca çərənçi də buna həvəslə razı oldu: geri qayıtməq ona yaman qorxulu görünürdü.

## İYİRMİ ALTINIÇI FƏSİL

### Hesab bilmeyən bir Lumuça barəsində

Bir gün səhər Çipollinoya yemək gətirən Lumuça kasanı yerə qoyub ona ciddi nəzərlərə baxdı və mizbindəndi:

– Sizin qoçanın hələ pisdir. O, bərk xəstədir.

Çipollino öz atası barədə daha çox şey bilmək istəyirdi, amma Lumuça söhbətdən boyun qaçırib yalnız bunu

söylədi ki, qoca Çipollone çox zəifləmişdir, belə ki, heç kameradan çıxa bilmir.

– Gözlə ha, mənim sonə danışdıqlarımı ağızından qəcirməyən, – deyə Lumuça əlavə etdi, – yoxsa məni burağın qovarlar, axı mən görək öz ailəni saxlayam.

Çipollino söz verdi ki, dinməyəcəkdir. O heç söz verməsəydi də, əyninə Lumu forması geymiş və ailə sahibi olan bu qocaya pislik etmək istəməzdii. Aşkar idi ki, o öz balalarını doyurmaq üçün başqa heç bir yaxşı peşə tapmadığını görə dustaqlanada keşikçilik edirdi.

Bu gün dustaqlar gəzintiyə çıxmış idilər. Onlar həyətə çıxıb dövrə vurmağa başladılar. Bir Lumuça addimları düz atmaq üçün təbil vururdu:

– Bir-iiki, bir-iiki! Çipollino ürəyində təkrar edirdi: “Bir-iiki! Bizim poçtalyon elə bil batdı, yoxa çıxdı. Onun getdiyindən on gün keçir, qayıtmasına da heç bir ümid yoxdur. Görünür, məktubları çatdırımayıb, yoxsa Köstəbək indi burada olardı. Bir-iiki! Atam xəstədir, deməli ki, bu saat qəçməq barədə heç düşünmək də olmaz. Xəstəni dustaqlanadan necə qaçırdasan? Onu necə müalicə etdirəsan? Axı kim bilir, biz na qədər vaxt meşənin içində gizlənməli olacaqıq, ya da bataqlığın içində, açıq havada, həkimləsiz, dərmansız qalacaqıq... Eh, Çipollino, daha azadlığı yadından çıxar və uzun illər, bəlkə də, ölümdən sonra da burada qaldım”, – deyə o, dustaqlananın qəbiristanına nəzər salıb öz-özülüyündə əlavə etdi. Qəbiristan dustaqlanın həyatının dövrəsinə çəkilmiş hasarın xirdəcə pəncərəsindən görünürdü.

Bu gün gəzinti həmisişkindən daha qəməgin oldu. Dustaqlar əyinlərində zolaqlı dustaqlar paltarı, belləri bükülmüş vəziyyətdə həyatdə ayaqlarını sürüyə-sürüyə gəzirdilər. Bu gün hətta heç bir kəs, adət üzrə olduğu kimi, bir-birilə bir neçə kəlmə danışmağa da çalışmadı. Hami azadlıq arzu edirdi, amma bu gün azadlıq elə uzaq görünürdü ki! O, yağılı bir gündə buludlar arxasında gizlənmiş günəşdən də uzaq görünürdü. Üstəlik, bu vaxt tərs kimi narin, soyuq bir yağış da çıləməyə başladı, dustaqlar soyuqdan ciyinləri əsə-əsə gəzintilərini davam etdirirdilər. Dustaqxana qaydalarına görə, hava necə olursa-olsun, dustaqlar gəzintiyə çıxmali idilər.

Birdən Çipollino bir səs eşitdi, kim bilir, bəlkə də, ona elə gəldi ki, kim isə onu çağırıır.

— Çipollino, — deyə tanış, boğuq bir səs daha aydın təkrar etdi, — o biri dövrəni vuranda bir qədər ləngi.

“Bu, Köstəbəkdir, — Çipollino fikirləşdi və şadlıından bütün qanı üzünə vurdur, — o galmişdir! O, buradadır! Yaxşı, bəs kamerada qapı ardında qalmış atası necə olsun?”

Çipollino Köstəbəyin səsi gələn yerə tez çatmağa o qədər tələsirdi ki, öz qabağında gedən dustağın dabanlarını tapdaladı. Məhbus dönüb deyindi:

— Ayaqlarını qoyanda bir bax da!

Çipollino piçildədi:

— Aciğın tutmasın, yoldaşlara ötür ki, on beş dəqiqədən sonra biz hamımız dustaqxanadan çıxacağıq.

Dustaqlar təəccüblə dedi:

— Sən dəli olubsan, nədir?!

— Sənə nə deyirəm, onu et. Yoldaşlara çatdır ki, hamı hazırlı olsun. Hələ gəzinti qurtarmamış biz qaçıb gedəcəyik.

Dustaqlar bu qərara gəldi ki, əgər o bu sözləri yoldaşlarına ötürsə, heç də böyük bir fəlakət olmaz. Məhbuslар hələ dövrəni vurub qurtarmamış onların yerişləri daha möhkəm və ciddi oldu. Belləri düzəldi, hətta təbil çalan Lumuça da bunu duydular və dustaqları tərifləməyi qərara aldı. O çığirdı:

— Bax bu yaxşıdır! Bax belə, belə ha! Döşlər irəli, qarınlar geri. Ciyinlər dala... bir-iki, bir-iki!..

Bu, dustaqların gəzintisində yox, hərbi təlimə bənzəyirdi.

Çipollino Köstəbəyin onu səslədiyi yerə çatdıqda addımlarını yavaşıldı diqqətlə dinlədi. Yerin altından bu sözləri eşitdi:

— Yeraltı yol hazırır. Sən yalnız bir addım sola hoppanmalısan, onda ayığının altında yer çökəcəkdir. Biz yuxarıda yalnız nazikə bir qat saxlamışıq...


Çipollino yavaşcadan cavab verdi:

— Yaxşı, ancaq qoy ikinci dövrəyə qədər gözləyək.

Köstəbək yenə nə isə dedi, amma Çipollino daha ötüb keçmişdi. O, yenə qabağındaki dustağın dabanını tapdalayıb piçildədi:

— Sonrakı dövrədə mən ayağımla səni itələdikdə bir addım sola hoppan, ancaq bu vaxt ayaqlarını yerə bərk vur!

Dustaqlar ondan nə isə bir şey də soruşmaq istəyirdi, amma bu anda təbil çalan onlara sarı baxdı. Onun diq-



qətinə bir təhər yayındırmaq lazımdı. Bütün dairəni tez bir piçilti gəzdə, sonra dustaqlardan biri ucadan çıçırdı:

— Vay!

Lumuça ona sarı dönüb böyürdü:

— Orada nə baş verib?

Dustaqlar zariya-zariya cavab verdi:

— Mənim ayağımın döyənəyini tapdaladılar!

Lumuça hədələyici nəzərlərlə qarşı tərəfə baxdıqca Çipollino köstəbəklərin qazdıqları yeraltı dəhlizə gedən yerə yaxınlaşdı. O, irəlidə gedən yoldaşını ayağı ilə itəldi. Dustaq sola sıçrayıb hoppandı və həmin saat yox oldu. Yerde bir adamın düşə biləcəyi qədər geniş bir quyu qaldı. Çipollino cərgaya belə bir omr verdi:

— Hər dövrədə mənim ayağımla itələdiyim dustaqlar yox olacaqdır.

Elə belə də oldu. Hər dövrə vurduqda dustaqlardan biri sola sıçrayıb quyuya düşür və tamam yoxa çıxırı. Lumuçaın bunu görməməsi üçün dairənin o biri tərəfindəki dustaqlardan biri çıçırdı:

— Vay, yay!

Lumuça qəzəblə soruşdu:

— Orada nə olub?

Həmişə eyni cavab gəlirdi:

— Mənim ayağımın döyənəyini tapdaladılar!

— Bu gün sizin elə işiniz-güçünüz bir-birinin ayağını tapdalamaqdır. Bir qədər diqqətli olun da!

Dustaqlar beş-altı dövra vurduqdan sonra Lumuça öz dövrəsində hərlənən dustaqlar həlqəsini nigaran bir surtdə nəzərdən keçirməyə başladı. O fikirləşdi:

“Qəribədir! And içə bilərəm ki, məhbuslar azalmışdır”. Amma sonra düşündü ki, yəqin, ona belə gəlir. “Axi onlar hara gedə bilar?! Darvaza bağlı, divarlar uca...”

Lumuça öz-özünə mızıldandı:

— Amma yenə də mənə elə gəlir ki, onlar azalır.

Lumuça yanıldığını yəqin etmək üçün dustaqları sayımağa başladı, lakin onlar dövrə vurdularından Lumuça heç yadında saxlaya bilmirdi ki, hansı dustaqlardan sayımağa başlayıb və bəzilərini iki dəfə sayırdı. Hesab heç cür düz gəlmirdi; belə çıxırdı ki, dustaqlar nəinki azalmayıb, hələ artıb da. “Bu necə ola bilər? Axi onlar bölünüb iki ola bilməzlər. Bu hesab nə sarsaq şeymiş!”

Siz, yəqin, daha başa düşürsünüz ki, Lumuça bu elmi çox da yaxşı bilmirdi. Yenə də sayımağa başladı, amma dustaqların sayı gah azalır, gah artırdı. Nəticədə, belə qərrara gəldi ki, lap çəşbaş olmamaq üçün bu işdən el çəksin. Elə bu vaxt dustaqlar dairəsinə göz yetirib dəhşətlə gözlərini ovmağa başladı: “Heç belə şey olarmı? Dustaqlar, deyəsən, yarubayarı azalıblar!” O, gözlerini göye zilləyib baxmaq istədi ki, görüsün, onlardan heç uğub buludlara qalxan varmı, amma lap elə bu dəqiqədə adamlar dan biri də quyuya hoppanıb bir anda gözdən itdi.

İndi vur-tut iyirmi səkkiz dustaqları qalmışdı. Çipollino da onların arasında idi. O öz atası barədə hey fikirləşirdi. Hər dəfə onun qabağındakı dustaqlar yerin altına hoppanıb yox olduqda oğlanın ürəyi sixılır, düşündürdü: “Ah, kaş bu mənim atam olaydı!” Amma qoca Çipollone öz kamerasında idi, qapılar da üzünə bağlı idi, onu azad etməyi Çipollino heç ağılna da gətirə bilməzdı. Nəhayət, Çipol-

lino bu qərara gəldi ki, bütün dustaqlara qaçmağa kömək etsin, özü isə atası ilə dustaqların qalsın. Qoca Çipollone də onunla birlikdə azadlığa çıxa bilməyəndən sonra Çipollinonun özünə də belə azadlıq lazım deyildi.

İndi vur-tut on beş dustaqları qalmışdı... on... doqquz, səkkiz, yeddi... Çəsib qalmış Lumuça maşın kimi, düşünmədən hərəkət edib təbilini çalırdı. O, qorxu içində fikirləşirdi: “Bu nə şeytan oyunudur, mənim başıma gəlir! Hər dövrə vurdुqda bir adam azalır. Bəs mən nə edim? Gəzintinin qurtarmasına hələ yeddi dəqiqə qalır, qayda ki var, qaydadır. Bəs gəzintinin axırına qədər onlar hamısı yoxa çıxsa, onda necə olsun? İndi orada neçə nəfər qalıb? Bir, iki, üç, dörd, beş, altı... Əşşşsi, mən nə danışıram, onlar vur-tut beş nəfərdir!”

Çipollino yaman fikrili idi. O, Köstəbəyi səslədisə də, ancaq cavab almadı. Amma çox istəyirdi, öz mehriban dostunu başa salsın ki, özü niyə qaça bilmir... Elə bu dəqiqədə Lumuça özünə gəlib bu gözübüñcə oyununa bir son qoymaqlı istədi. Yoxsa bütün dustaqlar sırlı bir surətdə yoxa çıxırdı. O, nərə çəkib çıçırdı:

— Dayan! Yerindən tərpənəm!

Çipollino ilə dörd dustaqları dayanıb bir-birinin üzünə baxırdılar. Çipollino çıçırdı:

— Nə qədər ki Lumuça hay-küy salmayıb tez olun, qacın!

Dustaqlar gözləməyib bir-birinin ardınca quyuya tullandılar. Çipollino dərdli-dərdli onların ardınca baxırdı, amma birdən hiss etdi ki, kimsə onun ayağından yapışdı. Yoldaşları başa düşmüştülər ki, o qalmaq fikrindədir və

daha uzun danışq aparmayıb onun ayağından yapışaraq  
yeraltı dəhlizə çəkdilər. Onlar dedilər:

— Axmaq olma, sən azadlıqda olsan, atana daha tez  
kömək edə bilərsən. Gəl qaçaq, nə qədər gec deyil, gəl  
qaçaq.

Axırda, işin nə yerdə olduğunu başa düşmüş Lumuça  
qəfildən çıçırdı:

— Dayanın, məni də gözləyin! Mən də sizə qoşulu-  
ram! Məni burada qoymayın, axı sizin qaçmağınızın göre  
Şahzadə məni asar!

Çipollino razılışab dedi:

— Yaxşı, gəlin onu da özümüzlə aparaq. Axi bizim belə  
aslanlıqla qaça bilməyimizə bu Lumuçanın da bir azca  
köməyi olmuşdur.

Çipollinonun ardından boğuş bir səs gəldi:

— Tez olun, burası dözlənməz dərəcədə işıqlıdır. Mən isə  
tamam kor olmaq və ya gün vurmasından ölmək istə-  
mirəm!


Çipollino dedi:

— Ay mənim əzizim, qoca Köstəbək, bir özün düşün,  
məgər mən qaça bilərəmmi? Atam xəstədir, özü də kame-  
rasında bağlı qapının ardında qalmışdır.

Köstəbək boynunun ardını qaşışıb söylədi:

— Mən onun kamerasının harada olduğunu bilirom.  
Dustaqxananın mənə göndordiyim planını lap yaxşı  
öyrənmişəm. Amma vaxtimız varmı? Gərək sən bunu  
mənə evvəlcədən xəbər verəydin.

O, yoldaşlarını səslədi və bircə anda yüzə qədər köstə-  
bək gəlib çıxdı. Qoca Köstəbək dedi:



— Uşaqlar, biz gərək bir yol da qazaq, odur, bax dus-  
taqxananın o künçünə qədər. Hə, necə bilirsiniz? Qaza  
bilərikmi?

— Bu nə sözdür! On beş dəqiqliyə hər şey hazır olar.

Köstəbəklər ləngimayıb tez işə girdilər. Onlar bir  
neçə dəqiğənin içində qoca Çipollenenin olduğu o dar  
kameraya çatdılar. Kameraya birinci girən Çipollino  
oldu. Atası çarpayıda uzanıb sayıqlayırdı. Onlar qocanı  
elə yenice yeraltı yola aparmışdilar ki, Lumuçalar kame-  
raya doluştular, onlar dustaqların necə yoxa çıxdıqlarını  
anlaya bilməyib onları tapmaq üçün bütün həbsxananı  
alt-üst edirdilər.

Nəhayət, dustaqxana keşikçiləri işin nə yerdə oldu-  
ğunu başa düşdükdə Şahzadə Lumunun, əlbəttə, onlara  
verəcəyi cəzadan elə qorxuya düşdülər ki, hamısı birdən  
silahlarını atıb köstəbəklərin qazdıqları dəhlizə töküllüb  
qaçdılar. Onlar çölə çıxdıqdan sonra qaçış kəndlilərin

evlərində gizləndilər, öz lumu formalarını tullayıb iş pal-  
tarları geyindilər. Deyirlər ki, onlar papaqlarından asıl-  
mış zinqirovları da tullamışdır. "Gəlin bu zinqirovları  
yiğib uşaqlara paylayaq, onlar da gücləri yetdiyi qədər  
cingildəsinlər!"

Yaxşı, bəs Çipollino necə oldu? Sonra onun başına  
nələr gəldi?

Qoca Köstəbkələ Çipollino elə bilirdilər ki, dustaqxan-  
adan qaçmış Lumuçalar onların dalınca düşüb qovurlar,  
buna görə də onlar özlərinə başqa bir yol qazdilar. Bax  
buna görə də Lumuçalar gəlib onlara çata bilmədilər.

Bəs indi onlar haradadırlar? Bir qədər dözün, bilərsiniz.

## İYİRMİ YEDDİNÇİ FƏSİL

Əngəlli cıdır

Sahzadə böyük bir şənlik düzəltmişdi. Şahzadə  
Lumu bu qərara gəlməmişdi: "Mənim rəiyiyətlərim  
hərəkət əylənsinlər, onda daha öz dərdləri və ehtiyacları  
barağda fikirləşməyə vaxtları olmaz". O, cıdır düzəltməyi  
qərara aldı, bu yarında birinci, ikinci və üçüncü dərəcəli  
bütün əyan Lumular iştirak etməli idilər. Əlbəttə, onlar at  
kimi deyil, minicili kimi iştirak etməli idilər. Bu yarıy ayrı  
cür yarıy idi: atlar tormozlu yüngül arabalara qoşulub  
çəkməli idilər. Sahzadə özü yarışdan qabaq bu tormozları  
yoxladı ki, işləyib-işləmədiklərini yəqin bilsin. Tormozlar  
elə yaxşı işləyirdilər ki, təkərlər heç hərlənmirdi. Buna

görə də atlar üçün bu arabaları çəkmək yüz qat çətin idi.

Şahzadə işarə verən kimi atlar ayaqlarını yerə döyüb  
bütün əzələlərini gördilər, onları köptük basmışdı, amma  
arabalalar yerlərindən tərəpənmirdi. Onda minicili Lumular  
uzun qamçılarını işə saldılar. Bunun köməyi oldu. Araba-  
lar yerlərindən tərəpənib bir neçə santimetr hərəkət etdilər  
və Şahzadə Lumu şən-şən əl çaldı. Sonra o özü meydana  
çıxıb atları bir-bir qamçılamağa başladı. Görünür, bu iş  
ona çox böyük ləzzət verirdi.

Lumular onu xoşhallandırmaq üçün çıxınlardılar:


- Lütf edin, şahzadə həzrətləri, mənimkili də qam-  
çılayın!

Şahzadə Lumu var gücü ilə qamçısını şappıldadırı. Minicilər arabaların içində ayaq üstü durub atlarını qam-  
çılayırdılar. Hər qamçı vurulduğda atın belində uzun və  
ağ bir zolaq qalırırdı, amma şahzadəyə bu heç əsər etmirdi.  
O, düzəltdiyi bu əyləncə ilə çox öyünür və deyirdi:

- Əgər bir əngəl olmasa, hər bir at qaça bilər. Amma  
mən istəyirəm, bilim ki, onları bir şəyə tutub saxlayanda  
da qaça bilirlərmi?

Ağrıdan və gərginlikdən çəşib qalmış yaziq atlarının  
dizləri bütünlükdü. Tamaşaçılar qəzəblənmişdilər, amma  
onlar bu vəhşi yarışa, daha doğrusu, bu vəhşi işkəncəyə  
baxmağa məcbur idilər, çünki şahzadə adamların  
əylənməli olduğunu qərara alıqdan sonra onları zorla  
əyləndirirdilər.

Amma birdən şahzadə qamçısını qaldırmış halda ye-  
rində donub qaldı və gözlərini elə bərəltdi ki, elə bil bu  
saat onlar yerində çıxıb düşəcəkdi. Onun ayaqları əsirdi,



üzü daha da saralmıştı. Sarı şapkاسının altında tükləri biz-biz olmuşdu, belə ki, qızıl zinqirov silkələnir və bərk-bərk cingildiyirdi. Şahzadə gördü ki, lap ayağının altında yer aralandı. Bəli, bəli, yer aralandı! Əvvəlcə bir yarıq əmələ gəldi, sonra bir başqası, daha sonra meydanda köstəbeklərin tarlalarda düzəltdiklərinə bənzər kiçik bir təpəcik ucaldı. Bundan sonra təpəciyiñ ucundan bir dəlik açıldı. Bu dəlik genəldi, onun içindən bir baş, ciyin göründü və canlı bir məxluq dirsəkləri və dizləri ilə özünə yol aça-aça yerin altından çıxdı. Bu, Cipollino idi. Yuvalan qoca Köstəbəyin həyəcanlı səsi gəldi:

— Geri qayıt, Cipollino, biz yolu azmışıq! Qayıt!

Amma Cipollino daha heç bir şey eşitmirdi. O düz öündə əlində qamçı, duzdan qayrlımiş bir heykəl kimi donub qalmış şahzadənin ağarmış və tər basmış üzünü gördükdə hirsindən bütün bədəni əsməyə başladı. Cipollino nə etdiyini heç düşünmədən düz hökmədarın üstüne cumub qamçını onun əlindən qapdı. Şahzadə özünə gəlməyə macəl tapmamış Cipollino qamçını sınayırmış kimi havada şaqquşıldı, sonra qolaylanıb şahzadənin kürəyinə endirdi. Hökmədar elə çəşbaş olmuşdu ki, üzərinə enən zərbədən özünü qorumağı ağlma da gətirmədi.


— Ooof! — deyə şahzadə ufuldadi.

Cipollino qamçını bir də qaldırıb ona əvvəlkindən də bərk bir



## İYİRMİ SƏKKİZİNÇİ FƏSİL

### Cənab Pomidorun hava vergisi təyin etməsi



zərbə endirdi. Hökmədar dönüb var gücü ilə qaçmağa başladı. Bu, bir işara oldu. Çipollinonun ardınca dustaqlanadan qaçmış bütün qalan dustaqlar da yerin altından çıxdılar. Xalq sevinclə qışqır-qışqır onları alqışlayırdı. Atalar oğullarını gördülər, arvadlar ərlərini tanıdlar. Bircə anın içində polislərin həlqəsi qırılıb dağıldı, camat meydana axışıb azad olmuş dustaqları əlləri üstündə qaldırıb apardılar. Əyan minicilər öz arabalarını sürüb qaçmaq istədilər, amma atlarını nə qədər qamçılaşdırılsa, təkərlər yerindən tərpənmədi. Əyahları tutub əl-göllərini bağladılar. Amma şahzadə öz karetasına atılıb minməyə macəl tapdı. Onun karetaşı yarıda iştirak etmirdi, buna görə də tormozları yox idi. Şahzadə vaxtında qaçıb aradan çıxa bildi. Amma öz sarayında gizlənməyə cürət etmedi, bərkdən çığırib atlarını düzlərə qovdu. Ona tabe olan atlar elə bərk qaçırdılar ki, axırda, kareta çevrildi və hökmədar düz təpəsi üstə tarlaları gübrəlmək üçün qalanmış yumşaq peyin qalağının içəna yumalandı. Əgər Çipollino şahzadənin başına nə göldiyini görsəydi, yəqin ki, deyərdi: "Bura onun üçün ən layiqli yerdir!"

Şəhərdə bu hadisələr olduğu zaman qrafinya Albalıların qəsrinin salonunda başqa bir hadisə baş verdi; bu salon hərdənbir məhkəmə salonuna çevrilirdi, indi də cənab Pomidor kəndin bütün əhalisini bura toplamışdı ki, onlara mühüm bir qorarı elan etsin. Məhkəmənin sədri, əlbəttə, həmin kavaler Pomidorun özü idi, vəkil cənab Noxud, katib də cənab Cəfəri idi, o, sol əli ilə protokola tərəflərin nitqlərini və məhkəmənin qərarını yazar, sağ əlində öz dama-dama cib yaylığıni tutub, demək olar ki, hər dəqiqə burnunu silirdi.

Əhali yaman bərk təşvişə düşmüşdü, çünki məhkəmə tribunalının hər bir iclası xalq üçün yalnız xoşagelməz qərarlar çıxarırdı. Bundan əvvəlki iclasda tribunal qərara almışdı ki, kəndin yalnız torpaqları deyil, havası da qrafinya Albalıların xüsusi malıdır. Buna görə də nəfəs alan hər bir adam hava üçün ödəniş etməlidir. Hər ay kavaler Pomidor evləri gəzib kəndliləri öz yanında dərindən nəfəs almağa məcbur edirdi. O, növbə ilə onların kökslərinin tutarını nəfəs aldıqdan və verdikdən sonra ölçüb haqq-hesab aparıb və hava işlədən hər bir adamdan nə miqdarda pul alınmalı olduğunu təyin edirdi. Məlum olduğu kimi, çox tez-tez ah çəkən Qabaq lələ, əlbəttə, hamidən artıq pul verirdi. Görəsən, qəsrin sahibləri kəndlilərdən yenə nə tələb edəcəklər?

Kavaler Pomidor ilk sözü alıb dərin sükutu pozaraq dedi:

— Axır zamanlar qəsrin galiri xeyli azalmışdır. Amma siz bilirsiniz ki, dul və ata-anadan yetim olan bizim yazıq qrafınıalar yalnız öz mülklərindən galən galirlə dolanırlar və özlərindən başqa hələ öz qohumları hersoq Narin-gini və baron Portağalı da saxlamahıdlar ki, onlar acını dan və ölməsinlər...

Usta Gilə gözaltı barona baxdı, baron bir kündə oturub fağır-fağır gözlərini yera dikmiş və dövrəsinə məzə kimi bişmiş sərçə düzülmüş qızarmış dovsan eti yeyirdi. Cənab Pomidor sərt bir səslə açıldı:

— O yan-bu yana baxmaq lazımlı deyil! Əgər başımızı o tərəf-bu tərəfə çevirsəniz, əmr edərəm, hamınızı qovaralar!

Usta Gilə tələsik gözlərini öz başmaqlarının burnuna zillədi.

— Nəcabatlı qrafınıalar – bizim çox hörmətli xanımlarımız məhkəməyə qanunun tələb etdiyi kimi gerbli kağızda yazılmış bir ərizə veriblər ki, öz aşkar haqlarından biri onlara qaytarılsın... Vəkil, sənədi oxuyun!

Cənab Noxudaya qalxıb boğazını arıtladı, ciyərlərinə daha çox hava yiğib sənədi ağır-ağır və təsirli bir səslə oxumağa başladı:

— Aşağıda imza çəkmiş hörmətli Albalılar nəslindən olan Böyük və Kiçik qrafinya iddia edirlər ki, onlar öz mülklərindəki havanın sahibi olduqları kimi, il ərzində yağıن bütün yağıntılarını da sahibkərli kimi tanınmalıdır-lar. Buna görə də onlar xahiş edirlər, məhkəmə təsdiq et-

sin ki, kənddə yaşayan hər bir adam icarə pulu olaraq, onlara adı yağış üçün yüz lira, şimşəkli və ildirimli yağmur üçün iki yüz lira, qar üçün üç yüz lira və dolu üçün dörd yüz lira ödəməlidirlər!"

Altda bu imzalar var idi: "Qrafinya Böyük Albalı. Qrafinya Kiçik Albalı".

Cənab Noxud oturdu. Sədr soruşdu:

— Siz deyirsiniz ki, ərizə gerbli kağızda yazılmışdır, eləmi?

Cənab Noxud yenə yerindən sıçrayıb cavab verdi:

— Bəli, cənab sədr, gerbli kağızda yazılmışdır.

— Hər iki qrafınının imzalarının dürüstlüyü təyin olunmuşdurmu?

— Olumuşdur.

Cənab Pomidor davam etdi:

— Çox gözəl. Əgər ərizə gerbli kağızda yazılmış və imzalar dürüstdürsə, onda hər şey aydınlaşır. Məhkəmə müşavirəyə gedir.

Kavaleraya durub tez-tez çıynindən sürüştüb düşən qara mantiyaya büründü və qonşu otağı keçdi ki, qərar çıxarsın. Skripkaçı Armud öz qonşusu Kəvəri dümşükləyib piçılı ilə ondan soruşdu:


— Sənin fikrine, bizim dolu üçün pul verməyimiz düzgündürmü? Yaxşı, əkinlərə xeyir verən yağış və qar üçün vergi almağın yenə bir mənası var. Axı dolu ki öz-özüldüyüdə böyük bir bəbdəxtlikdir, amma onun üçün həmisiñan artıq pul tələb edirlər!

Kəvər cavab vermadı, o, fikirli-fikirli öz uzun bığlarını tumarlayırdı. Usta Gilə özünü itirmiş bir halda ciblərini

yoxlayırdı. O, boynunun ardını qasımaq üçün bizini axtarırdı, amma birdən yadına düşdü ki, salona girməmişdən əvvəl kənddə yaşayanların hamısı öz odlu və kəsərli silahlarını təhvil verməli idilər. Onların odlu silahları yox idi, bizi isə kəsərli silah kimi almışdır.

Cənab Cəfəri məhkəmənin qərarını gözləyə-gözləyə gözlerini salondakılardan çəkməyib öz kitabçasına qeyd edirdi: "Armud piçıldadı. Kəvər bişlərini tumarlayırdı. Qabaqça lələcə yerində qurcalındı. Qabaq lələ iki dəfə dərindən ah çəkdi". Müəllim dəhlizdə bir adamla səhbət etdiyi müddətdə sinfə göz yetirməyi tapşırığı şagird də öz yoldaşlarının adını lövhəyə bu cür qeyd edir. "Nümunəvılər" cərgəsində cənab Cəfəri yazdı: "Hersoq N. özünü lap əla aparır. Baron P. çox yaxşı. O, yerindən durmur, sakitliyi pozmur və otuz dördüncü sərçəni ötüür".

Biz olmadığı üçün boynunun ardını dirnaqları ilə qasıyan usta Gilə fikirləşirdi: "Eh, əgər bizim Cipollino burada olsaydı, belə biabırçı işlər olmazdı! Cipollino dus-




taqxanaya düşəndən bəri bizimlə qul kimi rəftar edirlər. Biz azacıq yerimizdən tərpanən kimi cənab Cəfəri adımızi öz lənətə gəlmış dəftərcəsinə yazar".

Məsələ burasındadır ki, cənab Cəfərinin "müzəssirlər" siyahısındaki adamların hamısı cərimə verməli idilər. Usta Gilə, demək olar ki, bir gündə iki dəfə cərimə verirdi. Axırda, məhkəmə sədri, yəni kavalər Pomidor iclas salonuna qayıtdı.

– Qalxın! – deyə cənab Cəfəri əmr verdi, amma özü yerindən durmadı.

Kavalər bəyan etdi:

– Diqqət! Mən bu saat məhkəmənin qərarını elan edirəm. Qrafinya Albalıların ərizəsini dinləyib məhkəmə qərara aldı: "Təsdiq edilsin ki, yuxarıda adları çəkilən qrafinyalar yağış, qar, dolu və həmçinin Allahın göndərdiyi hər cür xoş və pis hava üçün içarə pulu almaq hüququna malikdirlər". Buna görə da məhkəmə hökm verir: "Qrafinya Albalıların kənddə yaşayan hər bir adam



hava üçün onların tələb etdiklərindən ikiqat artıq pul verməlidirlər”.

Salonda piçilti düşdü. Kavalər Pomidor çıçırdı:

– Susun! Yoxsa bu saat əmr edərəm, hamınızı qovalar, mən hələ nütqimi bitirməmişəm. Məhkəmə qərara alır ki, yuxarıda göstərilən vətəndaşlar hörmətinin şəh, qirov, duman və rütubətin sair növləri üçün də icarə pulu verməlidirlər. Qərar bu gündən qüvvəyə minir.

Hamisi havanı aydın olduğunu ümid edirdilər, qorxa-qorxa pəncərəyə baxdılar. Amma məlum oldu ki, qara bir tufan buludu yaxınlaşır. Bu vaxt bir neçə dolu dənəsi pəncərənin şüşələrinə dəydi. Usta Gilə boyununun ardını qaşıya-qaşıya fikirləşdi: “Vay dədə! İndi gərək səkkiz yüz lır verək. Lənətə gəlsin bu buludlar!”

Cənab Pomidor da pəncərəyə baxdı və onun enli qırımızı üzü sevincə parıldadı. Vəkil Noxud ona dedi:

– Möhtərəm cənab, sizi töbrik edirəm! Bəxtiniz gətirib, barometr aşağı düşür, yağmur olacaq.

Hamı kinlə vəkilə baxdı. Cənab Cəfəri oradakıları tez nəzərdən keçirib gözlərində narazılıq əlaməti görünən hər adamın adını kitabçasında qeyd etdi.

Doğrudan da, bir azdan sonra ildirim, şimşek, yağış və dolu ilə müşayiət olunan bir tufan qopduqdə vəkil Noxud cənab Cəfəriyə şən-şən göz vurdur, usta Gilə isə hirsindən nəfəsi tutula-tutula gözlərini öz ayaqqabılara daha möhkəm zilləməli oldu ki, təzədən cərimə verməsin. Kənd əhalisi bayırdağı yağımra böyük bir fəlakət kimi baxırdı. İldirim onlara top atəşindən də qorxunc gəlir, şimşəklər isə sanki onların düz ürəklərinə dəyirdi. Cənab

Cəfəri kimyəvi karandaşı ağızının suyu ilə isladıb qəsrin sahiblərinin Allahın bu lütfündən nə qədər qazanacaqlarını tez hesablamağa başladı. Çok böyük bir rəqəm hasıl oldu, cərimələrlə birlilikdə bu rəqəm daha da böyüdü. Qabaqça lələcə hönkür-hönkür ağlamağa başladı. Kəvərin arvadı da onun kimi edib öz ərinin çiyinə səykəndi və göz yaşlarını onun uzun büğləri ilə silməyə başladı. Kavalər Pomidor yaman qızılböldü. Ayaqlarını yerə döyüb hamını salondan qovdu. Kəndlilər dolu ilə qarşıq yağış altında kəndin içino dağlılıqlardır. Onlar heç tələsmirdilər də. Dolu onların üzlərinə vurur, yağış suları paltalarının altına süzülür, onlar isə elə bil bunu heç duymurdular da. Adamin dərdi böyük olanda xırda narahatlıqlar onun heç vecinə olmur.

Kəndə girmək üçün dəmir yolunu keçmək lazımdı. Kəndlilər şlaqbaumun önünde dayandılar; o, bağlı idi, çünki bir dəqiqədən sonra buradan qatar keçəcəkdi. Şlaqbaumun yanında durub qatara tamaşa etmək həmişə məraqlıdır. Budkasının içində maşinist olan nəhəng qara parovozun tövşüyü-tövşüyü, tüstülənə-tüstülənə ölüb keçdiyini görürsen. Yarmarkanın qayıdan miniklər: ayınlarda plas olan kəndlilər, onların arvadları, uşaqları və qonların pəncərələrindən tamaşa edirlər. Budur, başına qara yaylıq bağlanmış bir kəndli qadın, axırıncı vəqonda isə...

Qabaqça lələcə içini çəkib çıçırdı:

– Aman, ay Allah, bir axırıncı vəqona baxın!

Qabaq lələ çəkinə-çəkinə dedi:

– Deyəsən... deyəsən, orada ayılar...

Doğrudan da, vaqonun pəncərəsi önündə üç ayı durub maraqlı ətrafa tamaşa edirdi. Kəvar içini çəkə-çəka dedi:

— Heç belə şey görünməyib!

Təəccübdən onun bığları biz-biz olmuşdu. Birdən üç ayıdan biri şlaqbaumun önündə durub yağışın altında islanan adamları salamlayırmış kimi baş əya-əya pəncəsini yellədi. Usta Gilə mızıldandı:

— O niyə belə dişlərini ağardır? İşə bax ha, daha ayı da bizi lağa qoyur!

Amma ayı hələ də onlara baş əyməkdə idi. Qatar örtüb keçdiyindən sonra o, pəncərədən boylanıb pəncəsini elə yelləməyə başladı ki, az qaldı, vaqondan yixılsın. Yaxşı ki, o biri iki ayı onu vaxtında tutub içəri çəkdi. Bizim dostlar stansiyaya elə o dəqiqədə yetişdilər ki, qatar da çatıb dayandı. Aylar tələsmədən vaqondan çıxdılar və içlərində ən yaşı olanı biletləri kontrolyora göstərdi. Usta Gilə dedi:

— Bunlar; yəqin ki, sirkdə oynayan akrobat ayılardır. Yəqin ki, tamaşa verəcəklər. Taxta zurnası olan ayı oynan dan qoca da bu saat gəlib çıxar.

Ayı oynanadan, doğrudan da, bir azdan sonra gəlib çıxdı. Amma o, qoca deyildi, başında yaşıl bir beret, əynində dizi ala-bula yamaqlı göy şalvar olan bir oğlan idi. Onun üzü canlı, şən və deyəsən, kəndliyə çox tanış idi. Usta Gilə ona sarı yüyürlə-yüyürlə çığırdı:

— Cipollino!

Bəli, bu, doğrudan da, Cipollino idi. Kəndə qayıtmamışdan əvvəl o, heyvanat bağına gedib ayları da azad etmişdi. Bu dəfə keşikçi elə bərk yatmışdı ki, yalnız ayı-

ları deyil, əgər heyvanat bağından qaçmaq istəsəydi, lap Fili də qaçırtmaq olardı. Amma qoca Fil azadlığın galib yetişdiyinə inanmadı və xatirələrini yazmaq üçün filxanada qaldı...

Burada bir qucaqlaşma, bir öpüşmə, bir sorğu-sual və söhbət var idi ki, gol görəsən! Özü də bütün bunlar bərk yağışın altında gedirdi. Axi adam sevinəndə də xırda narahatlıqları vecinə almır, heç soyuqdəymədən də qorxmur. Skripkaçı Armud cavan ayının pəncəsini ara vermedən sixirdi. O, şən-şən göz vura-vura soruşurdu:

— Yادınızdadırı, mən skripka çalarkən siz necə oy-nayırdırmış?

Bu, ayının lap yaxşı yadında idi və musiqi çalınmasını gözləmədən yenidən oynamağa başladı. Uşaqlar şən-şən əl çalırdılar.

Aydın şeydir ki, Cipollinonun qayıtdığı həmin saat Albalıcığa xəbər verdilər. Onlar bir-birilə görüşdükdə necə möhkəm qucaqlaşdıqlarını təsəvvür edə bilərsiniz!

Cipollino dedi:

— Di gol indi iş barədə danışaq. Mən nə fikirləşdiyimi sənə xəbər verməliyəm.

Cipollino yoldaşlarına öz niyyəti barədə danışmaqdə olsun, gəlin biz də sizinlə gedib görək, Şahzadə Lumu nə ilə məşğuldur.

## İYİRMİ DOQQUZUNCU FƏSİL

### Qurtarmaq bilmeyən tufan

Biz şahzadəni peyin qalağı içinde ona görə belə çox saxladı ki, bu siğnacaqdə o özünü paytaxtda olduğundan daha təhlükəsiz hiss edirdi. O, tez-tez tüpürərək düşünürdü: "Bura sakit, isti və rahatdır. Qoşunlarım şəhərdə asayışı bərpa edənə qədər mən burada qalaram". Axi bu loyğā, amansız, amma qorxaq şahzadə ardına baxmadan üz götürüb meydançadan qaçmışdı, ona görə də xəbəri yox idi ki, qoşunu xalqın tərəfinə keçmiş, saray adamları dustaqxanaya düşmüş və ölkədə azad respublika elan edilmişdir. Amma yağış töküb soyuq su peyin qalağının içində keçidkər hökmər öz niyyətini dəyişdi. O belə qərara gəldi: "Burani su basır, gorək özümə quru bir yer axtaram!" Qurdalanıb ayaqlarını oynatdı və axır, bir təhər peyin qalağının içində çıxdı. Yalnız indi gördü ki, qrafinya Albatıların qəsrinin lap iki addimlığındadır. Gözlərinə yapmış palçıqları oyuşdurub sile-sile düşünündü: "Bir gör nə axmağam ha! Bu mələn peyin qalağının içinde uzanmışam, heç ağlıma da gətirmirəm ki, isti və rahat qraf qəsrinə buradan elə əlini uzatsan, çatar".

Şahzadə silkinib darvazaya doğru yeridi, amma birdən ucadan çıçıtlar eşitti. O, ot tayasının dalında gizlənib hay-küylü bir dəstənin keçib getməsini gözlədi. (Bu dəstənin kimlərdən ibarət olduğunu siz bilirsiniz) Sonra qəsrin pillələrini çıxıb zəngi basdı. Qapını ona Çiyələkcik açdı.

- Bağışlayın, cənab, bizim xanımlar dilənçilərə sədəqə vermir, - deyib qız qapını onun üzünə çırpdı.

Şahzadə yumruqları ilə qapını döyücləməyə başladı.

- Aç qapımı! Mən dilənçi niyə oldum?! Mən hökməram, Şahzadə Lumuyam!

Çiyələkcik yenidən qapını aralayıb qayğılı-qayğılı ona baxdı. Qız ah çəkə-çəkə dedi:

- Ay yazıq, yəqin ki, ehtiyacdən dəli olmuşan!

- Ehtiyac nə olan seydir? Mən varlıyam, lap çox varlıyam!

Çiyələkcik başını yırğalaya-yırğalaya cavab verdi:

- Amma sənə baxanda heç bunu demək olmaz.

- Bəsdir, çərənlədin! Get, qrafınıyalara xəbər ver ki, mən gəlmisəm.

Buradan ötən və öz dama-dama yaylığı ilə burnunu bərk-bərk silən cənab Cəfəri soruşdu:

- Burada nə baş verib məgər?

- Budur, bu dilənçi deyir ki, guya şahzadədir. Yəqin ki, dəlidir.

Şahzadəni bu halda tanımaq hərçənd çox çətindirsə də, amma cənab Cəfəri onu həmin saat tanıdı. Şahzadə Lumu, yəqin ki, bir qədər qeyri-adı olan görkəminin səbəbini izah etmək üçün dedi:

- Mən qəsdən paltarlarımı dəyişmişəm ki, öz xalqımla yaxından tanış olum.

Cənab Cəfəri şahzadənin çirkli əlini öpməyə çalışaraq həyəcanla dedi:

- Buyurun, buyurun, şahzadə həzrətləri, biz sizi görməyə çox şad olduq.

Hökmdar ötəri olaraq Çiyələkciyə qorxunc bir nəzər salıb qapıdan içəri girdi. Qrafınıalar bu qəribə qonağı gördükdə heyrətdən ağızları açıq qaldı, amma onun kim olduğunu bildikdə bir-birinin sözünü kəsə-kəsə onun öz rəiyyətləri barədə qayğışlılığını tərifləməyə başladılar:

— Vay, şahzadə həzrətləri, siz tamam İslənləbsiniz! Belə dəhşətli bir havada dünyada heç bir şahzadə bayırı çıxmazdı.

— Mən istəyirdim biləm ki, xalqım necə yaşayır, — hökmədar cavab verdi, özü də heç qızarmadı. Axı Lumular heç bir vaxt qızarmaz!

Böyük qrafına soruşdu:

— Şahzadə həzrətləri təessüratınız necədir?

Şahzadə dedi:

— Mənim rəiyyətim tamamilə xoşbəxt və razıdır. Onlardan xoşbəxt bir xalq yoxdur. Elə bu saat qabağımdan çox şən bir dəstə öttü keçdi. Yağış heç onların vecinə də deyildi.

Şahzadənin heç özünün də xəbəri yox idi ki, onun sözləri tamamilə həqiqət idi; bu gün onun xalqı, doğrudan da, xoşbəxt idi, çünki canım öz hökmədarının pəncəsindən qurtarmışdı!

Cənab Pomidor soruşdu:

— Sarayınıza qayıtməq üçün buyurunuzmu, əlahəzər, atılar hazırlansın?

Şahzadə həyəcanla cavab verdi:

— Yox, yox, əslə! Bu dəhşətli tufan qurtarana qədər mən burada gözləyərəm...

Bir qədər bərkə düşmüş cənab Pomidor dedi:

— Mən sizə böyük ehtiramımı ərz edib bildirməliyəm ki, tufan çıxdan qurtarmışdır, bayırda yenidən günəş parlayır.

Şahzadə qəzəblə soruşdu:

— Günsəm? Parlayır mı? Siz, deyəsan, mənə zidd getməyə cürot edirsınız!

Baron Portagal sözə qarışib dedi:

— Mən sizin ədəbsizliyinizi heç başa düşə bilmirəm, cənab. Əgər əlahəzərət buyurursa ki, bayırda tufandır, deməli, elədir ki, var. Məgər yağışın şirlıtlisini eşitmirsinizmi?

Hami baronun sözləri ilə razılaşdı.

— Ah, bu tufan heç bir vaxt bitməyəcəkdir! — deyə Böyük qrafına pəncərədən bayırı baxdı.

Bayırda bir az əvvəlki yağışdan sonra çiçəklərin piyələçiklərində iri-iri damcılar parıldadı. Buludların ardından süzlənən günəş şüalarının hovuzun içində şən-şən oynayan qızıl balıqların üzərinə düşdүүünü seyr edən Kičik qrafına onun sözlərini təsdiq edib dedi:

— Yaman yaqmurdur! Bir görün, nə yaman yağır...

Hersoq Naringi də guya qorxurmuş kimi yalandan qu-laqlarını tixayıb gözlərini yumaraq dedi:

— Eşidirsizmi, göy nə yaman guruldayır?!

Böyük qrafına tutqun bir səslə çağırıldı:

— Ay Çiyələkcik, ay Çiyələkcik, haradasan? Bu saat bütün qapı-pəncərələrin dal qapılarını bağla! Hamisini bağla!

Çiyələkcik dal qapıları örtdü və otaq anbar kimi qaranlıq oldu. Bir azdan sonra şamları yandırdılar və divar-

larda büyük kölgələr oynasına başladı. Xanım Büyük qrafınıya ah çəkib dedi:

— Ah, nə qorxunc gecə tufanıdır!

Şahzadə Lumunun, doğrudan da, canını qorxu aldı. O, dişlerini bir-birinə döyə-döyə dedi:

— Nə dəhşətli gecədir!

Bütün yerdə qalanlar da ədəbli görünmək üçün isitməli kimi əsməyə başladılar. Cənab Pomidor yavaşça pəncərəyə yaxınlaşdı və dal qapını azca aralayıb cürətə gələrək dedi:

— Şahzadə həzrətləri məni bağışlasın, amma mənə elə gəlir ki, tufan dayanır.

Şahzadə otağa soxulmaq istəyən çəpinqə gün şölesini görüb çıçırdı:

— Yox, yox, nə danışırsınız!

Kavaler Pomidor tələsik dal qapını çırılıp təsdiq etdi ki, yağış əvvəlki kimi yaman bərk yağır. Tezliklə süfrə başına oturmağı çox arzulayan baron Portağal çəkinə-çəkinə təklif etdi:

— Şahzadə həzrətləri, nahar etmək... belə, yəni bağışlayın, şam etmək istəmirsinizmi?

Amma əlahəzrat nə nahar, nə də şam etmək istəyirdi. O dedi:

— Belə havada mənim iştaham olmur.

Baron' heç başa düşə bilmirdi ki, havanın iştahı nə dəxli var, ancaq hamı şahzadə ilə razılaşlığı üçün o da təsdiqlədi:

— Axı mən yalnız təklif etdim, şahzadə həzrətləri, belə vaxtda yemək nədir, şimşəkdən və ildirimdən mənim


özümün də boğazım elə qovuşub ki, heç bir cücəni də uda bilmərəm!

Amma, əslində, o elə bərk acmışdı ki, əgər əlahəzratın ziddinə getməkdən qorxmasaydı, lap bir cüt stulu şadlıqla gəmirərdi.

Bütün gün ərzində başına gələnlərdən, həyəcandan yorulmuş şahzadə, axırda, stulda otura-otura bərk yuxuya getdi. Onun üstünləri yorğan salıb yavaşa yemək otağına keçdiyər ki, şam etsinlər. Bu vaxt, doğrudan da, hava qaralmışdır.

Şam yeməyi vaxtı cənab Pomidor lap az yedi, sonra süfrədən durub getmək üçün qrafınıyalardan icaza istədi, guya onu yuxu basırdı. Əslində isə, cənab Pomidor gizlincə bağa gedib oradan kəndə yönəldi. O, yolda adımlaya-addımlaya fikirləşirdi: "Görəsən, nə olmuşdur? Şahzadə nədənsə həyacanlıdır. Bu çox şübhəlidir. Əgər inqilab baş veribsa, mən heç də təaccübəlmərəm". İngilab sözündən onun canına üzütmə düşdü. Bu qorxulu fikri özündən kənara qovdusa da, amma təkrar-təkrar qayıdib gəldi. Bu dəhşətli söz hey onun gözləri qabağında atılıb-düşür və hər bir hərfi onu qorxudurdu: "İ-n-q-i-l-a-b!!! Roma, Avropa, Venesiya və sairə... inqilab..."

Birdən ona elə gəldi ki, kimse onu təqib edir. O, bərənin dalında gizlənib gözləməyə başladı. Bir dəqiqədən sonra uzaqda cənab Noxud göründü, o elə ehtiyatla hərəkət edirdi ki, elə bil ayaqlarının altına ciy yumurta düzülmüşdür. Hələ yemək otağında kavaler Pomidorun rəftarı vəkilə şübhəli görünmüdü. Cənab Noxud kavalerin otaqdan çıxdığını gördükdə dəlinca getməyə tələsdi.



O öz-özünə fikirləşmişdi: "Burada nə isə bir iş var, gərək kavaleri gözdən qoymayaq!"

Cənab Pomidor gizləndiyi yerdən çıxməq istəyirdi ki, birdən uzaqda başqa bir kölgə görünüb yox oldu. Kavalər bunun da keçib getməsini gözləyərək barının dalında bir az da çox ayıldı. Vəkil Noxudun ardınca gələn cənab Cəfəri idi. O, vəkilin yemək otağından necə sürüsdüyü nü görüb onun dalınca düşməyi qərara aldı. Albalıcığın təribyəcisi həddən artıq yekə və həssas burnu vasitəsilə hiss etmişdi ki, nə isə ciddi bir məsəslə var və bundan xəbər tutmaq istəmişdi. Amma cənab Cəfəri heç bilmirdi ki, onun dalınca da göz qoyan var. Onun izi ilə hersoq Naringi gizlənə-gizlənə gəlirdi.

Kavalər Pomidor özünü aşkarla çıxarmamaq üçün nəfəsini qisib mızıldadı:

— Əgər bu saat baron Portagal da gəlib çıxsə, mən heç təccüb etmərəm.

Doğrudan da, bir azdan əl arabası taqqıldıdı və baron göründü. Baron hersoqun getdiyini gördükdə belə güman etmişdi ki, onun adlı-sanlı qohumu harayasa şam yeməyinə qonaq çağırılmışdır və əlbəttə, bu işdə ona şərik olmağı qərara almışdı. Yaziq cindirçi əl arabasını itələyə-itələyə ağır-ağır tövşüyür, qaranlıqda yoldakı çala-çuxur və daşları görə bilmirdi. Baronun qarnını daşıyan cirildayan əl arabası gah dikə qalxır, gah çuxura düşürdü. Hər bir belə qalxıb-enmədə baronun lap nəfəsi kəsilirdi. Amma o, dişlərini bir-birinə sıxırdı ki, istəmədən qopara-cağı bir çığırtı və ya ufultu ilə özünü aşkarla çıxarsın. Bu qariba yürüşdə baron axırıncı idi. Cənab Pomidor ba-

rının ardından çıxa-çıxa fikirləşdi: "Maraqlıdır, görəsən, bütün bunlar hara belə gedir".

Bələliklə, onlar bütün gecəni bir-birimin dالinca düşüb getdilər; vəkil Noxud nəhaq yerə gözlərini qarşılığa zilliyək kavalər Pomidoru tapmağa çalışırdı, əslində isə, o hamidən daldı gedirdi, müəllim Cəfəri gözünü ayırmadan gizlince vəkili təqib edirdi, hersoq Naringi Cəfərinin dالinca düşməşdi, baron hersoqu gözdən qoymurdu, Pomidor isə baronun ardınca gedirdi. Onlardan hər biri özünün də başqası tərəfindən güdüldüyündən xəbəri olmadan öz qabağındakının hər bir hərəkətini diqqətlə izləyirdi. Noxud ilə Cəfəri bir neçə dəfə yerlərini dəyişdilər; gah müəllim Cəfəri məharətlə hərlənib cənab Noxuddan irəli düşür, gah vəkil Noxud cənab Cəfərinin ötürdü. Onlar, bələliklə, bir-birini izleyə-izləyə bütün gecəni hərləndilər. Tamamilə aydındır ki, onlar heç bir şey öyrənə bilmədilər, yalnız yorulub əldən düşdülər.

Səhərə yaxın bütün bu cənablar qəsrə qayıtmağı qərrərə alırlar. Parkın xiyabanında bir-birinə rast gəlib ədəblə salamlışdırılar və bir-birindən kef-əhval soruşdur. Özlərinin gecə sərgüzeştləri baradə susmağı lazımlı bildilər və bir-birinə o ki var, yalan satdılar.

Kavalər Pomidor vəkil Noxuddan soruşdu:

– Siz haradan belə?

– Mən qardaşımın xaç suyuna çəkilmək münasibətilə qonaqlığa getmişdim.

– Yaman təəccübüdür! Məgər gecə də xaç suyuna çəkmə qonaqlığı olarmı?

Vəkil cavab verdi:

– Gündüz qardaşımın vacib işləri çox olur!

Kavalər Pomidor güldü; məsələ burasındadır ki, cənab Noxudun heç bir vaxt heç bir qardaşı olmamışdır. Cəfəri dedi ki, çoxdan dünyadan köçmüş ata-anasına məktub göndərmək üçün guya poçta gedibmiş. Hersoq ilə baron bir-biri ilə sözleşmədən belə məlumat verdilər ki, onlar bəhət tutmağa gediblərmiş, amma heç birinin yanında tilov yox idi. Baron soruşdu:

– Bəs necə olub ki, biz çay qıraqında bir-birimizə rast gəlməmişik.

Hersoq dedi:

– Qəribədir!

Onlar hamısı elə yorulmuşdular ki, gözləri yumulu gedirdilər, buna görə də qəsrin qülləsi üzərində dalgalanan Azadlıq bayrağını heç biri görə bilmirdi. Bu bayraqı gecə Albalıcıqla Çipollino aşmışdır. Onlar ikisi də indi yuxarıda – qüllədə oturub işin gerisinin necə olacağını gözləyirdilər.

## EPİLOQ

### Pomidorun ikinci dəfə ağlaması

**A**zadlıq bayrağını qüllədə ilk görən cənab belə güaman etdi ki, bu, Albalıcığın yeni bir oyunudur. O qəzəblənib bu qorxulu bayraqı həmin saat qoparıb atmaq və bu dəfə daha "həddini tamamilə aşmış" gənc qrafı yaxşıca bir kötəkləmək qərarına gəldi. İndi budur,

qəzəbdən boğula-boğula, pillələri dörd-dörd atlana-atla-na pilləkənlə üzüyuxarı dirməşir. O tövşüyür, güclə nəfəs alır və qəzəbindən hər addımda daha da qızarış şirişdi. Qorxuram ki, o, yuxarı çatlıqdan sonra meydançaya çıxan qapıdan keçə bilməz. Onun sakitlik içinde çəkic zərbəsi kimi gumbuldayan addım səslərini eşidirəm. Lap yuxarı çatmasına azca qalmışdır, görəsən, o, qapıdan keçə biləcək, ya yox? Siz necə bilirsınız?

Budur, o, meydançaya çatdı. Hə, görək hansınız düz tapmışınız. Di yaxşı, mən özüm deym, onun qapıdan keçə bilməyəcəyini güman edənlər düz bildilər. Doğrudan da, kavaler Pomidor (axı pilləkənlə dirmaşan o idi, – məgər siz onu tanımadınızmı?) acığından elə şışmişdi ki, qapı onun bədənindən iki dəfə dar idi. İndi budur, o, küləkdə həmin qorxunc bayraqın iki addımlılığındadır. Amma onu qopara bilmir, heç əlini ona uzada da bilmir. Bayrağın dirayının yanında issa bu zaman tələsik gözlüyüünü silən Albalıcıqla yanaşı, kim isə bir nəfər də var idi. Əlbəttə, bu, kavalerin ən qatı, ən böyük düşməni Cipollino olmayıb kim olacaqdı?! Bu artıq bir dəfə cənab Pomidoru ağlatmış həmin Cipollino idi!

Cipollino adəblə baş əyib dedi:

– Salam, cənab kavaler!

Özünü gözlə, ay Cipollino! Bu yersiz nəzakət ucba-tından başını bəlaya salarsan ha! Sən ona baş əyidiyin bu dəqiqlidə kavaler Pomidor əlini bir azca uzatsa, bir dəfə kənddə olduğu kimi yənə də saçlarından yapışa bilər...

Cənab Pomidor elə bərk acıqlanmışdı ki, bunun axırı-nın özü üçün nə qədər qorxulu olduğunu yadından çıxar-

mışdı. Budur, o, Cipollinonun kəkilindən yapışib elə bərk dardı ki, bircə çəngə soğan tükü yənə onun əlində qaldı. O heç özüne golmaya macal tapmamış gözləri acışma-ğə başlıdı və qoz boyda iri göz yaşları onun gözlərindən dolu kimi şaqqıldaya-şaqqıldaya daş döşəmənin üstünə töküldü. Ancaq bu dəfə Pomidor yalnız Cipollinonun bir çəngə soğan tükünü qopardığı üçün ağlamırdı. O, hirsindən zar-zar ağlayırdı, çünki özünün tamam acizli-yini hiss edirdi. O, qəzəbdən nəfəsi tutula-tutula və öz göz yaşları içinde boğula-boğula fikirləşirdi: "Bu nədir, axırmıdır mı? Sonumdurmu?"

Mən şadlıqla onu göz yaşları içinde boğardım və ya bir təkanla pilləkən başından kəlləmayallaq aşırardım, halbuki Cipollino elə alicanab idi ki, ona aman verdi və ölümcül dərəcədə qorxuya düşmüş Pomidor özü daban alıb qüllədən qaçıdı. O, pillərlər üzülaşağı elə qaçırdı ki, dörd deyil, altı pilləni birdən hoppanırdı. Aşağı çatlıqda öz otağına qaçıdı: burada heç kəs onun doyunca ağlama-sına mane ola bilməzdı.

Heç bilirsinizmi, ardi necə oldu, ay uşaqlar?! Ax, elə şeylər oldu ki!

Şahzadə, nəhayət, oyandı, qəsrin otaqlarında bir qədər gəzişib təmiz hava almaq üçün bayır çıxdı. Birdən o da qüllədəki bayraqı gördü. Qorxudan gözlərini yumub var gücü ilə qaçmağa başladı. Sağda döndü, sola döndü, darvazadan çıxıb qaçıdı, yənə də öz etibarlı sığınacağına – yumşaq peyin qalağının içinə girdi; ümid edirdi ki, orada onu tapmazlar.

Baron Portagal da ayıldı. O da təmiz hava almaq istədi. Öz qarnını qoymuş əl arabasının yanında mürgüləyən nökrəni itələdi. Loba gözlerini qaldırb qəsrin üzərində dalğalanın bayraqı gördü. Elə bil onun barmaqlarından elektrik cərəyanı keçdi. Qorxuya düşmüş baron Portagal çıçırdı:

– Tut! Əl arabasını tut!

Amma nə fayda! Loba yumruğunu açıb öz köhnə əl arabasının dəstəklərini buraxdı və baron arxası üstə yixilib keçən dəfə iyirmiye qədər generalı vurub yixdığı zamanlı kimi yenə də sürətlə xiyabandan aşağı diyrəldi. Axırda, o, şappilti ilə qızıl balıqların olduğu hovuza düşdü və boğazına qədər suya batdı. Onu oradan çəkib çıxarmaq çox böyük zəhmatlə başa gəldi.

Hersoq Naringi həyətdə baronun dəhşətli fəryadını eşidib hovuza sarı yüyürdü. O, ağızından fəvvərə vuran mərmər mələyin üstünə dırmaşıb bərkədən çıçırdı:

– Hey, oradakilar, tez olun, qüllədən bayraqı çıxarıın, yoxsa özümü suya atıb bogaram.

– At görək! – deyə Loba onu suya itələdi.

Hersoqu hovuzdan çəkib çıxardıqda ağızında bir qızıl balıq var idi. Yaziq balıq elə bilməşdi ki, su altında bir mağaraya girmişdir, amma ac bir ağıza düşmüşd... onun qızıl üzgəclərinə Allah rəhmət etsin!

Bu gündən başlayaraq hadisələr misilsiz bir sürətlə bir-birinin ardınca baş verdi. Galin biz də tələsək. Günlər cırma təqvimin yarpaqları kimi gəlib keçir, həftələr ötür, amma biz bir şeyi yaxşıca görə bilməyə güc və macal tapırıq. Hərdən kinoda belə olur; mexanik aparati çox iti

hərləyir, evlər, adamlar, maşınlar, atlar gözlərinizin qabağından hey sürətlə ölüb keçir, amma sonda lent yavaşıyib öz həmişəki sürəti ilə hərəkət etdikdə bir də görürsen ki, çox şey geridə qalmışdır və ekranda hər şey dəyişmişdir.

Şahzadə ilə qrafinyalar öz əvvəlki mülklərindən əl çəkmişdilər. Şahzadənin nə üçün belə etdiyi tamamilə aydınlaşdır, bəs, görəsən, qrafinyalar niyə çıxb gediblər? Axi heç kəs bu qoca xanımları incitmək, onların bir parça çörəyini əllərindən almaq və ya onlardan hava üçün pul tələb etmək fikrinə düşməmişdi. Amma indi ki onlar özləri rədd olub gediblər, bu daha yaxşı. Yolları açıq olsun!

Baron əvvəller öz nökrəni vurdugu qamçı kimi nəziləb arıqlamışdı. Əvvəller o, bir müddət yaman acliq çəkdi. Yerindən tərpənə bilmirdi, çünki qarnını qoymuş əl arabasını sürən yox idi. Buna görə bədənində olan ehtiyat piylərlə kifayətlənməli oldu. Baron hər gün mum kimi əriyirdi. İki həftə içinde o öz bədəninin yarısını itirdi, amma bu yarımda adı bir adamından üç dəfə artıq idi. Baron özü nökrənin köməyi olmadan hərəkət etməyi bacardıqda küçələrdə dilənməyə başladı. Lakin yoldan ötenlər ona heç bir şey vermirdilər. Onlar deyirdilər:

– Buna bax ha! Belə canlı-başlı adamsan, diləncilik edirsən. Gedib işləsənə!

– Axi mən heç bir şey bacarıram!

– Get vağzala çəmədanları daşımağa.

Baron belə də etdi. Yük daşımaqdə corab mili kimi incəldi. Öz köhnə kostyumlarının birindən altı yenisini tikdirdi. Amma bir dəst kostumu yenə də bütöv saxladı.

Əgər siz onun yanına getsəniz, xəlvəti bu kostyumu sizə göstərəcəkdir. Bu zəman o ah çəkə-çəkə deyəcəkdir:

— Bir baxın, hələ bu yaxınlara qədər mən belə kök idim!

Siz təccübəninib deyəcəksiniz:

— Yox, ola bilməz.

Baron acı-acı gülüb cavab verəcək:

— Necə, inanmırıñız? Hə? Elə işə adamlardan sorusun, onlar sizə deyərlər! Ax, o dövran nə yaxşı dövran idi! Bir gündə yediklərim indi mənim üçün üç ay kifayət edir. Bir baxın görün, qarnıñ nə boyda idi, döşüm necəydi, sağrıñ nə yekəlikdəyi!

Bəs hersoq necə oldu? O özünə bir parça çörək qazanmaq üçün heç əlini ağdan-qaraya vurmur, baronun hesabına yaşayırırdı. Hər dəfə qohumu ona bir şey vermek istəmədiñdə fənərə dırmaşır və xahiş edir, qrafınyalara xəbər versin ki, o özünü öldürdü. Baronun da ürəyində hələ, keçmiş kök vaxtlarındakı mərhəmətdən bir qədər qaldığından ah çəkə-çəkə öz naharını və ya axşam yeməyini onunla bölüşürdü.

Amma Qabaq lələ daha ah-zad çəkmirdi. O, qəsrin baş bağbanı olmuşdur, keçmiş kavaler Pomidor işə indi onun əlaltıdı.

Cənab Pomidorun azadlıqda qalması sizin xoşunuza gelirmi? Nə qədər lazımsa, dustaqlıqda cəzasını çəkib, sonra onu buraxıblar. İndi Pomidor kələm əkir və ot biçirdi. Hərdənbir xəlvətdə öz böxtindən şikayətlərin, amma bunu qəsrin qarovalçusu Cəfəriya rast gəldikdə edirdi.

Qəsr indi daha qəsr deyil, uşaqlar sarayı idi. Orada rəsm otağı, içlərində Buratino da olan kukla teatrı, kino, pinq-pinq və bir çox başqa oyunlar var idi. Əlbəttə, orada uşaqlar üçün ən gözəl, ən maraqlı və ən faydalı bir oyun olan məktəb də açılmışdı. Çipollino ilə Albalıcıq bir partada yan-yana oturub hesab, qrammatika, coğrafiya, tarix və bütün qalan fənləri öyrənirdilər; bunlar cürcəcür firıldaqcı və zalimlərdən qorunmaq və onları əziz vətənə yaxın düşməyə qoymamaq üçün lazımdı.

Qoca Çipollone öz oğlu Çipollinoya tez-tez belə deyirdi:

— Balaca dostum, yadından çıxarma ki, dünyada yaramazlar çoxdur və bizim qovduqlarımız da hələ qayıdır gələ bilərlər.

Ancaq mən arxayınam ki, onlar daha bir də geri dönməyəcəklər. Öz vicdanı qarşısında həddən artıq günahkar olduğundan tələsik qaçıb gizlənmiş vəkil Noxud da qayıtmayacaqdı. Deyirdilər ki, o haradasa yad bir ölkədə yenə öz peşəsi ilə məşğuldur. Əlbəttə, heç ora da onun yeri deyil, amma yenə, heç olmasa, yaxşıdır ki, bizim hekayəmiz hələ bitməmiş o, buradan rədd olub getmişdir. Sözün düzü, bu zəli kimi yapıshan və quyruq bulayan zirək hiyləgərlə məşğul olmaq mənim lap zəhləmi aparmışdı.

Hə, yadimdən çıxdı, sizə deyim ki, usta Gilə də kəndin ağsaqqalı olmuşdur. Özünü hörmətdən salmamaq üçün o, keçmişdəki boynunun ardını bizlə qaşışmaq vərdişindən əl çəkmişdir. Ancaq hərdən işi lap bərkə düşəndə biz

əvəzinə ucu iti yonulmuş karandaşı işə salırdı, fəqət bu  
da lap az-az olurdu.

Bir dəfə kəndin əhalisi öz evlərinin divarlarında belə  
bir yazı gördü: "Yaşasın bizim ağsaqqalımız!" Qabaqça  
lələçə kəndə söz yamışdı ki, guya divarlardakı bu iri  
hərfləri usta Gilə özü çəkmə yağı ilə yazmışdır. Deyingən  
lələçə deyirdi:

— Ağsaqqala bax ha! Gecələr küçələrə düşüb öz-özünə  
alqış yazar!..

Amma bu açıq-aşkar böhtan idi. Belə ki, evlərin di-  
varlarındakı bütün yazıları Kəvər yazmışdı, özü də əlləri  
ilə yox, bişələrini mürəkkəbə batırıb yazmışdı. Bəli,  
bəli, Kəvər... Mən sözün düzünü açıb sizə deməkdən  
çəkinmirəm, çünki sizin bişələriniz yoxdur və onun kimi  
bişələrinizla yaza bilməyəcəksiniz.

Bəli, budur, indi bizim dənişdiğimiz əhvalat, həqiqətən  
də, başa çatdı. Düzdür, dünyada başqa qəsrlər və Şahzadə  
Lumu ilə kavalər Pomidordan başqa müftəxorlar da hələ  
var, amma bu cənabları da bir vaxt qovacaqlar, onların  
parklarında da uşaqlar oynayacaqlar. Qoy belə də olsun!





## ÇİPOLLİNÖNUN MACƏRALARI – TƏRƏVƏZLƏR DÜNYASINDA BİR "İNQİLAB"... VƏ BİR YUMOR DƏRYASI!

İtalyan yazarı Canni Rodari dünya uşaq və gənclərinin sevə-sevə oxuduqları bir çox əsərlərin müəllifidir. Hələ gənc yaşlarında italyan xalqının azadlıq və səadəti uğrunda mübarizəyə başlayan Rodari faşizmə qarşı müqavimət hərəkatına qoşulmuşdur. O, yaradıcılıq istedadını da bu mübarizəyə həsr etməklə italyan kommunistlərinin "Unita" qəzetində ilk şeirlərini nəşr etdirmiştir. Onun ən çox tanınmış və geniş yayılmış əsəri "Çipollinonun macəraları" adlı nağıl-povestdir. Əsərin qəhrəmanları: Soğan, Qabaq, Turp, Kəvər, Pomidor, Portağal, Limon, Noxud, Albalı və s. meyvə-tərəvəzlərdir.

## ÇİPOLLİNO - UŞAQLARIN SEVİMLİ QƏHRƏMANLARINDAN BİRİ...



2 000 030 517 965

Qiyməti: 6.49 ₦



QANUN NƏŞRİYYATI  
kitab sıfırı (012) 431-16-62  
və [www.qanun.az](http://www.qanun.az) saytında



"Əli və Nino" NƏŞRİYYATI  
kitab sıfırı (012) 493-04-12  
və [www.alinino.az](http://www.alinino.az) saytında



[www.fb.com/aliandnino.azerbaijan](http://www.fb.com/aliandnino.azerbaijan)